

AFAQ XÜRRƏMQIZI

*Azərbaycan
mərasim
folkloru*

AFAQ XÜRRƏMQIZI

AZƏRBAYCAN MƏRASİM FOLKLORU
(Türk və Dünya xalqları folkloru ilə
tarixi-müqayisəli araştırma)

M. F. Axundov adına
Azərbaycan Dövlət
KİTABXANASI

Bakı - 2002

Elmi redaktoru: **I.I. Abbaslı**
filologiya elmləri doktoru,
professor

Rəyçilər: **Ə.M.Cəfərzadə**
filologiya elmləri doktoru,
professor

H.Ə.İsmayılov
filologiya elmləri namizədi,
dosent

**Afaq Xürrəmqizi, Azərbaycan mərasim folkloru,
«Səda» nəşriyyatı, Bakı, 2002, 210 səh.**

Kitab Azərbaycan mərasim folklorunun özünəməxsus xüsusiyyətlərinin tədqiqinə, təqvim və məişət mərasimlərini təşkil edən ayin və ritualların, ilkin janrlarla bağlı törenlərin araşdırılmasına həsr olunmuşdur. Örnəklərin poetik xüsusiyyətləri, bədii estetik dəyərləri də tədqiqatçının diqqət mərkəzində olmuşdur.

ISBN – 5-86874-251-6

© Afaq Xürrəmqizi
«Səda» nəşriyyatı

REDAKTORDAN

Azərbaycan mərasim folkloru şifahi poetik söz sənətinin olduqca zəngin və çoxşaxəli bir qolunu təşkil edir. Ayrı-ayrı mərasimlər və onlarla bağlı rəngarəng tören və ayinlərdə cəmiyyətin formalasdığı tarixi kəsim-dən başlayaraq insanların həyat tərzinə, gündəlik ovqatına çevrilmiş, tarix boyu yaradıcı və daşıyıcısının ömür yolunu nümayiş etdirmişdir.

Arxaizminə, janr, növ əlvanlığına baxmayaraq mövsüm və mərasimlər barədə ilkin elmi mülahizələrin ortaya çıxması XIX yüzilliyin ortalarına təsadüf edir. Həmin dövrdən başlayaraq müxtəlif mətbuat orqanlarında, ayrı-ayrı qəzet, məcməə və dərgilərdə maarifçi ziyanlıların, şifahi söz sənəti pərəstişkarlarının dərc etdirdikləri məqalələr, etnoqrafik səpgili araşdırımlar gələcək axtarışlar üçün mühüm qaynaq rolu oynamış, yeni tədqiqatların formalasmasına əsaslı istiqamət vermişdir.

XX yüzilliyin ortalarına kimi mərasim folkloru xüsusi araşdırma obyektinə çevriləmişdir. Folklorşunaslığımızın tarixində bu sahədə atılmış ilk addım prof. M.H. Təhmasibin adı ilə bağlıdır. Otuzuncu illərdən etibarən öz ciddi araşdırımları ilə diqqəti çəkən M.H. Təhmasibin 1945-ci ildə namizədlilik dissertasiyası kimi müdafiə etdiyi Azərbaycan mövsum və mərasim folkloruna həsr olunmuş əsəri bu günə kimi işq üzü görmədiyin-dən elmi-ictimai fikrin diqqətindən kənardə qalmışdır. Mütəxəssislərin az bir qismi ondan yalnız arxiv sənədi kimi faydalana bilirlər.

Azərbaycan mərasim folkloru və onun poetikasını 45 ildən sonra doktorluq dissertasiyası səviyyəsində araşdırıran, təzyiq və qarşıdurmalara baxmayaraq müdafiə edən folklorşunas həmkarım, əməkdar elm xadimi Bəhlul Abdullanın problemlə bağlı Azərbaycan və rus dillərində çap etdir-diyyi kitabların nəşri tarixindən də uzun illər keçib.

Əlbəttə, xatırladılan araşdırımları dəyərləndirmək imkan xaricindədir. Onların müəllifləri ilə birgə çalışdığımız uzun illər ərzində bu əsərlərin yazılması ilə bağlı çox söhbətlərin, çox mətləblərin iştirakçısı olduğumuz isə tarixi gerçeklikdir.

Azərbaycan mərasim folkloruna dair araşdırımlar ənənəsinin davamı kimi diqqəti çəkən bu tədqiqat işinin ərsəyə gəlməsinə rəhbərlik etmək də biza nəsib oldu. Gənc tədqiqatçı, aspirant Afaq Ramazanova ona tapşırı-

lan «Azərbaycan folklorunda qadın (ana) yaradıcılığı və onun poetikası» dissertasiyası üzərində işləyərkən daha geniş və gərgin zəhmət tələb edən axtarışlara baş vurmuş və nəticədə qarşımızdakı tədqiqat işi meydana çıxmışdır.

Afaq Ramazanova Azərbaycan mərasim folklorunu daha geniş kontekstdə – türk və dünya xalqlarının folklor ırısı ilə müqayisədə öyrənmiş, nəzəri baxımdan bir sira maraqlı qənaətlər əldə etmişdir. Tədqiqat boyu ayri-ayrı problemlərlə bağlı folklor söyləyici və daşıyıcıları şəbəkəsinin materiallarına six-six yer verilməsi də müəllifin toplayıcılıq qabiliyyətindən soraq verir.

Bu işə folkolyönlü araşdırmalarda ən ənəmli cəhət sayla bilər.

Tədqiqat işində mərasim folkloru ilə bağlı ister etnografik, isterse də poetik söz sənəti baxımından yazılmış əksər araşdırmalara geniş yer ayrıldığından bir daha onların müəlliflərini xaturlatmağa ehtiyac qalmır.

Bəlliidir ki, mərasim folkloru ən çox etnografiya ilə qovuşan, onunla six bağlı olan xalq yaradıcılığı sahəsidir. Onların biri digərini tamamlayıb vahid bir məcraaya salır. Bu cəhət tədqiqatın hər sahifəsində özünü göstərməkdədir.

A.Ramazanova yeni istiqamətli uğurlu bir araşdırmanın öhdəsindən gəlmışdır. Onu dəyərləndirmək, haqqında söz demək səlahiyyəti isə daha çox mütəxəssislərin, oxucuların öhdəsinə düşür.

ÖN SÖZ

Folklor onu yaradan xalqın bədii təfəkkürünü, tarixi keçmişini, soykökünü, adət və ənənələrini eks etdirən incilər xəzinəsidir. Xalqın mənəvi həyatında baş verən mühüm, yaddaşalan hadisələr, eləcə də adı, çox vaxt əhəmiyyətsiz görünən olaylar folklorda elə incaliyi ilə verilir ki, yüzülliklərə ölçülə bilən zaman kəsimi keçdikdən sonra belə faktların poetik şəkildə olsa da, bu cür təqdiminə heyrətlənmək mümkün deyildir. Məhz buna görədir ki, hər bir xalqın soykökünü, etnogenetizini, etnopsixologiyasını, adət və ənənələrini öyrənmək üçün ilk növbədə, onun söz sənətinin sırlarına vaqif olmaq gərəkdir. Şifahi söz sənətinin bütün incilərinin milli yaddaşdan silinməsini, itib-batmasını öncələmək, vaxtında toplayıb bir araya getirmək vacib məsələlərdən sayılmalıdır.

Amma şifahi ədəbiyyat örnəklərinin toplanılıb sistemləşdirilməsi ilə bu məsələni bitmiş hesab etmək doğru olmaz. Hər şeydən önce bu mənəvi ırısı araşdırmağa cəlb edərək onun yarandığı dövrü, əsasında formalasdığı ilkin ibtidai təsəvvürləri, gizlədiyi alt-mifik qatı, habelə bədii-poetik xüsusiyyətləri işıqlandırmaq daha böyük elmi əhəmiyyət kəsb edə bilər. Folklorun müəyyən problemlər hündürdən öyrənilməsi isə ikiqat elmi dəyərə malidir. Seçilmiş problemin hərtərəfli öyrənilməsi daha yeni, orijinal fikir və müləhizələrin meydana gəlməsinə səbəb olur ki, bu da son nəticədə folklor-sünnətin inkişafında bir tekan, hərakətverici qüvvə rolunu oynayır. Bu baxımdan Azərbaycan mərasim folklorunun daha geniş və əhatəli kontekstdə öyrənilməsi, bu problem daxilində inдиyədək tədqiqatlardan kənar qalmış qaranchı məsələlərə işıq salınması mühüm elmi əhəmiyyət kəsb edə bilər.

Azərbaycan mərasim folklorunun müştəqil bir problem kimi tədqiqata cəlb edilməsi tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. Mərasim folkloru ilə ilgili ilk tədqiqat cəhdi kimi alim-ədib Y.V.Çəmənzəmininin bir neçə məqaləsi yüksək qiymətləndirilməlidir. Müəllifin bədii əsərləri isə qədim azərbaycanlıların tarixən mövcud olmuş, müasir döñəm üçün tamamilə arxaiklaşmış adət və ənənələrini, ayin və rituallarını bərpa etmək üçün qiymətli material verir.

Azərbaycan mərasim folklorunun ardıcıl araşdırılması ilə məşğul olan prof. M.H.Təhmasibin fəaliyyəti xüsusi dəyərləndirilməlidir. Alimin bu problemlə ilgili apardığı toplayıcılıq və tədqiqat işləri bir qisim məqalələrin və namizədlilik dissertasiyasının meydana gəlməsi ilə nəticələnmişdir. M.Təhmasib ilk dəfə olaraq bu və ya digər mərasimin mənşəyinə varmağa cəhd göstərmiş, bu baxımdan sanballı bir tədqiqat əsəri yazmışdır.

XX əsrin 60-ci illərində folklorşunas Ə.Axundovun nəşr və araşdırma işlərində də sözügedən mövzuya müəyyən yer ayrılmışdır. Bu ənənənin da-

vamçısı olan fil. elm. doktoru B.Abdullanın mərasim folklorunun öyrənilməsində özünəməxsus mövqeyi vardır. Müəllifin onlarla məqaləsi, bir neçə kitabı məhz bu problemin tədqiqinə həsr olunmuşdur. Mərasim folklorunun tərkib hissəsi kimi çıxış edən janrların, habelə mərasimləri müşayət edən poetik mətnlərin ayrılıqla araşdırılması, dünya flokları kontekstində müqayisələr aparılması B.Abdullanın uzun illər apardığı tədqiqatların uğurlu yekunudur.

Azərbaycan mərasim folklorunun öyrənilməsi istiqamətində fil. elm. doktoru, prof. A.Nəbiyev tərəfindən də müəyyən mülahizələr söylənilmişdir. Müəllifin araşdırılmalarında ilkin janrların tədqiqatına xüsusiilə diqqət yetirilir. A.Nəbiyevin mərasim folkloru və ilkin janrlar sahəsindəki toplaşdırıcı fəaliyyəti ayrıca qeyd edilməlidir.

Nəhayət, bir çox folklorşunas-alim və folklor dərsliklərinin müəllifləri yeri göldikcə, mərasim folklorunun problemlərinə toxunaraq elmi mülahizələrlə çıxış etmişlər.

Bütün bu axtarış və araşdırılmalara baxmayaraq, folklorun ayrı-ayrı növ və janrlarında, mövzu və problemlərdə olduğu kimi, mərasim folkloru qolunda da hər zaman yeni, eləcə də arxaikləşmiş cizgiləri üzə çıxarmaq, başqa tədqiqatçıların nəzərində yayılan məqamları müəyyənləşdirmək mümkündür. Bu isə, bir tərəfdən mərasimlərin tarix etibarilə qədimliyi, digər tərəfdən struktur baxımından mürəkkəbliyi ilə şərtlənir. Əsrləri adlayaraq dövrümüzə qədər gəlib çatmış xalq mərasimləri tarixin ayrı-ayrı mərhələlərində yeni çalarlarla zənginləşmiş, bir tərəfdən itirsə də, digər yandan qazanmışdır. Məhz buna görə də mərasim folkloru ilə bağlı araşdırımların davam etdirilməsi, bu ırsin öyrənilməsi vacib problemlərdəndir.

Azərbaycan mərasim folkloru şifahi söz sənətinin zəngin və önəmli qolu kimi həm də qadın-analarımızın yaradıcılıq, ifaçılıq və daşıyıycılıq fəaliyyəti ilə bağlı olduğu üçün bu cəhətə araştırma boyu xüsusi diqqət yetirilmişdir.

I FƏSİL

İLKİN JANRLAR VƏ ONLARLA BAĞLI MƏRASİMLƏR

Sinamalar.

Folklorun işlənmə tezliyinə görə fərqlənən qədim janrlarından biri sınamalıdır. Təbiəti etibarilə yumşaq ürək sahibi qadınların kişilərə nisbətən daha sadəlövh olması bu janrin qadın mühitində daha geniş yayılmasına zəmin yaratmışdır.

Dünya folkloru zəngin sınama ehtiyatına malikdir. Sınamalara inam və onlara müraciət böyükliyündən və kiçikliyindən asılı olmayaraq dünyanın eksər xalqları içerisinde yayılmışdır.

Sınamaların ümumi təsnifatı aşağıdakı şəkildə aparılmışdır:

1. Hava və onun dəyişməsi ilə əlaqədar xalq inamları - "təbiət" sınamaları.

2. Ardıcıl müşahidələr əsasında formalaşmış hava sınamaları - "elmi" sınamalar.

3. Hava durumu ilə əlaqəsi olmayan məişət sınamaları "sadəlövh" sınamalar (300; 55).

Bir və ikinci bölgüyə daxil edilən inam və sınamalar əsasən əkinçiliyə qədərki və əkinçilik dövründə formalaşmışlar. Əkinçiliyə qədərki dövrə (bu dövrü «ovçuluq dövrü» də adlandırırlar) hələ tamamilə təbiət qüvvələrindən asılı olan insan öz təhlükəsizliyi naminə havanın dəyişkənliliyi barədə müəyyən təsəvvürə malik olmağa çalışmışdır.

İkinci dövrə aid edilən inam və sınamalar daha çox əkinçiliklə məşğul olan xalqlar içerisinde yaranmışdır. Belə ki, təbiət qüvvələri qarşısında aciz qalmış əkinçi, əziyyəti hədər getməsin deyə, həmişə havanın necə olacağında maraqlı idi. Bu məqsədlə aparılmış müşahidələrin ümumi nəticələri təbiət sınamalarının yaranmasına zəmin hazırlamışdır.

Azərbaycan folklorşunaslığında bu inam və sınamaların "göz qoyma" (29; 24) adlandırılmasında onların meydana gəlməsi şəraiti ilə bağlı olmuşdur. Sınamalara sərf mövhumat aktı kimi yanaşan alımlar belə (A.Belov, S.Nikonenko) təbiət sınamalarına ətraf mühitə praktik yanaşmanın yekunu kimi baxmış, bəzən belə məlumatların dəqiqliyini etiraf etmişlər (122; 73).

Azərbaycan folklorşunaslığında sınamalar aşağıdakı şəkildə təsnif edilmişdir:

1. Məişətlə bağlı inanclar;
2. Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inanclar;
3. Astral təsəvvürlər sayəsində yaranan inanclar;
4. Əsatiri görüşlərlə bağlı inanclar (60; 50).

Qadın-ana yaradıcılığı ilə qırılmaz surətdə bağlı olan sinamalar S.A. Tokarevin yuxarıda verilmiş təsnifatının üçüncü bölgüsünə aid edilə bilər. A.Nəbiyevin bölgüsü isə tədqiqata cəlb etdiyimiz sinamaların təsnifi üçün bir o qədər də alverişli deyildir. Çünkü mərasimlərin, xüsusən də mühüm ailə tədbirləri ilə - nigah (toy mərasimi), uşağın dünyaya gəlməsi (doğum mərasimi), ölüm (yas mərasimi) ilə əlaqədar törənlərin başlıca komponenti kimi çıxış edən bu sinamaları eyni zamanda həm birinci, həm də digər kateqoriyalara aid etmək mümkündür.

Bu baxımdan daha çox toy mərasimi və onunla bağlı yaranmış inam və sinamalar diqqəti cəlb edir. Xalq arasında belə bir inam yaşayır:

— Deyirlər, təzə gelinin ayağının düşər-düşməzi olar.*

Əlbəttə, yeni mühitə düşmüş gelinin öz gəlişi ilə bir sira dəyişikliklər doğurması təbii haldır. Bu dövrdə baş verən həm müsbət, həm mənfi hadisələrin səbəbi gelinin “ayağına yazılır”, bəduğur, qarabaxt olması ilə yozulur. Təsadüfi deyil ki, ərgən qızlara və gelinlərə müraciətlə söylənilən ən geniş yayılmış alqış-dualar

— «Ayağın sayalı olsun», «Qədəmlərin düşərli olsun», «Ayağın sayalı olsun», «Qədəmin sayalı olsun» və s. şəkillərdə sabitləşmişlər.

Təbii ki, oğlan anası gelininin düşərli, yüngül ayağa malik olmasını arzulamış, bu arzu-istək isə maraqlı bir ayının yaranmasına səbəb olmuşdur. Bu inam-ayında göstərilir ki, oğlan evi qız gözaltılıyanda hər kəsdən (xüssüsilə qız evindən) gizli onların həyatından bir daş oğurlayıb gətirir. On-on beş gün baş verən hadisələri bu daşın (yəni, qızın) ayağının düşər-düşməzliyi ilə ölçürər. Bundan sonra elçi gedib-getməmək qərarlaşdırılır. Bu ənənəni öz məzmununda qoruyan bir rəvayətdə qeyd edilir ki, qədim zamanlarda kişi evlənib gelin gətirəndə onun yaşadığı evin yanından bir daş götürüb arvadı ilə birlikdə evinə gətirərmiş. Arvadla yaşadığı müddətdə həmin daşı saxlayırmış. Kişi arvadını boşayanda və ya arvad ödəndə onu basdırmağa apararkən saxlanılan daşı onun dalınca atarmışlar (49; 72). Kamçatkada yaşayan koryaklar içərisində də eyni adətin qorunduğu təsdiq edilmişdir (331; 383).

Şübhəsiz ki, bu ayının kökləri erken təsəvvürlərlə əlaqədar olan “daş kultu”na bağlanır. Daşa tapınmanın izləri isə yalnız türk mifologiyasına xas olmayıb, digər xalqların mifik təfəkküründə də rast gelinən hadisələrdəndir. Daşın kult səviyyəsinə qaldırılması, ilk növbədə, qədim insanların animist təsəvvürləri ilə bağlıdır. “İbtidai insan ağac-bitki kultunda öz mənşeyini ağacdan götürdüyü kimi, ilk insanların daşdan yaranma nəzəriyyəsi-

* Tədqiqatda istifadə edilmiş bütün folklor örnekleri müəllif tərəfindən fərdi ekspedisiyalar zamanı toplanılmış, həmçinin işin sonunda verilmiş mənbələrdən götürülmüşdür.

ni də irəli sürmüştür” (331; 380). Təfəkkürün ibtidai pillələrinə xas olduğundan “insanların daşdan yaranma” motivi dönyanın əksər xalqları içərisində yayılmışdır. Yunan miflərinin birində deyilir ki, dünya daşqının dan sonra Zevsin tələbələ Devkalion (yunanların Nuhu) və Pirra başlarının üzərindən daşlar ataraq yeni insanlar yaradırlar. Slavyan inamına görə isə, Rodun atlığı daşlar uşaqlara çevirilir (157; 92). Eləcə də yetimlərin dilindən söylənən rus ağalarında “daşdan yaranma” mövzusu geniş yayılmışdır:

*Уж как мы, да горькие супоты
С тобой, моя мила сестра.
Как от камня родился
От березы откаплился!* (157; 92) (Mənim əziz bacım,
səninlə mən acı yetimlərik.
Daşdan doğulmuşuq,
Qayın ağacından itələnmişik)

Örnəkdə qayın ağacının xatırlanması təsadüfi olmayıb, Dünya ağacına işaretdir. Ümumiyyətə, Şərqi slavyanlarda qayın ağacının kult səviyyəsinə qaldırılması məlum faktlardandır. Amma bu ağaca sitayış yalnız Şərqi slavyanlarda deyil, Şimalda yaşayan türk tayfları arasında da yayılmışdır. Bu isə sözügedən kultun ilkin olaraq hansı xalqda formalasdığını düşünməyə əsas verir. Bəlliidir ki, Vilyuy yakutları şamanlıq vergisinin şimalda bitən nəhəng qayın ağacının yanında verildiyinə inanmışlar (258; 283). Buryat qamları bu ağacın qarşısında səcdəyə duraraq dua edirlər (236; 66). Yakut qam-şamanları bəzən qaval yerinə qamlamada (yakutlarda bu proses “oyun” adlanır), qayın ağacından istifadə edirlər (257; 291). Altaylılar inanırlar ki, “bay qain Kudaydan ayrılan” olduğunu görə, yəni ilahidən verildiyinə görə onu heç zaman ildirim vurmur (103; 56). Yakut mifologiyasında bir-birindən aralı duran qayın ağaclarına Aan-doydu iç-çite-yəni torpaq sahibəsinin ruhunun saxlancı kimi yanaşılır (91; 61). “Maaday Qara” dastanında dörd qayın ağacı Maaday Qaranın yenica doğulmuş uşağına analıq edir. Türk mifologiyasında bu ağac doğum ilahəsi Umayla birgə göydən enmiş ağac kimi qəbul edilir. (72; 38)

Tanımlı etnoqraf D.K.Zeleninin matriarxal cəmiyyətin totemi kimi yanaşduğu (181; 11) qayın ağacının kult səviyyəsinə qaldırılma səbəbini bu ağacın başqa ağaclarla nisbətən daha tez göyərməsi ilə əlaqələndirirlər (321; 103). Digər ağaclar hələ tumurcuqlamamış qayın ağacının yarpaqlaması insanlarda bu ağacın qeyri-adi artım, məhsuldarlıq gücünə malik olması fikrini doğurmuşdur. Bu isə sözügedən ağacın kult səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.

“Daşdan yaranma” motivini özündə yaşadan yuxarıda rus ağısı Azərbaycan folklorunun

*Əzizinəm, başdan mən
Yemərəm hər aşdan mən
bayatısı ilə eyniyət təşkil edir.
Azərbaycan rəvayətlərində, xüsusilə Lələnin həyatı ilə bağlı rəvayətlərin*

birində övladı ölmüş ananın beşiyə qoyduğu daş usaqça çevrilir. «Səni doğan yerdə bir qara daş doğeydim»- qarğışı isə əksinə insandan daşa çevrilmənin mümkünülüünü ehtimal etməyə imkan verir. (Burada insanın daşa çevrilməsi əslində, onun ölümü deməkdir) “Gül Sənəvərə neylədi, Sənəvar Gülsə neylədi” adlı nağılda daşa dönmə ilə ilgili epizod dediklərimizi sübut edir (21; 280). Bu dünya folklorunda qorunub saxlanan motivlərdəndir. Etnoqraf Q. Çursin tərəfindən Qafqaz regionunda daşlaşmış insanlar barəsində çoxlu sayıda əfsanə və rəvayətlər toplanmışdır (327; 63).

Daşa müraciət bir qism ovsunlarda da rast gəlinən hadisələrdəndir. Qız doğan qadınlar oğlan dilərkən, müqəddəs — uduq sayılan daşın yanına gələrək

*Ağ das, qara das,
Buna bir qardaş —*

ovsununu söyləyirlər. Öz yaxın münasibətlərini siğəliklə təsdiqləmək istəyən insanlar

*Ağ das, qara das
Biz siğə qardaş —*

deyərək qardaşlaşıqlarına inanırlar. Nəhayət, bir-birlərini:

*Xəncər, biçaq
Kəs, küs —*

sözləri ilə cırnadarəq savaşan uşاقlar,

*Ağ das, qara das
Şən mənə yoldaş —*

söyləməklə barişırlar.

Bu ovsun örnəkləri, xüsusilə birinci nümunə daş kultunun mənşəyinə başqa aspektdən yanaşmağa imkan verir. Belə ki, daş sitayış edilən, müqəddəs sayılan dağın, qayanın bir hissəsi olduğundan kult səviyyəsinə qaldırıla bilər. Bildiyimiz kimi, qədim türklərdə “dağın hamı-qoruyucu, artımcı, göydən gələn olması” təsəvvürü yayılmışdır. Daş da hamı qoruyucu, artımcı dağın bəlgəsi sayıyla bilər. L.Şternberq daş kultundan danışarkən ilk növbədə bu kultun digər kultlarla əlaqəsini müəyyənləşdirmənin vacibliyini irəli sürmüdü (331; 381). Ə.Ələkbərov da daş kultunun yaranlığı andan iki paralel xətt üzrə inkişaf etdiyini söyləyərək, ilkin xətti məhz dağ-qayaya sitayışla əlaqələndirmişdir (90; 215). M.Seyidov daşdan övlad diləməni Altay türklərinin “qutu-uşaq ruhunu, canını Altay dağı verir” inamına əsaslanaraq dağa tapınmanın təzahürü kimi araşdırılmışdır. (75; 198) L.Şternberqin “od almaq üçün vasitələrin əldə edilməsindən sonra onlara kult kimi yanaşmışlar” fikrinə əsaslanaraq daşın uduq səviyyəsinə qaldırılmasının bir səbəbini də onun vasitəsilə od əldə etməyin mümkünülüyü ilə bağlaya bilərik. “Qırx qız” qaraqalpaq bahadırılıq eposunun qəhrəmanı Arslanı yenilməz edən, ona güc-qüvvət verən məhz daş hə-

mayildir (292; 95). Bu həməyili itirməklə o, öz bacısını, gücünü, sağlamlığını itirir. Bu da adıçəkilən xalqda daş kultunun mövcudluğunu göstərir. Bundan başqa, “təbiət və cəmiyyətdəki dəyişmə, əvəzlənmələrin daşlara təsir etmədiyini müşahidə edən insanlar onları əbadilik timsali sanmış, ilahi qüdrətdə olduqlarını, hər şeyi bildiklərini” (33;12) düşünmiş və onları kult səviyyəsinə qaldırımlılar. Sonrakı zaman kəsimlərində qam-şamanların ayinlərdə-qamlamada istifadə etdiyi vasitələrden birinin daş olması da ona müdriklik-əbadilik simvolu kimi yanaşmadan irəli gəlmişdir.

Digər tərəfdən, daşa insan ruhunun saxlancı kimi yanaşmanın da şahidi olur. Bu əski inamın izlərini Azərbaycanda yayılmış bir qism adətlərdə görmək mümkündür:

«Ölən adamın meyidi götürüldən sonra yerinə daş qoyulur. Sonra bu daş qəbiristanlığa atılır», yaxud, «hamilə ikən ölmüş qadının yanına qəbirə daş qoyulur ki, bətnindəki uşağın ruhu daşa keçsin».

Türk xalqlarından olan چuvaşlarda ölen adamın meyidinin yerinə qızdırılmış daş qoyulur, sonra bu daş onun dalınca atılır (158; 8). “Abbas-Gülgez” dəstənində qəhrəmanın dilindən söylənən «Elə getsin, bir daş da dalınca!» (13; 416) qarğışının etimologiyasını bu aspektdən izah etmək mümkündür. Yəni bu qarğışı söyləyən kəs dolayı yolla düşməninə ölüm arzulayır. Ölənin yerinə daş qoymaq adətinin mənşəyi barədə maraqlı fikirlərdən biri Y.L.Demidenko tərəfindən söylənmişdir. Müellif bu mərasimdə daşdan istifadəni daşın iki dünya arasında sərhəddi simvoliza etməsi ilə əlaqələndirmiş və mülahizələrini brahmanların yas mərasimlərinə müraciət-lə əsaslandırmışdır (157; 95). C.Frezer öz əsərində eyni inamla bağlı (daşın insan ruhunun saxlancı olması) müxtəlif xalqlardan çoxlu sayıda misallar götərmişdir (315; 635).

Azərbaycan qadınları arasında sırf məişət məsələləri ilə bağlı aşağıdakı inamlar yaşayır:

— Gecə qabları bulaşq saxlamazlar.

— Boşqabı bulaşq qoyan şərə düşər.

Xalq özü bu sinamaların yaranma səbəbini belə açıqlayır:

— Gecə qabları bulaşq saxlayanda şeytan onları yalayıb murdarlayır.

Yaxud, birinci inam barədə deyilir:

— Bir qarı varmış. Bir gün yolcu bı qarıya qonax olur. Axşam Allah vərənnən, azdan-çoxdan yeyillər. Qarı yer salır ki, qonax yatsın. Özü də başdırıq qabları yumağı.

Qonax deyir ki, ay nənə, axşamın xeyrinnən sabahın şəri yaxşıdı. Yixıl yat, qabları səhər yuyarsan. Qarı deyir ki, yox, gərək indi yuyam. Allah urzaları gecə paylayır. Əyər mənim qabım mirtdi olsa, Allah mənə urza verməz. (3; 87)

Qadınların təmizkarlığa, səliqəyə meyli ilə izah edilən bu sinamaların əs-

lində monoteizmdən çox öncəya-mifik köklərə bağlanan telləri vardır. Belə ki, insanlar onları əhatə edən sferada onlardan başqa ruhların, qüvvələrin mövcudluğuna inanmışlar. Bu qüvvələr insanlarla bağlı olan nəsnələr (saç, dırnaq, paltar qırıqları və s.) vasitəsilə onlara xəter, sədəmə toxundura bilərlər. Bunun qarşısını almaq üçün qədim insanlar sahibi ilə simpatik əlaqəni qoruyub saxlaya biləcək hər şeyi (o cümlədən, xörək qalıqlarını) gözden uzaq saxlamağa çalışmışlar. Bu məqamda:

«Xörək yeyərkən qavını tər-təmiz siyiranın nişanlısı göyçək olar», — sınamasını da aydınlaşdırmağa ehtiyac duyulur. Bu inam apotropeik (qoruyucu) mahiyyətli inam kimi meydana çıxa bilər. Qədim insanların bəd ruhlara, şər qüvvələrə pisliklərini həyata keçirməyə yol verməmək üçün bu inamı uydurmaşı mümkündür. Digər tərəfdən, qabağından xörək saxlayan adamın nişanlısının eybəcər olması artıq şər qüvvələrin xəteri kimi qəbul edile bilər. Çünkü, bütün mənfi çalarlı nəsnələr kimi, eybəcərlilik, çirkinlik də bəd ruhlara əməli hesab edilir. Bunu tuvalarda olan bir adət də təsdiqləyir. Tuvalar çirkin, eybəcər uşağın doğulmasını bəd ruh-azanın ana bətninə daxil olması kimi yozurlar. Hətta belə uşağı ailəyə, eləcə də bütün obaya xəter toxundurmasın deyə, üç daşın arasına yerləşdirib oxlayırlar (172; 71). Bu adətdə daşlardan istifadə əvvəlda toxunduğumuz daşa insan ruhunun saxlancı kimi yanaşmadan irəli gələ bilər. Deməli, ölümə məhkum edilmiş uşağı daşların arasına yerləşdirməklə tuvalar uşaq öldükdən sonra onun ruhunun bəd əməllər törətməsin deyə daşa keçməsini nəzərdə tuturlar. Daşın üçlüyü isə, fikrimizcə, öldürülən uşağın keçmişini, indisini və gələcəyini — yəni yaşanmamış həyatını simvolizə edir. Osmanlı türkləri uşağın eybəcər doğulmasının səbəbini valideynlərinin günah iş tutmasında görürərlər (276; 171). (Burada “günah” dedikdə, hakim dina, eləcə də əski dini təsəvvürlərə uyğun gəlməyen əməller nəzərdə tutulur). “Avesta”da da eybəcər insanlar Əhrimənin əməli hesab edilir. Ahurəməzda Yimaya Vara hasarını tikməyi tapşırır. Amma Varada digər qüsurlu, xəstə adamlarla yanaşı eybacər, çirkin insanların olmamasını söyləyir. Çünkü Ahuraya görə, insanların çirkinliyi Anqro Manyunun onların üzərinə qoyduğu bir nişanədir. Başqa sözlə, çirkinlik şər allahı Anqro Manyunun əməlidir (190; 161).

Bu gün qadınlarımızın tez-tez müraciət etdiyi bir inam mövcuddur. Hər hansı bəd hadisə, yaxud xəstəlik barəsində eşidərkən qadınlar qulaqlarının mərcəyindən (sırğalıqdan) dərtarəq, “Allah uzaq eləsin” söyləyirlər.

Dəfələrlə şahidi olduğumuz bu aktın əski ibtidai təsəvvürlərə bağlanan kökləri vardır. Əvvələ, aktı müşayət edən ovsun islam dininin təsirilə yaranmışdır. Amma aktın özü ibtidai din formalarından olan şamanizmə bağlanır. “Şamanizm animizmə yaxın inanc kimi türklər arasında uzun müddət yaşamış, sonrakı dövrlərin adət-ənənələri az da olsa, bu dini ünsürləri qoruyub saxlaya bilmüşdür”. Öz fəaliyyətlərində “bu dinin başçılı-

rı “şaman”, yaxud “qam” deyilən kimsələr” iki üsuldan - falaçma ilə qamlamadan istifadə etmişlər (27; 9). Qamlama ayininin son aktı Türküstən türklərində “kuçurma” (yəni, köçürmə), taciklərdə isə “şipondan” (yəni, silkələmə) adlanır.

Tacik adət-ənənələrinin ardıcıl tədqiqatçısı O.Suxareva Səmərqənddə belə bir ayının şahidi olmuşdur. Səmərqənd taciklərinin “sədkök” adlandırdıqları bu aktda şaman-qam xəstənin bədənindən massik hərəkətlərə xəstəliyi “çixararaq”, sonda onun qulağının mərcəyindən dərtmişdir. Ümumiyyətlə, O.Suxareva massajı xəstəliyin bədənindən qovulması üçün şamanların istifadə etdiyi magik vasitələrdən biri sayır. Qulağın mərcəyindən dərtmanı isə bu massajın mühüm elementi kimi təqdim edir (294; 20). Tədqiqatçının fikirlərinə əsaslanaraq, qadınların bu hərəkətinin mənşeyinin şamanizmə bağlılığını söyleyə bilərik. Bu adət müasir dövrə bir qədər transformasiyaya uğramış şəkildə gəlib çatmışdır. Belə ki, qam-şamanların artıq xəstələnmiş adam üzərində icra etdikləri (yəni, katartik məqsədlə) bu aktı müasir dövrədə qadınlar (bəzən kişilər də) profilaktik məqsədlərlə həyata keçirirlər.

Adətən, qulaq çekildikdən sonra dərd-bəla aşağı, yəni, yerə doğru qovulur. Bu da qədim türklərin göylərin ayın, günəşin nəhayət, insanların yaradıcısı sayılan Ülgenin, yeraltı dünyasının isə şərin, bələlərin törədicisi Erlisin məkanı olması inamından irəli gəlir. Xəstəlik də Erlisin (yaxud onun himayə etdiyi bəd ruhlarının) əməli olduğunu aşağı (çıxdığı yerə) qovulur.

Bəzən qulaq çekildikdən sonra qadınlar hər hansı bir taxta parçasını döyürlər. Əgər döyülen nəsnə taxta deyil, dəmirdən olsayıdı, metal əşyaların qoruyuculuq keyfiyyətindən bəhrələnməni iddia etmək olardı. Amma bu aktda ağacdən istifadə edilməyə də bir izah tapmaq mümkündür. Bildiyimiz kimi, qamlama zamanı və ümumiyyətlə, qam-şamanın ən çox istifadə etdiyi vasitə qavalıdır. İbtidai din formalarının tədqiqatçısı Q. Snesaryov Orta Asiya materiallarına əsasən, qam-şamanın qavalla manipulyasiyalarının hamı ruhları qamlama icra edilən yərə toplamaq və xəstəliyə doğru yönəltmək məqsədilə icra edildiyini göstərir (286; 55). Ehtimal etmək olar ki, taxtaya döyen zaman qavalın səsini imitasiyasını yaratmaqla köməkçi ruhları yardımına çağırmaq nəzərdə tutulur.

Qadınlar arasında ən geniş yayılmış sinamalar yuxu yozmalarıdır. Qədim insanlar, “ali sinir sisteminin fəaliyyətinin nəticəsi kimi meydana çıxan yuxunu” (67; 20) gələcək barəsində bir işsə, bir siqnal kimi qəbul etmiş, onun həyatı dəyişdirmək imkanında olmasına inanmışlar. Hətta ibtidai din formalarından olan şamanizmdə yuxu və yuxuya inam bir növ “rəsmiləşdirilmişdir”. N.Direnkovanın göstərdiyi kimi, qam-şamanlıqla çağışış, yəni, şaman istədiyi insana məhz yuxuda verilmiş (169; 285). Bundan başqa, qam-şaman alətlərindən olan qaval, yaxud qamçı təqdim edilməsi yuxusu-

nu görən adam yuxarı qüvvələr tərəfindən şamanlıq layiq bilinəmiş.

Nağıllarımızda yuxunun alınıb satılması, dastanlarımızdə qəhrəmanlara yuxuda buta verilməsi məhz bu inamların nəticəsi kimi meydana gəlmişdir. Qədim şumer abidəsi "Bilqamis" dastanının süjet xəttində də yuxunun özünəməxsus yeri vardır. Dastan qəhrəmanları baş verəcək hadisələri öncədən yuxuda görərək yozuma cəlb edir və beləliklə, gələcək olaylardan xəbərdar olurlar (36; 15). "Qırx qız" eposunda da yaşanacaq hadisələr eposun qəhrəmanı Altınaya məhz yuxu vasitəsilə əyan olur (292; 89).

İnsanlar hətta real həyatda baş verməsi mümkünüsüz hesab edilən hadisələrin yuxu vasitəsilə gerçikləşəcəyinə inanmışlar. Onlar irəlini görmək, gələcək barədə məlumat əldə etmək istəylə röyada gördüklorini yozmuş və yuxunun həyata keçəcəyinə inanmışlar:

Bakı böyük səhərdi

Yatdim, durdum, səhərdi

Gecə yuxu görmüşəm

Ürəyim bir təhərdi.

Müasir dövrdə alımlar yuxunun keçmiş barəsində müəyyən informasiya vermək qabiliyyətində olduğunu göstərək, hətta gələcək hadisələrin də yuxu vasitəsilə əyan ola bilmək mümkünlüyünü qəbul etmişlər. (67; 20)

Azərbaycanda yuxu yozmaları ilə əlaqədar bir sıra inam və yasaqlar meydana gəlmışdır:

- Yaxşı yuxunu danışmazlar ki, zühur olsun.
- Yuxuda gördüğün adamın səni yuxuda görməsini istəyirsənə, balışı çevir.
- Yatanda paltarı başının altına qoysan, qorxulu, pis yuxu görarsan.
- Yuxunu danışmağa başlayan kimi, irəlicədən "xeyir olsun!" deyirlər.
- Yataqda yuxu danışmaq olmaz, düşər-düşməzi olar.
- Gecə vaxtı yuxu danışmazlar. Əgər danışmaq məcburiyyətində qalサン, "çıraqa danışıram" deyib, sözə başlamaq lazımdır.

Sirvan bölgəsində gecə vaxtı yuxu danışarkən bu ovsunu söyləyirlər:

— Dəvə damdadı, çıraqa danışıram.

Ovsunun ikinci hissəsinin şərhə ehtiyacı yoxdur. Yuxu qaranlıq düşəndən sonra, yəni şər qüvvələrin fəal olduğu vaxt danışıldılarından yuxugörən günəşin yerdə timsali sayılan çıraqa müraciət edir. Birinci hissə isə, iki cür yozula bilər. Bu hissənin görünən qatı ekzapatetik mahiyyətdədir. Qaranlıq zamanı bədxah qüvvələrin feallaşdığını bilən insan bu cür yalan söyləməklə bu qüvvələri aldatmaq, çəşdirmaq niyyətindədir. Yəni şər qüvvələrin diqqətini söylənilən yuxudan yayındıraraq "damdakı dəvəyə" yönəltmək istəyir. Damdakı nəsnənin niyə məhz dəvə olması isə bu heyvanın nəhəngliyi ilə izah edila bilər. Cünki, pişik və ya dovşanın damda olması nə qədər inandırıcı səslənəsə də, dəvənin dama çıxmazı bir o qədər mümkünüsüz, eyni zamanda cəlbedici görünər.

Bildiyimiz kimi, dəvə türklərin tapındığı, müqəddəs saydığı heyvanlar-

dan olmuşdur. Tuva-soyotlarda yurtanın girişinə asilan, başları eks istiqamətə baxan bir cüt dəvə şəkli onqon hesab edilirdi (182; 13). Qırğızlar isə, vaxtilə dəvənin insan olmasına, dəvəyə çevrildikdən sonra da insan xüsusiyyətlərini saxlamasına inanmışlar. Qırğız şamanlığında da dəvə zoolatrik heyvan kimi təqdim edilir. Belə ki, qırğız şamanlarının bir qismi ağ dəvəni-ağ taylakı hamı ruh hesab edir (119; 13). Xarəzm özbəklərinin dəvəyə "ərənglər" deyə müraciət etməsi də (286; 317) (bu sözdən adətən müqəddəslərə və məlekələrə, eləcə də ruhlara müraciət üçün istifadə edirlər) deyilənlərin həqiqiliyini bir daha təsdiq edir. Eyni zamanda,

— Dəvəni söymək və vurmaq olmaz (144; 233)

— Onun yununu ayaq altına atmaq olmaz.

— Dəvə etini ildə bir dəfədən çox yemək olmaz,

inamlarının mövcudluğu, habelə, uşaqların üstlərinə bədnəzərə qarşı həmayil kimi dəvə yununun vurulması bu heyvanın sakral cəhətdən təmizliyinə, uduqluğuna dələlat edir. Tuvalar isə, eybəcər uşaq doğulmasının səbəbini hamile qadının lama və dəvə keçdiyi yerda sidik ifraz etməsində görürərlər (172; 71). Əslində bununla dəvə lamaizmə tapınan tuvalarda müqəddəs-bilici, patron hesab edilən lama ilə eyni səviyyəyə qaldırılır. Lamaya münasibətdə yasaq sayılan hərkətlər kompleksi bu müqəddəs heyvana da şamil edilir.

Bəlliidir ki, dəvə "Avesta"da da anılan heyvanlardan olmuşdur. Dəvə şəklində zühur edən Vertranqanın çox qüvvəli və güclü potensiyaya malik heyvan şəklində təqdimi onun törəmə onqonu kimi qəbul edildiyini göstərir (190; 133).

Dəvənin törəmə kultu ilə bağlı olması Şirvan bölgəsindəki Sofu Həmid pirində yerləşən dəvə heykəlində də özünü göstərir. Övladı olmayan qadınlar bu pirə gedərək daş dəvədən özlərinə övlad dileyirlər. Oxşar inama Osmanlı türklərində də rast gəlinir. Sonsuz qadınlar Dəvə dədə pirinə gedərək oradakı ağacdən simvolik beşik asır, içərisinə dəvə formalı daş qoyaraq niyyət edirlər (277; 211). Yaxud, özbək qadınları doğuş gecikən zaman dəvənin ayaqlarının arasından keçməklə magik bir akt icra edirlər (286; 318).

Dəvəyə bəslənilən uduq münasibət islam dinində də qorunmuşdur. Məhəmməd Peyğəmbərin ə.s. dəvəsinin oturduğu yerdə məscidlər salılmış, Orta Asiyanın sufi ordeninə daxil edilən müqəddəslər dəvələrinin oturduğu yerdə basdırılmağı vəsiyyət etmişlər (286; 317).

Istər ibtidai din formalarında, istər hakim dində dəvəyə bəslənilən bu münasibət araşdırduğumuz ovsunda həmin heyvanın anılmاسının səbəbini aydınlaşdırılmış olur.

Azərbaycanda yuxuyozma prosesində yuxunun nə zaman görüldüğünün mühüm əhəmiyyəti olmuşdur. Azərbaycan türkləri qışın sonunda, xüssəsilə, kiçik cillə zamanı görülən yuxulara əhəmiyyət vermir, "Çaylar

daşanda, yuxular da qarışır“ — deyirlər. Yay yuxuları isə çox inandırıcı olur.

*Yazım yaz olsun,
Kişim kiş olsun.*

*Arpalar kelle çekdiyi vaxt
Düşüm düş olsun (147; II c. 92)*

Örnəyi Anadolu türklərində də eyni inamın mövcudluğunu sübut edir. Eləcə də, gecə yuxuları yalan hesab edilərək, səhərə yaxın, işiq üzünə görülən yuxular yozuma cəlb edilir.

İnsanlar şadlıq yozulan yuxulara sevinmiş, bəd, qorxulu yuxuları kösərdən salmaq üçün yuxunu axar suya, daşa danışmış,

*Sadağfnı götür,
Qada-balani ötür*

söyləyərək nəzir vermişlər.

“İlkin başlanğıç su pis yuxudakı yamanı təmizləyir. Pis, yaman sudan çəkinir, qorxur“ (30; 27). Məhz bu səbəbdən bəd yuxular suya danışılır. Yuxunun daşa danışılması, haqqında bəhs etdiyimiz dəş kultu ilə bağlıdır. Həm bədliyə, həm şadlıq yozulan yuxunu görən Azərbaycan qadımları belə bir ayin icra edirlər:

— “Eldə qaydadi ki, qarşıq yuxu görəndə yuxudan duran kimi bir ovcuna duz, o biri ovcuna daş alıb axar su üstünə gedəsən. Yuxunu necə görübənsə, başdan-ayağa danışandan sonra daşı da, duzu da suya atıb dalınca deyəsən: “Şadlıq yuxususansa, bu duz əriyincə çin olgunan, bədlik yuxususansa, bu daş əriyincə çin olgunan (53; 3). Yaxud yastiğı çevirməklə bəd yuxunun sinacağına inanırlar.

İnsanların real həyatda hadisələrə bəslədiyi münasibət yuxuyozmalarda da öz əksini tapmışdır. Eldən toplanmış yüzlərlə yuxu yozmasında insanların müsbət münasibət basıldıyi nəsnələrin (at, göyərçin, alma, buğda, nal, çörək və s.) xeyiriliyi, mənfi çalarlı nəsnələrin (bayquş, ilan, kərtənkələ) bədliyə yozulmasının şahidi olurmuş.

Dünyanın bütün xalqlarında olduğu kimi azərbaycanlılarda da insana xəter toxundura biləcək qüvvələr arasında əsas yerlərdən birini bədnəzər tutur. Müyyəyen dövrlərdə (xüsusiylə, doğum və toy mərasimlərində) həm uşaqların, həm böyüklerin xəstələnməsi, mənfi istiqamətdə baş verən dəyişikliklər bədnəzərin, dəmgil gözün təsiri kimi yozulur. Azərbaycanlılar bədnəzərə hətta ilahi qüvvənin də təsir edə bilməyəcəyi bir fenomen kimi yanaşırlar. Xalq arasında dolaşan

— *Bədnəzərdən Allahan xəbəri yoxdur,*
inamı dediyimizi sübut etməkdədir.

Dəmgil gözlü, bəd nəzərlə adamlara qeyri-adi qüvvəli adamlar kimi yanaşmış, onlar barəsində maraqlı rəvayətlər uydurmışlar. Azərbaycanda hər bölgənin, hər arealın dəmgil gözü ilə məşhur nəzərlə adamları, qəhrə-

manları olmuşdur.

Bədnəzər fenomeninin mənşeyinə toxunan L.Şternberq qeyd edirdi ki, insanların gözü obrazları, ruhları qəbul etmək, onları əks etdirmək qabiliyyətinə malikdir. Nəzərin yönəldiyi adamın ruhuna sahib olan kəs, həmin ruhun vasitəsilə onun sahibinə xəter toxundura bilər. Bu fenomeni formalasdırıran psixologiya isə universaldır (331; 293).

Amma artıq “elm aləminə məlumdur ki, gözü dəmgil olan adamların gözündə selen elementinin faizi çoxdur. Bu da öz növbəsində şüalanma verif“ (63; 33).

Azərbaycan qadınları bədnəzəri neytrallaşdırmaq məqsədilə katartik və apotropeik məqsədlərlə bir qisim ayin və magik aktlar icra edirlər:

— *Qırxlı uşaqa doysan tükü, dağdağan, üzərlik virillər ki, ona nəzər işləməsin.*

— *Bağlı bədnəzərdən qorumaq üçün ya at, ya da it kəlləsin payiya keçirip goyallar bağa.*

— *Aileni bədnəzərdən qorumaq üçün evdən üzərlik asarlar. Galinlərə və qəşəng uşaqlara göz dəyməsin deyə, balaca torba içərisinə üzərlik toxumandan yiğib onların papaqlarına, ya da paltarlarına tikərlər.*

— *Uşağa nəzər gəlməsin deyə, üstündən göz muncuğu, ya da dağlanmış dağdağan asarlar.*

Gördüyüümüz kimi, Azərbaycan qadımlarının bədnəzərə qarşı istifadə etdiyi qoruyucu həməyillərdən biri dağdağan ağacdır.

— *Dağdağanı deşip uşaxların ısdunu tikillər ki, nəfəs dəyməsin.*

— *Dağdağan ağacının çubuğu kəsib muncuq kimi düzəldir, sonra həmin muncuğu sancağa keçirib uşağın paltarının kürək tərəfinə taxırsan. Bunun adı olur “göz muncuğu“.*

Dağdağan əski türkərin tapındığı, sitayı etdiyi müqaddəs ağaclarдан olmuşdur. Azərbaycanda qələmə alınmış yaradılış əsatirinə görə yer üzərində bitən ilk yeddi ağacdən biri məhz dağdağandır (19; 196). El arasında bu ağaclə bağlı yaşayan inamlar da dağdağana bəslənilən münasibəti əks elətdirir.

— *Dağdağan ağacı pir hesab edilir. Onu kəsmək və yandırmag olmaz.*

— *Qarağac, dağdağan ocaxdı, oları qırmək, kəsmək günahdı. Adama qarğıyar, işi düz gətirməz.*

— *Dağdağan ağacını kəsmək xeyir verməz.*

— *Dağdağan odunu yandıran xəstələnər.*

— *Dağdağan ağacını qırmazdar. Çünkü adama qarğış eliyər. Bu qarğışın altından çıxməq çox çətindi.*

Orta Asiyada bütün qoruyucu həməyillərə verilən ümumi adlardan biri “dağdağ“dır (128; 286). Ehtimal ki, bu ad dağdağanın təhrif edilmiş formasıdır. Taciklərdə də bu ağacdən qayrılmış həməyil-“çubidoğ“ xəstəliklərə

qarşı simpatik vasıta hesab olunur (305; 255). Türkmenlərdə dağdağan ağacına sitayış V.N.Basilov tərəfindən totemizm qalığı kimi tədqiq edilmişdir (117; 138). İ.M.Cəfərzadə arxeoloji tapıntılar əsasında Azərbaycanda dağdağanın tunc dövründə kult səciyyəsi qazandığını göstərmişdir (162; 54).

Bütün bunlar belə bir qənaət doğurur ki, insanlar müqəddəs saydıqları, tapındıqları ağacların kiçik bir hissəsini üstlərində gəzdirməklə bədruhları uzaq salacaqlarına inanmışlar. Amma bunun üçün müqəddəs ağaclarla bağlı yaranan yuxarıdakı tabusiyaların pozulması lazımlı olmuşdur. Müdrik əcdadlarımız bu məsələdə də çıxış yolu tapmışlar:

— Dağdağan ağacından çubuq kəsməmişdən qabaq gərkədi ki, ona sədəqə ayırib niyaz eləyəşən. Yoxsa kəsilmiş çubuğun düşər-düşməzi olar.

Dağdağanın bədnəzəri qaytarmaq gücünü malik olması inamından bəhs edən alımlar belə ehtimal edirlər ki, dəmgillərin gözündə olan şüalanmanın dağdağan zərərsizləşdirmək xüsusiyətinə malikdir (63;33).

Bədnəzərdən qoruyan vasitələrdən biri də qaraçörək otudur. Bu nəsnə eyni məqsədlə — apotropeik məqsədlərlə yalnız Azərbaycan deyil, Anadolu türkləri arasında da geniş tətbiq edilir (343). Azərbaycanlıların xoş ətir, xoş dad yaratmaq üçün motala atdıqları, şora qatıldıqları qaraçörək otundan Şirvan zonasında 40 ədəd, yaxud 7 ədəd, üzərrək toxumundan da eyni qədərdə qara parçanın arasına tikərək uşağın üstünə asırlar. Abşeronda isə 9 ədəd qaraçörək otu, 7 ədəd üzərrək və bir qədər it peyinini parçaya büküb uşağın qundağına və yaxud palтарına tikirlər (77; 246).

Qaraçörək otunun gözqaytarmaq xüsusiyətinə malik olması barədə xalq içərisində dolaşan rəvayətlərin birində deyilir ki, bir kişi bazara iki motala aparılmış. Yolda dəmgil gözlü bir adamla qarşılaşır. Nəzərli adam:

— Bu nədi belə, aparursan, — deyə soruşan kimi nəzərinin təsiri ilə motalardan biri partlayır. O biri motalın salamat qalması hər ikisini təəccübənləndirir. Partlamayan motalın ağzını açıqdə pendirə qaraçörək otu qatıldığını görürler. Bu gündən etibarən el arasında qaraçörək otunun nəzər qaytarmaq xüsusiyəti məşhurlaşır. (359)

Qaraçörək otunu xüsusişlə doğum və toy mərasimində six-six işlədirlər. Cavan galin və yeni doğmuş qadılara qaraçörək otundan uddururlar. Bədnəzərə qarşı icra edilən bu aktın bir əhəmiyyəti də vardır. Dünyagörümüş türkəçarəci qadınlar qaraçörək otundan cavan galinlərə uddurmaqla çox qorxulu xəstilik sayılan beçəxorun qarşısını almağın mümkünüyünü söyləyirlər.

İnformator-qadınların verdiyi məlumat qaraçörək otunun ən geniş yayılmış tətbiq sahəsinin (çörəyin üstünə tökmək) əslində qoruyucu məhiyyətini aşkar etməyə imkan verir. Sən demə, əcdadlarımız qaraçörək otunu çörəyin üzərinə bəzək, yaxud dad xatırınə deyil, təndirdən qalxan çörək

ətrini neytrallaşdırmaq, bu yolla da evin ruzu-bərəkətini bədnəzərdən, şər qüvvələrdən, nəfsdən qorumaq üçün atırlar.

Bədnəzərdən mühafizə olunmaq üçün Azərbaycan qadınlarının istifadə etdiyi vasitələrdən biri də duzdur.

“Ana sağ əlinə bir çımdık duz alır. Onu uşağın başına dolandırır. Eyni zamanda hər dəfə yumruğunu astaca uşağın kürəkləri arasına vurur və “göz vuranın gözü çıxsın”, — ovsunu edilir. Bu proses üç dəfə təkrar olunduqdan sonra uşağın başına dolandırılmış həmin bir çımdık duz

*Duz, duz
ocaqda qız
Yanıb kü'l olsun,
Balama dəyən göz*

deyilib ocağa atılır. Duz çırta-çırta yandıqda “Göz vuranın gözü kəsildi” (30; 41), deyə düşünür. Ocağa atmaq imkanı olmadıqda isə duzu axar suya axıdırmışlar.

Bədnəzərə qarşı duzdan istifadə halları digər xalqlarda da qorunmuşdur. Tacik qadınları bədnəzəri götürmək üçün xəstəni ocaqla üzbezəş əyləşdirib, bir ovuc duzu üç kərə xəstənin sağ çiyininə vurub üzünə dolandıraraq ocağa atır və bu ovsunu oxuyurlar:

<i>Bismillahir roxmani roxim</i>	<i>(Mərhəmətli Allahın adı ilə</i>
<i>Dəstəi mən ne</i>	<i>Mənim əlim deyil</i>
<i>Dəstəi luğmoni həkim</i>	<i>Loğman həkimin əlidir</i>
<i>Piri hamen korxo</i>	<i>Bu işlərin bilicisi (piri)</i>
<i>ba niyati şifo</i>	<i>şəfa xatırına</i>
<i>ba niyati oşitonı qoyib</i>	<i>gizli ocağın xatırına</i>
<i>ba niyati oşitonı xozır</i>	<i>aşkar ocağın xatırına</i>
<i>ba niyati oşitonı duşmon</i>	<i>düşmən ocağın xatırına</i>
<i>çəşmi xeyş, yeni leyş</i>	<i>qohumun, tanışın, dostun</i>
<i>yeni duşmon, aştad dar</i>	<i>düşmənin gözü bu odda yana.)</i>
<i>otaşı tiz (305; 250)</i>	

Xarəzm türklərində uşaqların üzərinə asdıqları “tumor” həməyillərin içərisində digər komponentlərlə yanaşı, mütləq duz da iştirak edir (286; 39). Farslar isə inanırlar ki, duz və su Fatimeyi Zəhranın cehizinə daxil edildiyindən onları murdarlamaq, habelə onlarla bağlı xəsislik etmək olmaz (319; 289).

Türk xalqlarının duzla bağlı onlarla rəngarəng sinama və yasaqlar kompleksi mövcuddur:

— duz üçün qonşuya yalnız gündüz vaxtı gedirlər, axşam duz üçün gedilsə, gedənin uşağının yaşamayacağına inanılmış (91; 161).
— uşağın izlərini azdırmaq, ruhları

Osmanlı türklərində

çaşdırmaq üçün uşaq keçən yerə duz Sibir türklərində səpirlər ().

— gəlin evinə duzdan və kömürdən başqa

hər şey aparmaq olar.

— duz yerə töküldənə savaş olar, gərək üstünlə qənd goyasan.

— Duzu bı dünyada yerə töhsən, o dünyada kiprihlərinlə yığarsan, deyərlər.

— Süfrəyə duz töküldənə, evdə qalmağal düşər, deyiflər. Dərhal o duzun üstünlə

bir tikə qənd qoyallar ki, hər şey dava-savaşas qurtarsın.

Azərbaycan türklərində

Duzla bağlı bu kimi inamların yaranması əski dövrlərdə duzun çatın təpiləsi, tələbatı ödəməməsi, ona görə də çox qiymətli nəsnələr sırasında olması ilə əlaqələndirilir. Uyğun qaynaqlarda duz üstündə hətta bezi qəbilələr arasında vuruşmaların baş verdiyi də qeyd edilmişdir (122; 68). Son inamların məhz bu səbəbdən meydana gəldiyi artıq məlum faktlardandır. Bu söylənilən fikirlərə əsaslanaraq, duzun ocağı atılması ilə bədnəzərdən qorunmaq namına bu qiymətli nəsnənin oda-ocağa qurban verilməsini ehtimal etmək olar. Tacik qadınlarının ovsununda da bu faktı işaretlər tapmaq mümkündür.

Duzun suya atılması da analoji akt (qurbanverilmə) kimi izah oluna bilər. Fikrimizi Orta Asiyada icra edilən bir mərasim təsdiq etməkdədir. Amu-Darya çayına çıxanlar uğurlu səyahət namına suya duz qurban edilmişlər (286; 238). Adigey türkəçarəçi qadınları isə müalicəvi otları torpaqdan yiğarkən yerinə duz səpirmişlər (281; 44). Burada bir tərəfdən əlac düzəltmək üçün toplanan bitkinin əvəzinin qiymətli duzla verilməsi düşünülübəsə, digər yandan bu ayin duzun qədim insanlar üçün bolluq və dövlət rəmzi sayılması ilə əlaqədardır.

Balalıq təpədə təpılmış, duzdan qayrılmış dəvə heykəlləri, slavyanlarda qonağın duz-cörəkə qarşılıması, cəxlərdə zomilərə, ari pətəklərinə, quylulara duz tökülməsi, baluclarda duza sitayış duzun bolluq rəmzi kimi qəbul edilməsindən doğmuşdur. Uyğun təsəvvürlər Azərbaycan türklərində:

— Duz-cörək haqqı!

— Yediyim duz-cörəyə and olsun!

— Duz-cörək gözümü tutsun!

və s. kimi andların yaranmasına səbəb olmuşdur.

Bədnəzərə qarşı yönəldilən güclü həmayillərdən biri də kauri hesab edilmişdir. Yalnız Hind okeanından çıxarılan bu baliqqlağı təkcə Azərbaycanda deyil, bütün Orta Asiya regionunda yayılmışdır. (128; 288) Bu regionda kauri “jilan bası” adlandırılır. Ehtimal ki, bu ad baliqqlağının

formasına - quruluşuna görə verilmişdir. Başqırdılarda isə bu həmayil “kor-tbaş” (qurdbəş) adlanır (268; 326). Həmayil Sibir türkləri arasında da geniş yayılmışdır. Kauridən həmayil kimi faydalanan insanlar onun nəzərqaytarmaq, bəd rühləri uzaq salmaq qüvvəsinə malik olduğuna inanmışlar. Bir qisim tədqiqatçılar isə kauriye — Umay ilahəsinin simvolu kimi yanaşmışlar (232; 174). L.Şternberq bu baliqqlağının fallik kultun bəlgəsi kimi qəbul edir (331; 321). Maraqlıdır ki, başqırdılardan fərqli olaraq (268; 315) əksər türk xalqlarında, o cümlədən Azərbaycan türklərində bu kultla bağlı materialın məhdudluğunu (bu baradə yalnız Ə.Ələkbərovun kitabında danışılır) (90; 161) kultun bu arealda geniş yayılmadığını dəlalət edir. Amma buna baxmayaraq, bu həmayil ilkin kökü ilə (fallik kultla) əlaqəsini itirək, daşıdığı funksional-semantik yükü (bəd ruhlara qarşı tətbiq edilməsi) qorumaqla çıxarıldığı yerdən çox-çox uzaq areala yayılmış şəkildə müasir dövrümüzə qədər gəlib çatmışdır.

Azərbaycan qadınları arasında dəmgil gözə qarşı istifadə edilən ən geniş yayılmış apotropeik səciyyəli akt — “göz dəyməsin” söyləməklə yərə tüpürmək və yanını qasımaqdır. Aktı müşayət edən ovsun verbal magyanın təzahürüdürse, icra edilən digər hərakətlər ibtidai inam və təsəvvürlərlə izah edilə bilər. Bildiyimiz kimi, “tüpürçək xalq inamlarına görə bədxah qüvvələrə qarşı qoruyuculuq xüsusiyyətinə malikdir” (185; 14).

Azərbaycan türkləri arasında qeydə alınmış bir çox ovsunlar məhz yərə tüpürməklə bitir (22; 122).

Qaqauzlarda

Oklamış betfah

Nazar tütsün...

Qara gözlü, kömür üzlü

Dağlara, taşlara

Baxışı kurusun

tſu, tſu, tſu (352; 196) —

Gözü aksın, lafi bitsin

örnəyinin eyni sonluqla tamalanması tüpürçəyə qoruyucu amil kimi yanaşmanın bu xalqda da mövcudluğunu göstərir. Eyni məqsədlə (bədnəzərədən qorunmaq üçün) vaxtilə romalılar, habelə imeretiyalılar ətrafa üç dəfə tüpürmüşlər. Qazax və qırğızlar isə kimsə onların uşaqlarını və dəvelərini terifləyərsə, (“övladda nəvə, dövlətdə dəvə”) dərhal “tüpür buna” söyləyirlər (185; 14). Tacik türkəçarəçi qadınlar bədnəzərə qarşı duz manipulyasiyalarını xəstəyə tüpürməklə başa çatdırırlar (305; 251). “Qırq qız” qaraqalpaq eposunda cadugər qarı qəhrəmanı tilsimə salarkən hərəkətlərinin sonunda üç dəfə tüpürür (292; 97).

Ç.Vəlixanovun verdiyi melamata görə, qırğızlar bədxah qüvvənin əməli kimi qəbul etdikləri tufanı üç dəfə tüpürməklə qarşılıyırlar (132; 481). Öz-bək doyaları uşaqları sonunu basdırıldıqları torpağa üç dəfə tüpürməklə

*Yəman kelmaqıl
yəxşı belgil —*

söyləyirlər (307; 352).

Apotropeik aktın digər hərəkəti (yanını qışma) R.Bolonevin sözlərilsə izah edilə bilər: "Erotizm apotropeik səciyyəyə malikdir — bəd ruhları neytrallaşdırır" (127; 39).

Azərbaycanda mövcud olan inam və sinamalar digər qədim janrlar kimi ibtidai təsəvvürlərlə əlaqəsini qoruyub saxlamışdır. Amma bu inamlar hakim dinin labüb təsirinə məruz qalaraq bir qism dəyişikliklərə uğramışlar. Bəzən isə hər iki dinin (istər ibtidai din formalarının, istər islam dininin) çuqlaşmış şəkildə işlənmə hallarına da rast gəlinir. Belə ki, qədim etiqadlardan asanlıqla əl çəkə bilməyen insan əski inamları və yeni görüşləri sintezləşdirərək işlədir. Azərbaycan folklor yaddaşında bu cür hallara tez-tez rast gəlmək mümkündür. Məsələn, "çillə kəsmək" mərasimi, bildiyimiz kimi, üzərində Quranın ayələri yazılımış "qırxaçar camı" ilə icra edilir. Bu ayın qumuqlarda belə həyata keçirilir:

"Çərşənbə axşamı dəyirmandan su gətirib bir gecəlik hincə qoyurlar. Səhər 40 evdən açar toplayaraq, əleyə qoyur üstünü süpürgə ilə örtürər. Xəstəni (çilləsi kəsiləni) otuzduraraq əleyi onun başı üzərinə tuturlar. Dəyirmandan gətirilmiş suyu isə əleyin üstündən xəstənin başına tökürlər" (139; 332).

Gördüyüümüz kimi, burada İslam dininin təsirindən danışmaq olmaz. Ehtimal etmək olar ki, digər xalqlarda olduğu kimi azərbaycanlılar içərisində də islamiyyətdən qabaq çillə kəsmek bu şəkildə — belə əlverişli vasitələrlə həyata keçirilmişdir. İslam bu mərasimə üstündə dualar yazılmış qırxaçar camını və duaları daxil edərək, bunlarsız mərasimin icrasını mümkünüsüz saymışdır.

Osmanlı türklərində doğum mərasimində bari-həmlini yera qoyan qadının qarnı üzərinə bağlanmış kəmər qoyurlar. Öncədən bu kəmarın üstündə Quran oxuyurlar (147; II j. 78). Burada bir tərəfdən qapalı dairənin qoruyuculuq xüsusiyyətinə malik olması, digər yandan Allahdan nazil olan sözün qüdrətinə inam qorunmuşdur.

Yeni doğulmuş uşağın paltarına kauri, deşik daş, gözmuncuğu ilə yanaşı, dua-“pitik” vurulması da yuxarıda deyilənləri sübut etməkdədir.

Belə bir inama nəzər yetirək:

— *Təzə aya baxarkən metal əşyalar, qızıl, pul göstərmək lazımdı.*

— *Ayi müşahidə etmək günahdı (yakutlarda)* (257; 291)

— *Aya baxarkən salavat çevirmək lazımdı.*

Bu inamlardan birincisi ibtidai təsəvvürlərdən olan astral — ay kultu ilə bağlıdır. A.M.Belenitski ay kultunu islamaqədərki ən güclü kultlardan biri kimi tədqiq edir (121; 84). Bu ayını icra edən kəs inanır ki, təzə ay “kökəldiyi” müddətdə pulları da artacaq; metal əşyaların göstəriləməsi ayda mövcud olan bədxah ruhları neytrallaşdırmaq məqsədini güdür. Üçüncü inam

isə İslam dininin təzahürüdür. Eyni dini akt (salavat çevirmək) ən ilkin tapınma, sitayış obyekti olan oda-ocağa müraciətlə də icra edilir.

Oğlan, oğlan, od gəti

Oda salavat gəti

Nənəv pilov edipdi

Yoldaşlarıv yığ gəti.

Xalq arasında belə bir inam yaşayır:

— Yerə qaynar su tökməzlər. Qaynar su yer altındaki cinnərin bələlərini yandırır. Ona görə də cinnər qaynar su tökənənən hayif alırlar;

— Qaynar suyu torpağa tökmək günahdı. Deyilənə görə töksən, torpaq əyəsini yandırırsan, o da qızəblənib sənə nə isə bir sədəmə toxundurur.

Bu inamlarda insanların ilkin təsəvvürləri öz əksini tapmışdır. İslam dinin xalqın təfəkküründə kök salmış bu yasaqlara öz düzəlişlərini verərək bu aktı belə müəyyən etmişdir:

— Yerə isdi su atanda gərəh pismillah deyəsən ki, cinnər qaşşın. Yoxsa cinin balasını yandırırsan, sənə zərər toxundurur.

Nəhayət, tüstü ayının icrası zamanı söylənən ovsunlardan biri hakim dinin təsirilə tamamilə transformasiyaya uğramışdır:

Çıxdım Savalan dağına

Dedim, nədi bu dərdə çarə?

Çağırdım ya Əli, ya Məhəmməd

Dedi, kollu-koslu üzərrrik,

Dedi: nədi fağır beçarə?

Başı böركlü üzərrrik!

Əslində, bu vasitonin (üzərrik) kökləri ağac-bitki kultuna bağlanır. Ayının kökləri isə ilkin ibtidai din formalarından olan şamanizmə bağlı yaranmış və indi də öz əski kökləri ilə əlaqəsini qoruyub saxlamışdır.

Ovsunlar.

Yaradılış təfəkkürün erkən çəğlərinə təsadüf edən ovsunlar insanların, “onları əhatə edən ələm barəsində qədim təsəvvürlərini qoruyub saxlamaq” (107; 1) xüsusiyətinə malikdir. Folklorun bu ilkin janrı formalaşlığı dövründə iki funksiyani həyata keçirmiştir: utilitar və estetik. A.Astaxova ovsunların yaranarkən müştəqil bədii vəzifə daşımadığından onların estetik funksiyadan mərhum olduğunu söylemişdir (107; 1). Qədim janrların utilitar funksiyası bu örnəklərin praktik əhəmiyyətini özündə ehtiva edir. Yəni, ibtidai insan bu və ya digər ovsunu mənasını anlamadığı, qarşısında aciz qaldığı hadisələrə təsir göstərmək, onları dəyişdirmək, nəhayət, onlara qəlib gəlmək istəyi ilə yaratmışdır. Folkloşunaslılıqda ovsunun və ya ovsunlarla müşayət edilən mərasimin ilkinliyi barəsində fikir müxtəlifliyi mövcuddur. Ovsunlara mərasim poeziyasından daha əvvəlki dövrün məhsulu kimi baxış N.Andreyevin elmi yaradıcılığında izlənilir. O, öz mülahizələrini mərasimin daha mürəkkəb strukturu ilə ovsunun nisbi sadəliyini qarşılaşdırmaqla əsərəndirir (99; 34).

Buryat folklorşunası N.O.Şarakşinova ovsunların magik mərasimlər əsasında yarandığını söyləyir (329; 82). S.Bardaxanova da ovsunlara mərasim poeziyasının müəyyən motivasiya tələb edən janrı kimi yanaşır (114;

192). S.A.Tokarev ovsunları verbal magiyaya aid edərək, onların mərasim tərkib hissəsi kimi yarandığını söyləyir. Sonralar bəzi ovsunların mərasimdən ayrılaraq müstəqil məna kəsb etməsi xatırladılır. Müəllif görə, ovsunlarda eks olunan verbal magiya əsasən, imitativ (təqlidi), parsial (təmas), apotropeik (qoruyucu), katartik (müalicəvi) magiya ilə çuqlaşmış şəkildə reallaşır (299; 25). Ötən əsrin əvvəllərində rus-slavyan ovsunlarını ayrıca kitab şəklində çap etdirən N.Poznanski magik mərasimlərin ibtidada yalnız hərəkətlərdən ibarət olmasını, sonrakı dövrlərdə hərəkəti izah və təsvir edən ovsun formüllərinin yaranmasını söyləmişdir (255; 85). Bu məsələ ilə əlaqədar N.Poznanski ilə polemikaya girən V.Mansikkə isə öz növbəsində ovsunları yazılı mənbələrlə əlaqələndirir (299; 54). Slavyan ovsun-formüllərinin tədqiqatçıları T.A.Aqapkina və A.L.Toporkov isə hər iki müəllifin fikirlərindən faydalanaraq ovsunların eyni vaxtda iki sistemlə əlaqədə olduğunu qeyd etmişlər (88; 68). Birinci halda, ovsunlar, V.Mansikkənin fikirlərinə uyğun olaraq, yazılı-dini mənbələrlə əlaqələndirilir (buraya dini dualar, psalmlar və s. daxil edilir). İkinci halda, ovsunlar miforitual-magik praktikanın mühüm elementi kimi tədqiq edilir. (N.Poznanskiyə uyğun olaraq). B.Malinovski hərəkəti mərasimin ikinci və mühüm olmayan elementi hesab edərək, sözün hər hansı magik aktda üstün mövqedə durmasını göstərməşdir (299; 23). Eləcə də V.Sokolova sözün (yəni, ovsunun) dominant funksiya daşıdığını qeyd etmişdir (288; 24). Ovsun tədqiqatçıları A.Potebnya və A.Vetuxov da ovsunu əsas və birinci hesab etmişlər (299; 23). Magiyanın tədqiqatçısı Y.Kaqqarov isə ilkin dövrlərdə sözün yardımçı vasitə kimi tabe mövqedə durmasından, zaman keçdikcə magik vasitə kimi müstəqil məna kəsb etməsindən bahs açmışdır (197; 19).

M.Seyidov haqlı olaraq törənlərdə hərəkətlə sözün növbələnmə tarixini uzaq keçmişlə əlaqələndirmiştir. "Əskida pantamimiya (yəni hərəkət) ayinlerin ilkin ifadə vasitələrindən biri olmuşdur. Sonralar pantamimiyaya nidalalar, sözlər artırılmışdır. Pantamimiyadakı "hərəkət dilinin" ifadə etdiyi bir sıra fikirlər sözlə ifadə olunmağa başlanılmışdır" (75; 123).

Gündəlik məişətdən və Azərbaycan ana-qadın folklorunun materiallarından tanış olduğumuz mərasimlər biza yuxarıda deyilən son mülahizəyə, habelə, N.Poznanskinin fikrinə şərık olmağa əsas verir. Araşdırmağa cəlb olunmuş örnəklərin böyük əksəriyyəti ovsunların mərasimlər — magik aktlar əsasında, onları izah edən və qüvvətləndirən element kimi meydana gəldiyini göstərir. Məsələn,

Üzərriyim çrtləsin,
Yaman gözlər pürləsin, —

ovsununu oxumaq üçün üzərriyi odun üstündə çrtlətməqla imitasiya yaratmaq lazımdır.

Rus folklorşunaslığında ovsunlar tilsimlə eyni funksional-forma özəlliyyinə malik janrlar kimi öyrənilir (öz tədqiqatlarında bu janrların müqayisəli təhlilinə geniş yer ayırmış V.Anikin, Y.Kruqlov istisna edilməklə). Yuxarıda adları çəkilən alimlər, eləcə də N.Vinoqradov (135), M.N.Speranski (293), L.Şternberq (331) "zaqovor" və "zaklinanie" terminlərini paralel işlədərək mahiyyətə eyni olan janr-hadisoni nəzərdə tutmuşlar.

Bu N.P.Andreyevin təsnifatında da öz əksini tapmışdır:

1. Kütləvi (ümmümişlək) ovsunlar.
2. Dar mütəxəssis çərçivəsində məlum olan ovsunlar (99; 34).

Struktur-quruluş baxımından isə ovsunlar mürəkkəb və daha mürəkkəb deyə iki yerə bölünür (107; 3).

Azərbaycan folklorşunaslığında "ovsun" (zaklinanie) və "tilsim" (zaqovor) bir-birindən fərqli kateqoriyalar kimi tədqiq edilmişdir (86; 54).

Yuxarıdakı təsnifatlardan faydalanaraq biz ovsunları N.Andreyevin və A.Astaxovanın bölgülərinin birinci kateqoriyasına, tilsimi isə ikinci kateqoriyaya aid edə bilərik.

Folklorşunaslıqda ovsunların bu cür təsnifatına rast gəlinir:

1. Müalicəvi ovsunlar.
2. Təsərrüfat ovsunları.
3. Sosial-məişət ovsunları (102; 97).

Uyğun təsnifatlardan birini N.Kravsov, S.Lazutin aparmışlar. Onlar ovsunları mövzularına görə 4 qrupa ayırmışlar:

1. Təsərrüfat ovsunları.
2. Müalicəvi ovsunlar.
3. Məhəbbət ovsunları
4. Sosial ovsunlar (214; 69).

Ovsunlar onlarda iştirak edən obrazlara görə də təsnifata cəlb edilmişdir:

1. Real-məişət.
2. Fantastik.
3. Dini (xristian).
4. Sosial (214; 70).

Ovsunlarla bağlı maraqlı təsnifatlardan birini V.Sokolova aparmışdır. Müəllif ovsunları ifa tərzinə görə dörd qrupa bölmüşdür:

1. İmperativ (tələbedici ovsunlar).
2. Xahiş ovsunlar
3. Qurbanvermə törənində istifadə edilən ovsunlar.
4. Bənzətmə ovsunları (288; 18).
1. Azərbaycan folklorşunaslığında isə ovsunların belə təsnifatına rast gəlirik:
2. Təbiət qüvvələri ilə bağlı ovsunlar.

- İnsanın hayatı və yaşıyışını təmin edən bitki və heyvanları qorumaq məqsədilə yaranan ovsunlar.
- İnsanın gündəlik məişəti və sağlamlığı ilə əlaqədar ovsunlar (62; 220).

Azərbaycan folklorunun qadın (ana) yaradıcılığı materiallardan çıxış edərək nisbi ümumiləşdirmə yolu ilə ovsunların bu cür təsnifatını aparmaq mümkündür:

- Təbiət qüvvələrinə təsir göstərmək üçün yaranan ovsunlar.
- Məişətdə istifadə edilən ovsunlar.

Ovsunlarla müşayət edilən mərasimlərin icrasında qadınların iştirakı və fəaliyyəti daanılmazdır. Xüsusən ikinci bölmə aid edilən ovsunlar əsasən qadınlar tərəfindən söylənilir. Çünkü xəstəliklərin türkəçarələrlə müalicəsi, həmçinin uşağın doğulması və böyüdülməsi sərf qadınların fəaliyyət dairəsinə daxil olan funksiyalardır.

Bu mərasimlər içərisində bədnəzərə qarşı icra edilən üzərrikyandırma — tüstü ayını daha məshhurdur. Üzərrikyandırma mərasiminin qadın yaradıcılığı ilə bağlı olması məlum faktlardandır. XIX əsrin sonlarında rus hərb tarixçisi N.F.Dubrovin "Rusların Qafqazda müharibələrinin və hökmranlığının tarixi" əsərində Azərbaycanda qadınların və qızların üzərrik yandırılan manqalın ətrafına toplanaraq tüstü ayınına həyata keçirmələrini təsvir etmişdir (167; 380). 30-cu illərdə "Sovet etnoqrafiyası" jurnalında dərc olunmuş Şıxlı kəndindən toplanılmış materiallarda üzərriksalma ayının qadınlar tərəfindən həyata keçirildiyi göstərilir (110; 188). Arxeoloqların Azərbaycan ərazisində tapdıqları tüstü ayının istifadə edilən gil qab bu ayının V-VI əsrlərdə də icra edildiyini sübut edir (68; 34). Amma bu ayının kökləri daha qədimlərə bağlanır. Belə ki, Mil düzündə e.a. V-I əsrlərə aid arxeoloji tapıntıların aşkar edilməsi tüstü ayının və bu ayında üzərrikdən istifadənin tarixini 2500 il bundan öncəyə bağlayır (194; 627). Fikrimizcə, müasir dövrdə də qadınlar tərəfindən icra edilən bu ayın ibtidai dini təsəvvürlərdən olan şamanizmin yadigarıdır. Qam-şamanların bədxah ruhlara və onların əməlinin nəticəsi olan xəstəliklərə qarşı istifadə etdiyi mübarizə üssülərindən biri, bəlkə də birincisi, tüstü ayını olmuşdur. Tüstü ayının ovsunla müşayət edilməsini labüb sayan V.Petrov hər ikisinin "eynimənalı funksiyaya" malik olduğunu gösterir. Müəllif hər iki hadisənin xəstəliyə məxluq, insan kimi baxışın mövcud olduğu dövrlərdə - (antropomorfizm) - formalasdığını söyləyir (255;100). A.M.Astaxova da tüstü ayının məhz antropomorfizm dövrünün məhsulu kimi yanaşır (107; 3). Əgər bu müəlliflərin fikrinə əslənsəq, tüstü ayının köklərinin şamanizmdən öncəyə bağlandığını etiraf etməliyik.

Zərdüst mifologiyasında da ən mühüm təmizləyici vasitə məhz tüstü ayını hesab edilir. Ahurəməzdə zərdüştliyə görə murdar sayılan ölü düşən

yeri təmizləmək üçün oranı müqəddəs bitkilərin tüstüsünə verməyi məsləhət görür (190; 276).

Babilistanda Adonisin şərfinə keçirilən bayramların (315;318) və Homerin təsvir etdiyi kimi qədim Yunanistanın dini mərasimlərinin mühüm tərkib hissəsi tüstü ayinində ibarət olmuşdur (48; 628).

Tüstü ayinində yandırılan üzərrikdən əsasən apotropeik və katartik məqsədlər üçün istifadə edilir. Apotropeik məqsədlə doğum prosesində, toy mərasimində, gündəlik məişətdə bədnəzəri olan adam getdikdən sonra üzərrikk yandırıllar, qalanmış manqala, yaxud tonqala üzərrikk ataraq onun üstündən tullanırlar.

Üzərrikkə bağlı maraqlı inamlara ukraynalıların şifahi söz sənətində rast gəlinir. Ukraynalılar üzərriyyə bakirəlik simvolu kimi yanaşırlar. Təsadüfi deyil ki, bütün toy mahnlarının aparıcı obrazı kimi bu bitkidən istifadə edilir. Bu nəgmələrdə yaşlı üzərrikk gəncliyini yaşıyan qızı işarədir; əksinə, bu bitkinin əzilmiş, soluxmuş təsviri bakirəliyin itirilməsi deməkdir. Bu xalqda galinin başına taxilan çiçəklərdən hörülmüş taca mütləq üzərrikk də toxuyurlar. İkinci dəfə ərə gedən qızın tacı isə üzərriksiz olur (220; 146). Taciklər isə yeni il gecəsi ocağa üzərrikk ataraq, "xuşbu" (xoş iy) çağırılan bu bitkinin tüstüsünü evə yayırlar (266; 65).

M.Seyidov üzərrikk salınmış manqalın üstündən atlanmayıçı əski midiyalılar və türk xalqlarının adət-ənənəsi hesab edərək, bu ayını ağaç bitkiyə inamlı, ağaç-bitki kultu ilə əlaqələndirmişdir (72;95).

Katartik məqsədlərlə isə artıq bədnəzərin təsirinə məruz qalmış adamı üzərrikk tüstüsünə tutaraq bitki yandırılmış qabı onun ətrafında dolandırıllar. Burada ibtidai insanların magik təsəvvürü — qapalı dairənin qoruyucu qüvvəyə malik olması təsəvvürü öz əksini tapmışdır. Bu inama görə, insana xəter toxundura biləcək bəd ruh tüstünün cirzidə bu qapalı dairədən içeri keçə bilməz.

Üzərrikk tüstüsünün dezinfeksiyaedici xüsusiyyəti alımlar tərəfindən təsbit edildikdən sonra qədim insanların icra etdikləri bu ayının praktik rasional əhəmiyyəti tamamilə aşkarlanmışdır.

Bundan başqa, dünya alımları hələ orta əsrlərdən üzərriyin bu və ya digər farmakoloji xüsusiyyətlərini öyrənərək, bu bitkinin çox spektrli müalicəvi səciyyəsindən bəhs etmişlər (55).

Azərbaycan folklor yaddaşında bu mərasimdə söylənilən çoxlu sayıda orijinal ovsunlar qorunub saxlanılmışdır:

Üzərrikk dənə-dənə

Tökülsün hərzə çənə

Qohum ola, yad ola

Gözü bu odda yana.

Başı börklü üzərrikk

Köməcli, köklü üzərrikk

Səni salıram bu oda

Görsət hökmü, üzərrikk.

*Üzərrik paşa üzərrik
Xalları qoşa üzərrik
Kim səni gözə gətirib
Gözləri daşa üzərrik.*

A.Samoylovic tərəfindən tədqiqata cəlb edilmiş bir qisim türkmən ovsun-formüllərində Davud, Süleyman Peyğəmberlə yanaşı ovsun obyekti-ovsunlanan heyvan həm də üzərriyə and verilir:

<i>Nur yilan</i>	<i>ilçi gəldi</i>
<i>təmir yilan</i>	<i>üsvənd (üzərrik — A.R.) gəldi</i>
<i>at yilan...</i>	<i>qüsəvənd gəldi</i>
<i>...hökmi Davud</i>	<i>brav, brav</i>
<i>hökmi Süleyman</i>	<i>küf, çıx! (273; 122).</i>

İslamiyyətdə müqəddəs sayılan şəxslərlə üzərriyin eyni anılması bu bitkiyə müqəddəs nəşnə kimi münasibətdən xəber verir ki, bu da türkmənlərdə də üzərriyin kult səviyyəsinə qaldırıldığınu sübut edir. Üzərriyin kult səviyyəsinə qaldırılması isə, bu bitkinin bütün bitkilərdən çox öncə bitməsi ilə əlaqədardır. (Üzərriyin Novruzdan 40 gün qabaq torpaqdan çıxmamasını müşahidə edən qədim insanlar, ona qeyri-adi keyfiyyətlər aşılıyaraq, kult səviyyəsinə qaldırmışlar). Farslar üzərriyin ilk küçətilərini gördükleri günü (bu gün fevral ayının on beşinci tosadüf edir) İspandaqan bayramı kimi qeyd etmişlər. Ə.Biruninin verdiyi məlumatə görə, fars təqvimində ayların biri də məhz "İsfəndərməz mah" adlanır (126; 56). Tədqiqatçıların qeyd etdiyi kimi, farsların bu bayramı sərf qadın səciyyəli olmuşdur. Həmin gün bütün qadınlar və qızlar öz yaxınlarından hədiyyə alırmış (208; 190).

Özbəklər "isrik" adlandırdıqları üzərriyi yandıran zaman
 - *İsrik isman dedilər* *Üzərriya isman dedilər*
Sizi bizqə dedilər *Sizi biza dedilər*
İşikdən gələn bələe *Eşikdən gələn bələni*
Kalkon isrik dedilər *Üzərrik qaldıracaq dedilər* —
 (isman — farslarda üzərriyin ifsand adının təhrif edilmiş formasıdır — A.R.) ovsununu söyləyirlər (307; 351).

Tüstü ayınınə həm türk xalqlarında, həm də digər xalqlarda tez-tez müraciət edilir. Özbəklərin tüstü ayını belə bir ovsunla müşayət olunur:

*Xazor isvant, xazor isvant
Tutmasam menda qüna
amma kılmasanq—
senda qüna (314; 200)*

Bəzən fəqli coğrafi arealda tüstü ayınının texniki icra üsulları da fərq-lənir. Əgər azərbaycanlılarda, Anadolu türklərində, taciklərdə (hazorispand), Xərəzm özbəklərində (ispand) bu mərasimdə istifadə edilən vasitə üzərrikdirse, Sibir türklərində (yakutlarda, tuvalarda, tofalarda və s.) bu,

ardıcdır. Sibir türklərində (altaylar və teleutlarda) ardıcın yandırılmasını N.Direnkova tüstü ayını kimi deyil, oda qurbanvermə faktı kimi tədqiq edir (168). Qırğızlar da bu mərasimdə ardıcdan istifadə edirlər. S.Abramzonun verdiyi məlumatə əsasən, qırğızların tapındıqları övlad, uşaq pirlərində ardıc ağacları bitir (onlar bu ağaca "arçı" deyirlər). Bu ağacların budaqlarından kiçik beşiklər, nənnilər asılır (87; 87). Azərbaycanda da ardıc ağacı müqəddəs sayılmışdır. M.Seyidovun qeyd etdiyi kimi, "Naxçıvan, Ordubad əhalisi həmişəyaşıl ardıc ağacına toxunmaz, onun qol-budağını sindirməzdilər" (72; 36).

Arxeoloji qazıntılar Azərbaycanda hələ tunc dövründə cəsədləri yandı-rarkən bu ağacdən istifadə edildiyini meydana çıxarmışdır. Alımlər bu mərasimdə ardıcın tətbiq edilməsini bu ağacın kult tapınma obyekti olması ilə əlaqələndirmişlər (162; 54).

— *Ardış ağacın kəsməzdər. Kim onu kəssə, günaha batar. Bir arvad ardışın bir butağın kəsip təndirə atır. Əxşama yaxın arvadın uşağı diğirlənən təndirə düşür, yəni.*

Ardic ağacına bu cür münasibətin səbəbini isə xalq belə izah edir:

— *Ardic ağacı guya Məryəmi öz qanadları arasında gizlətdiyi üçün bütün ili göy qalır, yarpağınu tökmür.*

Müalicə məqsədilə söylənilən bir ovsun da diqqəti cəlb edir. Zökəm xə-təliyinə tutularkən nənələrimizin 12 taxta parçadan tikilmiş üst tumanlarını çıxarıb xəstənin başına keçirərək

*Tuman gəldi,
Tunov qاق!* —

deməsinin dəfələrlə şahidi olmuşuq. Bu mərasimin praktik-rasional əhə-miyyəti göz qabağındadır. 12 taxta (1taxta təqribən 1 metr olur) parçadan tikilmiş üst tumanını başa keçirərkən onun verdiyi istilik effekti xəstəni tə-lədəcək və zökəmi sağlaşdıracaq. Digər tərəfdən, bu ovsunda ibtidai insanın animist təsəvvürləri öz əksini tapmışdır — (xəstəliyə müraciət).

Bundan başqa, primitiv təfəkkürə görə başa keçirilən tuman xəstəni xə-təlik ruhu üçün tanınmaz edəcək və xəstəlik ruhu o bədəni tərk edərək qor-xub qaçacaq. Bu mərasim qədim insanlar üçün həm də ekzapatetik (aldadıcı) aktdır.

Azərbaycan qadınları ziyili müalicə etmək üçün maraqlı bir mərasim ic-ra edirlər. Bədənidə ziyil olan adam ziyili süpürgə ilə süpürərək təzə aya müraciətlə belə bir ovsun oxuyur:

*Təzə ay, səni xoş gördük,
Ziyilin yerin boş gördük.*

Aya (xüsusilə təzə aya) müraciət qədim insanların astral təsəvvürləri ilə əlaqədardır. Ayla bağlı icra edilən mərasimləri L.Şternberq əski dövrlərdə mövcud olan ay kultu ilə əlaqələndirir (331; 504). Qədim insan ayın təsiril-

bir qisim coğrafi-fizyoloji dəyişikliklərin baş verdiyini müşahidə etmiş, ayda bu qüvvəni öz utilitar məqsədləri üçün istifadə etmək istəmişdir. Məsələn, serblər aya müraciətlə belə bir ovsun söyləyirlər:

Здрав здравлече, веселаче,
Веняу ти на главу
А мени здравие и
веселье у күңү
yaxud
йа лун
ти празан (185; 29)

Sağlam, sağlamlıq, şənlik
Sənin başına tac
Mənim evimə
Sağlamlıq və şənlik!

Mən dolu,
Sən boş

Azərbaycanlıların ovsunlarında isə ayın “ariqlayıb kökəlməsinin”, dəniz sularının ayın təsirilə qabarib çəkilməsinin baş verməsi ayın təsirilə ziyilin düşəcəyinə inam yaratmışdır.

C.Frezer Bordo əhalisi arasında oxşar mərasimin mövcudluğunu qeyd etmişdir. Burada ziyilə qarşı ayın deyil, digər astral cisimlərin — ulduzların təsirindən istifadə olunur. Ulduzun axmasını görən ziyilli, sizanaqlı adam murdar əsgilə axan ulduza baxaraq onları silməlidir. Bu zaman ulduz axlığı kimi ziyilin düşəcəyinə inanmışlar (315; 24).

D.K.Zelenin hilal ayın sözlerin magik qüvvəsini artırmağa qabil olduğunu göstərmış, bu tip ovsunların yalnız təzə ay zamanı söylənilməsini “təzə ayın timsalında yeni doğulmuş körpə görmək” inamı ilə izah etmişdir (185; 29).

Xəstənin belinə bardaq qoyarkən Şirvan qadınları belə bir ovsun oxuyurlar:

Əmün-dəmün bu olsun,
Axır qəmün bu olsun.

Buradakı əm sözü müasir Azərbaycan dilində işlənmir. Mahmud Kasığının “Divani-lüğüt-türk”ündə (350; 38) bu söz “əlac” kimi şərh edilir. Təsadüfi deyil ki, qırğızlarda türkəçarə və mamaçılıq edən qadınlara “əmçi” deyə müraciət edirlər. (87; 81) Başqırdılarda da türkəçarəçi qadınlar “imse” adlandırılırlar (268; 325). Taciklər isə xəstəliklərin müalicə üsullarını “əm” adlandırırlar. Taciklərdə türk sözünün işlənməsini A.Troitskaya qədim türk-soqdi əlaqələri ilə izah edir (305; 255).

Azərbaycanda heç bir xüsusi mərasimə bağlanmayan, müxtəlif münasibətlərə söylənən, funksional — məqsəd çərçivəsi daha geniş olan bir ovsun mövcuddur. Bu, Azərbaycan qadınları tərəfindən söylənilən.

Mənim əlim deyil,
Fatimeyi Zəhranın əlididi —

ovsunudur.

Bu ovsunu doğum mərasimində uşağın göbəyini kəsərkən də söyləmək olar, qarnına əlac sürterkən də. Uşağın boğazına qayıt edərkən də piçilda-

maq olar, hər hansı bir əzasına dərman qoyarkən də. Bu ovsun eyni funksional-forma xüsusiyyətləri ilə digər türk xalqlarında da mövcuddur. Anadolu türklərində:

Benim elim degil,
Fatma anamızın eli (343).

Qırğızlarda

Menin qolum emes
Umay enenin kolu
Batima Zuuranın kolu (87; 81).

Özbək “doyaları” belə ovsun edirlər:

Manın kolum eməs
Bibi Batima, bibi Zuxra kolu
Umay ana, Kambar ana kolu (87; 81).

Eyni ovsun taciklarda belə ifa olunur:

Dəsti mən ni,
Dəsti Luğmoni hakim (305; 248).

Bu ovsunun digər xalqlardakı analoqu Azərbaycan variantından fərqli olaraq öz mifik köklərini qoruyub saxlaya bilməşdir.

Bu ovsunlarda sonraki dinin patronessası (Fatimeyi-Zəhra) ilə yanaşı əvvəlki hamı ilahə Umayın da adı çəkilir. Biz yalnız ehtimal şəklində söyləyə bilərik ki, ovsunun Azərbaycan variantında da əski dövrlərdə Umayın adı çəkilmiş, bu sonralar unudulmuş və ya hakim dinin təsirilə unutdurulmuşdur.

Sırf meşət məsələləri ilə əlaqədar işlədilən ovsunlardan biri də halva çalımkən söylənilir. Abşeronda halva yağı tez buraxsıń deyə, halva çalan qadınlar bir-birinə müraciətlə deyirlər:

— Qara qul qan qusur.

Eyni mərasimde Şirvan qadınları (Kürdəmir bölgəsi) fərqli ovsunu dila gətirirlər. Halva çalınan otaǵa girən qadınlar “Allah qəbul eləsin!” deməmişdən əvvəl ucadan

— Çaylara sel gəlib,
söyləyirlər.

Qadınlar bu ovsunu söyləməklə imitasiya yolu ilə çaylara sel gəldiyi kimi halvanın da tez yağı verməsini arzulayırlar. Bu ovsun Y.Kaqqarovun qeyd etdiyi ekspetitiv (təhrikədici) aktlardandır.

Övladı evə gec qayıdarkən narahat olmuş ana-nənələrimiz iti uclu şışı torpaǵa batıraraq belə bir ovsun oxuyurlar

— Yanına bıçaq batırdıq, durma, gəl!

Bu ayın təqliidi sehrə əsaslanaraq icra edilir.

Şirvan zonasında qadınlar uşaqların galmiş boğazına qayıt edərkən belə bir ovsun söyləyirlər:

*Bir, iki,
Üç, dörd,
Beş, altı
Yeddi
Getdi kafər.*

Ovsunu söylədikdən sonra qadın-analar əllərini yerə çırpmaqla xəstəliyin yerə keçəcəyinə inanırlar.

Analoji akta buryatlarda da rast gəlinir. Uşaqların boğazı şişərkən ekiz doğmuş qadın əllərini odda qızdıraraq massik hərəkatlərlə xəstə nahiyyələri sigallaya-sığallaya

- *Ay sış, yoxa çıx
Ay sış, evinə qayut,* —

ovsununu söyləyir. Sonda əlini üç dəfə yerə vurur. Bu ayını təsvir edən N.Şarakşinova onu (ayını) xəstəliyin çırpılması adlandırmış (329; 84). Taciklərdə də türkəçarəci qadın xəstənin gəlmisi boğazını sixaraq “qəş” (getdi) sözünü söyləyir.

Gördüyümüz kimi, hər üç halda xəstəliyə antropomorfik xüsusiyyətlər aşilanır. Ümumiyyətlə, ovsunla müşayət edilən bu ayının köklərinin animist — antropomorfist təsəvvürlərə bağlılığını söyləyə bilərik. Fikrimizi O.Murodovun müddəaları da təsdiq edir. Müəllif xəstəliyin çırpılması (встрихивание) ayını şamanizmə deyil, “baxmayaraq ki, qam-şamanlar öz təcrübələrində bu ayin və ovsunlara six-six müraciət etmişlər”, daha erkən magik-animist mərasimlərə aid edir (242; 84).

Təbiət qüvvələrinə təsir göstərmək üçün ovsunla müşayət edilən ayinlərin əsasən qadınlar tərəfindən icra edilməsi “qədim dövrlərdə qadına, qızə xeyir, bərəkət etiqadı ilə bağlı bir varlıq kimi” baxılması ilə izah edilir. Bu kateqoriyaya aid edilən ovsunlar əsasən təqlidi sehrin prinsiplərinə uyğun olaraq icra edilir. Yağış yağıdırmaq istəyən evin böyük qızı bir ovuc buğdanı (slavyanlarda — duzu) quyuya səpələyərək belə bir ovsun oxuyur:

*Mən anamin ilkiyəm,
Ağzı qara tülküyəm,
Yağış yağ, yağış yağ!*

Bu mərasimdə buğdanın istifadə edilməsi bu nəsnənin bolluq — məhsuldarlıq ilə assosiasiya yaratması ilə əlaqədardır. N.Tolstoy isə quraqlıq zamanı quyuya buğda, noxud, duz, çörək və s. atılmasını “qurbanverilmə” faktı kimi tədqiq edir (303; 102).

Təbiət qüvvələrinə eyni müraciət formasına Anadolu türklərində də rast gəlinir:

*Anamin ilkiyim
Qaraca tülkiyim
Qılınan boğarm*

Qılınan keserim

Var, qıt, kor duman (147; II c. 74)

Ovsunu söyləyənin özünü tülübü adlandırmasını totemizmdən qalma bir element kimi izah edirlər. “Bu ayını keçirən qızın özünü “ağzı qara tülübü” kimi qələmə vermesi isə totemizm dövründən, canavar, tülübü, ayı və s. qəbilə totemləri guya “ilahi qüvvə” kimi sehrkarlıq ayinlərinə hamilik etdikləri qədim sehrkarlıq dövründən gələmə, ənənəvi bir motiv kimi qəbul olunmalıdır” (69; 38).

Naxçıvanda isə yağış yağıdırmaq üçün palçıq yoğurub təndirə yapılırlar. Tacik qadınları da “günsə çığırmaq” üçün gildən girdə fətirlər yoğuraraq qurudurlar. Bu mərasimdə gilin fətin şəklinə salınmasını X.Muxitdinov astral-günsə kultu ilə əlaqələndirir (243;106). Eyni təsəvvür slavlayınların “günsə çığırmaq” mərasimində də eks olunmuşdur:

- *Солнышко, ведрышко (Günəş, vedrəcik*

Выгляни в оконко (288;12), - Рәңсәрәдән boylan) -

ovsunununda “vedrə” metaforasının işlədilməsi bu nəsnənin girdə quruluşa malik olmasından irəli gelir. Palçıq qupquru quruyandan sonra onu suya salıb

- *Ay can, ay can, torpağım (İndi yağış yağacaq*

Odda az yan, torpağım Sən düş, islan, torpağım —

ovsununu oxuyurlar. Boğanaq olarkən qızlar

- *Boğanaq, tozanağımı uzaq elə*

Sənə ərə gedəcəyəm —

ovsununu söyləyirlər. Azərbaycan folklor yaddaşında bu ovsunun fərqli bir variantı da mövcuddur. “Taxıl döyüldənə yel boğanağı qalxarsa, qızlar

- *Gəlmə, gəlmə*

Sənə gedərəm

yxaxud

- *Boğanaq, gəlmə saa*

Gəlin olucam,

— deyirlər

Fikrimizcə, bu ovsun nümunələri insanların ibtidai təsəvvürlərindən olan antropomorfizm dövrünün məhsuludur. Dünyanın bir çox xalqlarının ilkin təsəvvürlərində təbiət qüvvələrini yola getirmək üçün insanların qurban verilməsi, antropomorflaşdırılmış təbiət hadisəleri, habelə totemlərlə qızların arasında “nigahın” bağlanması hallarına rast gəlmək mümkündür. Onu da söyləyək ki, bu hal yalnız ibtidai təsəvvürlərə xas bir cəhət deyildir. Belə ki, XIX əsrin əvvəllərində Rusiyada qızın ayıya, Timor adalarında isə timsaha qurban verilməsi hallarına təsadüf olunmuşdur (289;113-114). Y.A.Tudorovskaya rusların “Morozko” nağılında qızın meşəyə aparılması və Morozkaya ərə verilməsi süjetinin əsasında vaxtilə həqiqətən mövcud

olmuş pis havanı rəhmə gətirmək üçün gənc qızların meşəyə aparılması hadnasının dardığını göstərmişdir (309; 111). Azərbaycan nağıllarında isə (“Məlikməmməd”, “Cələyivətən” və s.) gənc qızların suyun qabağını kəsdi, dirmiş əjdahaya qurban verilməsi epizodunun şahidi olur. Abxaz folklorunda rast galınan identik qurbanverilmə faktını tədqiq edən A. Anşba əjdahaya su stixiyasının mənfi çalarlı patronu kimi yanaşır (104; 46). Əslində, bu universal nağıl süjeti qədim insanların animist-anthropomorfist təsəvvürlerini eks elətdirir.

İnsanlar böyük fəlakətlərə səbəb olan təbiət hadisəsi — quraqlığın arxasında bir bədxah qüvvənin dayandığına inanmışlar. Sonralar bu qüvvə “Avesta”nın mənfi çalarlı obrazı əjdahaya transformasiya edilərək nağıllarda daşlaşmışdır.

Bütün bu ayinlərdə qızların bilavasitə iştirakı qadınlara artım, məhsuldarlıq qüvvəsinə malik bir məxluq kimi yanaşmadan irəli gəlmışdır. Amma çuvalşlarda simvolik evlənmə aktında aparıcı qüvvə kimi cavan oğlan iştirak edir. “Cer varlanı” adlanan bu mərasimdə dincə qoyulmuş torpağa əvvəlki məhsuldarlıq qüvvəsini qaytarmaq üçün kəndin say-seçmə cavani torpaqla evləndirilir. Bu zaman simvolik qaçırlılma səhnələri oynanılır (158; 143). Bu tipli “evləndirmələrin” Azərbaycanda mövcudluğunu Şirvan zonasında ocaq yanmayanda söylənilən

- Yan, yan
Üstüvə günü gətirrəm
Başıva bəla gətirrəm, — (56; 43)

ovsununun varlığını təsdiq edir. Çuvaş mərasimində oğlanın aparıcı olması torpağa qadın başlanğıcı kimi baxılmasından irəli gəlir. Qədim Hind mifologyasında Roma bitki allahının arvadı Sita məhz məhsuldar torpağı təmsil edmiş (83; 431). “Avesta”da od Ahura Məzdanın oğlu hesab edilirə də, əski türklərin inanışlarında “od ana”, “ana od”, “od sahibəsi” müraciətlərinin mövcudluğunu, habelə od və Umay kultunun paralel, bəzən isə çuqlaşmış şəkildə işlənilməsi Azərbaycan ayinində oğlanın aparıcı rola məlik olmasına tamamilə bərəət qazandır.

Yağışı kəsdirmək üçün Azərbaycan qadınları maraqlı bir ayin icra edirlər. Yağışın suyundan bir qazana tökərək odun üstündə quruyuncaya qədər qaynadırlar. Sonra qaynar qazanı yağışın altına qoyaraq oxuyurlar:

- Qayna, qazanim, qayna
Oyna, ozanım, oyna
Bəsdi daha bugıldın
Bəsdi daha dağladın
Yağış çıxıb gedəcək
Saqın yiğib gedəcək.

Bu ovsunda da təbiət hadisələrinə münasibətdə animist-anthropomorfist yanaşma özünü göstərir.

Zaman keçidkəc bu ovsunların bir qismi ilkin utilitar funksiyasını itirərək uşaq oyunlarına çevrilmişlər. Məsələn, qədim insanların animist-

anthropomorfik təsəvvürləri ilə əlaqədar yaranan, ocaq başında çörək bişirərkən gözləri açısdırıñ tüstüyü müraciətlə söylənilən

- Tüstü baba, o yana get,
Əppək baba, bu yana gəl

ovsunu əvvəlki praktik əhəmiyyətini itirərək daha çox uşaq kollektivində işlənən bir düzgüyə çevrilmişdir.

Öz ilkin utilitar funksiyasından uzaqlaşaraq uşaq düzgüsünə çevrilmiş maraqlı ovsunlardan biri də Şirvan zonasında yazıya alınmışdır. Şirvan qadınları (indi isə uşaqları) kərtənkələni görərkən onu uzaqlaşdırmaq üçün belə bir ovsun oxuyurlar:

- Kərtənkələ,	Bir tayı sənin
Ərin gələ	Bir tayı mənim
Başmaq ala	Çix get

Əger zəhərli heyvanlara (ilanə, əqrəbə) müraciətlə söylənilən ovsun mənqi cəhətdən sorğu-sual doğurmursa, insan həyatı üçün heç bir təhlükə yaratmayan kərtənkələnin ovsun vasitəsilə uzaqlaşdırılmasının səbəbləri olmalıdır. Kərtənkələyə bu cür mənfi münasibətin kökləri əcdadlarımızın əski təsəvvürləri ilə sıx əlaqədardır. Xalq arasında kərtənkələyə düşmən münasibəti eks etdirən çoxlu sayıda rəvayət və inamlar mövcuddur.

— Deyilənə görə, İbrahim peyğəmbəri odda yandırarkən kərtənkələ oda üfürməklə onu gücləndirmiş, qurbagalar isə ağızlarında su daşıyaraq odu söndürmək istəmişlər (133; 109).

— Kərtənkələni görən kimi öldürmək lazımdır.

Bundan başqa, kərtənkələ ilanı zəhərlə — ağu ilə təmin edən heyvan sayılır. İlən isə yeraltı — qaranlıq dünyasının sakinidir. Sibir yakutlarında da kərtənkələ ilanın xələfi hesab edildiyindən insanlarda mənfi emosiyalar oyadır (152; 198). Farslar inanırlar ki, ilanla kərtənkələni görən adam ağzını açmamalıdır. Çünkü, bu sürünenlər insanların dışlarını saysalar o adamı ölüm gözləyir (319; 198). İndoneziyada yaşayan xalqlar kərtənkələ ilə rastlaşmağı bəd nişanə kimi qəbul edirlər (156).

Praktik əhəmiyyətindən məhrum olan bir qrup ovsunlar isə ancaq estetik qavrayış üçün səciyyəvi sayılı bilər.

Əmək nəğmələri.

Bu nəğmələrin yaranma prosesi də qadın iştirakından kənarda qalmamışdır. Belə ki, kişilərin məşhuriyyət dairəsinin geniş olması çoxlu sayıda rəngarəng əmək nəğmələrinin meydana çıxmamasına səbəb olmuşdur. Əkinçiliklə məşğül olan kişi kotana, cütə qoşulmuş heyvani yola gətirmək üçün holavar qoşmuş; günün böyük hissəsini qoyun-quzu arasında keçirən çoban sayaçı sözleri düzəltmiş; dəniz sahilində yaşayan ailə başçısı baliqçılığı özüne peşə seçərək baliqçi nəğmələrini düzüb qoşmuş; ailənin tələbatını ovçuluq vasitəsilə ödəyən ata-babalarımız ovçuluq nəğmələrinin “müjəl-

lif“inə çevrilmişler. A.Nəbiyevin “bazar folkloru”, “ticarət folkloru” adı altında verdiyi (61; 162) nəgmələrin yaradıcısı da məhz kişilər olmuşdur. Qadınların çoxylonlu əmək fəaliyyətinin mövcudluğu (holavarlarla yola gətirilən öküzlərə qulluq; sayaçı sözləri ilə dindirilən qoyunların yunlarının incə qadın əllərinin təması ilə naxışlı, bəzəklə, evlərə istilik, rahatlıq gətirən xalça-palaza çevriləsi; inəklərin sağılması, sağlan süddən yağıñ alınması; bahççı nəgmələrinin sədasi altında sular dibindən tutulan baliqların, ovçuluq nəgmələrinin ovsunu ilə vurulan ov heyvanlarının hazır edilərək min bir çeşidde süfərəya təqdim edilməsi qadın-anə əməyinin cüzi bir hissəsidir) zərif cinsin bu janrda da öz yaradıcı-improvizə qabiliyyətini sınamasına şərait yaratmışdır.

Əmək prosesini yüngülləşdirmək məqsədilə yaradılan nəgmələr içərisində surf qadın yaradılığının məhsulu olan örnəklər-sağın nəgmələri, yaxud eydirmələrdir. Eydirmələr heyvanları, təzə balalamaş inəkləri sakitləşdirib sağılmasını mümkün etmək, asanlaşdırmaq üçün yaradılmışdır. Qadın öz gözəl səsi ilə inəyə təsir göstərir, onun sakitləşməsinə, çox süd vermesinə nail olur. Eydirmələr sözün ahəngə uyğun uzadılıb qisaldılması ilə ifa edilir. Sağıcı səsini inəyin əməcəyindən tökülen südün səsinə uyğunlaşdırır (4; 246).

Sağın nəgmələrində qadınlar sağilan heyvanlara “nənəm”, “dütüm” deyə müraciət edirlər.

- | | |
|-----------------------|----------------------|
| - <i>Dutum, dutum</i> | <i>Dutum, dutum,</i> |
| <i>Nənəm dutum</i> | <i>Mənəm, dutum</i> |
| <i>Səni sağan</i> | |

Son dövrlərdə toplanan eydirmələrdə “ay tutey” müraciətinə də rast gelinir:

- | | |
|---------------------------|-----------------------------|
| - <i>Maralim irahatdı</i> | <i>Nənəm, başına dönnəm</i> |
| <i>Balası farağatdı</i> | <i>Tutey, ay tutey</i> |
| <i>Gülüm, ay tutey</i> | |

Bütün digər əmək nəgmələrində olduğu kimi eydirmələrdə də “mövzu-əməyin özü, iş prosesi, fiziki cəhdərin nəticəsinin həsrətlə gözlənilmesi, uğurlu nəticəyə ümidi” (100; 37). Məhz bu ümidi qadın eydirmələri “əzizləmə, ovundurma, xahiş, dilə tutma intonasiyaları ilə oxuyur” (28; 29), heyvanlara öz rəfiqi, dostu kimi xıtab edir, inəyi “anam”, “bacım” adlandırır:

- | | |
|------------------------|------------------------|
| <i>...Anam, dutum,</i> | <i>Pendir tutum...</i> |
| <i>Sübə südündən</i> | <i>Bacım, dutum.</i> |

Sağilan heyvana şəxs adı verir, ona öz adı ilə müraciət edir:

- | |
|----------------------------|
| <i>Maral, maral inəyim</i> |
| <i>Qarnı xaral inəyim</i> |

yaxud:

- | |
|------------------------------|
| <i>Gəl qaçma Ceyran inək</i> |
|------------------------------|

Mən sənə heyran inək
Dərd-sərini onunla bölüşür:

- | | |
|--------------------------------|----------------------|
| <i>...Dutum, dutum</i> | <i>Orman, bostan</i> |
| <i>Anam, dutum</i> | <i>Bağ borcluyam</i> |
| <i>Qonşulara yağ borcluyam</i> | |

Sözərası kənddə baş verən hadisələrdən inəyə məlumat verir;

<i>Gül üstündə</i>	<i>Gülparayıə</i>
<i>Qonça gəlib</i>	<i>Xonça gəlib...</i>
<i>Dutum, dutum</i>	

İstək və arzularının həyata keçməsini inəklə, onun verdiyi südün miqdəri ilə əlaqələndirir:

- | | |
|---------------------|---------------------|
| <i>Küpələrim</i> | <i>Çıxar məni</i> |
| <i>Dolsun yağla</i> | <i>Qızım, yaza</i> |
| <i>Balalarımı</i> | <i>Dutum, dutum</i> |
| <i>Bu yaz saxla</i> | <i>Toy toylayaq</i> |
| <i>Dutum, dutum</i> | <i>Kor Niyaza.</i> |

Onu da qeyd etmək lazımdır ki, heç də qadınların hamısı söz qoşub şer söyləmək, improvisə etmək qabiliyyətinə malik olmur. Fitri istedadı olmayan bu cür qadınlar inəyi sağarkən mənsur şəkildə də olsa diləklərini söyləyir, inəyi sözə oxşayır, dilə tuturlar:

- | | |
|-------------------------------|----------------------------|
| <i>Nənəm, nənəm, ay nənəm</i> | <i>Südün yağılı olsun</i> |
| <i>Durum başına dolanım</i> | <i>Əmcəyin dolu olsun.</i> |
| <i>Sənin qurbanın olum</i> | |

Amma inəyin dilə tutularaq sağılması ilə iş bitmir. İnəyin gündə iki dəfə sağılması nəticəsində südün miqdarı çox olur. Südün bir hissəsi evin gündəlik tələbatını ödəyir. Yerdə qalan süd isə nehrə tökülrək çalxalanır və beləliklə ailənin yağı ehtiyacı da ödənilmiş olur. Nehrə çalxalanması əsində sağlam prosesinin davamı olduğu üçün nehrə nəgmələrini də sağın nəgmələri içərisinə daxil etmək mümkündür. (Bu nəgmələr tədqiqata “nehrə havaları” adı altında cəlb edilmişdir (28; 28)).

Eydirmə söyləyərək südün çoxluğuna nail olan qadın-anə nehrə çalxalayanda artıq — yağıñ bol olmasına arzulayır, bu arzunu poetik dillə belə ifadə edir:

- | | |
|----------------------------|-----------------------------|
| <i>Nehrəm, ol, ol, ol!</i> | <i>Kərəsi at başıca</i> |
| <i>Yağım bol ol, ol</i> | <i>Ayrani göz yaşica</i> |
| <i>Ayrani göz yaşışcan</i> | <i>Artsın bin bərəkəti</i> |
| <i>Yağı dana başışcan</i> | <i>Qırx küləfətin aşica</i> |

Qadın-anə ayranın azacığ olmasını istəyir-göz yaşı qədər azacığ, nehrədə olan yağıñ mümkün olduğu qədər bol olmasını arzulayır-qırx adamlıq aşa bəs edəcək qədər, heç olmasa dana başı, bəd ayaqda, at başı qədər də yetər. Bu adı, zarafat dolu arzular xalq arasında bir qisim inamların ya-

ranmasına səbəb olmuşdur. Vaxtilə Azərbaycan qadınları inanmışlar ki, nehrəyə “ilan buyunu” atsan, çalxalanın bütün süd yağı çevriləcək. Göyçənin folklor yaddaşında belə bir inam qorunur:

Nehrə çalxayanda onun içində palid qozası atıllar ki, yağı bol olsun;

Yaxud,

Dolu yağanda onun bir dənəsini nehrəyə atıllar ki, bərəkətdi olsun.

Bu təbii vasitələrdən başqa, belə bir xalq inamı da mövcuddur ki, nehrənin üstüne xüsusi “südüyiğən” adlanan dua vursan, kədində bütün çalxalanmış yağları bu nehrəyə yığılacəq. Bundan şübhələnən qadınlar öz nehrələrini şübhəli, “dualanmış” nehrə ilə eyni vaxtda çalxalamaya çəkinmişlər (90; 86). Sonrakı dövrlərdə bu inamin arxaikləşməsi maraqlı bir folklor epizodunun yaranmasına səbəb olmuşdur: “Xanımaga adlı bir qadın molaya müraciət edir:

— Ay molla, pitik yaz

Nehrəm yaxşı yağı gətirsin.

Molla belə bir “dua” yazar:

Ay həyəsiz Xanımaga

Pitik neyləsin yağı

“Nehrə havalarının melodiyası sakit, nəvazişkar təbiətlidir. Nehrəyə oxunan havaların ruhu layla və oxşamalara yaxındır”:(28; 29)

Gup-gup eylər bu nehrəm

Gup-gup eylər bu nehrəm

Yanağını bas yera

Cəhd elə çalxamağa” (361).

Körpə quzular qoç oldu

Tez gələydi bu nehrəm.

Bu yaxınlığın səbəbini izah etmək, fikrimizcə, çox asandır.

Azərbaycan məişətində istifadə edilən hər üç növ nehrə (tuluq, küp, çatma nehrə) ilə uşaqq beşiklərinin, nənnilərin işlədilmə texnikası tamamilə eyniyyət təşkil edir. İstər nehrənin, istərsə də nənninin ardıcıl olaraq müyyəyen istiqamətdə eyni cür hərəkət etdirilməsi, hər iki halda identik ritem malik nəğmələrin meydana gəlməsinə səbəb olmuşdur.

Azərbaycan-türk məişətinin adı, gündəlik, eyni zamanda zəruri atributu olan xalçaçılıq məhsullarının yaradıcısı, onlara həyat verən, müxtəlif rənglərdə, fərqli çeşidlərdə meydana gətirən, onlara min bir bəzək vuran, bu bəzək və naxışlarla öz arzu, istək və fikirlərini ilməyə köçürən sadə qadın əlləridir. Xalçaçılıq sırf qadın yaradıcılıq sahəsidir. Adətən, ilin üç fəslini bağ-bostanda, çöl işlərində keçirən qadın uzun qış gecələrini də boş oturmur — ərə veriləcək qızına cehizlik, evləndiriləcək oğluna pay ərməğan, yeni tikiləcək evlərə döşəmək üçün müxtəlif xalçaçılıq məməlumatları toxuyur. Toxuma prosesinin yüngül getməsi üçün qadın-ana, qadın-nənə təxəyyülüne güc verərək bir-birindən gözəl hana nəğmələrini yaradır. Bu nəğmələr işlək qadın əllərinin hərəkətlərinə uyğun olaraq dodaqlardan süzlür; barmaqların ahəngdar hərəkəti prosesi müşahidə edənlərə fiziki zövq verirən, hana nəğmələrinin zümrüməsi ikiqat ləzzət verir. Amma hana nəğmələrini

yalnız toxuma prosesi ilə məhdudlaşdırmaq olmaz. Hananın qurulmasına qədər qırxılan yunun yuyulması, daranması, cəhrədə əyrilməsi, boyanması prosesləri həyata keçirilir. Bu mərhələlər də qadın-ana zəhməti olmadan ötüşmür. İndiyə qədər toplanmış hana nəğmələri içərisində boyaqçılığı vəsfdən bir nəğmə vardır ki, hana nəğmələri içərisində öyrənilə bilər. Təbii boyaq maddələrindən (bitki köklərindən, yarpaqlardan, ağac qabığından) istifadə edilərək sapların təkrarolunmaz rənglərə boyanması zamanı da qadın fantaziyası müyyəyen nəzm parçaları yaratmaq iqtidarındadır:

Boyağım zərxaradı

Boyağım qapqaradı

Qara xallar

Düzərəm

Stiyah tellər

Bəzərəm.

Bütün hazırlanmış işləri başa çatdıdan sonra xalça (kilim, palaz, sumax) toxunmağa başlanır. Qadın-ana işə özünəməxsus “dua”nın zümrümə edərək başlayır:

İşim, işim, iş olsun

İşim uçsun quş olsun

Mələklər bacım olsun

Pərilər iməcim olsun

Bu xeyir-duada toxucu qadın işinin quş kimi yüngül keçməsi üçün iməciyə Pəriləri çağırır, Mələkləri bacılıq adlandırraraq onlardan kömək dileyir. Bu cür saf, təmiz diləkla başlanmış işin uğurlu olacağı heç kəsədə şübhə doğurmur. Bu örnəkdə hana başlayan qadının Pəriləri iməciyə çağırması təsadüfi olmayıb, rudiment şəklində son dövrlərə qədər mövcud olan ibtidai münasibətlərdən xəbər verir.

Azərbaycanda ibtidai icma quruluşunun, kollektiv təssərūfat formasının yadigarı olan qarşılıqlı yardım institutunun hoy, cirə, cey, umə, evrəz, mödkəm, nəhayət, iməci formaları mövcud olmuşdur (204). İməci digər yardım formalarından sırf qadın xarakterli olmasına görə fərqlənir. Qohum-qonşu qadınlar iməciyə toplanaraq yun darayar, ip əyirər, xalça-palaz toxuyarlar. Bu qarşılıqlı yardım münasibətləri qaqaqlarda “meji”, “ortaqlıq” (218; 39) abxazlarda “kərəz” (282; 126) adı ilə mövcud olmuşdur. Anadolu türklərində iməci məqsədinə görə əriştə kəsmə, yun darama, tük cizma deyə fərqləndirilir. Türkər qış azuqələrini də məhz iməcinin köməyi ilə hazırlayırlar (349). Özbəklərdə “xaşar” adlanan könülli yardım adəti “çıqırık” (pambıq təmizləmə), “çarx xaşar” (sap əyirmə), “yağ tuplaş kumaqi” (yağ toplamaq köməyi), “süt tuplaş kumaqi” və s. növlərə bölünür (193; 116).

Slavyanlıarda iməci xüsusi təqvim tarixinə bağlanan mövsüm mərasimləri sırasına daxildir. Belə ki, payız fəslinin ilk ayının ilk günü - qadın yayının (babəye лето) başlangıcı kimi qəbul edilir. Bu gündən etibarən qadınlar bu toplantılar üçün ayrılan xüsusi otaqlara yığılaraq kollektiv əməklə məşğul olur — yun dariyır, əyirir, sap toxuyurlar (309; 121).

İstər azərbaycanlıarda, istərsə də bu adətin mövcud olduğu digər xal-

larda imacı, merasimlerin, xüsusilə, toy merasiminin mühüm tərkib hissəsi - ni təşkil edir. Belə ki, çoxlu sayıda insanların iştirak etdiyi bu kütləvi tödbiri təşkil və idarə etmək sərf biosifizioloji baxımdan bir ailənin təkbaşına bacara bilməyəcəyi çox çətin və məsuliyyətli bir işdir. Buna görə də toya hazırlıq mərhələsi heç zaman imacisiz ötüşmür:

*Ağbabə çıçaklındı
Yarpağı ləçəkləndi
Yayıldı toy yuxası
Ayrılıq gerçəkləndi*

*Tellər yana burulur
Göz baxır, göz yorulur
Arvadlar yuxa yayır
Toy çadırı qurulur*

və analoji olaraq Anadolu türklərinin

*Ocağa qoydular yuska sacımı
Başına qoydular kahir tacını
Çağırın çağırın qız qardaşını
Ocaqda qaynıyor halva tavası
Dışarda çalıyor düyüñ havası
İçərdə ağlıyor qızın anası (354)*

— örnəklərindəki toy merasimində icra edilən yuxa bişirmək və halva çalmaq əslində imacı şəklində həyata keçirilən işlərin təsviridir. Bundan başqa, azərbaycanlılarda toyqabağı golinin cehizinin xüsusilə yorğan-döşeyin (xalq təbirinə desək "dirriyin") hazırlanması da kollektiv şəkildə həyata keçirilən merasimlərdəndir. Özbəklərdə analoji merasim "paxta sa-vok xaşarı", (193; 120) taciklərdə isə "taxta pas kunon" adlanır (305; 228). Özbəklərdə imacının mənşəyi barəsində maraqlı bir rəvayət mövcuddur. Özbəklər inanırlar ki, Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhra (Bibi Fatime) oğlanları Həsən və Hüseyni dünyaya getirdikdən sonra qohum-qonşuları yeni doğulmuş uşaqlara paltar tikmək üçün dəvət edərək imacı adətinin əsasını qoymuşdur (193; 116). Əslində bu, əsasını ibtidai icma münasibətlərindən götürmiş qarşılıqlı yardım adətinin islamiyyətdən sonra qazandığı bir strixdir.

Sözügedən xalqda sünnet toyu ərafəsində də uma-toy adlanan bir imaci tollantısı keçirilir. Burada başibütöv, övlad dünyaya getirmiş qadınlar toplanaraq səbəbkərə yeni yorğan-döşək hazırlayırlar, habelə sünnet toyunun xörəklərini bisirirlər (286; 97).

Yuxarıda verilmiş Azərbaycan əmək nəgməsində iməciyə Pərilərin çağırılması isə, irəlidə göstərdiyimiz kimi, Pərilərin insana yardım edən hamı ruhlar olması inamı ilə ilgilidir.

Toxuma prosesində xalçaçı öz hanası ilə səhbətləşərək arzularını onunla bölüşür:

*Asma gül
Basma gül*

*Əzəl barmaqdan
Gözəl barmaqdan*

*Gülü xımalı
Döşü minalı*
Hanani ən gözəl epitetlərə bəzəyir:

*Çırıqım, başqa çırıq
Minibdi eşqə çırıq*

Onu evin dirəyi hesab edir, hər bir gəlinə gərəkli olması fikrini irəli sürür:

*Evin dirəyi
Gəlin gərəyi*

Dilinin andı, dizinin bəndi hesab edir:

*Dilimin andı hana
Dizimin bəndi hana*

Bəzən bu nəgmələrdə toxuculuq terminlərindən istifadə edən qadın-müellif hanası ilə "öz dilində" danışır:

*"Qızılğıl"nın
Ağbaxt olsun
"Pirəmsən" in*

Axşam gündəlik işini bitərəndən sonra qadın-anə hanası ilə sağollaş-maçı belə unutmur:

*Seytana lənət
İşimə bərəkət
Bir qarı gəlsin*

Özbəklərin

*Çarxım quv-quv etədi
Margilanqa yetədi*

örnəyi bu xalqda da hana nəgmələrinə daxil edə biləcəyimiz folklor nümunələrinin mövcudluğunu göstərir.

Nəhayət, sərf qadın xarakterli olduğuna görə sadaladığımız əmək nəgmələri sırasına daxil edə biləcəyimiz bir qrup örnəklər mövcuddur ki, "bicar mahnıları" adı altında toplanmışdır. "Bicar mahnıları" adı ilə tanınan mahnıları çəltik şitilləri sancılıb qurtaran gün münasibətlə sonuncu ləkdə xüsusi şənliklər vaxtı qadınlar oxuyardılar" (25; 24). Azərbaycanın cənub zonalarında geniş yayılmış çəltik ekini zamanı sonuncu şitilin sancılması xüsusi mərasimlə müşayət olunur. Etnoqraf Ş.A.Quliyev bu mərasimi belə təsvir edir:

"Şitil sancıb qurtaran qadınlar sonuncu ləkdə daxil olaraq müxtəlif heyvanları təqliğ edən oyunlar çıxarmağa başlayırdılar. İşlərini qurtaran başqa qadınlar da bunlara qoşulurdu. Qadınlar bu rəmzi oyun zamanı gah at kimi bir-birini təpikləyir, kişnəyə-kişnəyə bir-birinin üstünə atılır, gah da öküz kimi bir-birini guya buynuzlayırlar. Nəhayət, qadınlar yorulub hal-dan düşdükdən sonra ləkdən çıxaraq sahənin kənarında oturur və mahni

*Üzül hanama
Düzül hanama*

*Yumru-yumru dükçələr
Atıplı köşkə çırıq*

Onu evin dirəyi hesab edir, hər bir gəlinə gərəkli olması fikrini irəli

*Evin xonçası
Gülün qonçası...*

*Yaxşı toxun, tez kəsim
Bir gəzim kəndi, hana*

*Xoşbəxt olsun
"Sarı gül" üm
Boyaqdadi...*

*Ərişi yesin
Arğacı qalsın.*

*Margilanıq kızları
Şaxi-atlas giyədi — (193; 118)*

oxuyurlar. Onlar yorgunluqlarını aldıdan sonra iki dəstəyə bölünərək mahni oxuyaraq yallı gedirlər” (57;53). Teatr ünsürlərini aşkarca bürüzə verən bu oyun-mərasimin icrasının səbəbini isə tədqiqatçı “şitil sancma çəltikçilikdə ən ağır iş olduğu nəzərə almarsa, əkin işinin başa çatması”nın qadınlar üçün toy-bayram hesab olunması ilə əlaqələndirir (57; 53). Əslində isə, çəltik əkinin mərasimindəki oyunların bu cür məntiqi səbəbindən başqa, daha qədim miforitual yönü da mövcuddur. Bu cür oyun və şənliklərlə qadınlar öz ağır əməklerini yüngülləşdirməklə yanaşı, magik horəkatlər də icra edirlər. Bu mərasim təhrikədici — sövqedici magik aktlardan hesab oluna bilər. Mərasimdə qadınların gah at, gah da öküz roluna girməsi qədim azərbaycanlıların zoolatrik-totemist təsəvvürleri ilə izah edilə bilər. Belə ki, həm at, həm də öküz qədim türkərin tapındığı, söykökünün yaradıcısı hesab etdiyi müqəddəs heyvanlardandır. (Türk ığidlərinin atının onlarla birgə basdırılması adəti, dastanlarda at obrazları, habelə türk mifologiyasında Boz öküz baradə əsatirlər dediklərimizi təsdiq edir). Digər tərəfdən, “Avesta”da yüksək potensiyaya malik Veretranqanın əvvəldə göstərdiyimiz kimi, dəvədən başqa cildinə gira bildiyi heyvanlar içərisində həm at, həm də öküz mövcuddur. “Avesta”nın Veretranqa obrazı isə güclü ər, bərk əl, möhkəm bədənin daşıyıcısı - simvolu kimi qəbul edilir (239; 122). Bu mərasimdə təqlidi-imitativ sehrlə (bu heyvanları təqlid etməklə qadınlar Veretranqa gücünün sahibi olmaq istəyirlər) contagioz-təmas sehri çuqlaşmış şəkildə iştirak edir. Rus mifoloji məktəbinin görkəmli nümayəndəsi A.Afanasyevin tədqiqatlarında mərasimlərdə bu və ya digər heyvanların təqlidinin astral-mifoloji simvolika kimi yozumunun şahidi olurraq. Bu simvolikaya görə, inək və ya öküz buludun, at isə günəşin təmsilçisi kimi çıxış edir (109; 12; 33; 156). Müəllifin bu fikirlərinə əsaslanساq, qadınların əkilən çəltikdən yüksək məhsuldarlıq əldə etmək məqsədilə - bol yağış istəyilə (bildiyimiz kimi çəltik bol su tələb edən bitkidir) öküzü, günəş, gönüşli hava arzusu ilə atı təqlid etdiklərini söyləyə bilərik. Əsas məşgülüyyəti çəltikçilik olan bir çox ölkələrin analoji mərasimlərində də magik aktların icrası mühüm yerlərdən birini tutur. Düyü əkən Malay qadınları əkin zamanı üst geyimlərini çıxarırlar və inanırlar ki, çəltixin qabığı nazik olacaq (315; 35). Sumatra qadınları saçlarını açırlar ki, düyü də bu cür gur və uzun bitsin (315; 34).

Kollektiv şəkildə icra edilən mərasimlərdə magik aktların icrası hər zaman mərasimin mühüm atributunu təşkil edir. Ruslarda iməciyə toplanmış qadınlar əsl magik aktlar icra etməsələr belə, çox zaman nağıl söyləyirlər (309; 121). Nağıl isə, bir çox xalqlarda magik qoruyucu xüsusiyyətə malik bir janr-hadisə kimi qəbul edilir. Karella inanırlar ki, gündüz nağıl söyləmək olmaz, gecə isə nağıl söyləməklə bəd ruhlardan qorunmaq mümkündür. Çünkü, gecə söylənilən nağıl evi qapalı bir halayə bürüyür və

bəd ruhlar bu halədən içəri keçə bilmirlər. Bu xalqda Milad gecələrində nağıl söyləmək xüsusilə vacib sayılır (221; 75). Nağılın magik keyfiyyətləri və qoruyuculuq xüsusiyyətlərinə malik olmasına inam azərbaycanlılar arasında da mövcud olmuşdur. Azərbaycan mifoloji mətnləri içərisində

Gecə dırnax tutanlar

Günüz nağıl deyənlər

Həyə bira gələrsiz

Oddü kosov yeyərsiz —

örnəyinin mövcudluğu dediklərimizi təsdiq edir.

Əslində, çəltik əkinin mərasiminin özü bütövlükdə yuxarıda qeyd etdiyimiz kimi, contagioz-təmas sehrinə əsaslanaraq icra edilir. Bu sehr çəltik əkinin kimi ağır bir işin qadınlara həvalə edilməsində özünü bürüzə verir. Bu isə qadınlara məhsuldarlıq, artım, törəmə simvolu kimi yanaşmadan irəli gelir. Qədim insanlar inanmışlar ki, qadın özü doğub-törəməya, yeni həyat yaratmağa qabildirə, onun təması ilə əkilən nəsnələr də yüksək məhsuldarlığı ilə fərqlənəcək. Digər tərəfdən, düyüün qiymətli ərzaq məhsulu olmasına, həm də müqəddəs tutulması çəltik əkinində qadın iştirakına üstünlük verilməsini tamamilə bərəətləndirir. Bildiyimiz kimi, ta qədim dövrlərdən düşü Allacların təamı hesab edilmişdir. Qırızıclar isə, inanırlar ki, düşü peyğəmbər dişindən bitdiyinə görə onu yerə tökmək günahıdır. Azərbaycan qadınlarının “sinə dəftər”ində də düyüün müqəddəsliyi barəsində maraqlı rəvayətlər qorunur. Şirvan zonasının ən müqəddəs ziyarətgahlarından biri sayılan Babadağ pirinin yaranması barəsində çoxlu rəvayətlər mövcuddur. Belə rəvayətlərdən birində deyilir ki, “bir gün Babadağın etəyində sürüşünə otaran çoban qoyunlardan bir neçəsini itirir. Cəld evinə qayıdaraq plov yeyən oğlanlarını qoyunları axtarmaq üçün Babadağ yollayır. Oğlanlarından heç biri geri dönmür. Sən demə, yedikləri plovdan bir neçə düşü onların üstüne yapışmış, sonra yerə düşmüşdür. Oğlanlar bu düşülləri tapdalayaraq günah iş tutmuş, buna görə də Babadağda qeyb olmuşlar. O gündən Babadağ ziyarətgaha çevrilmişdir”. Yaxud eyni dağla ilgili başqa bir rəvayətdə deyilir ki, “hər gün yolu Babadağdan düşən bir tacir gecələr yuxuda günaha batlığından, günah iş tutduğundan xəbərdar edilir. Bir gecə Babadağda yatan tacirə əyan olur ki, başağının altına bir düşü yapışır. Uzun zamandan bəri yapışan bu düşünü hər gün tapdalamaqla tacir günaha batdığını başa düşür” (360).

Filippin adlarında da çəltik əkinin qadın sənəti hesab edilir. Bu barədə xalq arasında “Çəltik əkinin-qadın işidir” məsəli də yaradılmışdır (334). Sri-Lankada yaşayan sinqallarda da çəltik əkininə daha çox qadınları cəlb edirlər (215; 176).

İstər sinqallarda, istərsə azərbaycanlıarda bu mərasimi müşayət edən əmək nəgmələri narrativ xarakter daşıyır, yəni bu nəgmələrdə əkin zamanı həyata keçirilən bütün proseslər təsvir edilir:

*Ay çəltiyin iki başı
Suluf onun yoldası
Şitili bir-bir düzün*

Bu nəgmə çəltik əkininin ilk mərhələlərini canlandırırsa, aşağıdakı örnəkdə mərasimin digər mərhələsi eks etdirilir:

*Çəltiyim dirçəlibdi,
ay mübarək
Sünbüllər incəlibdi,
ay mübarək*

Azərbaycanın cənub zonasından toplanmış bicar nəğmələrinde çəltik əkininin ağır, dözülməz iş olduğu bədii dillə ifadə olunmuşdur:

*Tatur, tatur, angvina şon
Kinə məti bə talışon
Talışon tük inoka
Kinə bölo rük inoka
Kinə bido bə siə kilo
Binisti baha müftə pilo (151;143)*

*(Qızı talişlara vermə
Talişlar çəltik əkirler
Qızın boyunu balacalaşdırırlar
Qızı qırımızı papaqlıya ver
Qoy o, müftə plov yesin).*

Yuxarıda verilmiş bicar nəğmələri ilə yanaşı bu mərasimdə “A yordu, yordu, yordu”, “Dəst eylər, gül eylər”, “Gəlmışəm”, “Sonalar” kimi xalq mahnıları da oxunur. Heç bir mərasim funksiyası daşımayan bu xalq mahnılarının oxunması vaxtilə mərasimi müşayət etmiş poetik mətnlərin zaman keçidikcə unudulması ilə izah edilə bilər. Rusların da qış iməcilərində mərasim nəğmələrlə yanaşı, heç bir mərasimə bağlanmayan müstəqil xalq nəğmələrinin oxunması hallarına rast gəlinir (231; 266).

Alqış və qarğışlar.

Qədim insanların sözün sehr gücünə inamı ilə əlaqədar meydana gələn alqış və qarğışlar əsasən qadınlırmızın hafizəsində yaşayaraq, müasir dövrdə də eyni müvəffəqiyyətlə reallaşmaq və yaşamaq hüququ qazanmışdır. Alqış və qarğış istihlahının etimologiyasına dair Azərbaycan folklorşünaslığında dəyərli tədqiqatlar aparılmışdır. M.Seyidovun fikrinə, “alqış” sözündəki al/al ucalığı bildirir, “qış” tərkibini isə ayrıca araşdırmaq gərəkdir. “Qış” tərkibi deyən səsi, sözü bildirirmiş, sonradan arxaiklaşmış, bu və başqa sözün tərkibində daşlaşmışdır” (75; 66). A.Nəbiyev isə “arzulamaq, bəyənmək mənasında başa düşülən ”alqış“ın mənasını alqışlama — xoş söz, qırmızı söz“ ilə bağlayır (60; 55). Bu sözlerin etimoloji izahı B.Abdulla tərəfindən geniş tədqiqata cəlb edilmişdir. Müəllif ehtimal edir ki, “alqış ifadəsindəki al, qarğısdakı əslinda “qara“ da elə ruh adlarıdır. Birincisi xeyirxah, ikincisi isə bəd əməller qorucusudur“. Bu sözlerin ikinci komponentinə gəldikdə isə istər “alqış“, istərsə də “qarğış“ ifadələrindəki “qış“ əslində çağırmaq, səsləmək, söyləmək mənasında olan “qışqır“ felindəndir“ (30; 53).

*Arada yoxdur naşı
Əkin, çəltiyi, əkin
Çəltiya çəpər çəkin.*

*Bu gün qəribə gündü,
ay mübarək
Yarım mehman gəlibdi,
ay mübarək.*

Alqış və qarğışlara yalnız azərbaycanlıların deyil, eksər türk xalqlarının, habelə bir çox başqa xalqların folklorunda rast gəlmək mümkündür. Bu janrı Altay türklərinin folklorunda özünəməxsus yer tutur. Altay türkləri arasında alqış və qarğışların bu populyarlığı həmin örnəklərin şaman ayinlərində aparıcı rol oynaması ilə izah edilə bilər. Şamanların qamlama ayinlərində söylədikləri dualar məhz “alqış” adlanır. Bəzi Altay folklorunun tədqiqatçıları (Y.Novik, A.Anoxin) alqışlara şaman ayinlərinin tərkib hissəsi kimi yanaşırlar (251; 168). Bundan başqa, Altay folklorunda alqış-qarğışlara mərasim folklorunun ayrılmaz atributu kimi yanaşmanın da şahidi olur (206; 63). Bu janra analoji münasibət buryat folklorşünaslığında da özünü göstərmişdir. Buryat tədqiqatçıları alqış (yurol) və qarğışları (xaraal) mərasim folklorunun müəyyən motivasiya tələb edən bir örnəyi kimi tədqiq etmişlər (114; 153).

Azərbaycan folklor yaddaşında qorunan yüzlərlə alqış-qarğış örnəyi müəyyən mərasimlərlə (toy-düyün, doğum, yas mərasimi) bağlı söyləniləndən mərasim folklorunun tərkib hissəsi kimi təqdim və tədqiq edilə bilər. Amma Azərbaycan folklorunda mövzusuna görə alqış-qarğış müəyyən mərasimə bağlanırsa da, onun reallaşma imkanı mərasim çərçivəsinə siğmayaraq, daha geniş əhatə dairəsinə malikdir. Belə ki, müəyyən mərasimdə söylənən alqış-qarğışlar (dua-bəddualar) eyni müvəffəqiyyətlə müsbət və ya mənfi iş, hərəkət ya hadisənin doğurduğu hissi-emosional animlərlə bağlı adi-gündəlik məişətdə də geniş şəkildə istifadə və tətbiq edilə bilir. A.Nəbiyevin təsnifatı dediklərimizi təsdiq edir. Müəllifin təsnifatında mərasimlərlə bağlı alqış-qarğışlar yalnız bir bölgüyə daxil edilir:

1. Mərasimlərlə bağlı yaranan alqış və qarğışlar
2. Məisətlə bağlı yaranan alqış və qarğışlar
3. Mifoloji və dini təsəvvürlərin təsirilə yaranan alqış və qarğışlar (60; 58).

Gördüyüümüz kimi, digər xalqlardan fərqi olaraq, azərbaycanlıların dua-bəddua ehtiyatı yalnız mərasim folkloru ilə məhdudlaşmayıaraq, daha geniş tematik tutuma malikdir. Örnəklərin bu keyfiyyəti onları mərasim poeziyasından əlahiddə müstəqil janr kimi öyrənməyə imkan verir. A.Nəbiyevin yuxarıdakı təsnifatını Q.Paşayev İraq-Kərkük folkloru üçün də məqbul sayaraq, topladığı dua-bəddua nümunələrini bu üç kateqoriyaya uyğun ayırmışdır (65; 26).

S.S.Kataşın apardığı təsnifatda isə Altay türklərinin dua-bədduaları mövzusuna görə təsnif edilərək üç qrupa bölünür:

1. Pərəstiş (kult) alqışları
2. İstehsal
3. Aile məisət alqışları (206; 64)

A.Nəbiyevin təsnifatındaki III bölgü S.Kataşın təsnifatındaki I bölgüyə;

I, II isə III bölgüyə uyğun gəlir. Altay folklorşunaslığında alqış və qarğışla-
ra ovsunlarım bir növü kimi yanaşmanın şahidi oluruq (N.Şatinova,
L.Karunovskaya, S.Kataş). N.Şatinova “ibtidai dini təsəvvürlərə bağlı
yaranan ovsunların zaman keçdiyinə alqış və qarğışlara differensiasiya et-
diyini” göstərir (330; 95). Mükəmməl bölgü sayılan S.Kataşın təsnifatında
da oxşar hadisə izlənilir. Maldarların və ovçuların söylədiyi alqışlar fun-
ksional-tematik planda ovsunlara daha yaxındır. Və yaxud uşaqları xəstə-
liklərdən mühafizə etmək üçün bir qisim alqışlar söylənilir. Bu cür ovsunlar
L.Karunovskaya tərəfindən də alqış kimi təqdim edilir (205; 34). Buryat
folklorunda da alqış-qarğışlarla ovsunlar arasında qəti sədd çəkilmir.
S.Bardaxanovanın qeyd etdiyi kimi, “alqış və qarğışlar bəzən ovsunların
təkibinə daxil edilir” (114; 177). Bu janrların bu cür çarpanlaşması bir tə-
rəfdən funksional yaxınlıqla izah edilir, digər tərəfdən (əsas da budur) söz
vasitəsilə magik təsirin mümkünlüyünə inamlı bağlıdır.

Folkorda bəzən alqış və qarğış kimi kiçik həcmli örnəklərin nağıl, epos
kimi irihəcmli janrların daxilində işləndiyinin şahidi oluruq. Bəzən alqış və
qarğışlar nağıl və dastanların sujet xəttində həllədici rola malik olur
(B.Abdulla tərəfindən bu xüsusiyyət geniş və hərtərəfli araşdırılmışdır (86;
80). Eyni hadisəyə Altay və Buryat folklorunda da rast gəlinir
(114;167;330;95).

Alqış və qarğışların nə zaman söylənilməsinin də mühüm əhəmiyyəti
vardır. A.Nəbiyev belə hesab edir ki, “adətən səhər tezdən, sübh çəği, gün
doğmamışdan və günorta vaxtı söylənən alqış həyata keçmiş, qarğışı isə
şər qarışan vaxt, hava toranlaşan zaman söyləmişlər” (60; 57). Eyni hadi-
səni Altay folklorşunaslığında da izləmək mümkündür. Altay türkləri
qarğışın kəsərini gücləndirmək üçün onu kızıl enqirde — qırmızı gecədə
söyləyib bu ifadə ilə bərkidirlər:

—Kızıl engirde kızıp yapdım (330; 99).

Altaylıların təsəvvürlərinə görə “qızıl engir” bədxah qüvvələrin aktiv
olduğu bir vaxtdır. Uyğun təsəvvür azərbaycanlılarda Y.V.Çəmənzə-
minlinin göstərdiyi kimi Zərdüst adətlərinin eks-sədəsi kimi yaşamaqdadır.
“Xalq adətincə “şər vaxtı” bikef olmaq, əli qoynunda durmaq, cocuqları
ağlatmaq və çraaq yandırmamaq günahdır” (40; 88).

Yakutlarda da “sardax çəs” adlanan identik bir vaxt kəsimi mövcuddur
ki, insanlar bu zaman edilən qarğışın, hətta ürəkdən söylənməsə belə, həyata
keçəcəyinə inanırlar (257; 291). Slavyan ağbirçəkləri də bəd saatda uşaqlar-
la münasibətdə pis kəlmələr, qarğışlar söyləməkdən çəkimirlər (185; 18).
Ukraynalılarda isə «Mixaylovo çudo» (Mixail möcüzəsi) günü qətiyyən
qarğış etmək olmaz. Çünkü bu qarğış dərhal həyata keçir (185; 31).

Bir məqama da nəzər yetirək. Altay türklərində, habelə buryatlarda al-
qış və qarğışlar eksərən kişilər tərəfindən söylənilir. Bu, bir tərəfdən şaman-

çıqlıqla ilgilidirsə, digər yandan istehsal münasibətləri (maldarlıq və ovçu-
luq) ilə əlaqədardır.

Azərbaycan mühitində isə alqış və qarğış söyləmək əsasən qadın fə-
aliyyəti ilə bağlıdır. Lakin bu müləhizə ilə biz kişilərin alqış-qarğış söyləmək
faktını inkar etmək fikrində deyil. Şumerlərin “Bilqamış” dastanı (36;
58), habelə bir çox Azərbaycan dastan və nağılları (“K.D.Q”; “Qurbanı”;
“Arzu Qənbər”) kişi qarğış və alqışının kəsərində bəhs etmək üçün kifayət
qədər material verir. Lakin son dövrlərdə qarğayan, alqış söyləyən kişilərə
ikrahla yanaşmanın dəfələrlə (“Kişi xeylağı qarğış, etməz”) şahidi olmuşuq.

Qeyd etmək lazımdır ki, qadınlar arasında da bütün yaş dövrlərində
deyil, orta və ahiliq sinnilərində olan qadınların repertuarında külli mi-
qdarda alqış-qarğış nümunələrinin söylənildiyinin şahidi olur.

Qadınların söylədiyi, xüsusilə qadınlara müraciətlə söylənən alqış-
qarğışlar funksional-tematik baxımdan çox yönlüdür. Bu nümunələrdə qadın-
ların həyatı mərhələlər üzrə eks olunur. Birinci qrup nümunələr qızlara
müraciətlə söylənilir: Üzün ağ olsun; Saçın kəsilsin; Böyüyüb ana olmaya-
san; Cuvanəzən ölüsen; Qız oluf qızdara, gəlin oluf gəlinlərə qarışma və s.

Bu qrupa daxil olan örnəklərdə qızın gələcək həyatı barəsində arzu-
diləkələr eks olunub. Bu dövrə söylənən alqış-qarğışlar bütün qızların sə-
birsizliklə gözlədiyi, ümumiyyətlə, insan həyatında mühüm dönüş yaranan
bir hadisə ilə — toy mərasimi ilə bağlıdır. Sonrakı mərhələdə də artıq yet-
kinlik yaşına çatmış qızların ən kövrək, ülvə hissələri, arzuları eks olunur:
Qapılar açmayısan; Qariyb un çuvalına tay olasan; Heç ər üzü görməyə-
san; Səni görəm qız qariyanan; Görüm səni qapılar açıb içəri girməyəsan;
Adaxlı üzünə həsrət qalasan; Ər deyə-deyə əriyəsan; Ər deyib ərdən qayıda-
san; Əyninə gəlinlik paltarı geyinməyəsan və s.

Artıq əra getmiş, bəxti açılmış qız isə vəziyyətinə uyğun alqış-qarğış
edilir. İlk növbədə ər sarıdan yarımaq, ağ gün, ağ baxt, düşərli-sayalı ayaq
arzulanır (qarğışlarda isə eksinə): Ərdən yarıyanan, qədəmin qayım olsun;
Gəlinin ayağı sayalı, qədəmləi olsun; Üzün ağ olsun; Abrın həyan ata evində
qalsın; Cehizin can sağlığına qismət olsun; Hörmətin ata evində qalsın; Sə-
ni qarabaxt, qaraduvaq olasan; Ağ günün ata evində qalsın və s.

Sonrakı mərhələ isə səbirsizliklə gözlənilən hamiləliklə, analıq hissələr ilə
ilgilidir: Bala üzüna həsrət qalasan; Bala deyəndə dilin yarıq olsun; Bala
deyəndə görüm burnun göynəsin; Heç Allah səni göyərtməsin; Sonsuz öle-
sən; Yürüyünü toz bassın; Yürüyün yırğalanmasın; Bala deyəndə ağızında
ilanlar balalasın; Dölənsin, döşənsin, oğullu-qızlı olsun; Allah görün dolu-
su versin; Evindən laylay səsi ucalsın; Allah səni min putax eləsin; Başın
dövlətdi, yanın övladdı olsun; Qucağın dolu olsun.

Bəzən hətta hamilə qadınlara müraciətlə də qarğışlar söylənilir. Bu
qarğışlarda bir qəddarlıq, amansızlıq nəzərə çarpir: Səni elə qarnıdolu, ya-

niboş görüm; Doğduğun qız, geydiyin bez olsun; Hal aparsın səni; Ətəyinə oğul sidiyi dəyməsin; Beşigin boş bələnsin; Qucağın dolu olsun; Doğduğun ağaman oğlan olsun, yediyin yağnan qaymaq olsun.

Analıq xoşbəxtliyini dadmış gəlinlərə edilən qarğışlar da saysız-hesabsızdır: Südün zəhər olsun; Laylan vay-şivənə dönsün; Quduruf döşdərini yeyəsen; Laylay deməyəsen; Məməndə südün qurusun; Balan mələr qalsın; Balaların üzünə dursun.

Orta yaşlı qadılara — Xana kəsəsən; Oğul payı yeməyəsen; Xanan yarımcıq qalsın; Xana toxumağa qalmayasan; Ərin üstünə günü gətirsin; Dul qalasan; Əlin xinalı olsun; Qaynanandan çəkəsən.

Oğul evləndirmiş, qız köçürmüş, bir sözlə, övlad toyu görmüş ananənlərə isə — Səni görüm yeznə ümidiñə qalasan; Evində gəlin buyurub çağırmayasan; Halal süd əmmiñ gəlinin olsun; Uğuruna xanım-xatın çıxıñ; Gəlinin gərdəkdə qalmasın; Gəlinin üzünə ağ olmasın; Gəlinin möhtaci olsan; Səni görüm oğul dağı görəsən —

tipli alqış-qarğışlar edilir.

Bir sıra alqış-qarğış örnəkləri sərf qadın-analarla bağlı yaranmışdır: Südüm halalin olsun; Südüm dustağı olasan; Südüm haramın olsun; Anadan əmdiyin süd burnundan gəlsin.

Sonuncu qarğış ayrı-ayrılıqla tədqiqata cəlb edilmiş, etimologiyası haqqında maraqlı fikirlər söylənmişdir (319;282;30;65).

İnsanlar ana südünü həyatın ilk mərhələsində oynadığı əvəzsiz roluna görə hər zaman müqəddəs saymışlar. Ana südünün bu keyfiyyəti: -

Vaxt var idi yemişdim

İndi olsa yemərəm

Yeməsəydim ölmüşdim

Yeməsəm də ölmərəm

və "Südnən galən sümükən çıxar" kimi tapmaca və deyimin yaranmasına səbəb olmuşdur.

"Tapdıq", "Övçu Pirim" kimi Azərbaycan nağıllarımıza da ən son and yerİ məhz ana südü ilə bağlıdır. "Avesta"da Zərdüştün suallarına cavab verən Ahura müqəddəs nəşnələr içərisində südün də adını çəkir (190; 284).

İnsanlar ana südünün danılmaz biofizioloji xüsusiyyətlərinə (hamiya məlumdur ki, ána südü ilə böyükş uşaqlar daha sağlam və dərrakəli olurlar) həm də magik keyfiyyətlər aşılıyrlar. Farslarda چilləyə düşmüş zahı qadınlar چilləni döşlərindən bir-birinin ciyinlərinə süd sıçratmaqla sindirilərlər (142; 194).

Bütün digər müqəddəs nəşnələrə münasibətdə olduğu kimi ana südü ilə bağlı da müxtəlif tabular yaradılmışdır:

—Uşaq əmizdirən ananın südünü murdar yərə töksən, qadının südü çəki-lər;

—Südü yalnız axar suya tökmək lazımdır.

Bundan başqa,

—Ananın qarğışı da alqış olar - deyimi belə əsaslandırılmışdır ki, "ananın südü söylədiyi qarğışın qarşısını kəsir, onu təsirsizləşdirir" (30; 63).

Ana südü ananın övladına qarğışını təsirsizləşdirmək gücünə malik olduğu kimi, onun kəsərini artırmaq qabiliyyətinə də malikdir:

Nə odun var, nə ocax

Dərdim var qucax-qucax

Yarima qarğıyanı

Tutsun o süddü ocax

Altay və buryat qadınları qarğış edərkən onun kəsərini gücləndirmək üçün döşlərindən düşmənə qarşı bir-iki damcı süd damızdırırlar. A.Nəbiyev isə belə hesab edir ki, Azərbaycanda "qadınların yaxalarını cırması qarğışı ana südü ilə əlaqələndirmək ənənəsi ilə bağlı olmuşdur. Müəyyən təsəvvürlərə görə, körpələrə süd verən, analıq şərəfinə yetənlər insanları hamı edən ruhlara daha yaxın olduğundan, onların səsi hamı ruhlara daha tez yetişdiyindən qadınlar yaxalarını cırmış, qarğış edərkən ana olduqlarını xatırlatmağa çalışmışlar" (60; 57).

Müəllifin bu müddəasında mübahisə doğura biləcək məqamlar vardır. Əvvəla, Buryat və Altay qadınlarının icra etdiyi süd sıçratmaq ayını ilə müqayisədə Azərbaycan qadınlarının yaxa cırmaq hərəkəti bir qədər yarımcıq, sönük, tamamlanmamış görsənir. Bu, daha çox şəhər hadisə və əməlin təsirilə qadının etdiyi çılgın, qeyri-ixtiyari, sərf emosional bir aktdır.

Digər tərəfdən, "körpələrə süd verən, analıq şərəfinə yetənlərin insanları hamı edən ruhlara daha yaxın olması" bir qədər şübhə doğurur. Çünkü bütün dünya xalqlarında doğmuş qadının üzərinə qoyulan mürakkəb tabuasiya kompleksinin mövcudluğu məlum faktlardandır. Körpəsi olan qadın sakral cəhətdən natəmiz olduğundan, müəyyən müddətə ev işlərindən azad edilir; ocağa, müqəddəs yerlərə yaxın buraxılmır; ovçuluq alətlərindən uzaq tutulur; hətta Sibir türklərində evdən çıxarıclaraq xüsusi çumlarda yerləşdirilir (251; 165). İsləm dinində də, bu qadınlar dini ayınların icrasına buraxılmırlar.

Yeni doğmuş qadılara münasibətdə qoruyucu-profilaktik tədbirlərin aparılması, habelə qadınların məhz bu dövrdə ciddi psixo-nevroloji xəstəliklərə tutulması onların hamı ruhlara deyil, daha çox bəd ruhlara, xəstəlik tərədən qüvvələrə yaxın olduğunu göstərir.

Fikrimizcə, Altay türklərində və buryatlarda geniş yayılmış, Azərbaycanda da rudiment şəklində mövcud olan süd sıçratmaq aktının mənşeyini ilkin ibtidai təsəvvürlərdən olan şamanizmə əlaqələndirə bilərik. Ümumiyyətə, şamanizmdə də atasərəstlikdə olduğu kimi, süd müqəddəs nəşnələr sırasında olmuşdur.

Bir çox şaman əfsanələrində qam-şamanların yuxuda ruh-qadınların, yaxud müqəddəs maralın südünü əmməsi, bununla da şamanlıq məqamına yüksəlməsi təsvir olunur (24; 35).

Sarı uyğur əfsanələrinin birində südlə ilgili maraqlı bir məqam vardır.

“Şaman ruhu Kan Tenir qarının ruhuna sahib olarkən qarının çalxaladığı nehrəni divara çırpmaqla sonradan Sibir şamanızmında geniş yayılan süd sıçratmaq ayininin əsasını qoymuşdur (236; 62). Bundan başqa, Y.Malov qamlama zamanı qam-şamanların süd sıçratmaq ayinini və bu ayində söylənən ovsun alqışları qeydə almışdır (236; 70). Bütün söylənilənlərdən belə bir nəticəyə gəlmək olar ki, kişi şamanların inək südü vasitəsilə icra etdikləri bu ayinin mənşəyi qadın-şamanların söylənilən ovsun-alqışın kəsərini gücləndirmək üçün öz döşlərindən düşmənə qarşı süd sıçratması ayinənə bağlanır.

Fikrimizcə, bu aktın izləri azərbaycanlılar arasında: Südüm dustağı olasan; Südüm səni tutsun; Südüm gözünü tutsun - qarğışlarında, habelə xəsisliyi bildirmək üçün işlənən: Südünü havaya sağır — məsəlində özünü bürüze verir.

İlk baxışdan yuxarıdakı qarğışlar halal etməmək, halallıq verməmək mənasında yozula bilər. Amma dilimizdə çəkilən zəhməti, edilən yaxşılıqları halal etməmək mənasını ifadə etmək üçün “gözündən gəlsin” ifadəsi mövcuddur.

Bu halda da: Südüm gözündən gəlsin, — söylənilə bilər.

Ehtimal ki, bu magik akt (süd sıçratmaq) vaxtılı Azərbaycan türkləri arasında da mövcud olmuş, zaman keçidikcə unudularaq bu qarğış və məsəllərdə daşlaşmışdır.

Fallar.

Fallar (mantika) təbiət hadisələrindən baş aça bilməyen və bu hadisələr qarşısında aciz qalan ibtidai insanların gələcəyi öncədən bilmək istəyi ilə yaradılmışdır. Mantikanın yaranma tarixi çox qədimdir. Dünyanın sivil xalqlarından sayılan babillərin, şumerlərin, yunanların, misirlilərin, çinlilərin elm səviyyəsinə yüksələ bilmiş fallar sistemi olmuşdur. Bu cəhətdən türk xalqları da istisna deyil. Şərqi Türküstəndən tapılmış VIII əsər aid edilən Orxon-Yenisey abidələri içərisində məhz “Irq bitik” (falnamə) ən mükəmməl əlyazma hesab edilir (66; 189). Zərlə fala baxmanın prinsipləri verilən bu “Fal kitabı” ilkin arıfmomantika nümunəsi sayıla bilər. Türkler tarixin ilkin pillələrində də nisbətən bəsit, sadə fal növlərini yarada bilmışlar (məsələn, odla, oxlarla, heyvan işcalatları ilə falabaxma və s.)

Bir tərəfdən gələcək hadisələrə maraq hissi, digər yandan qəbul edilən informasiyanın məhdudluğu, eyni zamanda vaxtin çoxluğu (xüsusiylə qış aylarında) bu janrıñ yaranmasına rəvac vermişdir. Amma müasir dövrdə ister informasiya kanallarının, ister vizual vasitələrin çoxluğu bu janrıñ insanlar (xüsusiylə qadınlar) arasında populyarlığına xələl göturməmiş, onların pərvəriş tapmasına maneəçilik töretməmişdir. Qadınlarımızın maraq dairəsinin genişliyi, özgə sözələ, “maraqlarının hər şeyə üstün gəlməsi”, sadolövhüdüy əksər ilkin janrlar kimi (sinama, ovsun, alqış-qarğış) bu janrıñ da ya-

samasına şərait yaratmışdır. Mantik aktlar gələcəyi görmək, hadisələri qabaqlamaq, hadisələrə aktiv müdaxilənin mümkülüyünü təmin etmək üçün qadınlarımızın əlində bir vasitəyə əvvəlmişdir. Ana-nənələrimiz hər zaman: «Fala inanma, faldan da qalma» — məsəlini üstün tutaraq tanış falçıya ayaq açmış, yaxud bildikləri, eşitdikləri mantik hərəkatları icra edərək “maraq qurdalarını” öldürməyə çalışmışlar. Əlbəttə fala baxma, gələcəkdən xəber vermə sənətinin ilkin olaraq hansı cinsə məxsusluğu barədə fikir söləmək çətindir. Ruhlar ələmi ilə ünsiyyət yaratmağa qabil şamanların, baxşıların (qazax və qırğızlarda şamanlar “baksi” adlanır (118; 123), xüsusi kitablar vasitəsilə xəber verən maqların, xalq tərəfindən seçilmiş kahinlərin mövcudluğu inkişafın ilkin pillələrində mantikanı kişi fəaliyyəti sahələrdən biri kimi tədqiq etməyə əsas verir. Bundan başqa, abxazlar da ilk qadın falçının öz qabiliyyətlərini kişilərdən əzəx etməsinə inanmış, hətta falçı qadınları çox zaman kişi adı ilə çağırmışlar (283; 55). Amma əldə olan etibarlı mənbələr əslində ilk şamanın (yəni falçının) qadın olmasını söyləmək üçün kifayət qədər material verir. Sarı uyğurlarda şamanlığın mənşəyi barəsində belə bir əfsana yaşayır ki, “Kan-tenir” adlı ali şaman ruhu bir qarının bədəninə sahib olaraq ilk şamanı yaratmışdır (236; 62). Vilyuy yakutlarının inamlarına görə isə, qam-şamanlığa layiq görülmüşlərin ruhu şaman-iləhə Arı-Darxon və qızları tərəfindən oğurlanaraq göylərdə təriyoləndirilir (258; 283). Sibir türklərində bütünə bir nəslin qadın xətti ilə qam-şaman seçiləməsi halları da qeydə alınmışdır. Taciklərdə də şaman funksiyaları əsasən qadınlar tərəfindən icra edilmiş (294; 57). Qam-şamanların öz başlangıcını qadın şamanlardan götürməsini yakut qamlarının paltarlarının sinəsinə qadın döşlərini simvolizə edən dəmir halqaların tikilməsi, habelə qamlama zamanı qız paltarlarından istifadə sübut edir (182; 364). Ümumiyyətlə, Sibir türkləri arasında qadınlar kişilərə nisbətən daha güclü şaman hesab edilmişlər (258; 292). Bunun səbəbi isə tədqiqatlarda müxtəlif şəkildə açıqlanır: “Şaman qadınlar şaman kişilərdən güclü hesab edilirlər; döyüşdə onlar yenilmezdir, çünki öz ruhlarını “vulva”larında gizlədir. Əger qadın-şamanın dalınca kişi-şaman düşürsə o, buludun üzərinə uçaraq, şamanın gözlərinə murdar qanlarını çılayır” (258; 295). Məşhur etnoqraf D.K.Zeleninin mülahizələri isə ağılabatanlığı ilə fərqlənir. “Övvəla, ruhun insan bədəninə keçməsi hamiliyiə bərabər tutulurdu. (Ümumiyyətlə, D.K.Zelenin hamilə qadınların təcrübəsinə ruhun köçürülməsi barədə ibtidai inamların yaranması üçün real zəmin hesab etmişdir — A.R.) İkincisi, qam-şamanlar əsasən əsəbi xəstələr olmuşlar. Bu cür xəstələr isə qadınlar arasında kişilərə nisbətən daha çoxdur” (182; 364). Müəllif şaman funksiyalarının qadınlar tərəfindən icrasının matriarxat dövründə daha da gücləndiyini göstərmişdir.

Azərbaycanda falçı qadınların böyük bir qismının “Pəri”, “Pərihan” ad-

lanması halına rast gəlirik ki, bu da onlara baxıcılıq vergisi veriləndən sonra qoyulan addır. (Pəri sözünün mənası — gözəl bir qadın surətində sehrbaz və cadugər kimi açıqlanır). Taciklərdə insana yardım edən ruhlar Pəri adlanır (305; 246). Türküstən türklərində (türkmən və özbəklər) şamanlara müraciətlə “Parxan” termini işlənir (118; 123). Vaxtilə falçılıq, türkəçarəcilik və ozan sənətinin sinkretik şəkildə qam-şamanlıqda birləşdiyini nəzərəalsaq, bu adın (Parxan) sonralar yalnız falçılara şamil edildiyini söyləyə bilərik. Qam-şamanların Orta Asiyada Pərخan adlandırılması qamlama zamanı köməyə gələn ruhların, yəni pərilərin adı ilə əlaqələndirilə bilər. (Bu sözü pəri—ruh adı, xan — oxumaq kimi izah edirlər).

Maraqlıdır ki, Azərbaycan dastanlarında qəhrəmanların buta veriləndən sonra qazandığı ikinci ad məhz Pəridir. “Qurbani” dastanındaki Nigar “Abbas və Gülgəz” dastanındaki Gülgəz həm də Pəri deyə çağırılır. Əslində dastanlarda qəhrəmanlara buta verilməsinin təsviri bu prosesin şaman inisiasiyaları olduğunu tamamilə aşkarlayır. “Lətif şah” dastanında oxuyur: “Lətif şah qızı (yuxuda — A.R) görən kimi bihü olub özündən getdi. Ağzından köpük gəldi. Yoldaşları galib gördülər ki, Lətif şah qan-tər içində yatıb. Ağzından köpük galır. Üzü saralıb bal mumuna dönübür” (13;224). Dastanın qız qəhrəmanı Mehriban Soltan da aləmi-röyada eşq badəsini içərkən eyni hissələri keçirir. Bundan başqa, “Şah İsmayıllı” dastanındaki “rəml atıb gələcəyi, keçmiş“ bilən Rəmdar Pəri obrazının yaradılması Sibir və Türküstən türklərində olduğu kimi, Azərbaycan türklərində də eski çäglərdə qadın-şamanların mövcud olduğunu söyleyməyə əsas verir.

Falların öyrənilməsi ibtidai mədəniyyətlə məşğul olan alimlərin hər zaman diqqət mərkəzində olmuşdur. L.Y.Şternberq falları sehrbazlığın vasitə və metodlarından biri hesab edərək, onlara inamın köklərini “əqli inkişafın aşağı pillələrində rasional, məqsədəyənlü istifadəsi (tətbiqi) qeyri-mümkün olan təbiət qanun və hadisələrinin səbəbini anlamaması ilə əlaqədar insanın öz köməksizliyini dərk etməsində” görmüşdür (331; 220). Azərbaycan folklorunda da fali sehrlə əlaqələndirmək cəhdləri olmuşdur. Məşhur folklorşunas M.Təhmasib yazırı: “Sehr və əfsun əsasən həyatdakı bənzər şeylər arasında xüsusi, daxili bir bağlılığın, əlaqənin mövcudiyyyətinə, bu münəsibətlə də bunların bir-birinə təsirinə olan etiqada əsaslanır. Bu etiqad bir səra başqa xalqlarda olduğu kimi, bizdə də iki şəkildə təzahür etmişdir ki, bunlardan daha qədim, ona görə də daha sadə və bəsiti faldır” (78; 11). İbtidai dini təsəvvürlərin tədqiqatçısı S.A.Tokarev belə bir qənaətə gelmişdir ki, “sözün həqiqi və dar mənasında magiya (sehr) mantikanı özündə ehtiva etmir (299; 15). Düzdür, müəllif onların hər ikisinin ümumi tərfəleri olduğunu göstərir. Magiya ilə mantik mərasimlərin ümumi cəhəti ondan ibarətdir ki, hər ikisi fövqəladəliyə inamın nəticəsi kimi meydana gəlmışdır. Amma magiyadan fərqli olaraq mantika xarici aləmdə heç bir dəyişiklik

yaratmaq məqsədini güdmür. Onun məqsədi hadisəni doğurmaq deyil, ancaq hadisə barəsində informasiya əldə etməkdir. Azərbaycan folklorşunaslığında B.Abdulla magiya ilə digər arxaik janşlarının, o cümlədən fəlin oxşar və fərqli cəhətlərini araşdırılmışdır (86; 55).

Digər bir tədqiqatında S.A.Tokarev falları təsnif etmək prisniplərini irəli sürür. Müəllifə görə fali üç cəhətinə görə təsnif etmək mümkündür.

1. İcra zamanına
2. İcra məqsədininə
3. İcra vasitələrinə görə (300; 63).

İndiyədək elmi ədəbiyyatlarda falların sonuncu üsula uyğun təsnifatı geniş yayılmışdır. İcra vasitələrinə görə fallar: - Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ölü ruhları çağırmaqla fala baxma); Oneyromantiya (yuxu vasitəsilə fala baxma); Ornitomantiya (quşlarla fala baxma); Xiromantiya (əl cizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma) kimi növlərə bölünmüşlər.

Y.V.Çəmənzəminli fallardan bəhs açarkən bu fal növlərindən ikisinin adını çəkmışdır:

- Hidromantiya (su ilə fala baxma);
Kleromantiya (sirf fal açma) (40; 74).

A.Nəbiyev isə falları icra vasitələrinə görə təsnif edərək beş yerə bölmüşdür:

1. İnamlarla bağlı fala baxma
2. Su ilə fala baxma
3. Ulduzlarla fala baxma
4. Noxudla fala baxma.
5. Şəkil və kitabla fala baxma (61; 72).

M.Təhmasib falları bir qədər ümmükləşdirilmiş şəkildə iki qismə ayrılmışdır:

1. Göz fali
2. Qulaq fali (78; 11).

Q.Paşayev son bölgünü qəbul edərək onu İraq—Türkman folkloru üçün məqbul sayır (65; 31).

Qadınların iştirakı ilə icra edilən fallar Novruzqabağı mərasimlərin ən maraqlı, cəlbedici hadisələrindəndir. İlin axır çərşənbəsində Azərbaycanın şəhər və kəndlərində bir fal icra edilir. Bu, “vəsf hal” mərasimidir. “Vəsf hal” su ilə həyata keçirilən mantik aktlardandır, yəni hidromantiya nümunəsidir. “Vəsf hal” mərasimində iştirak edənlər aralığa əldə “dilək tasi” adlanan su ilə dolu bir badya qoyurlar. Çoxlu nəgmələr bilən mərasimin aparcisi iştirakçılarından üzük, sırga, oymaq, iynə və s. parlaq əşyalar alıb badyaya salır, ağ yaylıqla onun ağızını örtür. Sonra:

*Göydə ulduz olaydım
can gülüm, can, can!
Xoşbəxt bir qız olaydım
can gülüm, can, can!*

*Yar qapını döyəndə
can gülüm, can, can!
Evdə yalqız olaydım
can gülüm, can, can!*

şəklində nəğmələr oxuyur və badyadan əlinə keçən nişanə çıxarır. Bu zaman nişanə sahibi oxunan nəğmənin məzmunundan özü üçün nəticə çıxarıır» (34; 65). Bu falda müxtəlif nəsnələrdən istifadə (üzük, sırga və s.) D.K.Zeleninin göstərdiyi kimi, heç bir magik keyfiyyətə malik olmayıb, sadəcə olaraq iştirakçının simvoluna (nişanına) çevirilir (179; 403). İ.Abbaslı bu mərasimi mövsüm mərasimini (26;10) P.Əfəndiyev isə məisət mərasimini aid edir (43; 95). Texniki icra üsullarına və icra zamanına görə bu falla eyniyiyət təşkil edən mantik aktlardan biri hələ XVII əsrə farslarda qeydə alınmışdır. Maraqlıdır ki, farslarda bu falmın yozumu Hafızın qəzzələrində seçilmiş beyitlərə uyğun olaraq həyata keçirilir (208; 192). “Vəsf hal”la identik texniki icra üsullarına malik fallardan biri slavyan xalqları tərəfindən də icra edilir. P.N.Afanasyev bu mantik mərasimə milad bayramı günlərində ruslar və bolqarlar tərəfindən müraciət edildiyini göstərir (109; 194). S.A.Tokarev bolqarlar tərəfindən icra edilən bu mərasimin qadınlara xas olduğunu-qadın səciyyəli olmasını qeyd edir. Mərasimdə (azərbaycanlılarda və farslarda olduğu kimi) “lal su”dan istifadə edildiyini xüsusi vurğulayır. Müəllif bu mərasimi mövsüm mərasimləri içərisində tədqiq edir. Bu falmın niyə məhz yeni il qabağı icra edildiyini isə — ilk gün magiyası — inisial magiya ilə bağlayır: “Müəyyən dövrün başlangıcı bütün bu dövrə işq salır” (300; 64). Başqa sözlə, bu gün bu dövrədə baş verəcək hadisələr işq salır. Farslarda da həmin günə eyni (inisial magiya) münasibət mövcuddur. Məhz buna görə həmin gün pis hərəkət etməkdən çəkinir, söyüş söymür, spirtli içkilərdən imtina edirlər (208; 190).

Rusların badya (podblyudniy) mərasimi haqqında danışarkən V.P.Anikin onu mövsüm mərasimlərinə aid etmək üçün ciddi əsasların mövcudluğunu qeyd edir. O, göstərir ki, bu mantik aktlara ildə yalnız bir dəfə müəyyən olmuş gün müraciət edilir, ilin qalan günləri bu mərasim icra edilmir (101; 19). Yəni S.Tokarevin təbirincə desək, bu fal icra zamanına görə təsnif edilə bilən fal növüdür. Falın niyə məhz yeni il qabağı icra edildiyini isə, V.Anikin belə açıqlayır: “İllərin qovuşduğu vaxt xalq arasında qorxulu bir dövr hesab edilir. Bu qorxulu dövrda bütün qara qüvvələr fəallaşır, bədxah qüvvələr öz sonlarının yaxınlaşdığını duyaraq son gecə əyləncələrinə toplaşırlar. Fal da məhz bu dövrə tasadüf edir. Bu falmın icrası bədxah ruhların iştirakı olmadan mümkün deyil” (101; 20).

Bu mərasima Osmanlı türkləri arasında da rast gəlinir. Onlar bu mərasimi “çillə çıxartma” adlandırırlar. Türklər inanırlar ki, çillələr çıxan zaman çilələr də (yəni əziyyətlər də) bitəcək. Mərasimin icra edildiyi çərşənbə

axşamını onlar “qara çərşənbə” yaxud “ilin ağırı” adlandırırlar (346). Ruslar kimi türklər də inanırlar ki, bu dövrə bədxah ruhlar, qış təmsil edən qara qüvvələr son “hünərlərini” göstərməyə çalışırlar. Taciklərdə yaz bərəbərliyinə ən yaxın çərşənbə axşamı “şabi suri”, “çarşanbei suri”, “çorşanbei axiron” adlandırıllaraq ilin ən badbəxt, ağır günü sayılır (266; 76). Ümumiyyətlə, menbələr, bir çox xalqlarda çərşənbə axşamına mənfi münasibətin mövcudluğundan xəbər verir. Məs, özbəklərdə (307; 356), ruslarda, yunanlarda (198; 169), qazaxlarda (105), Dağıstan tərəkəmələrində (138; 196) çərşənbə axşamı və cümbə ağır, nəhs gün hesab edilmiş, həmin günələr xeyir iş görmək, xüsusilə toy etmək yasaq olunmuşdur. Farslar arasında çərşənbə axşamı xəstələri ziyan etməmək və ev süpürməmək inamı geniş yayılmışdır (319; 289). Y.Q.Kaqqarov yunanlarda çərşənbə axşamına mənfi münasibətin səbəbini həmin günün yunan mifologiyasının müharibə Allahı Areslə ilgili olmasında görür. Müəllif bu münasibətin Yunan — Roma mədəniyyətinə qədim Şərqdən keçdiyini göstərir (198; 169). Eyni inam azərbaycanlılar arasında da yayılmışdır. “Xalq arasında çərşənbə günlərini nəhs gün (pis gün) hesab edirlər. Çərşənbə gününün nəhs olması zərb məsəllərə də düşmüştür: “nə sən gəl, nə ilin axır çərşənbəsi” deyərlər” (4; 253). Hələ XIX əsrin sonlarında M.Sahtaxtinski tərəfindən Azərbaycanda mövcudluğu qeydə alınmış və 110 il sonra M.Qasimli tərəfindən təsdiq edilmiş ilaxır çərşənbənin ağır gün olmasına inam xalq arasında bu günün “duz günü” adlandırılmasına gətirib çıxarmışdır (54; 53). Amma bir cəhəti işq-landırmağa ehtiyac duyulur. V.Anikin belə hesab edir ki, bədxah ruhların falda iştirakı vacib olduğundan fal bu dövrədə icra edilir (101; 20). L.N.Vinoqradova da falmın bu dövrədə icrasını məhz bu səbəbə bağlayır (136; 14). V.V.Bartold isə bu dövrədə icra edilən mərasimləri bütərəstliklə əlaqələndirir (115; 114).

Fikrimizcə, ilin ən qorxulu, ən ağır, bədxah qüvvələrin fəallığı bir dövrədə bu mərasimin icra edilməsində (istər azərbaycanlılarda, istər türklərdə, istərsə də ruslarda) məqsəd başqadır. Bildiyimiz kimi, şər ruhları, bəd qüvvələrin fəal olduğu dövrə, xüsusilə gecələr və şər qarışanda, onları sevindirə biləcək bir hərəkət etmək (ağlamaq, əli qoynunda durmaq, pis söz danışmaq) əski etiqadlara görə günah sayılır. Bu dövrədə güləmək, şadıyanlıq etmək vacib sayılır. Eləcə də qışın yaz üzərinə son hücumu keçidiyi dövrədə gecə səhərəcən gülmək, mahni söylemək, xoş söz danışmaqla şər qüvvələrə niyyətində olduqları bəd əməlləri həyata keçirməyə maneə yaratmaq mümkündür.

Naxçıvan bölgəsində vəsf hal mərasimi “Can, gülüm” adlanır. Bu, Azərbaycanın bəzi bölgələrində vəsf halları söylədikdən sonra “can, gülüm” nəqəratının təkrarlanmasından irəli gəlmüşdür. Naxçıvanda bu mərasimdə qızlarla yanaşı oğlanlar da iştirak edirlər. Bədxah qonşularımızın

hambarsum bayramı ərəfəsində icra etdikləri mərasim də “can, gülüm” adlanır. İ.Abbaslinin verdiyi məlumatə görə, “mərasimdən bir gün əvvəl ca- van qız və oğlanlar özləri seçdikləri müəyyən nişanə tapıb kilsənin həyatınə qoyulmuş qaba salarmışlar, gecə gənclərdən biri su getirib həmən qabı doldurmuş... Başı örpəkli qız hər bəndin ifasından sonra əlini qaba salır, hə-rənin üzəyində tutduğu arzunu — “nişanı” çıxarıb sahibinə qaytarılmış” (26; 10). Əlbəttə, ermənilərdə bu mərasimin “can, gülüm” adlanması bu mantik ayının hansı xalqm təsiri ilə formalasdığını təxmin etməyə imkan verir.

“Vəsf hal” mərasimində oxunan nəğmələr mövzu etibarilə bayatların bir növü sayılır. Vəsf halların bayatiya uyğunluğu Y.V.Çəmənzəminli tərəfindən də qeyd edilmişdir. Müəllif quruluşu etibarı ilə eyni olan bayati, ağı və vəsf halın mövzuca bir-birindən ayrıldığını göstərmüşdür (40; 74). Ə.Abid bu fal növünü “bayatılarla əlaqədar olan xalq ənənəsi” kimi tədqiq edir (45; 39). V.Vəliyev isə vəsf-halları ailə-məisət mövzulu bayati adlandırır (84; 132). “Vəsf hal” mərasimində oxunan nəğmənin niyə məhz bayati şəklində olmasına gəldikdə isə, M.Təhmasib belə ehtimal edir ki, «qədimlərdə vəsf halın özünəməxsus forması olmuş, sonrakı əsrlərdə çox geniş yayılan bayati forması bütün məisət mərasimlərində olduğu kimi burada da qalib gəlmüşdir» (82; 11).

Qazağın Şıxlı kəndində “vəsf-halla” eyniyət təşkil edən bir fal növü qeydə alınmışdır. Nədənsə, ilin axır çərşənbəsində icra edilən oyun “bizi-bizi” adlanır (110;189).

Bizi-bizi biz olsun

Bizi dolu qız olsun

— oxunaraq başlanan mərasimdə ifa edilən bütün nəğmələr vəsf hal nəğmələrinə uyğun gəlir.

Topladığımız bütün vəsf hal nümunələrində bu şərə xas olan, Y.V.Çəmənzəminlinin qeyd etdiyi (40; 75) paraleлизmi müşahidə etmək mümkündür.

Ay doğsun aydın olsun,

Gün doğsun aydın olsun.

Eşitdim yarım gəlib

Gözlərin aydın olsun.

Artıq ilk misralardan falın xeyirliyə yozulacağına inam yaranır. Günün doğmasından, aydınlıq olmasından gözəl, xeyirli nə ola bilər?!

Şirvana paşa gəldi,

Gör nə tamaşa gəldi.

Şükür gördüm üzüvi

Hər arzum başa gəldi.

Öz qonaqpərvərliyi ilə dünyada məşhur olan azərbaycanlılar, xüsusilə şirvanlılar üçün paşanın gelişи müsbət hadisələrdəndir (əlbəttə, əger o, qəs-bkarlıq niyyətilə deyil, xoş arzularla gəlmışsa). Bu vəsf-hal paşanın gelişи kimi falına baxılan qəribin də geləcəyinə inam oyadır.

Aynanı qoymudum düzə

Sövgü düssüsün Təbrizə

Fərqli variantı ilə Y.V.Çəmənzəminlidə tanış olduğumuz bu vəfsi hali yazının dili ilə izah etmək daha düzgün olardı: “Güzgünün şəfaqi çayırı (bizim variantda Təbrizi —A.R.) nurlandıran kimi işlər də xeyirliyə dönür. Güzgü xoşbəxtlik rümuzudur” (40; 76).

Alibdi qada məni

Salibdi dada məni

Falına baxılan qızın yad ellərə, qəribliyə gəlin köçəcəyinə, qada-bada görəcəyinə işarə olunur.

Dilək günü büyündü

Tamam toydu düyündü

İstəmədi eloğlu

Verdilər yada məni.

Ay qız, sənin qismətin

Yuxuda gördüyündü.

Buradakı paraleлизm niyyətin xeyirliyə yozulacağına inam yaradır. Son misralar isə bu dövrə icra edilən başqa bir fal növünü yada salır.

—*Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyir, su içmirlər. Kökə yeyənə gecə yuxuda su verirlər. Guya su verən adam yuxu görənin qismətidir.*

Burada bir neçə fal növü çarpanlaşır. Bu aktın icrası hidromantiya ilə mümkün olursa da, əsasını yuxugörəmə ilə fala baxma -oneryomantiya təşkil edir. Yeni il ərəfəsində görülen yuxu ilə niyyətin yozulması halına digər xalqların folklorunda da rast gəlmək mümkündür. Polesye slavyanlarında və Karpat qüsüllərində da analoji fala rast gəlmək mümkündür. L.Vinoqradova bu falın hidromantiya nümunəsi olduğunu göstərir (136; 14). Eləcə də Osmanlı türklərində bu fal “tuzlu gillik” adlanır (346). Məhz konkret dövrə görülen yuxu yozuma cəlb edildiyindən bu fal da təqvim mərasimlərindən hesab edilir. Bu falın izahını tapmaq o qədər də çatın deyil. Əvvəla, faldə deyildiyi kimi, duzlu yeyən şəxs mütləq susamalıdır. Yuxuda qismətində olan adamın görülməsinə gəldikdə isə bu cəhəti də rasiōnal izah etmək mümkündür. Alımların göstərdiyi kimi, “adam, adətən, gündüz gördüyü işləri, düşündüyü hadisələri gecə yenidən yuxuda görür. Bu cür röyaları, fiziooloji cəhətdən, gündəlik psixi fəaliyyətimizlə əlaqədar olan sinir hüceyrələri və ya sinir mərkəzlərinin yuxuda göstərdiyi fəaliyyətlə bağlılaşmaq lazımdır” (67; 21). Xalqın təbirincə desək, falına baxılan qızın qəlbində tutduğu, ürəyinə yatan sevib-seçdiyi bir oğlan vardır. Çox güman ki, axşam onu düşünərək yatmış və gecə yuxuda görmüşdür.

Osmanlı türklərinin “çiləçixarma” mərasimində söylədikləri manılər vəsf-hallarla eyniyət təşkil edir, özgə sözə eyni bayatının müxtəlif variantları kimi diqqəti çəkir.

Karşıda kuzu gördüm

Tükü kirmizi gördüm

Çəməndə quzu gördüm

Tükün qurmazı gördüm

*Açılmış cennet kapısın
Sevgidim kızı gördüm (348)*

*Ağ alma allanıptı
Budaktan sallanıptı
Bu almayı gönderen
Acep hayellenipti (348)*

*Ay heleyler, heleyler,
Çermendi ağ bileyler
Dostlara haber olsun
Kabul oldu dileyler (346)*

Ötən əsrin 30-cu illərində Səlman Mümtazın xüsusi məqalə hərəkət elədiyi son mani Azərbaycanda yaslıarda söylənən bir ağdır. Müxtalif variantlarda yalnız yayılmış bu bayatının üçüncü misrasını S. Mümtaz haqlı olaraq şübhə altına almışdır. Adətən, yasda “ağıcı qadın yasa yığışları üz verən müsibətdən duyuq-xəbərdar etmək üçün bu ağını həzin bir halda söyləməyə başlar. Bunu dinləyən qadınlar bir anda qollarını çırmayıvərək ağıcı qadın ilə səs-səsə qoşub, ağını təkrar etməklə bərabər, özlərini döyməyə və üz-gözlərini didirməyə başlarlar“ (59; 367). Bu cür müfəssəl izahı verilmiş bayatını Osmanlı türkləri (istifadə məqamına uyğun olaraq) xeyirliyə yozulan “çılə çıxarma“ manisi kimi istifadə etmişlər. Əslində, burada təccübülü bir iş yoxdur. Xalq yaranan folklor örnəyini özünlükədirək onu istədiyi zaman dəyişdirə-təkmilləşdirə, yaxud əksinə bəsitləşdirə bilər.

Ayrıca fal növü kimi fərqləndirilən fallardan biri də qulaq fallarıdır. Bəlliidir ki, Novruz bayramı ərəfəsində qızlar qulaq falına çıxırlar. Qonşunun qapısını pusarkən eşitdikləri ilk sözü yozub, niyyətin həyata keçib-keçməyəcəyinə inanırlar. Bu proses poetik dilla belə səciyyələndirilmişdir:

*Qızum bulğa çıxıb
Qalxbul bulğa çıxıb*

*Siz allah, xoş söz deyin
Yarım qulağa çıxıb.*

İraq türkmanları da Novruz qabağı qulaq falına çıxıb eşitdikləri ilk sözleri tutduqları niyyətə görə yozarlar (65; 32). Türkiyə türklərində də analoji mantik akt mövcuddur. Azərbaycanda bu fal qadınlar tərəfindən icra edilir. Türklerdə isə gənc oğlanlar bu falın əsas icraçısı kimi çıxış edirlər (346). Avropanın xalqlarında qulaq falına bir qədər fərqli şəkildə təsadüf olunur (onlar da bu fala mövsüm mərasimi kimi yanaşır və milad bayramı günü icra edirlər):

—Ürəyində niyyət tutularaq yolayricına çıxılır. İlk gələn adamın adına uyğun niyyətin həyata keçib-keçməyəcəyi yozulur (300; 66).

Slavyanlar arasında qulaq falının başqa bir növüne də rast gelinir:
—Qızlar ovuclarına bir qədər çatənə töküb, qonşunun pəncərəsi altına gə-

*Açılmış cənnət qapısın
Sevdiyim qızı gördüm*

*Ağ alma allanıbı
Budaqdan sallanıbı
Cavan deyə verdilər
Saqqalı çallanıbı*

*Hələklər, ay hələklər
Çırmansın ağ biləklər
Düşmənə xəbər olsun
Hasıl oldu diləklər.*

lir. Çatənəni yerə sapırək, evdəki səhbətə qulaq asırlar. Eşidilən söz tutulan niyyətə uyğun yozulur (136; 29). Yaxud:

—Mərasim xörəklərindən olan kutya və blin götürərək yad pəncərədən gələn səslərə qulaq verib, eşitdiklərini yozmağa çalışırlar (179; 40).

Farslarda isə ilaxır çərşənbəyə təsadüf edən qulaq falı belə icra edilir:

—Niyyət tutaraq yerə açılmış qıfil qoyub qonşu otaqdakı səhbətə qulaq asırlar. Səhbətdə tutulmuş niyyətə uyğun sözlər eşidilərsə falın xeyrliyə yozulacağına inanırlar (319; 315).

Qeyd etmək lazımdır ki, qulaq falı mövsüm mərasimlərinə şərti olaraq daxil edilir. Çünkü, digər fallardan fərqli olaraq, bu mantik akta ilin başqa günləri də müraciət etmək mümkündür, yəni okkazional fal növüdür. Çətinən düşən, həllədilməz problemlərə rastlaşan qadınlarımız təselli tapmaq, çıxış yolu görmək üçün tez-tez bu faldan istifadə edirlər. Qulaq falının bu cür fərqli şəklinə İraq türkmanları arasında da rast gəlinir. Bu cəhətdən “Cümə daşı atmaq“, qulaq falına ən yaxşı nümunə kimi səciyyəvidir.

Hər hansı bir qadın səfərə çıxmış bir yaxımı barədə və ya bir xəstənin şəfa tapması ilə bağlı niyyət tutaraq cümə namazının azanı oxunarkən bir yol başında yolun hər iki tərəfinə daş atır və namaza gedənlərin danışığı sözlərdən asılı olaraq tutduğu niyyətin yaxşı və pis olacağı barədə nəticə çıxarıır“ (65; 32).

M.Təhmasibin təsvir etdiyi qulaq fallarından biri “açar salma“ adlanır:

“Əldə bir qab su, yaxud bir ayna, 7 açar tutan adam 3 yaxud 7 yol ayrıncı çıxaraq eşitdiyi sözləri yoza“ (78; 101). Burada qadının əlinə su, yaxud ayna alması, suyun aydınlıq, təmizlik, aynanın “xoşbəxtlik rümuzu“ olmasından irəli gəlir. Açırların və yolların yeddi olması isə bu rəqəmə türkələr arasında “müqəddəs“, “uğurlu“ rəqəm kimi yanaşmadan doğmuşdur.

İlaxır çərşənbədə qızlar arasında çox məşhur olan bir fal həyata keçirilir. Bu falın texniki icra üsullarının və vasitələrinin nisbətən basit və əlverişli olması onun bütün evlərdə (əlbəttə, ərgən qız olan evlərdə) icra edilməsini mümkün etmişdir:

—Yeni yetmə qızlar arxası qapiya dayanaraq ayaqqabılımı başları üzərindən qapiya tərəf atırlar. Əgər ayaqqabının ucu qapiya tərəf düşsə, qız həmin il ərə gedəcək, yox əgər burnu evə tərəf düşsə, qızın bəxti bu il də açılmayacaq.

Eyni fala Avropanın slavyan xalqları arasında da təsadüf olunur. S.Tokarev bu falı mövsüm mərasimlərinin tərkibinə daxil etmişdir (300; 65). L.Vinoqradova geniş etnoqrafik materialları əsasında bu falın Çexiya, Polşa, habelə Polesye slavyanlarında mövcud olduğunu xatırlatmışdır. Müellif D.Zeleninin fikirlərinə söykənərək, ayaqqabı iştirak edən bütün ayinləri əcdad kultu ilə bağlamışdır (136; 37).

D.Zeleninin qapının kandarında fala baxmanı astananın ruhlar məskəni olması ilə əlaqələndirdiyi də məlumdur (179; 403).

Əslində isə, bu fal qədim insanların təsəvvüründə olan əksliklər (bu halda əkslik doğma-yad, təhlükəli-təhlükəsiz anlayışlarında özünü göstərir) görüşü ilə bağlanır. Belə ki, astananın (kandarın) təhlükəli-təhlükəsiz, doğma-yad arasında bir sərhəd-keçidi kimi qəbul edildiyi məlumdur. Ayaqqabının astananın o tayına, yaxud ucu astanaya tərəf düşməsi qızın doğma yerdən uzağa, yad yerə düşəcəyinə — yəni əra gedəcəyinə işaret kimi yozula bilər. Bu falda ayaqqabından istifadəni isə P.P.Afanasyevin “ayaqqabı yerisin, hərkətin simvoludur” sözləri ilə izah etmək mümkündür (108; 226).

Sirvan zonasında belə bir fal nümunəsi qeydə alınmışdır:

—Qışdan sonra qurbağa ilk vaqıldayanda yerdən bir çımdık torpaq götürüb şalın, kəlağayının ucuna bağlayırlar. Bu düyüñ yalnız bayram axşamı açılır — əgar içindən tük çıxsa tutulan niyyət müsbət yozulur.

Söyləyici özü bu falı icra edərkən düyüñün içindən yarısı qırmızı, yarısı qara tük çıxdığını bildirmişdir. Bu fal belə yozulmuşdur — tükün qara hissəsi — keçən qara günləri, qırmızı hissəsi — indiki və gələcək günləri göstərir (363). Kosovo serblərində də qurbağanın ilk qurultusu zamanı icra edilən mantik aktlar mövcuddur. N.İ.Tolstoy bunu ilk gün — inisial magiya ilə əlaqələndirir (304; 51). Amma falda qurbağanın hallandırılması, fikrimizcə, təkcə falın icra zamanını bildirmək məqsədi daşıdır (bunun üçün sadəcə “Novruz ərefəsi” demək kifayət edərdi). Qurbağanın su stixiyası ilə bağlı bir heyvan olması bəlliidir. Hətta dünyanın bəzi xalqlarında qurbağa ilahə — sular sahibəsi səviyyəsinə qaldırılmışdır (315; 76). Hindistan, Amerika, Avropa xalqlarında olduğu kimi, Azərbaycanda da qurbağa ilə ilgili belə bir inam mövcuddur ki, “qurbağanı öldürmək olmaz, öldürsən yağış yağacaq”. Bu sinamanın mövcudluğu, bəzən praktikada reallaşması qurbağanı doğrudan da suya, su stixiyasına bağlayır. Digər tərəfdən, qurbağa əsasən su hövzələri ətrafında yaşadığı üçün mantik aktın icraçıları qurbağa qurultusunu eşitmək üçün çay sahilinə, göl kənarına gelməlidirlər. Deməli, dolayı yolla bu fal su ilə bağlılarından hidromantiya nümunəsi sayila bilər. Suyun sahilinə (bu falı təqdim etmiş informator çay sahilində yaşayır) getmənin əhəmiyyəti ondadır ki, Novruz ərefəsində oyanan sular müqəddəsləşdirilir, pak su hesab edilir. Digər bir falda deyildiyi kimi, bu sudan içib evdəkilərə gətirmək çox xeyirlidir.

—İlin axır çərşənbəsində bir yerə yumurta, bir yerə gövhər, bir yerə kömür basdıraraq niyyət edirlər. Yumurta kömür ilə yazılırsa niyyət pis, gövhər ilə yazılırsa niyyət yaxşı gələr. Sonra bunları yerdən çıxarıb ərik ağacının dibində basdırırlar. Bu tipli falların icrası fövqəladə qüvvələrin iştirakına əsaslanır. Bu mantik aktların əsas icraçısı Xıdır İlyas hesab edilir (yəni

yumurtanın üzərinə işaretni məhz darda qalanların dadına çatan, yaşlılıq ilə əlaqələndirilən, təbiətin oyanmasının carisi olan bu mifoloji obray qoyur). Falda istifadə edilən vasitonin yumurta olması bu nəsnənin həyat simvolu, canlılıq özəyi olması ilə əlaqədardır. Falda faydalanan vasitələrin sonda ərik ağacının dibinə basdırılması dünya mifologiyasında özünə yer tapmış dünya ağacı ilə bağlıdır. Bu ağacın niyə məhz ərik ağacı olması, onun meyvələrini girdə quruluşa və sarı rəngə malik olması ilə izah edilə bilər. Bildiyimiz kimi, girdə-quruluşa, sarı rəngə malik nəsnələr günəşin — məhsuldarlığın simvolu kimi qəbul edilmişdir.

Azərbaycan folklorşunaslığında A.Nəbiyev tərəfindən aparılan təsnifatda noxudla icra edilən fallar xüsusi bölgü ilə təqdim edilmişdir (61; 74).

— *Noxudla falına baxilan şəxs ürəyində bir niyyət tutmalıdır. Bundan sonra qırx bir noxud götürür. Noxudları təxmini olaraq üç hissəyə bölgür. Bir hissəni ayırıb götürür və həmin hissəni öz növbəsində iki yerə bölgür. Yenidən bölünmüş bu iki hissənin birində dörd noxud götürürler. Həmin hissədə qalan noxudların sayına görə niyyətin və arzunun həyata keçib-keçməyəcəyini müəyyənləşdirirlər* (22; 182).

Bu falın mənşəyinə gəlincə, noxud falına baxmaq qabiliyyəti olan qadınlarımızın dedikloruna görə, bu fala ilk dəfə Fatimeyi Zəhra baxmışdır (360). A.Nəbiyev bu falı Orta əsrlər hürufilik təsiri ilə bağlayır (60; 73). Əslində isə bu falın əski dini təsvürlərdən olan şamanizmə bağlılığını ehtimal edə bilərik. Bildiyimiz kimi, şamanların həyata keçirdiyi ayınlar iki böyük qrupda birləşir: qamlama və fal açma. Qamlama zamanı ruhlar aləmi ilə ünsiyyət yarada bilən qam-şaman bəzən fal açmaya da müraciət edir ki, bu fallardan biri funksional-məzmun baxımından Azərbaycan qadınlarının baxdıqları noxud falının analoqunu təşkil edir. N.Basilovun verdiyi məlumatə görə, türkmən-çovdurlarda qam-şamanlar 41 ədəd yumru daş və ya 41 ədəd qoyun qığı ilə fal açırlar (118; 125). Əvvələ, paralellər hər iki fal örnəyində istifadə edilən nəsnənin sayının 41 olmasından başlayır. Qam-şamanların bu falda qoyun qığından istifadə etməsi türklərdə qoyunun zoolatrik heyvan olması ilə, daşdan istifadə isə haqqında ətraflı söhbət aćığımız daş kultu ilə bağlıdır. Türk xalqlarından olan başqırdılarda bu falda 41 sayda daşın və 41 sayda noxudun paralel olaraq işlənməsi (268; 322) bu falın şamanizm əsilli olduğunu bir daha sübut edir.

Taşa koydum nuxudi

Kim açdı kim oxudi

Doksən dokuz kız sevdim

Sənin qibi yox idi — (352; 171)

manisi qaqauz türklərində də noxud falının mövcudluğundan xəbər verir.

Falda istifadə edilən nəsnənin azərbaycanlılarda noxud şəklində transformasiya edilməsi paxlahıların bar-bərəkət simvolu kimi qəbul edilməsi ilə izah oluna bilər. Burada noxudun sarı rəngdə olmasının da mühüm əhəmiyyəti vardır (Rəngin əhəmiyyətli olmasını noxudun seçilməsi bir daha

MƏİŞƏT VƏ TƏQVİM TÖRƏNLƏRİ

Doğum mərasimi.

Yeni insanın dünyaya gəlməsi mühüm və sevincli ailə hadisələrindəndir. Bu hadisə öz ayin və mərasimləri, inam və sinamaları ilə mürəkkəb bir kompleks təşkil edir. Əski çağlardan uşağın doğulması xeyir-bərəkət, bolluq-artım ilə əlaqələndirilmiş, böyükliyündən və kiçikliyindən asılı olmayaraq dünyanın bütün xalqlarının mifik Allahlar panteonunda uğur və sevinc getirən, uşaqların doğulmasına və böyüməsinə hamilik edən bir ilahənin mövcudluğuna inanılmışdır.

“Krito-miken dünyası Artemida, Dianaya və Allahlar anası Kibetaya bərabər tutulan Ma-Diviya ilahəsini tanıyordu. “Avesta”dakı Ardvı və “Riq-veda”nın Aditi ilahəsi, yaxın Şərq İstar-Astartasi müqəddəs ana, dünyanın yaradıcısı, bolluq bəxş edən, göyələrin və bütün canlı təbiətin hanımı olan qədim qadın ilahələrindəndir” (270; 35).

Qərbi slavyanlarda dirilik, həyat və bolluq ilahəsi Jiva, monqollarda ana ilahə Etuqen, qadın hindlilərdə Uma, abxazlarda yaradıcı-ana Anana Şatsva, nenlərdə bolluq ilahəsi, zahıların hamisi Yamyunya, evenklərdə mövcudatın anası Buqadi, Ob uqorlarında Kaltaş sayılırdı.

Əski türk panteonunun analogi ilahəsi Umay ana olmuşdur. Umay ilahəsi uzaq Sibirdən tutmuş, Avropa da daxil olmaqla geniş ərazidə məskunlaşmış türklərin mifik təfəkküründə önemli yer tutmuşdur.

Teleutlarda May-iça, şorlarda Imay, başqırdılarda Homay, soyotlarda Mai, qırğızlarda Umay enezi, özbəklərdə Umay-ana, nanaylarda Maydyama (və ya Maydy-a-ne, May-ana), xakaslarda Imay içə və ya İmay ice, kumandinlərdə Umay ene, oğuzlarda Humay çağırılan bu ilahə hamilərin, yeni doğulan uşaqların, anaların himayəcisi sayılmışdır.

Nadsentmikloşda (Bolqaristan) aparılan arxeoloji qazıntılar prabolqarlarda da Umay adlı ilahənin mövcudluğunu üzə çıxarmışdır (253; 302).

Yakutlarda bu ilahə Ayısıt (ya da Nelbey Aisit) adlanır. Onların dini təsəvvürlərinə görə Nelbey Aisit azad olan qadının başı üstündə duraraq ona yardım edir və doğumdan sonra mama oda yağı sıçratmaqla ilahəyə təşəkkür edərək bu duanı oxuyur: “Verdiyinə şükür Aisit, səni bir daha gözləyirik” (91; 138).

Burada bir haşıyə çıxməq yerinə düşərdi. Şərqi slavyanlarda uşaqların aist (hacileylək) tərəfindən götürülməsi inamının mövcudluğu məlum faktlardandır. “Aist” sözü ilə “Aisit” ifadəsi arasındaki fonetik-semantik oxşarlıq və ya eynilik (hər ikisi uşaq bəxş edir, hər ikisi zoomorfik obrazdır) ruslarda bu təsəvvürün türk-yakutların təsirilə formallaşması fikrini söylə-

sübut edir, eks halda fala baxma vasitəsi kimi başqa rəngli girdə nəsnələr, məsələn, istiot dənələri seçilə bilərdi). N. Listova girdə quruluşa və sarı rəngə malik nəsnələrin məhsuldarlıq simvolu kimi qəbul edildiyini söyləmişdir (226; 164). L.Şternberq də sarı rəngin günəşlə assosiativ anim yaratdığını göstermişdir (331; 506).

Göründüyü kimi nəzərdən keçirdiyimiz, folklorun ilkin janrları kimi qəbul edilən bu örnəklərin hər biri formalasdığı dövrün inam və təsəvvürlərini müasir dövrdə də müvəffəqiyyətlə yaşadırlar. Folklor örnəklərinin qanına hopmuş bu rudimentlərin yaşarlığını isə onların mövcud olduğu qadın mühitinin bir qədər mühafizəkar təbiəti təmin etmişdir. Q.P.Snesaryovun qeyd etdiyi kimi, “islamaqədərki inanışlar həqiqətən qadın məişətində (mühitində) tamamilə mühafizə edilir” (226; 117). Nəinki bu rudimentlərin, əslində, folklorun özünün yaşadıcısı, bir qədər mübəaliğə vərsəq da, yaradıcısı çox zaman qadın sayılmışdır. Araşdırılan folklor örnəklərinin hər biri kollektiv yaradılıq məhsulu olsa belə, onları çağdaş dövrümüzə qədər yaşıdan, nəsildən-nəslə ötürən, örnəklərdəki sehr gücündən inamı qoruyub saxlayan, nəhayət, onları müasir dönmədə reallaşdırıran məhz qadın-analar, qadın-nənələrimiz olmuşdur.

məyə əsas verir. Əvvəla, slavyan mifologiyası və əski təsəvvürlərinin tədqiqinə həst olmuşsanı sanballı mənbələrdə bu quşun uşaq götirmək kimi semantik yüksək malik olması barəsində işarəyə belə rast gəlmək mümkün deyil. Bu quşla bağlı yayılmış inamlarda “aist”ə tamamilə başqa keyfiyyətlər aşınır. D.K.Zelenin slavyanlarda yazın gəlişini tezleşdirmək üçün icra edilən magik ayılardan biri kimi martin doqquzu “aist” formalı şirin çörəklərin bişirildiyini göstərir (179; 390). (Maraqlıdır ki, eyni təqvimi tarix və eyni quşla bağlı Ağbabə folklorunda da bir inam qeydə alınmışdır: “Martin səkkizində gəca leyləylər gəli. Görüllər ki, qar yağır, boran qalxır. Onnar geri də qayıdış gedilər. Ayın doqquzuna qalmıllar ... Həmin gün nərə həm “səkkizə gəlməz, doqquza qalmaz” deyərlər, həm də “Leyləyin boranı” (6; 212). Ehtimal ki, Şərqi slavyanların icra etdikləri mərasim (şirni bişirmək) da vaxtilə, borana düşüb geri qayıdan leyləkləri saxlamaq üçün düşünülmüşdür. Bundan başqa, Borçalı elində inanırlar ki, “Leyləyə daş atmazlar, küsüb gedər, yaz yubanar”. Belaruslar da hacileyləklərin gəlişini yazın gəlişi kimi qəbul edir və həmin gün quş formalı mərasim çörəyi yapırlar (179; 390).

A.N.Afanasyevin tədqiqatında da hacileyləklərin övlad bəxşetmə funksiyasına işarə belə yoxdur. A.N.Afanasyevə görə, ruslar inanırlar ki, “damında hacileylik yuva salmış evi xoşbəxtlik gözləyir. Bu quşun xətrinə dəymək olmaz. Onun yuvasını dağdırıb, balalarına toxunan olarsa, bu quş uçub gedər, dimdiyində köz tutmuş bir dəstə hacileyləklə qayıdır həmin evi yandırıb” (192; 163). (Yeri gəlmışkən, azərbaycanlılar da bu quşu müqəddəs sayaraq onun qış səfərlərini Həcc ziyarəti kimi qəbul etmiş, məhz buna görə də ona hacileylik adını vermişlər).

Gördüyümüz kimi, birinci halda “aist” yazın gəlişini xəbər verən, digər halda isə xoşbəxtlik gətirən quş kimi təsvir edilir. Aisit ilahəsi kimi övlad bəxş etmədən sonraq yoxdur.

Digər tərafından, bu terminin türk dillərində keçməsini Şərqi slavyanlardan olan ukraynalı və belarusların lüğət tərkibində “aist” sözünün olmasına də təsdiq edir. Bildiyimiz kimi, bu üç xalqın lüğət tərkibinin böyük hissəsi fonetik-semantik səslənmə baxımından eyniyyət təşkil edən sözlərdən ibarətdir. Bu halda isə, ukraynalılar bu quşu - čornoquz, busel, busla adlandıırlar (269; 9). Yuxarıda verdiyimiz belarusların yazı qarşılıqlama mərasimində oxunanı:

Буслы, буслы, на тебе галионъ

А мне дай жито копы — (287; 70)

ovsunu adıçəkilən xalqda da “aist” deyil, “busla” termininin işləndiyini göstərir. Bu terminin rus dilinə sonradan daxil edildiyini A.N.Afanasyevin öz əsərində aist sözünün yanında mötərizədə černoquz yazması (192; 163), habelə mötəbər mənbələrdən sayılan V.Dalin lüğətində sözün izahından

sonra paralel olaraq busel, černoquz, batyan, baçağ sözlərinin verilməsi sübut edir (154; 7).

Təsadüfi deyil ki, rus dilinin etimoloji lüğətinin tərtibçisi M.Fasmer də bu sözü polyak “haysteri” ilə bağlamağı “həqiqətdən uzaq” (едва ли правильно) hesab edir (312; 64).

Xarəzm özbəkləri doğum prosesini Ambar anasız təsəvvür eləmirlər (ona Qəmbər-ana da deyirlər). Doğuşu qəbul edən “momo” proses başlayan andan ona müraciət edir: “Ey, Ambar-ana, yerdə bulsanq, kökdə bulsanq gəl, göldə bulsanq, çöldə bulsanq, yetis” (286; 240).

Başqa adlar altında bu ilahənin mövcudluğu, funksional — semantik məna tutumunun eyniliyi Umayın bu xalqlarda Aisit və Ambar-ana kimi transformalaşmasını göstərir. Bu ilahələrin (Umay, Aisit, Ambar-ana) genetik əlaqədə olduğunu da söyləyirlər (171; 138). Yakutlarda Umay ilahəsinin Aysit şəklində işlənməsi fərqli mədəni əlaqələr və qarşılıqlı münasibətlərlə şərtlənən ümumtürk terminlərindən sarpmalarla əlaqələndirilir (171; 139).

Ambar-ana da müsəlmanlaşdırılmış bolluq-bərəkət ilahəsi kimi qəbul edilə bilər. Özbəklərdə yaşayan bir ovsun bunu təsdiq etməkdir:

Manın kolum eməs,

Bibi Batıma, bibi Zuxra koli

Umay ana Kambar ana koli (171; 139).

Burada hər iki personajın (Umay, Ambar ana) hallandırılması özbəklərdə vaxtilə Umay anaya inamın mövcudluğunu aydın edir. Amma islamıyyətin bərqərar olmasından sonra “səhnəyə” Bibi Batıma, Bibi Zuxra (Fatimey-Zəhra) və islam şeyxi Suleyman Bəkirqanının zövcəsi Ambar ana gətirilməklə əski dövrlərin tapınma obyekti ilə islam patronessaları paralel olaraq işlədilməyə başlamışdır.

Vaxtilə çox güclü inkişaf etmiş Umay kultu tarixi amillərin təsirinə məruz qalaraq zəifləmiş, zəmanəmizə qədər bəzi izlərini qoruyaraq gəlib çatmışdır. Bu kult qızlara verilən “Humay” şəxs adında, bəzi ovsunlarda və əsasən, sonsuz-övladsız qadınların ziyarət etdikləri pirlərdə öz ilkin yükünü qoruyub saxlaya bilmişdir.

Azərbaycanın Qubadlı rayonunun Qaracallı kəndində boylu və sonsuz qadınlar tərəfindən ziyarət edilən “Umay kahası” piri var (80; 99). M.Seyidov Laçında, Kəlbəcərdə, Şamaxıda belə pirlərin mövcudluğundan bəhs açmışdır (75; 113). Uşaq pirlərinin kahada, yaxud qayada yerləşməsi, dağla əlaqələndirilməsi təsadüfi deyil. Mongollarda ana torpağın bətni kimi qəbul edilən mağaraları Exin Umay (“ana bətni”) adlandırırlar (279; 88). Xakaslar Umayın uşaq ruhlarını - qutları Imay - Tasxıl dağında mühabifə etdiyinə inanırlar (279; 89). Teleutlar dağların hamı ruhlarından (dağ yeyələrindən) sonsuz qadınlar üçün övlad diləyirlər (91; 155). Saqaylarda

Umayın Sümer dağında, altaylarda və teleutlarda Sürün və Sürü dağında məskunlaşması inamı mövcuddur (171; 136).

Dağılıq Altayda təpilmış Kudirge ikonoqrafiyasında (qaya təsvirində) Umay həyatı başlanğıc - qut verən dağ sahibəsi kimi təsvir edilir (164; 231). Qırızılarda Narın şəhəri yaxınlığında Çar dağlarında Umayın peyda olmasına, dağlar və qayalar üzərində onun ayaq izlərinin qalması barəsində əfsanələr mövcuddur (87; 82).

Umayın dağla, qaya ilə əlaqələndirilməsini M.Seyidov "daşa inamlı Umaya inamın qaynayıb-qarışması" kimi izah etmişdir. "Çox keçmişdə mif görüşlərinin hakim olduğu çağda mifə inanan uşaqın olması üçün hər iki inamı-daşa və Umaya inamı birləşdirmiş və bununla da onları mif baxımdan daha da gücləndirmişdir" (75;113). Fikrimizcə, bu hadisəni (pirlərin məhz dağda yerləşməsi və Umaya əlaqələndirilməsi hadisəsini) başqa aspektdən araşdırmaq da mümkünündür. Bildiyimiz kimi, Umay yuxarı dünyadan (göylərin) allahlarına aid edilərək adı Ulgenlə bərabər çəkilir. O, Ulgenin tələbi və adamların çağırışı ilə yardım məqsədilə göy qurşağında yera enir. Deməli o, həm də aşağı dünyadan allahı rolunda çıxış edir. Amma türk panteonunda aşağı dünyadan allahının Yer-Su olması hamiya məlum faktlardandır. Buradan belə bir nəticəyə gəlirik ki, Umay aşağı və yuxarı dünya arasındaki orta sferanın ilahəsidir. Bu orta sferanın bariz təcəssümü isə dağlardır (ətəyi yerdə-ana torpaqda, zirvəsi göy qübbəsində). Məhz bu-na görə, Umay yuxarı və aşağı dünya arasında aralıq həlqə sayılan dağların sahibəsi kimi qəbul edilir. Dağlara məhz bu cür münasibət (yerlə göy arasında orta sferanın təcəssümü) bir çox tədqiqatlarda izlənilir (250; 200). Tədqiqatçılar Azərbaycanda mövcud olan ağac - doğum pirləri ilə Umayın arasında mifoloji əlaqənin mövcudluğunu söyləyirlər. Bu, bir tərəfdən, türk xalqlarında "ağacın Umaya birgə göydən enməsi inamı" ilə, digər tərəfdən ağacın meyvə verib törədiyi kimi, doğum ilahəsinin də insanların "meyvəsi" sayılan uşaqları himaya etməsi ilə izah edilir. Eyni zamanda, bu pirlərin ağaca yerləşməsi "bütün dünyadan", eləcə də insanların yaradıcısı, hamisi olan Dünya ağacına işaret sayılır (72; 38).

Umay ilahəsi həm antropomorfik (insan), həm zoomorfik (quş), həm də antropozoomorfik görünüşdə (qanadları olan qadın) təsəvvür edilir.

Xakaslara görə Umay kök, ağaçlı bir qarıdır. O, insanlar üçün gözəğ-örüməzdır, ağ buludlar arasında yaşayır. Teleutlarda May-ene gümüşü dalgalı saçlı olan, göydən göy qurşağında enmiş bir qarıdır (bəzən qızdır) (91; 150). Kaçınlər Umayı 60 hörüyü olan qadın şəklində təsəvvür edirlər (171; 136).

Umay ilahəsinin quş, ya da qanadlı ilahə şəklində təsviri də mövcuddur. Qırızılarda Umay göylərdə məskən salmış əsatiri bir quşdur (87; 84). Xakasların bir qismi Umayı uşağı qan və bədən verən ağ quşcuğaz şəklində

təsəvvür edirlər. Xakaslarda doğum prosesində belə bir dua-ovsun oxunur: "Qoy ananın xoşbəxtliyi Umay ilahəsinin qızıl qanadları altında olsun". Kumandinlərdə Umay zoomorfik obrazdır. Çətin doğuş zamanı qamışamanların Umayı çağırmaq məqsədilə söylədiyi ovsun bunu sübut edir:

Ak ayastan qayın, düş

Umay ana-quş ana

Tüm atayı açık sal

Çalı bala çalonsın. (261; 276)

Qruşanski də, bu ilahəni quş obrazı şəklində təsəvvür etmişdir. ("Bu bir quşdur ki, uşağın başı üzərində oxuyar. Bununla da guya ki, haman uşağın zürrriyyətli olacağından xəbər verərmiş" 80; 99).

Azərbaycanlılar da Umayı öz kölgəsi ilə dövlət, bəxtiyanlıq bəxş edən əsatiri quş kimi tanımışlar:

Mən aşıx yanar gedər

Dərdimi sanar gedər

Ömrüm bir humay quşu

Yollara qonar gedər.

"Qurbani" dastanindakı bir epizod da azərbaycanlılarda bu ilahənin zoomorfik obrazda təsəvvür edildiyini göstərir:

Humay kimi dövr eylərəm havada

Babam öldü yetim qaldım yuvada

Bir əli əllərdə, ağızı duada

Bir əli də ayağında saqının (13; 47).

M.Seyidovun fikrinə, "quş şəklində təsəvvür olunan Umay daha əski-dir, inamın ilkinidir" (75; 101).

Bu ilahənin zoomorfik görünüşə malik olmasını ümumdünya mifologiyasında mövcud olan yaradıcı-quş motivi ilə əlaqələndirirlər. Doğurdan da, dünya xalqlarının mifoloji təfəkküründə quşa bütün mövcudatın yaradıcısı, bolluq və məhsuldarlıq rəmzi kimi yanaşmanın izləri yaşayır. Məs, yakutların yaradılış əsatiri qartalla bağlıdır. "Qartal yumurta qoyur və bu yumurtadan birinci şaman çıxır" (331; 144). Yaxud fin mifologiyasında da yaradılış əsatirinin baş qəhrəmanı qartaldır: "Hava qızının dizi üzərində qartal yeddi yumurta qoyur: altısı təmiz qızıldan, biri dəmirdən. Qız yumurtaları dənizə salır. Yumurtalar sinaraq yeri, göyü, günəşini, ayı, ulduzları və s. yaradır" (331; 144).

Əslində isə, Umayın zoomorfik obrazda təsviri türk xalqlarının digər bir təsəvvürü ilə bağlıdır. Türk mifologiyasında quş aşağı və yuxarı dünya arasında vasitəçi kimi təsvir edilir. Eyni təsəvvürə, slavyan xalqlarının mifik təfəkküründə də rast gəlinir (310; 174).

Etnoqrafik mənbələr Sibir türklərində Umayla yanaşı qara Umayın - uşaqlara xəter toxunduran bəd ruhun mövcudluğundan xəbər verir. Xakaslar, şorlar Umay anaya uşaqların hamisi kimi ehtiramla yanaşmış, uşaq xəstəliklərini və uşaq ölümünü Qara Umayın (Qara May) əməlləri hesab etmişlər (261; 274).

V.Radlov və Verbitski Umayın digər funksiyalarla yanaşı ölü ruhları

ötürən ölüm mələyi olduğunu da söyləmişlər. Şəmsəddin Saminin lügətində Umay uşaqları qorxuzmaq üçün cahilanə icad olunmuş qorxunc bir şəxsi-mövhüm kimi izah edilir (80; 99).

Anadolu türklərində uşaqların qənimi sayılan Öməci (Umma, Umca, Umacı) adlı əsatiri obraz mövcuddur (147; II c., 331). Kaçinlər uşağın yuxuda ağlamasının səbəbini Umayın onu incitməsində görürülər (171; 137).

Şərqdə (xüsusilə tarançı uyğurlarında, taciklərdə, qırğızlarda) "Um əs sibyan" adlı hamilo qadınlara xəter toxunduran, üfürməkla vaxtsız doğuşa səbəb olan, uşaqları xəstələndirən bəd ruha inam mövcuddur. Tədqiqatçılar bu bəd obrazda mənfi istiqamətdə transformasiyaya məruz qalmış Umay ilahəsi kimi yanaşırlar (242; 89). Ç.Vəlihanovun verdiyi malumata görə, qırğızlarda yalnız qadın və uşaqlar tərəfindən söylənilən "Mayneke bulain" andı mövcuddur (132; 483). (Mayneke öz bəd əməllərilə tanınmış adam kimi başa düşülür). Mayneke obrazını tədqiqatçılar Umayın mənfi çalar qazanmış xələfi kimi izah edirlər (87; 85).

Umayın funksiyalarının bu cür əksləşməsinə Azərbaycan mifoloji təfəkküründə də rast gəlmək mümkündür. Azərbaycanda Qara Umayın, Umacinin, Maynekenin analoqu olan "uşaq umusu" obrazi mövcuddur. Bu qorxunc əsatiri obrazdan uşaqları qorxuzmaq üçün istifadə edirlər. M.Seyidovun fikrinə, Umayla bağlı "bu zidd görüşlər əski türk xalqlarının soykökündə duran soyların, qəbiləbirləşmələrinin başlıca görüşü olan əksliklər anlayışı ilə ilişgəlidir" (75; 110).

Fikrimizcə, Al tanrını - Al arvada çevirən tarixi proses bu mənfi obrazların (Umacı, Uşaq umusu, Mayneke) meydana gəlməsinə səbəb olmuşdur. Yeni dini təsəvvürlərin hakim olduğu mühitdə bu qədim qadın ilahəsinə tam zidd xüsusiyyətlərin şamil edilməsi təccüb doğurmur. Digər müəlliflər də bu prosesin səbəbini məhz yeni dinə (islam-Orta Asiya və Azərbaycanda, xristianlıq - Sibir türklərində) keçidlə və təsəvvürlərin evolyusiyası ilə əlaqələndirirlər (261; 274).

Amma Al Tanrıdan fərqli olaraq, Umayın tamamilə transformasiyaya uğramaması (yalnız bəzi xalqlarda şorlarda, xakaslarda və s. iki əks qüvvənin paralel olaraq işlənməsi, digər türk xalqlarında isə uşaqların və zahılarım hamisi Umayın tek yaşaması) bu kultun necə güclü kökə və qüvvəyə malik olduğunu göstərir. Bunu, islam dininə tapılmış qırğızlarda "Umay ana, Fatimeyi Zəhra əmanəti, uşağımı qoru!" (171; 139), özbəklərdə "Əlim bəbi Zəhranın, Əlim Umay ananın, Qəmbər ananın əlidir" (307; 354) ovsunlarının, xristianlaşmış şorlarda "Müqəddəs mələk, May ana, Kuday xatırına mənim uşağımı qoru!" (171; 139) duasının mövcudluğu və yaxud xakas kaçinlərdə doğum prosesində ikonanın üstünün örtülməsi və ya tamamilə götürülərək əski dini təsəvvürlərə müraciət edilməsi bir daha sübut etməkdədir. Bəzi xalqlarda Umay ilahəsinin funksional - fealiyyət çərçivəsi

daha genişdir. Umaya yuxarıda araşdırduğumuz funksiyalardan başqa məhsuldarlıq ilahəsi kimi də yanaşılır. Məhsulu bol olan il qırğızlar "Umay eninen əmcəkindən süt aqat" (87; 83) metoforasını işlədirlər.

Umaya həmçinin hərbi yürüslərin və döyüşülerin himayədarı kimi də yanaşmışlar. Orxon-Yenisey abidələri, Kudurge qaya təsviri, nəhayət, Sibir türklərində həmayil kimi işlənən, Umayın atributu sayılan ox-yay bunu sübut edir.

Umay kultunun formallaşması barəsində müxtəlif fikirlər mövcuddur.

VII-VIII əsrlərin möhtəşəm abidəsi sayılan Orxon-Yenisey yazılarında Umayın araşdırduğumuz semantik istiqamətdə anılması bu kultun həmin dövrdə yaranması fikrinin formallaşmasına səbəb olmuşdur. N.Alekseyev belə ehtimal irəli sürür ki, Altay və Orta Asiya saklarında mövcud olan aiana ilahələr kultu VI-VII əsrlərdə sakların xələflərinin təsəvvürlərində Umay kultuna çevrilmişdir (91; 163).

S.İvanov isə belə hesab edir ki, türk tayfalarında göydəki böyük yaradıcı, həyatverici qüvvə barəsində arxaik təsəvvürlər mövcud olmuşdur. "Məhz bu qüvvə müxtəlif təbiət hadisələrinin antropomorflaşdırılması nəticəsində Umay obrazında təcəssüm olunmuşdur" (191; 68).

S.Klyastorni (211; 133) və K.İslamzadə (50; 141) də bu müəlliflə yekdil rəya gələrək bu ilahənin — Umay kultunun anaxaqqanlıq dövründə formalşadığını söyləyirlər.

L.Potapov Umaya runik kitabələrdən əvvəl təşəkkül tapmış "çox qədim kult" kimi yanaşır. Bu qədimliyi müəllif Umay ilahəsinin ana-od adlandırılın, qadın ilahəsi kimi təsvir edilən od kultu ilə əlaqələnməsi ilə izah edir (261; 279).

Doğrudan da, teleutlarda uşaq doğulandan sonra ardıc kolu ilə tüstü ayını icra edərək önce od anaya, sonra Umay anaya müraciət edirlər. T.Bayaliyevanın qeyd etdiyinə görə, "qırğızlarda od kultu Umay kultu ilə yaxınlaşaraq bəzən ona qarışır" (119; 12). Xakaslarda şaman Umay ananı çağıranda oda müraciət edir; eynilə da südəmər uşaqla başqa evə getmiş xakas qadını evin ocağına-oduna hörmətini bildirir (261; 280). Yakutlar da Aisit ilahəsinə doğuşdan sonra oda yağı sıçratmaqla təşəkkür edirlər (91; 139). Od kultunun ən qədim ibtidai təsəvvürlərlə əlaqəsini, bu iki kultun (od və Umay) paralel olaraq işlənməsini əks etdirən materialın mövcudluğunu nəzərə alsaq, Umay kultunun da runik yazılarından çox əvvəl məhz Umay adına bağlanaraq formallaşması fikrini söyləməliyik.

Umay kultunun qədimliyini xakas çöllərində duran, 8 min ildən çox yaşı olan, məhsuldarlıq (artım, törəmə) ilahəsi ilə əlaqələndirilən "iney tas" (daş nənə) heykəlləri sübut edir. Bu heykəllərin sinəsində xakaslarda Umay ilahəsinin atributu sayılan poqo (muncuqlarla, mərcanlarla naxışlanmış döşlük) həkk olunmuşdur (238; 61). Umay kultunun formallaşması barə-

sində diqqətəlayiq fikirlərdən biri M.Təhmasib tərəfində söylənilmişdir.

M.Kaşgarinin "Divani-lügət-türk" əsərində "um-qarın şışkinliyi", "Umay sözünə isə son, qadın doğduqdan sonra qarnından çıxan hoqqa kimi nəsnə, cocuq eşi" kimi yozum verilir (350; I c., 123). Monqol dillərində "umay ana bətni, uşaqlıq, uşaq yoldaşı, Qazan tatarlarında, K.Brokelmanın lügətində uşaq yoldaşı, "X əsr uyğur abidələrində də eyni mənəda işlənir. M.Təhmasib də sözün bu semantik yükündə çıxış edərək, əsatirin maddi varlıqların əsasında formallaşmasına əsaslanaraq, uşaq yoldaşının ana bətnində əhəmiyyətli rolunu əsas tutaraq, məhz bu təbii-maddi varlığın ilahə dərəcəsinə qaldırılaraq əsatiri obrazda əvvəlməsi fikrini irəli sürür (80; 101).

Doğum mərasimində adı hallandırılan digər bir mifoloji obraz Hal anasıdır. Azərbaycan mifik təfəkküründə özünəməxsus yerlərdən birini tutan, daşıdığı funksional-semantik məzmununa görə Umay ilahəsinə qarşı qoyula bilən Hal anası təkcə türk xalqlarının deyil, dünyanın bir çox xalqlarının müstərək folklor obrazı sayıyla bilər. Doğum mərasimində icra edilən qoruyucu - profilaktik tədbirlərin böyük əksəriyyəti məhz hal anasını zahiya yaxın buraxmamaq üçün görülür. Yalnız doğum prosesində deyil, doğumdan sonrakı dövrədə zəhi üçün təhlükə yaradan bu obraz Azərbaycan folklorşünaslığında geniş və hərtərəfli tədqiqata cəlb edildiyindən bu obraz barəsində ətraflı danışmağa lüzum görmürük. Təkcə onu qeyd etmək lazımdır ki, Hal anası barədə yazan bütün tədqiqatçılar haqlı olaraq, bu obrazın müasir dönmədə daşıdığı mənfi yükün sonrakı zaman kəsimlərində qazanılmış olduğunu, Hal anasının da vaxtilə Umay ana kimi doğum, tövəmə, məhsuldarlıq hamisi kimi çıxış edən ilahə olduğunu göstərmişlər.

Doğum mərasiminin D.Zelenin tərəfindən aparılan mərhələlər üzrə bölgüsü (298; 27) Azərbaycan doğum mərasimi üçün də məqbul sayıla bilər.

I mərhələ — doğumqabağı və doğumdan sonra 40 gün ərzində aparılan mərasimlər — bunların mühüm xüsusiyyəti əvvəl hamiləni, sonra zahını yad nezərlərdən və təhlükələrdən uzaq saxlamaq istəyi;

II mərhələ — yeni doğulmuş uşaqın nəsilə yaxud ailəyə qəbul edilməsi;

III mərhələ — zahının paklanması (qüsəl vermə).

I mərhələyə mürəkkəb sinama-inam kompleksi, çoxşaxəli rituallıq xasdır.

Hələ doğuşdan çox qabaq gəlinin hamiləliyi belli olunca onu qorumağa çalışırlar. Bu məqsədlə əşrlər boyu mürəkkəb tabu-qadağalar sistemi yaradılmışdır (formalashmışdır).

— hamılə qadın altı ay eybəcər heyvanlara baxmaz;

— hamılə qadın qarğış etməz, söyüş söyməz;

— hamılə qadın kiciklən, böyürikən yeməz, əks təqdirdə uşaq nadinc olar;

— hamılə qadın günəş və ay tutulanda bədənini qəşiməz, yoxsa uşaqın si-

fətində və bədənində ləkə olar.

Hamilələri bədnəzərli və nəfsli adamlardan, sonsuz qadılardan, yas yerlərindən, qəbiristanlıqdan uzaq saxlayırlar. Hamiləlik faktını mümkün qədər gizlədirlər. Bu tabuasiyaların yaranması hamiləlik və zahiliq dövründə qadının bədənə ruhlara və şər qüvvələrə qarşı həssas olmasından, onların təsirinə daha çox məruz qalmasından irəli gelir. Bu hal isə qadılaların bu dövrlərdə (eləcə də ayabaşı zamanı) sakral cəhətdən natəmiz olmaları — bu üzdən də xeyir qüvvələrin onlardan uzaq düşməsi ilə, digər tərəfdən fiziki zəifliyə düşməsi ilə izah edilə bilər.

Gəlin uşağı qalandan sonra onda bir qisim fizioloji dəyişikliklər baş verir. Əsrlər boyu hamilələr üzrəndə aparılan müşahidələr doğulacaq uşaqın cinsini öncədən müəyyən etmək üçün maraqlı sinamaların yaranmasına səbəb olmuşdur.

— hamılə qadın kökəlməyə başlasa qız, ariqlamağa başlasa oğlan;

— hamılə qadın qaralmağa başlasa qız, ağarmağa başlasa oğlan;

— göbəyi yuxarı qalxarsa oğlan, aşağı düşərsə qız,

— kürəyində ağrı hiss etsə oğlan, böyründə ağrı hiss etsə qız olacaqına inanırlar.

Sadəcə müşahidələr kifayət etməzsə, qadınlar müəyyən mantik hərəkətlərlə hədsiz maraqlarını öldürmək istəmişlər:

— Hamılə qadının xəbəri olmadan başına un sapəndə əlini saçına çəksə qız, üzünə uzatsa oğlan olacaqına inanırlar

— Qoyun kəlləsi bişirilən zaman cəhənglərini dərtib ayıırlar. Cəhəng sümüyü ətli çıxarsa niyyəti tutulmuş boylu qız, ətsiz çıxarsa oğlan doğar (analoji mantik akt yakutlarda da mövcuddur) (251; 171);

— Balığın başında bir sal sümüyü var. Boylu üçün niyyət edib onu oturdugun yerdə dal tərəfə atırsan. Sümük arxası üstə düşə boylu qız, üzü üstə düşə oğlan doğar;

— Bir bardağ su tökürlər. Hamılə qadının südünü sağılar, süd yayılırsa qız, toplu olaraq enərsə oğlan olacaqına dəlalət edər (338).

Həmçinin professional mamaçalar palpasiya yolu ilə körpənin cinsini təyin edə bilirlər:

— oğlan bətnin solunda, qız sağında yerləşir;

— 4-cü ay qarına basanda əgər yumşaqdursa və tərəpənmirsə oğlan, hərkədərsə və tərəpənirsə qızdır;

Hamilənin "yerikləmə" dövrünü də D.Zeleninin bölgüsündə I mərhələyə aid etməliyik. Azərbaycanlılar inanırlar ki, yerikləyən qadına haram yemək olmaz. Yoxsa uşaq oğru olar və ya haram iş görər. Anadolu türklərində "aşerme" (355), qırğızlarda "talqak" yaxud "koşkönlə" (xoşkönlə) (87; 91), taciklərdə "sər toriki" (başın dumanlanması) adlandırılan bu dövrdə hamılə iylərə qarşı daha həssas olur, könlü mövsumə uyğun gəlməyən nəsnələr istəyir, qonşulardan pay umur (taciklərdə belə bir məsələ var "oş" 71

xuna nə mixorət, oşı kuçə mixorət — evin aşını yeməz, qonşu aşı yeyər) (306; 110), umsunur. Hamilələrin daha çox umsunmaya məruz qalmaları alimlərə “ummaq” feli ilə hamilələrin və zahiların hamisi “Umay” arasında əlaqənin mövcudluğunu, hətta “ummaq” felinin kökünün əsasında “Umay” sözünün durduğunu söyləməyə (fərz etməyə) imkan vermişdir (75; 99. 50; 140).

Umsunduğu dövrə qadının istədiyi hər bir xörəkdən ona dadızdırımalı, hətta qırğızlara görə 2-3 dəfə yedizdirilməlidir. Əks halda hamilə xəstələnə bilər, bu zaman uşağa da xətar toxunar. Dağıstan tərəkəmələrində belə bir inam mövcuddur ki, hamilə könlü çəkən nəsnədən dadmazsa, uşağın bədənində ləkələr yarana bilər (uşaq ləkəli doğular) (138; 179).

Zahiların da hər şeyə tamahı düşür, umsunurlar. Zahiların umsunmağı da qorxuludur. Bu halda qadın “şisir”, yəni döşəgrisi xəstəliyinə tutulur. Bu zaman uşağı əmizdirə bilmir.

Doğum mərasimində müxtəlif magik aktlar icra edilir. Bunlardan bir qismi qoruyuculuq (apotropeiklik) səciyyəsi daşıyır, digər qismi isə sövqədici, təhrikedici mahiyyətdədir. Belə magik aktlar Y.Q.Kaqqarov tərəfindən protreptik (yunanca—sövq etmək) yaxud ekspetitiv (latınca — tələb etmək) aktlar kimi təqdim edilir (198; 152). Doğum mərasimində rast gəldiyimiz ekspetitiv priyomlardan biri doğum sancıları tutmağa başlayan an icra edilir.

Qadının sancıları tutar-tutmaz evdəki un kisəsinin ağızını açaraq gəlinin əlini una basırlar. Doğuş başa çatıldıqdan sonra həmin unu ya mamaçaya, ya da ehtiyacı olan kimseyə verirlər (360).

Xarəzm özbəkləri doğusdan əvvəl Ambar-anaya qurban vermək üçün un hazırlayaraq, unu (buğdani) galin azad olan yerə tökürlər (286; 241). Maraqlıdır ki, şumer dastanı “Bilqamis”da da qəhrəmanın anası Ninsun Şamaşı rəhmə getirmək üçün ona un qurbanı qoyur (36; 32). Qumuqlar zahinin etəyinə arpa tökürlər (139; 279). Ləzgiler isə qadın azad olan evin döşəməsinə dari səpəleyirlər. Etnoqraf Q.Çursin bu hərəkatın Alpab adlı bəd ruha qarşı icra edildiyini göstərmişdir (327; 47). Ruslar isə otağın astanasına dari tökürlər (327; 47). Taciklər də analoji olaraq unu Momoxo-ya - qadın əcdadlarının ruhuna qurban edirlər. Zərəvşanda yaşayan taciklərdə isə bu adət başqa münasibətlə amma eyni məqsədlə icra edilir. Yetkinlik yaşına çatmış qızlarda ilk aybaşı zamanı unu yerə əleyərək qızı üstündən tullandırırlar, sonra mamaça əlini una basıraq qızın belinə vurur (306; 134). Bütün bu mərasimlər təqəlidi sehrin təzahürüdür. Arpa-buğda və ondan üyüdülmüş un bolluq, artım, bar-bərəkətlə assosiativ anim yaratdığı üçün qədim insanlar unun artım gücünün hamiləyə (yaxud gələcəkdə hamilə olacaq qız) keçərək onun bari-həmlini asanlıqla yerə qoyaraq oğullu-qızlı olacağına inanmışlar. Bu mərasimdə təqəlidi sehr temas sehlilə (una

əlin basılması) çuğlaşmış şəkildə çıxış edir.

Azərbaycan doğum mərasimində rast gəlinən digər protreptik akt-universal səciyyə daşıyan bütün düyünlərin, qıfılların, bağlı qapıların açılmasıaktır. C.Frezer dünyanın bir çox xalqlarında (saksonlarda, lapplandlarda, ost-Hind və qərbi Afrika əhalisində və s.) müəyyən kritik anlarda - xüsusən doğum, nıgah və yas mərasimində düyün vurmağa, qıflı bağla-mağşa qarşı mənfi münasibətin mövcudluğundan danışır (315; 230). Bütün bu xalqlar düyünlərin, qapıların və qıfılların bağlı qalmasını qadının bari-həmlini asanlıqla yera qoyması üçün ciddi maneə hesab edirlər. Məhz bu səbəbdən bu xalqlarda, eləcə də taciklərdə, həmçinin əksər türk xalqlarında (yakut, teleut, altay, tuva, tofa, qırğız, özbək və s.) çatın doğuş zamanı bağlı düyünlərin, qıfılların, qapaqların açılması mütləq icra edilən ayinlər-dəndir. Bu hərəkətləri icra etməklə mərasim iştirakçıları sanki ana bətində dünyə düşmüş uşağı və onun bağlanmış yolunu açdıqlarına inanırlar.

Eyni məqsədlə həm azərbaycanlılarda, həm də yuxarıda qeyd edilən bütün xalqlarda zahi, eləcə də doğusda iştirak edən qadınlar saçlarını açaraq ciyinlərin tökürlər. Bu adətdən bəhs edən bütün alımlar (S.Tokarev, N.Alekseyev, S.Abramzon, A.Troitskaya, A.Firşteyn və b.) bu akta C.Frezer kimi təqlidi-imitativ magiyanın təzahürü kimi baxırlar. Tanınmış etnoqraf N.İ.Qaqen-Torn isə düyünlərin və qıfılların açılmasından fərqli olaraq saçların açılmasının daha dərin semantizmə malik olduğunu göstərir. Alıma görə bu, saçların müstəqil magik qüvvəyə malik olmasından irəli gəlir. Müəllif fikirlərini Rusiyada çatın doğuş zamanı saçların ağıza veriləməsi aktının mövcudluğu ilə əsaslandırır (137; 82). Əslində doğum mərasimində saç manipulyasiyaları bu misalla məhdudlaşdırır. Məs., taciklərdə sancı çəkən zahinin üzündəki təri doğusdan sonra ləkələr qalmasın deyə, onun öz saçları ilə silirlər (306; 114). Özbək və tacik mamaçaları uşağın göbəyini kəsdikdən sonra ananın saçını yandıraraq külüy yaraya basırlar (314; 190). Nəhayət, taciklər zahiların tez-tez yoluxduğu süd vəzilərinin iltihabı (grudnica) xəstəliyini saçlar vasitəsilə müalicə edirlər: saçları açıb xəstə tərəfə tökdükdən sonra üzüshağı darayaraq xəstəliyi darayıb çıxartdıqlarına inanırlar (305; 253).

Bütün bu faktlar N.İ.Qaqen-Tornun fikirlərində müəyyən həqiqət olduğunu sübut edir. Yuxarıda toxunduğumuz, Rusiyada icra edilən saçların zahinin ağızına verilməsi aktı Azərbaycanda da icra edilir. Bu priyom doğum mərasiminin en çatın və məsuliyyəti anlarının birində - uşaq yoldaşının düşməsi üçün də həyata keçirilir. Uşaq dünyaya gəldikdən sonra 20 dəqiqə ərzində uşaq yoldaşı — cift də düşməlidir. Əks halda o, bətində yuxarı qalxaraq ürəyə yapışacaq və bu qadının ölümüne səbəb olacaq, deyirlər. Bunun qarşısını almaq üçün Anadolu türkləri doğulan kimi uşağın cinsini anaya söyləmirlər (343). Çünkü həddən artıq sevinmə, həycanlanma,

(oğlan olan təqdirdə), yaxud kədərlənmə (qız doğularsa) ciftin çıxmasına əngel törədə bilər. Qırğızlar keçəni zahinin ağızına verməklə, yaxud ərinin köynəyinin yaxalığının suyunu içirtməklə qusma refleksi yaratmaq isteyirlər (87; 100). Qaqaqlarda isə zahiya ərinin el yuduğu suyu içirirlər. S.Kuroqlo bu adətin matriarxatdan patriarchata keçid dövründə formalasdığını söyləyir. Mahiyyətini isə belə açıqlayır: Ata bu suyu içirməklə doğumda iştirak və kömək etdiyini və bununla da öz atalıq hüququnu təsdiqləmək isteyir (218; 21). Ruslar zahinin saçlarını ona uddururlar (137; 82). Yuxarıda qeyd etdiyimiz kimi, azərbaycanlılar qusma refleksi yaratmaqla ciftin çıxmasına nail olmaq üçün anasının, bacısının, yaxud özünün saçlarını zahinin ağızına verirlər. Zahinin gələcək sağlamlığında cift çıxmışının əhəmiyyətini M.Kaşgari də “Qadınlar sonu (cifti) uğur sayalar” söyləməklə təsdiq etmişdir (350; I j., 123). Bundan başqa “bəzi rayonlarda arvad bari-həmlini yerə qoyan kimi onu at peyniri üstə yatarırlar”. Şimal yaxutları və Yenisey evenkləri zahini çətin doğuşlarda maralın yırtılmış qarnı üstündə oturdurlar (152; 136). Qırğızlar isə hamiləliyi ağır keçirən qadına yırtılmış qoyun qarnını bağlamağı məsləhət görürler (87; 93). Burada qoyun kimi yaxud maral kimi doğar qarnın olsun — (məhsuldarlıq artım, tövəmə onqonu) fikri nəzərdə tutulur. Hər üç halda məqsəd qadının bətnini qızdırmaq; birinci iki halda isə eyni zamanda istiliyin və iyin vasitəsilə ciftin düşməsinə şərait yaratmaqdır.

İnsanla paltarı arasında simpatik əlaqənin mövcudluğuna inam (C.Frezer) bir qisim maraqlı adətlərin meydana gəlməsinə səbəb olmuşdur. Hamilənin asan azad olması üçün bir neçə uşağı olan, bəxti ayaq üstə sayılan qadının köynəyini ona geyindirirlər. Eləcə də, uşağın ilk köynəyini ona atasının geyilmiş köynəyindən kəsib tikirlər. “Avam qadınlar kişinin köhnə donunu, çuxasını parçalayıb çirkinə, pasağına baxmayaraq uşaq üçün eski düzəldərdilər” (70; 217). Eyni mərasim qırğızlarda da icra edilir. Doğumdan sonra bir neçə gün uşağı dünyagörmüş qocalardan alınan əskilərə bükürler, ilk paltarını qoca, yaxud çoxuşaqlı anadan almına parçadan tikirlər (87; 100). Qaqaqlarda isə vaxtından əvvəl doğulmuş uşağı atasının köynəyinə bükülməsini patriarchatın təsiri kimi izah edirlər (218; 22). Taciklərdə “qurta saqak” (it köynəyi) adlanan bu paltarı ananın, yaxud çoxuşaqlı qadının paltarından tikirlər (306; 116). Y.Novik isə yakutlarda bu adətin mövcudluğunu-uşağı valideynin paltarından tikilmiş köynəyin geyindirilməsini körpəni valideynə öyrəşdirmək, alışdırmaq, uşağı nəslə, soya daxil etmək forması (akti) kimi tədqiq edir (251; 174). Özbəklərdə də uşağı paltarını yaşılı adamın paltarından tikirlər (314; 193).

Bütün bu hallarda məqsəd uşağından da paltar yiyəsi kimi uzun-nömrülüyünə nail olmaqdır (bu ekspetitiv səciyyəli bir aktıdır).

Azərbaycanda bu mərhələdə istifadə edilən maraqlı priyomlardan biri

də bəd ruhları aldatmaq məqsədilə zahiya kişi paltarı geyindirilməsidir. M.H.Vəzirov topladığı materiallar əsasında Azərbaycanda belə bir mərasim mövcudluğunu qeyd etmişdir (133; 110).

Rus etnoqrafi A.Zaxarov isə belə bir mərasimin şahidi və iştirakçısı olmuşdur. Zahinin başına qoymaq üçün məhz onun papağını istədikdə, etnoqraf bunu, kafir papağı geyinən qadının oğlu olacağına inamlı əlaqələndirmişdir (178; 95). Əslində isə bu mərasim Y.Kaqqarovun qeyd etdiyi ekzapatetik aktdır (ekzapatetus-yunanca - aldadırıam deməkdir). Zahiya kişi papağı qoymaqda bəd ruhları çəsdirdirmək, zahidən uzaq salmaq niyyəti güdüllür.

Eyni məqsədlə doğum mərasimində zahini Məryəm adlandırırlar (Adın niyyə məhz Məryəm olması isə, bir tərəfdən Məryəm-anə obrazının xristianlıqda qadınların və uşaqların himayəcisi, patronessası olması ilə əlaqələndirilə bilər. Digər tərəfdən isə, Məryəmin başqa məzhəbə qulluq etməsi bu ekzapatetik aktda bu addan istifadə edilməyə səbəb ola bilər).

Başqa ekzapatetik priyoma Şimal yaxutlarında övladı qalmayan ailələrdə müraciət edirlər. Şər qüvvələri aldatmaq məqsədi ilə oğlanlara qız paltarı geyindirib saçlarını da hörürlər (152; 117). Qırğızlar da oğlanı geyindirib qulağına (1 qulağına) sırga taxırlar (87; 123). Qaqaqlarda da yaşamayan uşaqların sağ qulağına sırga taxırlar. Bu faktı qeydə almış S.Kuroqlo bu adəti ekzapatetik deyil, apotropeik akt kimi təqdim edərək qızıldan qayrılımış sırgaya qoruyucu-həməyil kimi yanaşır (218; 22). Azərbaycanda isə (daha çox Şamaxı və Naxçıvanda) oğlan yaşamayıb olarsa; sağ qulağını deşib sırga salarlarmış. Uşağın qulağının deşilməsi hadisəsinin mifoloji qatı belə bir rəvayəti aşkarlayır: Türk xalqlarından olan dolqanlarda belə bir miflik inam yaşayır ki, “ruhlar insan qulaqlarını kəsib qasıq kimi istifadə edirlər. Deşik qulağa isə bəd ruh toxunmur, çünki deşik qasıq-la xörək yemək olmur” (259).

Apotropeik məqsədlərlə “zahinin yatağının dövrəsinə yalnız keçi qəzilindən hazırlanın sicim dolayıb uclarını da yera sancılmış biziə bağlayırlar” (30; 72). Bundan başqa, zahini möhr edirlər. Şişlə yatağının ətrafına cızıq çəkirler.

Bu adət qədim insanların qapalı dairənin qoruyuculuq xüsusiyyətinə malik olması inamı ilə əlaqədardır. Yatağın ətrafına sicim dolamaqla bəd ruhların, şər qüvvələrin bu qapalı dairədən içəri keçməyəcəyinə inanırlar. D.Zelenin magik qoruyucu dairənin ibtidai insanın məskən salacağı yerin əhatəsini yoxlamaq üçün dövr etməsindən yarandığını göstermişdir (184; 14). Bundan başqa, qapalı dairənin günəşlə, onun simvolu olan təkərlə əlaqələndirilməsi halları da vardır (221; 81). Osmanlı türkləri isə sicimin əvzinə eyni inamlı bağlanmış kəməri doğan qarnının üstünə qoyurlar (147; IV c., 78). Qaqaqlar isə bağlanmış kəməri tavandan asaraq, mərası-

min müəyyən məqamında onu açırlar (218; 20). Naxçıvandan toplanmış bir mifoloji rəvayət hakim dinin əski təsəvvürlər icra edilən bu ayinləri özü-nükləşdirmək cəhdində bulunduğu göstərir: "Zahi yatan otağın divar-rarının dörd bir tərəfini cızıllar. Zähinin yatdığı yeri hasara alıllar ki, ora heş bir şey gira bilməsin.

Divarları cızanda zahı cizix çəkənnən soruşur ki, nə çəkirsən?

Cizix çəkən də, deyir ki, Həzrət Əliyə qurşax çəkirəm.

Hər divarı cızanda belə deyəllər. Onnan sora ta zähinin heş bir qorxusu qalmır" (3; 171).

Həzrət Əli İsləm dininin müqəddəslərindən biri olduğundan bu mifin qeydə alınmış şəkər islamiyətdən sonra düşməsi şübhəsizdir. M.H.Təhmasibin Azərbaycan dastanları ilə ilgili söylədiyi "...şəlik yayıldıqca Əli kultu da qüvvətlənmış və dastan yaradılığından Xizri sıxışdırıb çıxmışdır", (13; 15) — fikrinə əsaslanıq, XV (ümumilikdə isə VII) əsrə qədər bu mifik inamda Həzrət Əlinin yerinə Xızırın adının çəkildiyini ehtimal edə bilərik. Əslində çətin doğuş zamanı

Xıdır Nəbi, Xıdır İlyas

Bəndəni bəndədən xilas —

ovsununun söylənməsi, habelə çox mühüm mərasim olan uşağın qırx suyu-nun tökülməsi zamanı: -

Ağrlığın, uğurluğun

Dağlara, daşlara

Göydə uçan quşlara

Yerdəki ağaclarla

Yüyürüb qaçan atlara

Söyləyən arvadlara

Ömrün uzun -uzansın

Bəxtin qızıl yazılışın

Xızır sənə su versin

Üzün həmişə gülsün —

ovsun örnəyinin oxunması bu mifoloji obrazın doğum mərasimində müəyyən mövqeyə malik olduğunu təsdiq edir.

Tədqiqatçılar (V.Vəliyev, B.Abdulla) haqlı olaraq, doğum mərasiminin həlliçi məqamlarında Xızır İlyasın adının anılması onun darda qalan-ların dadına yetmək missiyası, xilaskarlıq funksiyası, adıçəkilən mifik obrazla assosiativ anım yaranan dirilik suyu ilə əlaqələndirmişlər: "Ana öz körpəsinə ölümsüzlük arzusu ilə Xızırı köməyə çağırır" (85; 12).

Uşağın ilk addimlarının atılması da müəyyən mərasimin icrasına səbəb olur. Belə ki, uşağın gec gəzməsindən ehtiyat edən valideynlər dərhal magik ayinlər müraciət edərək körpənin addimlarını stimullaşdırmağa çalışmış-lar. Şirvan zonasında belə uşağı "xəlbirə qoyub qapı-qapı gəzdirərək deyərlər:

Sil gəlib ayaq istəyir

Tanrıdan dayaq istəyir.

Küsusi ovsunla müşayət edilən bu ayindən başqa eyni regionda maraqlı bir mərasim də qeydə alınmışdır. "Uşaq ilk addamlarını atmağa çalışanda

bir aştasannın üstündə qırmızı parça ataraq ağızına boyanmış yumurta yerləşdi-rirlər. Sonra uşağı otağa daxil edərək yerə buraxırlar. Uşaq bu cəlbedici mənzərəni görəndə yumurtaya tez çatmaq üçün ayağı durub yeriyəcək" (364).

Qaqqauzlar isə eyni vəziyyətdə bir toyuq lələyini uşağın ayaqlarının ara-sında qayçılıyaraq:

- Gedək, gedək

Qızıl ayaq

Qarina dayaq -

ovsununu söyləyirlər. Bu xalqda mərasim "köstəəni kəsmək" adlanır (218; 33).

Qırğızlarda "tuşoo kirktruu" adlanan bu mərasimdə uşağın ayaqlarını yun sapla bağlayıb yere bir boşqab xörək qoyurlar. Aulun hörmətli qadın-larından biri bu kəndiri kəsərək, gördüyü işin müqabilində ərməğan qaza-nır (87; 131).

Qazaxların analogi "tusau kesu" mərasimində uşağın sağ ayağını "alabau" (ala bağı) ilə bağlayaraq ipi uzadıb kəsirlər (87; 131).

Anadolu türklərində "köstek kəsmə" mərasimini tədqiq edən M.N.Sebrebryakova "bəzi müsəlman cizgilərinin olmasına baxmayaraq bu mərasim-in islaməqədərki qədim adət" olduğunu qeyd etmişdir (276; 175).

Göyçədə isə uşağın gəzməsinə nail olmaq üçün çox əlverişli nəsnələrdən istifadə edərək maraqlı bir ayin icra edirlər. Bu regionda inanırlar ki, "Yeriməyən uşağı zivilli yere qoyuf dalınca yeri süpürəndə, uşax ayax açıf yeriyyir." Yaxud, "gec yeriyən uşağı evi süpürdükdən sonra zivili atır və uşağın əlinnən tutuf onun dalınca yeridə-yeridə deyirlər:

Zivil yeridi

Sən də yeri (8; 100)"

Bu ayində süpürgənin iştirakı onu magik aktılara bağlayır. Bildiyimiz kimi, süpürgə sakral nəsnələrdən hesab olunur. Azərbaycan xalqı arasında

— Süpürgəni başı yuxarı qoymax olmaz. Belə eləsən evə ölü düşər;

— Ər evində ilk dəfə süpürgəynən işə başdiyan gəlini bədbəxtlik gözüdür;

— Əvi süpürəndə üsdüvə süpürgə dəysə, gərəh süpürgədən bir çöp çıxarıp atasan, yoxsa şərə düşərsən;

— Üstüvə süpürgə dəyərsə, gərək süpürgəyə tüpürəsən — inamlarının mövcudluğunu dediyimizi bir daha təsdiqləyir.

Əslində təmizləmək, süpürmək kimi mahiyəti etibarılı müsbət funksiyaları icra edən bu nəsnədən ehtiyata, bəd əməllərə, şor qüvvələrə qarşı icra edilən aktların (tüpürmək) süpürgəyə münasibətdə həyata keçirilməsinə bir izah tapmaq mümkündür. Belə ki, xalq arasında "zir-zibilin" "ruhlar

yiğnağı“ olması inamının mövcudluğu məlum faktlardandır (262; 95). Süpürgə isə zir-ziblə birbaşa təmasda olduğundan insanlar ondan da ehtiyat etmiş, ruhları hırslındırmamak üçün bir qisim apotropeik aktlar icra etmişlər. Çünkü insanlar inanmışlar ki, narahat edilmiş ruhlar hırslınlərək onlara xətər, sədəmə toxundura bilərlər.

Azərbaycan qadınları şər qüvvələrin xüsusişə fəal olduğu axşam vaxtı ev süpürərkən

Toy evi süpürürəm,

yaxud

Zibil çöldə,

Bərəkət öydə —

ovsunlarını söyləməklə, fikrimizcə, narahat etdiyi ruhların hırsınlıqının karşısını almağa çalışırlar.

Bundan başqa, “süpürgə şər qüvvələrə qarşı qoruyucu həmayil” (198; 156) kimi istifadə edilir. “Lələ haqqında rəvayət”də beşiyin altının süpürüləməsi tilsimin sinmasına - mayası daşdan yoğrulmuş uşağın yenidən daşa dönməsinə səbəb olur (10; 338). Araşdırduğumuz halda da, fikrimizcə, uşağın gec gəzməsinə bəd ruhların, şər qüvvələrin əməli kimi yanaşan insanlar zir-zibili süpürərkən onları (şər qüvvələri) neytrallaşdırıldıqlarına inanır və uşağına ayaq açacağına ümid bəsləyirlər.

Bütün digər mərasimlərdə olduğu kimi, doğum mərasiminin də mühüm komponenti özünəməxsus xörəklərdir. Bu xörəklər qeyri-adi əlamətlər - məhsuldarlıq, apotropeiklik, şəfaverici keyfiyyətlər aşilanır.

Qadının azad olması xəbəri çıxan kimi onun üçün quymaq bisirirlər. Quymaqla yanaşı Abşeron və Şirvan zonasında balla yumurta qayğınağının bisirilmə halları da geniş yayılmışdır. Hər iki xörəyə uyğun olan adəviyyatlar da vurulur. Bu xörəklər yüksək kalorili, isti tabiatlı, qızdırıcı xüsusiyyətlərə malikdirlər. Təccübülüdür ki, SMOMPK-da Səlyan qəsəbəsinin adətlərini dərc etdirmiş N.Kalaşev quymağın yüngül xörək olduğunu zahiya yedizdirildiyini söyləyir (200). Halbuki, yağı, un, habelə zəncəfil kimi qızdırıcı ədviyyatın qatıldığı xörək heç zaman yüngül sayla bilməz. A.Zaxarov isə, yumurta ilə baldan ananın südünün çoxalacağı inamına əsasən məhz bu ərzaqdan istifadə edildiyini söyləyir (178; 7).

Dünyanın bir çox xalqlarının bu mərasimə uyğun kulinariyası mövcuddur. Ruslarda bu mərhələdə həyata keçirilən “qadın sıyığı” adlanan bir mərasim və xüsusi olaraq bu mərasim üçün hazırlanın təam-qarabaşaq sıyığı mövcuddur. Maraqlıdır ki, möhkəm duzlanmış və istiotlanmış bu xörəyi yeni doğulmuş uşağın atasına yedizdirirlər (102; 86). Xristianlıq bu mərasimi rəsmiləşdirərək xüsusi təqvimə bağlanan (26 dekabr) mövsüm mərasiminiə çevirmiştir. Hər il bu gün bütün mamaçalar və həmin il uşaq dünyaya gətirmiş qadınlar kilsəyə yığıllaraq bir-birini mərasim sıyığına qo-

naq edir və Məryəm anaya dua oxuyurlar (321; 103). Taciklər bu zaman “ord biyron” (quymaq) və “tuxm biyron” (omlet) bisirirlər (306; 116). Xərəzm özbəklərində ciddi riyaət edilən bir qayda mövcuddur — zahının birinci xörəyi kərə yağında qızardılmış yumurta olmalıdır (314; 193). Düzənlilik taciklərində isə quymağın doğuşu qəbul etmiş momo üçün bisirirlər. Quymağın yeyilməsi isə xüsusi mərasimlə müşayət edilir. Bu mərasimdə yalnız yaşı keçmiş qarilar iştirak edir. Yenidən ana olmaq istəyən cavan gəlinlər habelə qızlar bu mərasimə buraxılmırlar. Quymağın belə bir şəraitdə yeyilməsi düzənlilik taciklərində bu təama mərasim funksiyasından başqa, magik keyfiyyətlər də aşılığını göstərir (294; 20).

Qırğızlar gözaydınıliga galən qonaqları quymağın qonaq edərlər (87; 104). Anadolu türkləri də doğumdan sonra zahiya şərbətlə yanaşı yumurta verirlər. Qumuqlarda bu mərasim xörəyi balla yeyilən “taxana” adlanır (139; 279).

Bu mərasimdə unla bisirilmiş xörəkdən istifadə artıq qeyd etdiyimiz — unun (yaxud buğdanın) məhsuldarlıq, bolluq anlayışları ilə assosiativ anım yaratmasındandır. Digər tərəfdən, qədim türkərin (əsasən altay və teleutlar) Umayı dəvət edərkən onun üçün bişirdikləri xörək məhz yağıda bisirilmiş undur. “Salamat” adlanan bu təam Azərbaycan türkərinin “quymağın” ilə tərkibinə görə eyniyyət təşkil edir (171; 135). Şimal yakutları doğum mərasimində zahı üçün məhz bu təamini bisirirlər (152; 135). Bu təam ruhlarım ən sevimli qidası hesab olunur.

Yumurtanın bisirilməsini tədqiqatçılar (Q.Snesaryov, L.Firsteyn) L.Şternberqin müəyyən etdiyi “universal törəmə motivi” ilə əlaqələndirirlər (331; 114). Yumurtanın ritual təam səviyyəsinə qaldırılması onun canlı həyatın simvolu kimi qəbul edilməsindəndir. Yumurtanın balla, yaxud şərbətlə verilməsi də magik mənalandırıla bilər (bal-sırın həyat, yaxşı güzəran bəşər edən bir vasitə kimi qəbul edilə bilər).

Doğum mərasimində xüsusi xörəklə qeyd edilən bir adət də var. Uşağın dişi çıxmığa başlayanda ona hədik bisirirlər. Hədiyə yeddi növ paxlalı və dənli bitki tökürlər: buğda, mərci, lərgə, lobya, qaragöz lobya, qarğıdalı, noxud. Hədiyin bisirilməsi imitativ magiyənin - təqlidi sehrin təzahüründür. Bisirilməzdən bir gün əvvəl bütün bu nəsnələr suda isladılır. İslanmış dənələr çırtlamağa başlayır və insanlar inanırlar ki, bu dənələr çırtladığı kimi, uşağın dişinin yeri də çırtlayacaq və diş uşağı əziyyət vermədən çıxacaq. Bu hədikdən birinci pay quşlara atılır. Bu adətin mifoloji kökləri vardır. Ehtimal ki, azərbaycanlılar arasında Umay ilahəsinin zoomorfik (quş şəklində) təsviri hədiyin quşlara atılmasına — yəni Umay ilahəsinə qurban, yaxud pay verilməsinə səbəb olur. Farslarda da “Danduni” adlanan, hədik ilə tərkibinə görə eyniyyət təşkil edən bu mərasim xörəyini ilk olaraq göyərçinlərə atırlar (319; 333). Hədik quşlara atıldıqdan sonra səbəbkərə dadızdırılır.

Burada artıq contagioz magiya — təmas şehri öz təsirini göstərməyə başlayır: bu dənlilərlə təməsa giren uşaqın damağı da onlar kimi asanlıqla çirtlamalıdır. Sonra hədiyi qohum-qonşuya paylayırlar. Hədik payı alanlar öz növbəsində uşaqın dişinin asan çıxması üçün dua edirlər. Z.İ.Yampolski azərbaycanlılarda hədik bişirmə mərasiminin xüsusi ovsunla müşayiət olunduğunu göstərmişdir: "Ata-ana mənim beşiyimi sindiraraq ocağa atın. Mənə hədik bişirin ki, dişlərim asan çıxsın" (336; 74). Fərqli variantına B.Abdullada rast gəldiyimiz (Burada uşaqın dilindən belə söylənilir: "Əgər mənim valideynlərim bilsələr ki, dişin çıxmazı mənə necə eziyyət verir, mənim beşiyimi satib mənə hədik bişirərdilər" (86; 125)) bu nümunə ovsun olmayıb, uşaqın dişi çıxan zaman hədik bişirməyin vacibliyini bildirmək üçün yaradılmış bir episoddur.

Dənlı bitkilərin məhsuldarlıq, bolluq, bar-bərəkət kimi sabit semantik yüksək malik olması bir çox alımlar tərəfindən qeyd edilmişdir. (L.Lavrentyeva, A.Potebyna, Y.Kaqqarov, S.Tokarev və b.) N.M.Listova isə daha dərin gedərək, dənlilərin girdə quruluşa və sarı rəngə (günsə kimi) malik olmasını, (noxud, buğda, qarğıdalı, mərci) onları məhsuldarlıq simvolu kimi qəbul etməyə əsas verdiyini söyləmişdir (226; 164). L.Şternberq də sarı rəngin günəşlə assosiativ anim yaratmasını qeyd etmişdir (331; 506). Xüsusi məhsuldarlıq — artım qüvvəsinə malik dənlı bitkilərin məhsul bolluğunu almaq üçün (imitativ sehr) bişirilməsi hallarına Asiya—Avropa xalqlarında rast gəlinir. Şərqi slavyanlarda eyni tərkibə malik kutya əcdad kultu ilə əlaqələndirilir və buna görə də yas və ölüleri yadetmə mərasimlərinin ayrılmaz atributu kimi çıxış edir. Yuqoslavların varıtsa, vara, bolqarların varvara adlandırdığı bu xörəyi serblər və rumınlardan yeni il və ölüleri yadetmə mərasimlərində bişirirlər. Orta Asiyada tərkibi yeddi növ dənlı bitkidən ibarət "qua" da mərasim xörəyi olub yeni il — Novruz ərsəsində bişirilir. Məhz buna görə bəzən — "nauruz quca" adlandırılır (286; 215). Analoji olaraq, Azərbaycanda şia müsəlmanları Kərbəla şəhidlərini yad etmək üçün aşura günü hədik bişirirlər. Tərkibinə görə hədik qədim yunanların panspermiyasını — Apollona və Demetraya qurban verilən qidamı xatırladır (226; 164).

Taciklər uşaqın ilk dişi çıxmığa başlayandə noxud və paxlalı bitkilər bişirirlər, yaxud buğdanı qovuraraq qohum-qonşunu qonaq edirlər. Sonra uşağı otuzduraraq üstünə ərik qurusu (yenə də girdə forma və sarı rəng) və qovurğa ataraq xüsusi ovsun oxuyurlar (306; 131).

Orta Asiya türklərində "diş-toy" adlanan bu mərasim özünəməxsus yeməkə müşayiət edilir. Bu, qoyunun kəlləsinin bişirilməsindən meydana gələn "kəllə-şorba"dır. Bişirməzdən əvvəl qoyunun başını çənələrindən tutaraq iki yerə bölgülər (314; 201).

Özbəkistanda yaşayan taciklərdə yerli türk əhalinin təsirilə bu mərasim-

də (mərasim "dəndən bərər" adlanır) qoyun kəlləsi bişirirlər (306; 131). Bu mərasimdə qoyunun bişirilməsini tədqiqatçılar (A.Firşteyn, Q.Snesaryov, B.Abdulla) bu heyvanın Orta Asiya inamlarına görə qoruyucu hamı heyvanlardan olması ilə izah edirlər. Bizcə, qoyunun həm də artımlı heyvan olması dişçixarma mərasimində məhz bu heyvanlardan istifadə edilməsinə səbəb olmuşdur. Ehtimalımızı M.Seyidovun "qədim türkdilli xalqlarda qoyun məhsuldarlığı, artımın zoomorfik totemi olmuşdur" (71; 64) fikri sübut edir. Gördüyüümüz kimi, hər iki halda mərasim üçün xörək qədim insanların məhsuldarlıq, bar-bərəkət, artım inamları ilə əlaqədar olan nəsnələrdən (istər dənlili bitkilər, istər qoyun) hazırlanır.

İlk dişin çıxmamasına Sibir xalqlarında insanın həyatında baş verən mühüm hadisə kimi yanaşırlar. İnanırlar ki, ilk diş çıxanda uşaqın bədənində həyat gücü bərəqərər olur. Selcuplar bu zaman xüsusi mərasimlə yanaşır, bütün həyatı boyu saxlanılacaq bir gəlincik hazırlayırlar (251; 175).

Min bir əziyyətlə başa galən bu diş düşərkən də xüsusi bir ritualın yanmasına səbəb olur. "Azərbaycanda ilk düşən dişi birinci hansı quş görünənə ona müraciətə:

*Quş, quş
Köhnə dişi götür,
Təzəsini götür —*

deyə atırlar". Abşeronda düşən diş dama ataraq "qarğā gəl bu dişi apar, təzəsini götür" — sözlərini söyləyirlər. İlk dişin quşa atılması halına taciklərdə də rast gəlmək mümkündür. Diş dama ataraq

<i>Akka, akka</i>	<i>Quş, quş,</i>
<i>dandona bər</i>	<i>diş apar,</i>
<i>dandon bürunc</i>	<i>bürüncün götür —</i>
<i>biyor (306; 131)</i>	

deyirlər.

Azərbaycanın bir çox regionlarında, o sıradan Şirvan zonasında isə düşən diş siçan desiyinə ataraq:

*- Siçan, siçan,
mənim balta dişim sənin,
sənin inci dişin mənim —*

ovsununu oxuyurlar.

Taciklərin bir qrupunda da dişin siçana atılma faktı qeydə alınmışdır.

<i>Muşak, müşak</i>	<i>Siçan, siçan</i>
<i>dandon te</i>	<i>diş ver</i>
<i>xırmane gül</i>	<i>xırman dolu</i>
<i>meydon te (306; 131)</i>	<i>gül ver.</i>

Dişin siçana (yaxud siçovula) atılması dünyanın bir çox xalqlarında rast gəlinən universal haldır. Hətta Sakit Okean adalarında yaşayan tayfalar-

dan biri Azerbaycanda oxunan ovsuna uyğun bir formul dilə gətirir:

Большая и малая крысы

Вот мой старый зуб

Прошу вас дать мне новый

Böyük, kiçik sıçovullar

Mənim köhnə dişimi götürün

Mənə yenisini verin

C.Frezerin qeyd etdiyi kimi, dişlə sahibi arasında simpatik əlaqə mövcuddur (315; 44). Dişin hara gəldi atılması onun pis, eybəcər dişli heyvanların əlinə keçməsinə səbəb olacaq. Bu halda çıxan yeni dişlər həmin heyvanın dişlərinə oxşayacaq. Bunun qarşısını almaq üçün dişi əksər hallarda sıçan deşiyinə atırlar. Çünkü sıçan sağlam, iti dişləri ilə məshhurdur (təsadüfi deyil ki, sıçana “kəsəyən” də deyirlər). Deməli, dişin sıçan deşiyinə atılması diş sahibinin də iti, ağ, kəsici dişlərə sahib olmasına şərait yaratmalıdır. Almanlar isə bu yolla uşağı ömürlük diş ağrısından xilas etdiklərinə inanırlar (315; 44).

Sibir xalqlarında düşmüs diş itə atırlar (251; 173). Dişin itə atılması itin ən sağlam, iti dişlərə malik olması inamından irəli gelir. Digər tərəfdən, N.Alekseyevin göstərdiyi kimi, Sibir xalqlarında itlərə bəd ruhların galisini duyan və bəd ruhlardan qorunmağı bacaran - “kesbəklər” kimi yanaşırlar (91; 101). Diş itə atmaqla Sibir türkləri onun dişdən uşağa qarşı istifadə etməyəcəyinə inanırlar.

Kərkük türkmanları isə düşmüs dişdən xüsusi mantik əməliyyat aparmaq üçün istifadə edirlər. Diş ikiçanlı qadın olan evin damına ataraq oğlan doğulacağına inanırlar (20; 29).

Doğulan andan uşaq və ana müyyəyen karantine düşürlər. Onları ətraf mühitdən və adamlardan təcrid edirlər. Bu təcridetmə bir tərəfdən onunla əlaqədardır ki, qadın və uşaq bu dövrdə bəd ruhların təsirinə daha çox məruz qalır və onları qorumaq, mühafizə etmək lazımdır. Digər tərəfdən, qadın bu periodda sakral cəhətdən natəmiz (haram) sayılır və təmasda olduğu hər şeyi murdarlaya bilər, yaxud üstünə ağırlığını töka bilər.

Bu təcridetmə müddəti müxtəlif xalqlarda fərqlidir. C.Frezer 20 günlük, 2 həftəlik, 3 aylıq təcridetmə dövrlərini təsvir edir (315; 202).

Azərbaycanlılarda bu təhlükəli dövr 40 gün - cillə hesab olunur (“Zahininq qəbri 40 gün açıq olur” məsəli də mövcuddur). Cillə dövründə qadın və uşaq qırxlı və ya cilləli sayılırlar. Bu dövrün əsrlər boyu öz tabuasiya sistemi formalasmışdır:

- 40 gün zahi tək buraxılmaz
- Zahı və uşaq olan evdə 40 gecə çiraq yandırmaq lazımdır
- Uşaqın paltarı bayra asılmaz, suyu ayaq altına tökülməz. Bu suyu barlı ağacın dibinə tökmək lazımdır.
- Yağlılı gündə paltarları çölə sərmək olmaz, əks halda uşaqın üzü cilli olar.
- Uşaq güzgüyə göstərilməz, yoxsa üzü balaca qalar.

— Dırnaqları kəsilməz. Yoxsa ömrü qısalar.

Qırxlı uşaq olan evə yad adamlar girməz, əks halda uşaq basilar. Bunun baş verməməsi üçün uşaq başqa otağa aparılır, qonaq girdikdən sonra onun üstünə gətirilir.

— Uşaq olan otağa isti çörök, ciy ət də gətirmək olmaz. Onda uşaqın başı böyük, bədəni balaca olar.

Bu dövrdə zahimin mütləq riayət edəcəyi tabu-qadağa qırx basması ilə əlaqədardır. Qırxlı qadın hüzr yerlərinə, qəbiristanlığa getməməlidir. Qırxlı qadın digər zahi ilə, yaxud təzə gəlinlə görüşə bilməz, əks halda her ikisi qırxa düşə bilər. Qırxlı qadın habelə barlı ağacın üstünə getməz, barlı ağac bardan kəsila bilər.

Bu cür tabulara yalnız azərbaycanlılarda deyil, digər xalqların folklor yaddaşında da rast gəlmək mümkündür:

- Lohusa kadin kirk gün dışarı çıkmaz
- Kirkı çıkcıncaya dek cociğun bezleri dışarı asılmaz
- Gece dışardan gelenler, lohusa ve cociğun yanına gitmez
- Zahini və uşağı otaqda tək qoymazlar
- Çilla müddətində zahi ilə uşağı gecələr işıqsız qoymazlar

Doğuşdan qırx gün sonra uşaqın bu və ya digər xəstəliklərə tutulması məhz bu tabuların istər bilərkən, istərsə də bilməyərkən pozulması ilə izah edilir. Məs., özbəklərda uşaqın başındaki sağalmaz yaralar “çillé” adlanırsa (314; 193) (taciklərdə bu xəstəlik “çılqay bemor” kimi tanınır), Orta Asiya yəhudilərində bu qırx gündə uşaqın tutulduğu qızılca eyni adı daşıyır (97; 159). Anadolu türklərində bu xəstəliklərin “qırx” adlanan ruh tərəfindən törədildiyinə inam mövcuddur (277; 212). Taciklər körpənin yoluxduğu bütün iltihabi xəstəlikləri “çillé” adlandırırlar (305; 253). Bu dövrdə xəstələnmiş zahini və uşağı bəzən “həmzatlı” da adlandırırlar. Farsların təsəvvürlərinə görə həmzad-uşaq doğulan an onun yanında peydə olan ciniñ adıdır. Məhz bu cin yeni doğulmuş körpəyə xəter toxunduraraq onu xəsta edir (319; 269). Azərbaycan folklor yaddaşında həmzat qadınlar barəsində də bir qisim yasaqlara rast gəlmək mümkündür:

— Həmzat qadınların 40 gün üstünə getmək düzgün hesab edilmir. Bu halda uşaq xəter toxunulacağından ehtiyat edilir. Kiminsə həmin evə girməsi üçün ana və uşax başqa evə getməli, sonra ikisi də birlikdə həmin adamın üstünə daxil olmalıdır. Bununla da xətanın sovuşduğu gümən edilir.

— Həmzatlı qadınların və həmzatlı uşaxların zahi qadınların üstünə bilənilər gəlməsi düşmənçilik hesab edilir. Çünkü belə olunda həmzatın zahi qadına keşdiyi gümən edilir.

Bütün bu hällərin qarşısını almaq üçün apotropeik və katartik məqsədlərə bir qisim magik və simvolik aktlar icra edilir. Apotropeik məqsədlə azərbaycanlılar “uşağı” on və qırxdan çıxarırlar. Hər birində öz sayına görə:

onunda on, qırxında qırx dənə arpa, yaxud buğda başından töküller“. Ağbaba regionunda qeydə alınmış bu ayını Borçalıda uşağı qara parçanın üstünə oturtmaqla icra edirlər. Taciklər isə suya qırx deyil, yeddi ədəd buğda atırlar (bundan başqa həmin suya bar-bərəkət, var-dövləti simvolizə edən nəsnələr — gümüş, qızıl, torpaq, xəmir atılır. Anadolu türkləri isə suya qırx ədəd findiq böyüklüyündə daş atırlar).

Katartik məqsədlərlə isə, qırxa düşmüş ana və uşağı qırxaçar camından su tökməklə paklayırlar. Dağıstan tərkəmələrində “qırx tökə” adlanan bu mərasimdə:

İtdən, pişikdən

insandan,

bu xəstəlik

getsin

tökdüyüm bu

su kimi axsin —

ovsununu söyləyirlər (138; 209). Azərbaycanlıların çilləkəsmə ovsunu isə belə səslənir:

...Bəni-adəmdən, bədəsil

heyvandan

Cindən, şəyatindən

Axar sudan, baxar sudan

...Gələn havanı

Dəyon qadarı

Qarı diyən çilləni

Kəsdim, atdım bucağa.

Yeddi yol ayrıcından...

Verbal magiya ilə yanaşı, çilləkəsmə mərasimində bir qisim vasitələrdən də istifadə edilir. Bu halda, “uşağın ayağın yeddi irəh sapınınan bağlayıllar, aparıllar çoban çilləsin kəsir“. Qırğızlarda isə ağ və qara rəngli saplardan qalın, zahının boyu qədər kəndir toxuyurlar, türkəçəräçi qadın (“əmci kəmpir”) bu kəndiri kəsərək yandırır (87; 93). Bununla da, zahının qırxdan çıxdığına inanırlar.

Əgər qadınlar qırxa düşmənin ölü səbəbindən baş verməsindən şübhələnirlərsə, onda bu mərasimin fərqli vasitələri meydana çıxır. — “Gedillər həmən yası olan ölüünün qəbrinnən birez torpax gotırıp töküllər uşağın başına. Onda uşağın çilləsi kəsilir“. Anadolu türklərində köynəyi ölüünün qəbrinin üstündə saxlayandan sonra körpəyə geyindirirlər (277; 212). Taciklər isə uşağın köynəyini ölü suyu ilə yuyaraq qəbrin üstündə qurudur, sonra uşağı geyindirirlər (305; 253). Qumuqlarda “qırx bolqan“ xəstəliyi zamanı uşağı ölü suyu (ölünü pak edərkən istifadə edilmiş su) yiğilan qabın altından keçirirlər (139; 332). Orta Asiya yehudiləri isə bu suyu uşağın üstünə tökürlər və körpəni yeddi dəfə meyidin üstündən keçirirlər (97; 153).

Uşağı dəmgil gözlərdən mühafizə etmək üçün alına və yanaqlarına ağacın külündən, yaxud yandırılmış üzərriyin qarasından sürtürlər. Nivxlərdə də identik ayının icrasına rast gəlmək mümkündür (251; 172). Qırğız uşaqlarının palalarının sağ çiyinən tikilmiş xurcunun içində kül olur (87; 104). Tacik türkəçəräçi qadınları iltibaha məruz qalmış süd vəzilərinə ağacın külündən sürtməklə sağıltmağa çalışırlar. Uşağı gözdəymədən qorу-

maq üçün xüsusi ovsun oxuyaraq onun alına kül sürtürər (305; 253). Öz-bəklər isə göbek düşəndə körpənin göbəyini, alını, boynunu, küllə sürtərək bu ovsunu söyləyirlər:

Bismillahir rəhmanir rəhim

dağ, dağ, dağ

yemləmək məndən

qatıb qalmaq səndən (307; 355)

Dağıstan tərkəmələrində isə gözdəyməkdən şübhəli bilinən adamların paltarından bir parça kəsərək yandırıb uşağın üzünü və alını qaralayırlar (138; 209). Qumuqlar isə ocaqdan kömür götürürək şübhələndikləri adamın adı ilə adlandırır, bu kömürü suya ataraq əzib külünü uşağı sürtürər (139; 333). Bu aktda kömürün suya atılması ilə kömür kimi qızmış bədnə-zərin su ilə söndürülməsi nəzərdə tutulmuşdur. Bütün hallarda uşağın üzünün qaralanmasına gəlinəcə isə, Y.Kaçarov bu ayınları apotropeik səciyyəli hesab edir (198; 359). Y.Novik isə bu prosesi həyata keçirməklə uşağı evin müqəddəs ocağına təhkim edilməsinin, bərkidilməsinin nəzərdə tutulduğunu göstərir (251; 172). Fikrimizcə, bu akt apotropeik səciyyədən çox, ekzapatetik məzmun daşıyır. Belə ki, kül sürtülməsi ilə bəd ruhları, şər qüvvələri aldatmaq, çəşdirmaq niyyəti güdüllür.

Azərbaycan folklorunda doğum mərasimino daxil edə biləcəyimiz poetik mətnlər də mövcuddur ki, bu örnəklər son dövrlərə qədər uşaq folkloru daxilində tədqiq edilmişdir. Əslində “Uşaq folkloru“ istilahı yaranan gündən bu örnəklərin tədqiqatında iki istiqamət (və bu istiqamətin tərəfdarları) formalılmışdır. XX əsrin əvvəllərində T.S.Vinoqradov uşaq folkloruna yalnız uşaq mühitində mövcud olan mətnləri aid etməyin tərəfdarı kimi çıxış etmişdir. İ.O.Kapitsa isə bu istilah altında həm də böyükərin uşaqlar üçün yaratdığı mətnlərin öyrənilməsini də təklif etmişdir (252; 36). Keçmiş Sovetlər Birliyinin eksər respublikalarında olduğu kimi, Azərbaycan folklorşunaslığından da ikinci istiqamətin tərəfdarları mövcud olmuş, son dövrlərə qədər işq üzü görmüş bütün folklor nəşlərində böyükərin yaratdıqları folklor örnəkləri də “uşaq folkloru“ bəlməsinə daxil edilmişdir. Təqdirəlayiq haldır ki, artıq əsrin sonlarında nəşr edilmiş folklor antologiyalarında müəllifi dolayısı ilə bizi maraqlandıran layla və nazlamalar adıçəkilən bölmədən kənardı verilmişdir. Bu da tabiidir. Çünkü “uşaqlanın qeyri-fəal iştirak etdikləri layla və oxşamalar onlara rəgmən yaransa da, böyükər tərəfindən yaradılır... Sözün həqiqi mənasında laylaları qoşanlar da, onlara musiqi bəstəleyənlər də, onları oxuyanlar da analar özləri olmuşlar“ (9; 21). Bu dilemma ilə bağlı maraqlı təkliflərdən biri M.V.Osrina tərəfindən verilmişdir. Müəllifin fikirincə, funksional kriterilərə görə uşaqlar üçün folklor və uşaq folkloru fərqləndirilməlidir (254; 34). E.S.Litvin isə bu örnəklərə “ailə-qadın lirikası ilə uşaq folkloru arasında

keçid janrı“ kimi yanaşır (227; 58).

Doğum mərasiminin poetik mətnləri içərisinə daxil edilən laylalar folklorda sərf ana-qadın yaradıcılığının məhsulu kimi diqqəti cəlb edir. Əgər bayatılar, alqış-qarğışlar, nazlama-arzulamalar bəzən ailədə nisbətən yaşı kişi nəslİ tərəfindən söylənə bilirsə, nənni-beşik başında ana qəlibinin dərinliklərindən süzülən, övladına məhəbbətlə yoğrulmuş kövrək, həzin laylalar söyləmək yalnız qadın-analarımıza xas olan xüsusiyyətdir.

Rus folklorşünaslığında A.N.Martinova tərəfindən bu örnəklərin mükəmməl təsnifati aparılmışdır:

I imperativ nəğmələr (tələb, arzu ifadə edənlər):

1. uşağa arzular a) yuxu, sağlamlıq, boy-buxun; b) sözəbaxan olmaq; v) ölüm
2. müxtəlif canlılara xahiş və tələblə müraciət a) uşağa yuxu, sağlamlıq verilməsinin xahişi; b) uşağı qorxuzmamaq xahişi

II nəqli nəğmələr:

- 1) uşaq; 2) adamlar; 3) heyvanlar və əşyalar barədə

III başqa janrlardan keçmə nəğmələr

IV ədəbiyyat mənşəli nəğmələr (yəni müəllifi bəlli olan nəğmələr — A.R.) (237; 103)

Rus folklorunda mövcud olan beşik nəğmələrini məzmunu etibarilə tam əhatə edən bu təsnifati müvəffəqiyyətlə Azərbaycan beşik nəğmələrinə də tətbiq edə bilərik.

A laylay, gülüüm laylay,

Gülüüm bülbülüüm laylay.

Böyü sənin sayəndə,

Mən də bir gülüüm, laylay.

A laylay, quzu laylay,

Dilimin sözü laylay.

Böyü, sən ol dayağım,

Ananın gözü laylay —

İpli nəğmələr imperativ nəğmələrin birinci bəndinə aid edilə bilər. Rus folklorunda sərf yuxu və yuxugörmə ilə ilgili mifik obrazlara müraciət edilən ikinci bənddən fərqli olaraq, Azərbaycan beşik nəğmələrində mücərrəd mifik məfhumlara deyil, daha çox Allaha bu və ya digər arzularla müraciət əks olunmuşdur:

Unumuzu ələdim

Üst-başımı bələdim

Bu balama Tanrıdan

Can sağlığı dilədim.

Leyla edərəm naçar

Leyla dərd ögün açar

Xudama çox yalvarram

Bəlkə dərdvudan keçər

Laylalarda qadın-analar müxtəlif diləklərini əsasən Allaha müraciətlə söyləyirlər, Qarabağ folklorunda Həzrat Əliyə müraciətlə söylənilmiş bir örnək də qeydə alınmışdır (Təbii ki, bu müraciət örnəyin Əli kultunun gücləndiyi XV əsrən sonra yarandığından və müəllifinin şəhərəbinə qulluq etdiyindən xəbər verir).

Layla callam adına

Əli yesin dadına

Gördüyüümüz kimi, A.N.Martinovanın təsnifatının birinci bölgüsündə daxil edilən örnəklərdə ananın uyutmağa çalışdığı övladına arzuları: boyabaşa çatması —

Balam, gəl toyun görüm

Sərvə tək boyun görüm;

ailə sahibi olması —

O gün olsun toyunda

Oxutdurum aşığı;

yaxud

Sənə toy büsat qurum

Toya gəlsin el balam;

ata -anasına dayaq olması —

Hayda, hayda, haydasi

Kaşan tier paydası

Yaz tiymese, küz tier (noğaylarda)

(141;114)

elinə-obasına arxa olması —

Elimizə arxa ol

İtməsin əməyim də;

bir sözlə, uşağının gələcəyi barəsində fikirləri, habelə sərf layla söylənən vaxta uyğun psixoloji animları

İntizaram yatasan

Mən də bir yamat, laylay —

və arzuları —

Gül yastığın içində

Şirin yuxu tapasan —

əks olunmuşdur.

Nəqli nəğmələrdə isə ana-qadın birinci bənddən fərqli olaraq arzu və isteklərindən deyil, baş vermiş, yaxud baş verəcək hadisələrdən məlumat verir. Azərbaycanlıların: -

Laylası var balamın

Yuxusu var balamın

və ya, qırğızların

Anjinaydin bos talada

El ildiya tüselek

arpa, buday bişəlek

astına tokum salayın

üstünə çapan jabayıñ

Almatı ketken atandı

kaydan istep tabayıñ

Əli yetər dadına

Məni də sal yadına.

Gördüyüümüz kimi, A.N.Martinovanın təsnifatının birinci bölgüsündə daxil edilən örnəklərdə ananın uyutmağa çalıştığı övladına arzuları: boyabaşa çatması —

Balam, gəl toyun görüm

Sərvə tək boyun görüm;

ailə sahibi olması —

O gün olsun toyunda

Oxutdurum aşığı;

yaxud

Sənə toy büsat qurum

Toya gəlsin el balam;

ata -anasına dayaq olması —

Hayda, hayda, haydasi

Haçan dəyər faydası

Yaz dəyməsə, payız dəyər

ay, janim, iyiləba — (87; 118) ay canım, ağlama.
 məzmunlu örnəklərini nəqli nəğmələr sırasına daxil edə bilsək. Azərbaycan folklorunda geniş yayılmış zamanadən, taledən şikayət motivli nəğmələr də məhz bu bölümə aid edilə bilər. Uşağını yatırırmışa çalışan ana-qadın artıq məlum olan laylaları söyləmək kifayətlənməyərək, arabir öz həyatından, taleyindən acı şikayətləri söyləyib improvisa edir. Təsadüfi deyil ki, rus folklorunun laylalar da daxil edilməklə üç janrı istifadə məqamında yaranıb transformasiya edildiyinə görə "improvizasiya janrları" adlandırılmışdır (106; 71). Azərbaycan laylalarında improvisanın mövcudluğunu XIX əsrda SMOMPK-da dərc edilmiş müəllifi A.Zaxarov olan məqalənin bir fragmenti sübut edir: "Hər bir ana körpəsinin beiyi yanında həyat şəraitinə, yaxud söylənən zamanın əhvali-ruhiyyəsinə uyğun nağmələr qoşur" (178; 100). Müəllif bir dəfə şahidi olduğu laylani yenidən eşitmək arzusunda olsa da, "uşaqla danışarkən ağlına nə gəldiyini yadda saxlamaq olarmı", cavabını alır. Bu cür nəğmələrdən biri adıçəkilən SMOMPK məcmuəsinin XVIII buraxılışında dərc edilmişdir:

*Körpə balam cənnət quşu
 Anası-qarabaşı, atası-çöllər quşu.*

Qadın improvisasiyalarının məhsulu olan laylalar zaman keçdikcə cila-naraq bədii dil və forma baxımından mükəmməl örnəklərə çevrilirlər.

Zamanadən və taledən şikayət məzmunlu:

<i>Dağlar başı qar oldu</i>	<i>Ərim kaftar olsa da</i>
<i>Yad ev mənə dar oldu</i>	<i>Balam mənə yar oldu.</i>

Yaxud qumuqların

<i>Layla, balam, gözüm, layla</i>	<i>"Şax" deyib yağış yağır</i>
<i>"Şax" dep yavaqan yanqur, layla</i>	<i>"Tap" deyib damci damur</i>
<i>"Tap" dep tamaqan tamci, layla</i>	<i>Urvahğa un da yox</i>
<i>Urpata da un da yok, layla</i>	<i>Şorبaya duz da yox</i>
<i>Şorpaqa tuz da yok, layla</i>	<i>Hamiya un deyib varsam</i>
<i>Xamuqa un dep darsam</i>	<i>Bütün titrəyirəm</i>
<i>Titirey altı sanım</i>	<i>Bəylərə işləyirəm</i>
<i>Baylaqa işley turup</i>	<i>Uşaqlarım acımdan ölü -</i>
<i>Acdan öle yaşlarım (139; 155)</i>	

layla örnəyi də ikinci bölümə daxil edilməlidir.

Azərbaycan folklorunda yuxarıdakı təsnifatın üçüncü bölümünə daxil edilə biləcək örnəklər də mövcuddur. Bildiyimiz kimi, laylalar bayatinin formasına görə deyil (layla formal cəhətdən bayati ilə eyniyiyət təşkil edir), məzmununa görə fərqləndirilən növlerindən (ağlı, vəsf-hal) biridir. "Laylaların bayatlardan formal fərqi bayatılara əlavə olunan "Balam, laylay, a laylay", "Gülüm laylay, ay laylay", nəqəratıdır" (84; 136).

Bu refrenlərlə ilgili onu söyləmək lazımdır ki, başqa xalqlarda da möv-

cud olan (ruslarda, bayu «bayuşki, bayu», "lyuli-lyuli", "kaçı-kaçı", taciklarda "o dilu, dilu", qırğızlarda "aldey, aldey", "aay, aay, bala", yakutlarda "bieley, bieley", Kırkük türkmanlarında "leyla, balam, leyla", "ülla, balam, ülla", və s) və laylanın quruluşunda dominanthıq təşkil edən nəqərat bu janrin ibtidada mövcud olmuş ilkin nümunələri hesab edilə bilər. Əslində uşağı uyudan da bu refrenlərdəki "yuxugətirən" səs düzümdür.

Təsadüfi deyil ki, layla bilməyən qadınlarımız bəzən bu refrenləri təkrarlayaraq vəziyyətdən çıxmışa çalışırlar.

Qeyd etdiyimiz kimi, layla bayatinin məzmununa görə fərqləndirilən növü olduğu üçün bəzən sərf laylalarla yanaşı uyutma prosesində bayatılan söylənilməsi təbiiidir:

*Eləmi, mən dolanum,
 Mən dönüm, mən dolanum.*

Ovsunlar —

*Üzərriksən, havasan,
 Hər bir dərdə davasan.*

(Bu örnek Şəkidən toplanmış laylaların daxilində verilmişdir).
 Nəzmələ söylənən alqışlar: —

*Oğul, min budaq ol sən.
 Gözündə gəl dağ ol sən.*

və qarğışlar: —

*Dolansın el başına,
 Sancılsın gül başına.*

Nəhayət, nazlamalar: -

*Tatan qız, ay tatan qız
 Dayın olsun qaynatın, qız*

eyni müvəffəqiyyətlə beşik nəğmələrinin funksiyalarını icra edə bilir.

Taciklərdə də sonuna qəlibləşmiş refrenlər əlavə edilən "ruboi" adlı lirik nağmalər beşik başında söylənilir (155; 140).

Nəhayət, dördüncü bölümə anaların layla əvəzinə körpələr üçün oxuduğu bəstəkar mahnilarını daxil edə bilərik.

XIX əsrin sonlarında A.Zaxarov Azərbaycan laylalarını məzmununa görə təsnif edərək iki qismə ayırmışdır. Müəllisin fikrincə, əgər oğlanlar üçün söylənilən laylalarda nikbin ruh hakimdirsa (A.Zaxarovun örnək kimti təqdim etdiyi laylalarda ana oğluna qurban-sadağa gedərək, onu bədnəzərdən qorumaq üçün molladan gözmuncuğunu alır, atası ona Həccdən araqçın, kəmər, arxalıq gətirir, bu laylalarda ananın oğlunu çinarboylu, Tiflisə, Moskvaya, Təbrizə səfər edən tacir görmək arzusu yaşıyır), qızlar üçün oxunan laylalar (burada isə ana qaragozlu qızının qarabaxlı olmaq qorxusunu dile gətirir; bu laylalarda dam başına qonan qara qarğalar da gələcəkdə qızın qoca Hacının evində zərxaralar içinde bədbəxt olacaqı xəbərini

*Tanrı səni saxlasın
 Sayəndə mən dolanum.*

*Balama kəc baxanın,
 Gözlerini ovasan;*

*Səni istəməyənlər,
 Qalmاسın il başına;*

*Gəldi, getdi atan qız
 Qaldı kür, qaynatın qız —*

gatırır) bir o qədər bədbin, qəmli-kədərlidir (178; 99). Müasir dönenmdə Azərbaycan folklor yaddaşında qorunan və hər axşam söylənən laylaları da müraciət obyektiñə görə təsnif etmək mümkündür. Amma bu zaman kriteri-fərqlənmə əlaməti kimi laylanın bədbin və ya nikbinliyi deyil, örnəkdə işlənən məcəz sıfətləri çıxış edəcəkdir. Belə ki:

*Qızım ayqabaq olsun
Telində daraq olsun
İgidlikdə Həcərtək
Elinə dayaq olsun. -*

örnəyində Həcərin bənzətməyə gətirilməsi, habelə ilk misradakı müraciət laylanın qız usağına ünvanlandırıldığına heç bir şübhə yeri qoymur.

*Laylay, a iki gözüm
Yaxana çiçək düzüm
Bığıburma kişi ol
Toyunda mən də süzüm —*

tipli laylalar isə, tabii ki, oğlanlar üçün nəzərdə tutulur.

Noqaylarda da beşik nəgmələri sərf qız və oğlan üçün, habelə ümumi — həm oğlan, həm də qız üçün söylənilən laylalara bölünür:

*Aylanayım keteyim
Aktan kapital eteyim
Kökden tüymə tüeyim
Köyterin alıp süeyim
Uykla gözüm yilama
Endi meni qıynama
Yum gözində uyklara
Uyki darman yanlara — (141; 114)*

Noqayların bu “beşik yır”ı (beşik nəgməsi) hər iki cinsə aid oxunursa, qazauzların:

*Nani, nani qızçığazım
Sarı gözəl şu kuşcuğazım
Sarmaşar uykı sana
Kondu gecə tavana — (352; 183)*

örnəyi birbaşa qızlara müraciatlə söylənilir.

Azərbaycan folklorşunaslığında, beşik nəgmələrinin tədqiqi sahəsində mühüm yeniliklərdən biri «Azərbaycan folkloru antologiyası»nın IV kitabından (Şəki folkloru) edilmişdir. Burada beşik nəgmələri “yuxlatmalar”, “oyatmalar”, “şikayət-laylalar”, «arzulamalar», “alqış-laylalar”, “qarğış-laylalar”, “inam və etiqadlarla bağlı laylalar”, “qurbanlar”, “bəsləmələr” kimi növlərlə fərqləndirilmişdir. (12; 383)

Sakit, yuxu gətirən notlarla oxunan beşik nəgmələrindən fərqli olaraq, doğum mərasiminə daxil olan digər poetik mətnlər daha yüksək tonla, nikbin əhvali-ruhiyyə ilə söylənən nazlamalardır.

B.Abdulla tərəfindən quruluşuna görə təsnif edilən bu örnəklər (86; 128) folklorşunaslığda həm də məzmununa görə fərqləndirilmiş, “bəsləmə”, “arzulama”, “atlandırma”, “oxşama”, “bənzətme” kimi növlərə bölünmüşdür.

Adından da göründüyü kimi övladını dindirən ananın arzuları—

*Balama qurban xalçalar
Balam nə vaxt əl çalar? —*

formalı arzulamalarda; körpəni sevərkən, oxşayarkən etdiyi hərəkətlər: -

*Allah, bunu hop elərəm
Atib-tutub top elərəm —*

tipli atlandırmalarda; qurban verməyə hazır olduğu bitib tükənməyən nənələr: -

*Düzəndə çaylar
Bir-birin haylar
Balama qurban
Ulduzlar, aylar*

quruluşlu oxşamalarda öz əksini tapmışdır.

Böyüdükcə körpədə baş verən biofizioloji dəyişikliklər ananı sevindirərkə: -

*İki dişi çıxıb qabaqdan
Çörəyi çəkir tabağdan
İki dişi dörd olubdu
Canımiza qurd olubdu —*

kimi nazlama örnəklərinin yaranmasına səbəb olur. Bəzən uşağın etdiyi ilk hərəkətlər də öz poetik ifadəsini: -

*Çeçəni çalsın əlləri
Yorulmasın qolları
Yorulsada yorulsun
Özgə bəbənin qolları —*

tipli örnəklərdə tapır.

İstər azərbaycanlıların, istərsə də digər xalqların doğum mərasimində özünə yer tapmış, çox cüzi bir hissəsini nəzərdən keçirməyə çalışdığımız magik-simvolik ayın və mərasimlər, rəngarəng tabu-yasaqlar yalnız ilkin ibtidai təsəvvür və inamların yaşıdıcı kimi deyil, həm də ana və uşağın çətin, qorxulu bir məqamda təhlükəsizliyini təmin etmək, onları qorumaq cəhdli kimi də qiymətləndirilməlidir. Məhz bu cür nəcib, humanist məqsədə yönəldiyindəndir ki, yaradılışından uzun zaman keçikdən sonra belə bu ayın və mərasimlər, tabu və yasaqlar aktuallığını itirməyərək Azərbaycan qadınları tərəfindən qəbul edilir; gündəlik məişətdə tətbiq edilərək yaşamaq hüququ qazanır.

Toy mərasimi.

Qadınların xüsusi fəallığı ilə fərqlənən toy mərasiminin məişət törənləri içarısında özünəməxsus mövqeyi vardır. İnsanın sonrakı həyatına bilavasitə təsir göstərən, müsbət istiqamətə dəyişikliklərə səbəb ola biləcək toy, digər iki məişət mərasimindən daha çox ictimai məzmun daşması ilə fərqlənir. Belə ki, “doğum və ölüm fərdin (ötürülən obyektiñ) qohumları (ailə, nəsil) ilə ruhlar aləmi arasında kommunikasiyani (rabitəni) modelləşdirirse” (251; 182) başqa sözlə, birinci halda ruhlar aləmindən qiymətli nəsnəni alırsa, yas mərasimində isə əksinə qaytarırsa, toyda sadəcə olaraq iki kollektiv arasında əvəzlənmə - ötürmə münasibətləri baş verir. Bu münasibətlərin əsası isə çoxlu sayda ayınlərlə, rituallarla müşayət olunaraq qoyulur. Doğum mərasimində olduğu kimi toy mərasiminin də hər zaman riayət olunduğu inam və sinamaları mövcuddur:

—Gəlin evə gələndə barmağını bala, doşaba batırif onu evin uşaxlarının

birinə yedizdirəllər ki, gəlin ailənin gözündə həmişə şirin olsun.

—*Təzə gəlin cavan qızın kürayının ortasına əlini vursa, deyillər ki, tezdik-nən onun baxtı açılajax.*

—*Gəlin gələndə bir quru çörəyi avıp töküllər onun başına ki, uruzusu bol olsun. Hər kəs bu çörək avintisının yiğib yesə sağlam olar, hes vaxdi xəstələnməz.*

—*Gəlin köçəndə tüsəng atar, mis qaşığı mis qaba döyüllər ki, şər ruhlar gəlinə toxunmasın.*

—*Gəlin köçəndə başının üstə qırmızı, ya da ağ toyuq tutarlar. Deyillər ki, qoy xoşbəxt olsun.*

Naxçıvanda qeydə alınmış son inam - sınamanın mənşeyini şamanizmin “kuçurma” (köçürmə) ayınınə bağlamaq mümkündür. Bildiyimiz kimi, Türküstan şamanları xəstəni sağlatmaq üçün duaların köməyi ilə, guya xəstəliyi bir əşyaya, yaxud quşa, toyuğa, qoyuna, yumurtaya və s. köçürərlər (68; 37). Başqırd şamanları da xəstənin başının üstünə bu məqsədlə toyuq tutarlar (182; 53). Ehtimal ki, vaxtilə şamanların xəstəliyi köçürmək üçün xəstənin başına toyuq dolandırmaq ayinini azərbaycanlılar xəstə deyil, amma bədxah qüvvələrin, şər ruhların təcavüzünə məruz qala biləcək gəlin üzərində qoruyuculuq məqsədilə icra etmişlər. Amma digər tərəfdən, toyuqdan istifadə ayının başqa məqsədlərlə həyata keçirildiyini də söyləməyə əsas verir. Özbək toy mərasimində də azərbaycanlıların bu adətinin bir qədər fərqli variantı yaşayır. Gəlin dalınca gedən bəyin əlinə anası xoruz, yaxud toyuq verir. Bundan başqa, qız evindən oğlan evinə gələn xonçaların birində qızardılmış xoruz da olur (285; 80). Toyuq slavyan toy mərasimində “mütəq ritual qida” sayılır. Qızardılmış toyuğun bütün qonaqlar tərəfindən parçalanaraq yeyilməsi adəti ruslar arasında indi də yaşayır (127; 41). Həmçinin ruslarda “diri toyuq bəzən qızın cehizinin tərkibinə daxil edilirdi” (176; 58). Rus qadınlarının maraqlı bir bayramı — “тroeцы-плятница” da məhz toyuqla ilgilidir. Bu bayram üç dəfə cüçə çıxarmış toyuqların yeyilməsi və sümüklərinin basdırılması ayinlərini ehtiva edir. D.Zelenin bu bayramda büt pərəstliyin qurbanvermə aktını (272; 14), L.Çenskaya isə ibtidai totemizm qalığını görür (321; 108).

Fikrimizcə, istər rus və özbək, istərsə də azərbaycanlıların toy mərasimində rast gəlinən bu adətin mənşeyində toyuğa məhsuldarlıq - artım simvolu kimi münasibət durur. Naxçıvanda bu ayini icra etməklə kontagioz — təmas sehrinə əsaslanaraq toyuğun artım gücünün gəlinə keçəcəyinə inanırlar.

Toy mərasiminin rəngarəng tabu-yasaqlar sistemində qadınlarla, daha doğrusu gəlinlə ilgili, müasir dövrə də mövcudluğunu qoruyub saxlayan bir qadağa yaşayır:

— *Toydan sonra təzə gəlin müəyyən müddət evin kişlərinin xüsusiilə, qayı-*

natanın gözünə görsənməməli, onunla danışmamalıdır. Bu tabu-qadağaya Türküstan türklərinin (209; 24), Sibir və Altay türklərinin (260; 242), taciklərin (207; 6), habelə noqayların (141; 105) və bir çox başqa xalqların toy mərasimində rast gəlinir. Altay türklərində gəlin qayınata və qayınlarla danışmamaqla yanaşı, onların adına uyğun sözləri belə işlətməməlidir. Bu tabunun təzə gəlinin danişığına göstərdiyi təsir N. Direnkova tərəfindən altaylarda qeydə alınmış bir lətfiədə tamamilə aşkarlanır:

—*Bir gəlinin böyük qayınlarının adı Su, Kol, Qoyun, Börü olur. Gəlin su dalınca gedəndə çayın o tayında kolun dibində bir qurdun qoyun yediyini görür. O, evə qaçaraq deyir: — Salnan keçilənin o tayında, baltalanının dibində malayəni ulayan parçalayıb (170).*

Azərbaycanlılarda isə bu tabu:

— *Qızım, sənə deyirəm, gəlinim, sən eşit, —*

məsəlinin yaranmasına səbəb olmuşdur. (Bu məsəlin noqay variantı belə səslənir: “Kızım, saq aytaman, gelinim sen tinqla” (141; 105)).

Bu tabunun mənşeyinə gəlinçə isə, N.Direnkova bu qadağanı promiskuitetin (promiskuitet-nizamsız cinsi münasibətlər məcmusu - 47; 206) qalığı kimi tədqiq edir (170). N.Kislyakov isə, haqlı olaraq, bu adətdə patrilokal yaşayışın izlərini görür (207; 6).

Bu tabunu aradan qaldırmaq üçün zaman etibarilə digər mərasimlərə nisbətən ən böyük mərasim olan (cavanların nişanlı qalma müddəti obyektiv və subyektiv səbəblər üzündən bir neçə aydan bir neçə ilə qədər uzana bilər) toy mərasiminin son ayinini icra edirlər. Azərbaycanlılarda bu adət “duvaqqapma” (31; 44), noqaylarda “bətaşar” (141; 98), tuvalarda “torel” və ya “alqanip beer” (260; 242), taciklarda “rubinik” (305; 234), uyğurlarda “uz eçis” (93), qazaxlarda “bet aşar” (245, II j., 434) adlanır. Bu mərasimdə gəlin üzə çıxıb üz görümcəyi alırsa da, gəlinlə qayınata və qayınlar arasındakı soyuq münasibət uzun müddət davam edir.

Toy mərasimi müxtəlif funksiyaları icra edən daimi personajlarının çoxluğu ilə də digər mərasimlərindən köklü surətdə fərqlənir. Bu personajlar barəsində məlumatlar bu mərasimin poetik matnlərində — toy nəğmələrində qorunmuşdur. Cəmiyyətdə baş verən elmi-texniki tərəqqinin arxaikləşməyə məruz qoymuş bir personaj toy mərasiminin son “ən dramatik momentində” yəni gəlinin bəy evinə yola salıldığı zaman səhnəyə çıxan cilovdardır:

Gedin deyin mənim ağa dayıma

Seyrə gəlsin çəmənimə, çayıma.

Yığın aşıqları gəlsin toyuma

Xara tuman qıraqları sim olsun

Bacım gedir cilovdarı kim olsun.

İnsan həyatının bütün həlliəcili məqamlarında olduğu kimi toy mərası-

mində də izlənilən ciddi tabuasiya sisteminə bu mərhələdə də tam riayət olunur. Belə ki, təmas sehrinə inanan insanlar gəlin minəcək atın cilovunu tutmağı başıbü töv, “bəxti ayaq üstündə” olan adama etibar edirlər. “Qurbanı” dastanında baş qəhrəmanın öz toyunda cilovdar funksiyasını Cəbrayıl mələyə layiq bilməsi bu vəzifənin sözügedən mərasimdəki əhəmiyyətli rolunu təsdiqləmiş olur. (Əlbəttə, burada biz dastanın irfani mahiyyətini inkar etmək fikrində deyilik).

*Özün şah, aşikar adın həqayiq
Önünce cilovdar Cəbrayıl, Pərim
Dua əfsunudur fırıştə zülfün
Cəmi bəlalardan təfail, Pərim (13; 74)*

Eyni zamanda, bu çox məsuliyyətli bir vəzifə olduğundan (qızın verilməsi ilə müxtəlisf tayfa, yaxud nəsillər arasında yeni münasibətlərin əsası qoyulur) hər zaman hər adama həvalə edilmir. Birinci örnək qız dayısının bu vəzifəyə daha çox layiq olduğunu tam şəkildə aşkarlayır. Habelə qızın qardaşı da bu vəzifənin icrasına calb edilir. Taciklərdə də atın cilovundan süd pulundan müəyyən miqdarda pay almış “cilovgir” adlanan qız dayısı, (210; 110) yaxud “dodarı — cilovgir” çağırılan qız qardaşı yapışır (305; 232). Orta Asiya aysorlarında da gəlinin bəy evinə aparılması qızın qardaşının vəzifəsi hesab edilir (196; 163). Qız dayısının, yaxud qardaşının bu mərhələdə mühüm rol oynaması anaxaqanlıq dövrünün, daha dəqiq deşək, avunkulat münasibətləri məcmusunun təzahürü kimi qəbul olunmalıdır. Maraqlıdır ki, sonralar sərf kişi vəzifəsi kimi qəbul edilən cilovdarlıq inkişafın müəyyən mərhələlərində qadın səciyyəli bir akt kimi mövcud olmuşdur. Fikrimizi türk xalqlarının toy mərasimində qeydə alınmış materiallar təsdiqləyir. Salur türkmənlərində qızın xalası (həm də yengə) gəlin aparılan dəvənin cilovundan yapışır. Ersari türkmənlərində isə qızın böyük bacısı, yaxud “elti” (evin böyük gəlini — böyük qardaşın arvadı) əvvəl bu vəzifəni icra edərək ərməğan alır, sonra isə işi dayiya həvalə edir (o da öz növbəsində ərməğana layiq görülür) (163; 157). Bundan başqa qumuqlarda qızı ər evinə müşayət edən şəxslərin “quda-xatın”, “quda-qızlar” adlandırılması (326; 101), Dağıstan tərkəmələrində qızı bəy arabasına qız evinin gəlinlərinin əyləşdirməsi (138; 174) bu personajın vaxtilə qadın səciyyəli olmasından xəbər verir. Tuva türklərində isə artıq patrilokal nigahın güclü təzahürü — qız atının cilovunun atasına həvalə edilməsi bürüzə verir (260; 241). Xarəzmin Qıpçaq rayonunda qeydə alınmış bir fakt isə özbəklər arasında daha əski çağların elementlərinin yaşadığını göstərir. Gəlin arabasının “arabakeş” tamamilə yad bir şəxs olur. Çünkü doğma admanın qızı yadlara verməsi eyib sayılır (230; 42).

Yuxarıda qeyd etdiyimiz kimi, cilovdar icra etdiyi vəzifəyə görə ərməğana layiq görülür. Müsəlman qurayıllarda bu ərməğan atın cilovuna

bağlanmış baş yaylığırsa (159), Dağıstan tərkəmələri eyni məqsədlə gəlin arabasının camışlarının buynuzlarına ipeç şallar bağlayırlar (138; 174). Türkmenlərdə isə toy qacəbəsi ilə rastlaşan və gəlinin dəvəsinin cilovundan yapılan hər kəsə nəmər verilir. (163; 159)

Cilovdara nəmər verilməsi bu məsul vəzifənin müvəffəqiyyətə icrasının qız, yaxud oğlan evi tərəfindən qiymətləndirilməsi, habelə gəlinin xətrinin yüksək tutulması ilə ilgilidir.

Toy mərasiminin iştirakçıları silsiləsində bir personaj bütövlükdə bu mərasimin ən mühüm atributu kimi çıxış edir. Toy mərasiminin son mərhələsində fəallaşan bu obraz, əslində xeyir işin ilk günlərində müəyyənləşən yengədir. “Qızın qohumları sırasından seçilən yengə” (150; 132) “başıbü töv” yəni ərli, oğul-uşaqlı, bir sözə, yarımiş qadın olmalıdır. Kontagioz-simpatik magiyaya əsaslanaraq seçilən yengə obrazına bütün türk xalqlarının toy mərasimində rast gəlinir. Qazaxlarda (105) və qaraqalpaqlarda jenqe (120; 31), özbəklərdə yanqa (245, II c., 724), türkmənlərdə enne (245, II c., 111), altaylarda yenqəzi eyesi (275; 22), Anadolu türklərində yenqe (353), Dağıstan tərkəmələrində yengə (138; 174), tuvalılarda çenqem (131; 135), habelə taciklərdə yanqa vurova (229; 317) adlanan bu personaj bütün hallarda (yəni bütün xalqlarda) eyni funksiyani icra edir. Yenga sözünün mənası Mahmud Kaşgarinin “Divani-lüğətüt-türk”ündə böyük qardaşın qarısı (350, I c., 380); V.Radlovun “Qədim türk lüğəti”ndə isə böyük qardaşın, ya dayının arvadı kimi açıklanır. Qədim türk yazılı abidələrində də yengə adıçəkilən lüğətlərdəki mənada işlənir (265; 256). Bu cür mötəbər mənbələrdə yengənin toy mərasimini ilə ilgili funksiyalarının anılmaması heç də bu obrazın toy mərasimə sonradan daxil edilməsi, yəni yaşca “cavan” olmasına göstərmir. Sadəcə olaraq, gəlini müşayət edənin çox zaman eyni adam-yəni qardaş arvadı olması vəzifənin də qohumluq münasibətini bildirən bu sözə adlandırılmasına səbəb olmuşdur.

Bütün xalqların toy mərasimində gəlini müşayət edən, ona həyatının bu mühüm günündə davranış qaydalarını başa salan bu cür obrazə chtiyac duyulur. Bəzi xalqlarda (nenlərdə) bu vəzifəni qız anası icra edir (320; 171). Azərbaycanlıların, eləcə də başqa türk xalqlarının əxlaq normaları nəinki qız anasının, bütövlükə qan qohumluğu olan şəxslərin bu vəzifəyə seçiləsimini istisna edir. Buna görə də qardaş arvadı bu məsuliyyətli vəzifəni boy-nuna götürür. Qardaş arvadının seçiləsiminin Q.Snesaryov tərəfindən göstərilən başqa bir səbəbi də mövcuddur: “Ekzoqamiya və patrilokal yaşayış formasında qızın, qardaşlarının qız aldığı kollektivə gedəcəyini nəzərə alsaq, bu personajın mahiyyəti daha da aşkarlanar. Beləcə, qız evinin qudaliq münasibətində olduğu nəslin nümayəndəsi kimi çıxış edən yengə, qızı onun üçün yeni olan kollektivə daxil etmək vəzifəsini daşıyır” (285; 144). Başqa sözə, yengə gəlinin düşəcəyi mühit və adamlarla daha yaxından tanış ol-

duğundan bu funksiyaların məhz onun tərəfindən icrası olverişli sayılır. Azərbaycanda da yengəyə gəlini toyqabağı - nişan, xinayaxdı, gəlinbəzədi və s. mərasimlərdə müşayət edən, öyünd-nəsihət verən bir obraz kimi yanaşırlar. Bu münasibəti Azərbaycan folklor yaddaşında qorunan: -

*Arxalığın oymadı
Gözüm yerdən doymadı
Çıxdım yoluñ üstüne
Paxıl yengəm qoymadı.*

*Arxalığın oymadı
Gözüm yerdən doymadı
Çıxdım dalınca baxam
Ölmüş yengəm qoymadı -*

bayatları da təsdiq edir. Toy mərasimində bu cür obrazə ehtiyacı isə qızların erkən yaşlarında əra verilməsi şərtləndirir.

Özbəklər erkən yaşlıarda “bikeş” adlandırdığı qızın sirdası, əsas məsləhətçisi olan qardaş arvadı toy mərasimində “jenqe” vəzifəsini icra edir (245, I j., 494). “Göyçək Fatma” nağılında, habelə qaraqlapların “Qırıq qız” episonda (292; 33) qəhrəman-qızların hamisi, köməkçisi məhz yengədir.

*Bulağın döngə yolu
Sallanıb yen gə yolu*

*Toy edən yaxşı bilir
Ağırdrıngə yolu.*

Bu bayatıda yengə yolunun, yəni vəzifəsinin ağır hesab edilməsi yengənin həm də toy gecəsinin nəticələrini yoxlayan bir şəxs olmasından irəli gəlir. Bu isə həmin obrazə sonrakı zaman kəsimlərində aşılanmış bir xüsusiyyətdir.

Bu personajın mənşeyinə gəlincə isə, fikrimizcə, yengə ilkin olaraq gəlin-lə bəyi mühafizə edən bir obraz kimi meydana gəlmişdir. Belə ki, yeni ailə qurmuş gənclərin toy mərasimi zamanı bədxah ruhlara, şər qüvvələrə qarşı daha həssas olması məlum faktlardandır. Bundan başqa, toy mərasimində bu və ya digər səbəbdən pis niyyətli adamların iştirakı da mümkündür. Bu cür adamlardan, habelə bədxah qüvvələrdən qorunmaq üçün gəlinlə bəyə xüsusi adamlar təhkim edilir ki, onlar da öz növbəsində növcavanları mühafizə edirlər. Məhz bu məqsədlə taciklərdə toy gecəsi səhərə qədər işi söndürmür (230; 43); ruslarda əlində xəncər tutmuş bir atlı bütün gecəni gəlinlə bəy olan evin ətrafına dolaşır (264; 23); salur türkmənlərində evə xüsusi gözətçi qoyulur (163; 161); azərbaycanlılarda və digər xalqlarda bu vəzifələri yengə icra edir.

Gördüyümüz kimi, inkişafın ilkin pillələrində qoruyuculuq funksiyalarını həyata keçirən yengə, sonralar həm də nəsihətçi, daha sonra isə nəzarətçi vəzifələrini icra etməyə başlayır.

*Bu dağ dağlar ucası
Göz öndənə haçası*

*Novruz ayı gələndə
Gələr bayram xonçası -*

bayatisunda nişanla böyük toy arasındakı zaman kəsimində icra edilən məraqlı bir adət xatırlanır. Məşhur folklorşunas A.Baqrı tərəfindən ötən əsrin əvvəllərində Şamaxıda qeydə alınmış (111; 231), “SMOMPK” məcmuəsində Salyan adətləri içərisində verilmiş bayramlıq (200) — nişanlı qaldığı

müddət ərzində bütün böyük bayramlarda qız şirniyyat, meyvə, bahalı hadiyyələr, bayram xuruşlarından ibarət xonçaların gotirilməsini ehtiva edir. Bayramlığın vacib olaraq icra edilən adət olduğunu Kaxetiyada bayramlıq gətirilməməsi səbəbindən izdivacın pozulması halları təsdiqləyir (234). Dağıstan tərəkəmələrində övladları beşikkərtmə edilən ailələr arasında uzun illər ərzində bu adət (beşikkərtmə uşaqlar hələ beşikdə ikən edildiyindən) həyata keçirilir (138; 167). Xarəzm əzbəklərində də “fatihə toy”la “ulu toy” arasında bəy qız evinə hər bayramda hədiyyələr yollayırlar (230; 41). Anadolu türklərində hədiyyələrlə yanaşı bayramlıq xonçasına “bayram xərcliyi” adlandırılan pul da qoyulur (351). Orta Asiyada “leyən yasaş” adlandırılan bu mərasimdə şirniyyat və meyvə dolu xonçaları qız evinə oğlanın dostları aparır (286; 80). Dağıstan xalqlarından olan darginlər (94), habelə abxzaz yunanlarında da bu adət mövcuddur (89). Farslarda isə hər bayramda aparılan nəsnələrin xüsusi siyahısı da vardır. Məsələn, şirniyyat və paltarlıq Novruz xonçalarını bəzəyirsə, xinalı qoyun qurban bayramının, yemiş isə şəbi-çillənin atributu sayılır (142; 189). Sonuncu bərəsində mütləq onu söyləmək lazımdır ki, azərbaycanlılarda yemiş əvəzinə çillə qarpızı adlanan payızdan qorunub saxlanan qarpız qız evinə göndərilir:

*Bu qarpız cilə qarpız
Düşübdü dilə qarpız*

*Yığılbı xurcunlara
Gəlib yargılə qarpız.*

Yeri gəlmışkən istər yemişin, istərsə də qarpızın toy mərasimindəki arxaik funksiyalarından biri nağıllarda əks olunmuşdur. “Gül Sənəvərə neylədi, Sənəvər gülə neylədi” nağılında padşahın qızları əra getmək istəklərini atalarına üç qovun yollamaqla bildirirlər (suyu axan qovun böyük qız, miyanatəhər ortancı qız, yetişmiş qovun isə kiçik qız) işarədir (21; 274). Eyni adət Anadolu türklərində də qeydə alınmışdır. Adanada evlənmə çağının keçməkdə olduğunu bildirmək üçün qızlar analarına yetişmiş qarpız yollayırlar (337).

Azərbaycanlılarda bayramlıqla yanaşı qız evinə yetişən ilkin meyvələrdən nübar aparmaq adəti də mövcuddur (Bakı kəndlərində bu adət “bağbaşı” adı ilə tanınır). İstər bayramlıq, istərsə də nübarlığın mənşeyinə gəlince isə, fikrimizcə, bu adətlərin kökündə qədim insanların qurbanvermə aynılıarı durur. Əski çağlarda insanların ilk barları — nübarları ilahi qüvvələrə qurban verməsi məlum faktlardandır. “İlahinin payı” qurbanverənin özü tərəfindən istifadə edilməyərək, başqası tərəfindən paylanır, eyni zəmanda bu, həmin qidanın tətbiqinə qoyulan tabunun götürülməsi deməkdir” (226; 165). Nübarların yeyilməsində mövcud olan yasaq münasibət bir qisim ovsunların meydana gəlməsinə səbəb olmuşdur ki, fikrimizcə, bu ovsunları ilkin dövrlərdə məhz tabiativ münasibət yaratmışsa da, müasir dönmədə bu poetik mətnlər tamamilə başqa funksional-semantik çalar qa-

zanmışlar. Göyçə folklorunda “çöldə bitən bitkiləri toplayıb yeyəndə deyərdilər:

*Nuvər, nuvar, təzə nuvar
Düşmənnəri qırılsın
Qohum-qardaş dirilsin“*

Şirvan regionunda yaşayan lahicların isə belə bir ovsunu yaşıyor:

*Tı nüg bə nüg
Man kehnə bə kehnə (359)*

Yaxud, eyni regionda çöldən ilk otları qoparıb yeyəndə: -

*Sənin yaşıllığım mənim
Mənim sarılığım sənin —*

söyləyirlər. Hər üç ovsun yunanlarda Adonisin, Şərqdə Təmmuzun adı ilə ilgili olan ölüb-dirilən təbiət-bitki kultunun təzahürü kimi araşdırılıb. Nübarların yeyilməsinə qoyulan tabu isə bu barların bitki ruhunun saxlanıcı olması kimi animistik təsəvvürlər səbəbindən formalasdığıını söyləmək olar (266; 81).

Toy merasimini müşayət edən mətnlər içərisində gəlinin dilindən söylənən nəgmələr xüsusi maraq doğurur. Belə ki, Azərbaycan toy merasimində rast gəlinən bu örnəklər nədənsə, “tipik olmayan”, “istisna” hesab edilərək, toy nəgmələrinin S.Fərhadova tərəfindən aparılan təsnifatında özünə yer tapmamışdır (311; 11). Halbuki uyğur toy merasiminin tədqiqatçısı T.Əlibəkiyeva uyğurlarda gəlin oxşamalarını qeydə almasa belə, qəti hökm verməkdən çəkinmiş, “gəlin oxşamalarını hələlik qeydə almaq mümkün olmamışdır,” — deməkələ kifayətlənmışdır (93). S.Fərhadovanın göstərdiyi kimi “Azərbaycanın bəzi bölgələrində özünə yer tapmış” (311; 11) bu nəgmələrin qeydə alınaraq folklor antologiyalarında toplanması bu mətnlərin Azərbaycan toy merasimi üçün “istisna” deyil, xarakterik hal olması fikrini irəli sürmək üçün lazımi qədər material verir. Digər tərəfdən genetik aspektdə türk xalqlarından olan qaraqalpakkarda (“sinsiu” bu xalqda həmin janrıñ adıdır) (229; 306); başqırdılarda (başqırdlar bu nəgmələri “sendlü” adlandırırlar) (268; 309); yakutlarda (335; 305), qumuqlarda (140; 19), Anadolu türklərində —

*Dağ başında otmu yudu
Üstünüzə yükmü yüdü
Bir kız sizə çökmu yudu; (147, IV c., 230)*

qaqauzlarda “gəlin türküsi” —

*Mali-ma, mali
nasıl ağlamayım,
Verdiniz beni uzak yerə, aşırıya
Boy yaşılm olaydı, ağrığım olaydı; (219; 19) -*

uyğur-salarlarda (bu xalqda gəlin oxşamaları “saqış” adlanır) (295;5), sarı

uyğurlarda (296; 266), habelə tipoloji istiqamətdə fin-ugor (karel, mordva, komi, eston və slavyan (rus və belarus) (323; 106) xalqlarında rast gəlinəsi bu cür nəgmələrin Azərbaycan toy merasimində və folklor yaddaşında yanma mümkünlüyünü söyləməyə əsas verir.

Bütövlükdə sevinc, şadlıq üzərində qurulmuş toy merasimində yalnız bir kədərləndirici məqam vardır ki, bu da gəlinin ata evindən, ana nəvazisinən uzaq düşməsi ilə ilgilidir.

Bu toy nə toydur belə

Harayı düşüb elə

bayatısının son misrasında yaradılmış oksümoron (mənaca ziddiyət təşkil edən sözlərin birləşdirilməsi yolu ilə yaranan bədii macaz) gəlin gedən qızın keçirdiyi təbii hissələri, həyecanları tamamilə aşkarlayır. Yarına qovuşduğu üçün qız gülür. Amma öyrəşdiyi mühit və adamlarla labüb ayrılıq onu ağladır və bu ağlamaq gəlinin oxşama deməsi ilə nəticələnir:

Mən sənin qızın deyiləm

Torbada duzun deyiləm

Qaqauzların —

Gəlin gedən qızə bax

Ağlayır gülə-gülə —

manisi gəlinin ayrılıq məqamında duyduğu anımları çox gözəl təsvir edir. Gəlin bu nəgmələri söyləməklə ürəyini ovutmaq istəyir; ürəyində gizlədiyi sözləri anasına ünvanlayır;

Anam mənə sandıq alsın

Cehizləri verib saysın

Çatubdr ayrılıq dəmi

Balasıyam yola salsın

Uçdum, ana, yar-yar

Südünü halal eylə

Köçdüm, ana, yar-yar.

Anadolu türkünün gəlin oxşaması isə belə səslənir:

Şen, anam-babam, evin sen olsun

Ben gediyorum, ben gediyorum,

yerin gen olsun... (354)

Amma heç də hər zaman gəlin gedən qız ilk bayatıda deyildiyi kimi “gülə-gülə” ağlamır. Bu halda qız sevib-seçdiyi, könül verdiyi oğlanla gözlənilən vüsala sevinib gülürse, Azərbaycan reallığında qızın nəinki sevmədiyi, hətta görmədiyi oğlana, eləcə də özündən yaşça çox böyük adama əra verilməsi də mümkün kündür. Təsadüfi deyildir ki, S.Rudenko başqırdılarda senləj janrıñ yaranma səbəbi kimi möhz varlanmaq namına həyata keçirilən izdivacı göstərmüşdür (268; 309). Eləcə də qumuqlarda gəlin oxşamalarını qızın düşdürü analoji vəziyyət yaradır:

*Kart kadınlar, yaş kızlar
Kabak başım silasın
Avulda bolqan yasda
Meni də aytıp yilasın*

Atasının bəy (varlı) olması üçün əra verilən qız sonra da oxşamaları söyləməyə davam edir:

*Eretursa belim dep
Oltursa tizqezöm dep
Yılay kulsın benim anam
Qön qormegen kızım dep (140; 19).*

Qaqauz gəlinlərini də düşdükleri uyğun vəziyyət ağladır:

*Nadii manusu yavuklu etti
Yavuklu etti,
Neçin verdin mani,
Beni aşırıya verdi*

*Vermedin beni
İstediyima
Aşırı yolun
Benim gözümdə*

*tozu dinmez
yaş kurumaz (219; 19).*

Bəzi Azərbaycan gəlin oxşamalarının da bu səbəblə ilgili yarandığını etmək mümkündür:

*Samavarın bəndiyəm
Açı çayın qəndiyəm*

*Menim burda kimim var
Şirin dilin bəndiyəm.*

Hergah qız oğlana könül verib əra getsəydi, heç zaman ər evində özünü kimsəsiz hesab edərək üçüncü misranı söyləməzdi.

Anadolu türklərinin folklor yaddaşında belə bir rəvayət yaşayır.

*"Duz kabını, duz kabını duzsuz koyarlar
Koca evi, koca evi, issiz koyarlar
Anasını-babasını kizsız koyarlar.*

O zamana kadar səssiz ağlayan gəlini fəryad basar. Dəvətlilərdən biri takılır:

*— Qızım, nə ağılıyon, yoxsa gitmə, haber edəlim gəlməsinlər, — der
— Həm ağlarım, həm gidərim, adətimi edərim" (354)*

Bu nümunə hətta ürəyincə olan oğlana gedən qızın da adət üzrə oxşama söylədiyini göstərir. Bir türk manisində deyildiyi kimi:

*Ay doğar ayazlanır
Gün doğar bəyazlanır*

*Gelin olacak kızlar
Hem gedər, hem nazlanır*

(147, IVj., 332)

Bəzən Anadolu qızları oxşamalarda analarına deyil, atalarına müraciət edirlər:

*Baba, Bursaya vardınmı?
Bursa qumasını aldınmı?
Gelin oluyom duyduñmu? (354)*

Bir qisim salar "saqış"ları —

*Kar yabar atıp-atıp
Kara yerni ağartıp
Mal süyeqen atam bar
Bay bolsun meni satıp*

*Sen avani at kulak ider ol
Mən kızını et kölni ider ol; (295; 33)
Sən atanı bu şöhrətli ("atkulak") edir
Mən qızı ürəyi yumaşaq ("ət könlü") edir.*

eləcə də rus galin oxşamaları —

*Кормилица мой батюшка
Благодарю вас за хлеб, за соль
Что вы меня кормили, пошли
Во чужие люди вывели.*

*Mənə çörək verən ata
Duz çörəyə görə sağ ol
Məni yedizdirib içizdirdin
Yad adam arasına çıxardın -*

eyni müraciətlə başlayır. Son misrada "yad" epitetindəki kinayəni duymaq çətin deyildir. Əslində, bu oxşamalarda müraciət obyekti kimi atanın seçiləsi təsadüfi olmayıb, qarşılıqlı məhəbbətə əsaslanmayan izdivacın məhz atanın təkidi ilə baş tutmasından irəli gəlir.

Qeyd etdiyimiz kimi, gəlinin dilindən söylənən bu cür nəğmələr gəlin oxşamaları kimi tanır. Bu nəğmələrin — "oxşama" adı altında toplanmasına gəlincə isə, bu, oxşama janının mərasimlərarası transformasiyaya məruz qalması ilə əlaqədardır. Yəni "mərasimlə möhkəm asılılığına və yas mərasimi ilə genetik əlaqəsinə baxmayaraq oxşamalar "müstəqil" (yəni mərasimdən xaric mövcud ola bilən) və "aqressiv" (bu örnəklər yas mərasimindən başqa — toy, rekrut mərasimlərinə, yaxud qarşılıma və yolasalma ilə əlaqədar olan keçid mərasimlərinə adlaya bilirlər) janra doğru inkişaf etmişlər" (323; 105). Rus toy mərasimi ilə ilgili söylənilən bu fikir Azərbaycan oxşamaları üçün də məqbul sayıla bilər. Belə ki, Azərbaycan yas mərasiminin mühüm atributu kimi çıxış edən oxşamalar aparıcı xüsusiyyətlərinə görə (V.Anikinin göstərdiyi söz-musiqi-dramatizm, habelə qəmli-kədərli ladına uyğun olaraq (102; 93)) toy mərasiminin oxşar nəğmələrinə də nominativ səviyyədə şamil edilmişdir. Toy mərasiminin bu nəğmələri həm də oxşama janının əsas kriterisini ("oxşama" janrı üçün iki müxalifətin mövcudluğu səciyyəvidir: özünüklər-yadlar, dirilər-ölülər" (318; 44)). cavab verdiyindən bu ad altında toplanıla bilər. Bu halda, binarlıq qızın ayrıldığı ata ocağı ilə düşdürüyü yad evi arasında özünü göstərir.

Burada onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan uşaq folklorunun nazlama, arzulama və s. kimi janrları da bəzən oxşama kimi təqdim edilir. Bu da bir tərəfdən janrin yuxarıda göstərilən "müstəqilliyi" əldə etməsi ilə əlaqədardırsa, digər tərəfdən, sözün daşıdığı semantik cələrlərdən irəli gəlmişdir. Belə ki, Mahmud Kaşgarinin "Divani-lüğətüt-türk"ündə oxşama sözünün mənası — "şakalaşmaq, bir qadının cocuğunu sevməsi kimidir" — formasında açılır (350, I j., 282).

Toy mərasimində oxşama janının tələblərinə cavab verə biləcək örnəklər gəlin oxşamaları ilə məhdudlaşmayaraq, həm də gəlinin anasının dilindən söylənən nəğmələri də əhatə edir. Bu nəğmələrdə övladını yeni ailəyə

yola salan ananın qızının gələcəyi barəsində nigarançılıqları, xeyir-duaları eks olunur:

Xəbər geldi mən xoşbəxtə

Qızım, səni yola sallam

Atandan mən rəxtxab allam

Get səni saxlasın tanrıml

Qızım, xoş getdin, xoş getdin

Əcəb ellərə tuş getdin.

Qız anasının dilindən söylənən nəğmələr universal səciyyədə daşıyaraq başqa xalqların toy mərasimində də eks olunmuşdur. Məsələn, ayrılıq məqamında tacik anası belə oxuyur:

Gülma mebaran, e

Bülbülmə mebaran, e

Yek düxtəri safədi

Xona nurma mebaran, e (210;111)

Gülümü aparmayan

Bülbülümü aparmayan

Bir saf qızımı

Evinin nurunu aparmayan

Uyğur qadını ata evindən çıxaran zaman “ıslubu ilə yas oxşamalarına uyğun gələn, zəngin müqayisələrlə dolu olan” “kandak kilay” (necə edim) mahnisini oxuyur (93).

Sarı uyğurlarda isə qız anası öz köməkcisini itirdiyinə görə göz yaşı tökürlər:

Bu qız-gelin nehra çalxalayırdı,

İndi nehrəni kim çalxalayaçaq?

Qız qoyun otarırı

Onu ərə versək — kim otaracaq?

Əlinə ağ qamçı götürüb

At otarırı

Qızı ərə versək — kim otaracaq?

(235)

Dağıstan tərkəmələrində qız tərəfdən bir qadın qız anasının dilindən belə söyləyir:

Qızımız erikli, ürüklüdü

Al xınası yaxılıtdı

Qızıl üzüyü taxılıdı

Vermerik qızı, vermerik

(138;173).

Anadoluda isə analar gelinin ər evində gün görməyəcəyindən ehtiyat edərək belə oxuyurlar:

Analar besler hurma ilə

Eloğlu döyər yarma ilə

Git, kızım, sağıqlara

Sil gözünü yaylıqlara (356)

Toy mərasiminin digər poetik mətnlərini isə V.Anikin, Y.Kruçlovun təsnifatına uyğun olaraq (102; 93) ovsun nəğmələrə (priqovor) və sadəcə olaraq nəğmələrə (pesni) ayıra bilərik. Məzmununda yeni ailə qurmuş gənclərə müxtəlif arzular eks olunmuş nəğmələr birinci qrupa daxil edilir. Səxa türklərində bu nəğmələr “uru alqıstar”-toy alqışları adlanır. Bu nəğmələr başdan-başa yaşı nəslin talelərini birləşdirmiş gənclərə xeyir-dualarından ibarətdir (335; 178). Buryatlarda da “toy mərasimində əsas yeri — “uroori duun”-alqış-nəğmələr tutur (329; 81). Altay toyunu da alqış-nəğmələri müşayət edir (206; 76). (Sibir türklərində ovsun janının “alqış” adı altında mövcudluğunu nəzərə alsaq, V.Anikinin təsnifatının məqsədə uyğunluğunu etiraf etməliyik). Ovsun nəğmələr həm qadınlar, həm də

kişilər tərəfindən ifa edilir.

Gəlin, gəldiyin evdə

Oğul olsun, qız olsun —

nəğməsi yengənin dilindən söylənirə,

Anam, bacım, qız gəlin

Əli-ayağı düz galin

Yeddi oğul istərəm

Bircə dənə qız gəlin —

nəğməsi bəyin qardaşı (yaxud əmisi oğlu) tərəfindən dilə gətirilir. Qeyd etmək lazımdır ki, son örnək toy nəğmələrinin S.Fərhadova tərəfindən aparılan təsnifatında sonuncu bəndə — toy mərasiminin müxtəlif ayınlarını müşayət edən nəğmələr bəndinə daxil edilə bilər. Bu nümunə gelinin belinin bağlanması mərasiminin poetik mətnidir. Belbağlayan şəxsin kimliyi barəsində məlumatı da məhz folklor nümunələrindən ala bilərik:

Verin bizim gəlini,

Qayni bağlar belini.

Anadolu türklərində də gelinin belinə “qeyrət qurşağı” məhz oğlan qardaşı bağlayır (345). Taciklərdə (210; 185), Sibir türklərində (232; 183), eləcə də Dağıstan tərkəmələrində (138; 173) də gelin bəzənməsinin son aktı yaylıqla bel bağlamaqdır. A.Baqri bu adətin-gələcəkdə doğuş zamanı gelinin belinin bərk olması üçün edildiyini göstərmişdir (111; 233). Y.Kaçarov və N.Kislyakov bu adətin birləşdirici akt olduğunu qeyd edərək protreptik, yaxud təhrikəcili aklərlə aid etmişlər (198; 184). B.Abdulla isə, haqlı olaraq qurşaq bağlamaq adətinin simvolik mahiyəstini aşkarlayaraq, bu akttda gelinin vəfali və sədaqəti olması, cavanların heç zaman ayrılmaması arzularının eks olunmasından bəhs etmişdir (86; 144).

Toyun müəyyən mərhələləri (hamam, xınayaxdı, gelinbəzəmə) ilə ilgilə söylənən: -

Cıxdım aya baxmağa

Qapıya kılıd taxmağa

Oğlan xına göndərib

Qız əlinə yaxmağa —

tipli nəğmələr rus folklorşunası V.Anikinin təsnifatında sonuncu qrupa (sadəcə olaraq — pesni), S.Fərhadovanın bölgüsündə həmçinin son bəndə (311; 77) daxil edilə bilər. Toyun yuxarıda adıçəkilən mərhələləri sırf qadın xarakterli olması ilə səciyyələnir. Burada bir haşıya çıxməq yerinə düşərdi. Oğlan evində də bəyin toy hamamına getməsi vacib şərtlərdən sayılır. Amma digər iki mərasim (xınayaxdı, gelinbəzəmə) müasir Azərbaycan toyunda yalnız qadınların iştirakı ilə həyata keçirilir. Maraqlıdır ki, bəzi xalqlarda məsələn, Orta Asiya aysorlarında “nişanka” (Azərbaycan nişanının aysor analoqu) mərasimindən öncə baş verən “leli xina” — xina gecəsində bəyin iştirakı və əlinə xina yaxması vacibdir (196; 161). Yaxud, Tuva türklərində tuxtep (nişan) mərasimində gelinin bəzənməsi zamanı, daha dəqiq desək, saçı yeni düzümə salınan zaman bəy də iştirak edir (260; 246). Şərqi Sibirdə yaşıyan ruslarda bu üç adıçəkilən mərasimlərin analoqu olan “okruçiva-

nie“ mərasimi də məhz oğlanın birbaşa iştirakı ilə — hörüyün birini bəyin özü, digərini yengə hörür — icra edilir (127; 36). Toplanılan folklor materialları içərisində bir nümunə azərbaycanlılarda da eyni adətin vaxtilə mövcud olduğunu söyləməyə əsas verir:

*Su gəlir bu arximan
Doldur ver bardağınan*

*Yarın yaxasın açdım
Xinalı barmağınan.*

Bu örnəyin ikinci və üçüncü misrası söyləyənin oğlan olduğundan xəbər verir. Demək, yar yaxasını açan xinalı barmaq oğlana məxsusdur. Lənkəran-Masallı regionunda müasir dövrədə bəzən oğlan əlinə qız evindən gətirilmiş xına yaxılır. Amma bu hallara istisna kimi yanaşmaq lazımdır. Çünkü müqayisəyə cəlb edilən xalqların toy materialları bu mərasimlərin qadın xarakterli olmasını iddia etməyə imkan yaradır.

Qız evində həyata keçirilən son kütləvi mərasimlər — xinayaxdı, toy hamamı və gəlinbəzəmə ilə toyun I mərhəlesi — “toyaqədərki” mərhələ başa çatır.

“Qurbani“ dastanında Pərinin toydan əvvəl qızla hamama getməsinin təsviri (13; 87) bu hadisənin xüsusi bir mərasim səviyyəsinə qaldırıldığını təsdiq edir. Qaqauzlarda (218; 63) və qaraqalpaklarda (229; 306) da xinayaxdı və gəlin hamamı qız evində həyata keçirilən son mərasim olur. Taciklərdə də “xinobandon“ qız evinin son toplantısı olur (229; 319). Bəzi türk xalqlarında, məsələn, şorlarda isə gəlinin saçının hörülməsi — “sürünmez toy“ oğlan evində həyata keçirilir (170). Xakaslarda qızın saçının yeni qaydaya salınması da, saqaylarda və kizillarda “sürmes“ adlanan qızlıq hörüklerinin “tulun“ — gəlinlik hörüklerinə çevriləməsi ilə müşayət olunan “sas toyu“ da bəyin ərazisində özünə yer tapır. (Kaçılardə də bu mərasim oğlan toyu zamanı, yeni oğlan evində həyata keçirilir (130)). Müqayisəyə cəlb edilən bir qisim örneklərdə bu üç mərasimin azərbaycanlılarda olduğu kimi qız evində icra edilməsi tarix etibarilə daha qədim olub, (ümumiyyətə, toyun aparıcı ayinlərinin oğlan evinə təsadüf etməsi patrilocal yaşayış formalarının təzahürüdür) matrilocal nigah formalarının rüdiməti kimi araşdırılmalıdır.

Anadolunun bəzi bölgələrində bir-biri ilə sıx ilgili olan bu adətlər eyni günə deyil, oğlan toyundan qabaq müxtəlif günlərə təsadüf edir. Nağıllardakı kimi, yeddi yaxud üç gün süren toyun ilk günü saç kəsmə, sonrakı gün xına gecəsi, daha sonra “ahəng gecəsi“ adlanan son günü qız evində icra edilir (339). Anadolu türklərində azərbaycanlılarda olduğu kimi, qız yalnız gəlin olan günü saçını kəsdirdə - birçək və kəkil qoya bilərdi. Bu vaxtdan önce kəsilmiş saçə xalqın pis münasibəti Azərbaycan aşiq poeziyasında da:

*Ay qız, sənin nə vədəndi,
Kəsilib qara tellərin —*

şəklində ifadə olunmuşdur. Həmin günər icra edilən eksər ayinlər poetik

mətnlərin-ovsunların, alqış-duaların, nəhayət, toy nəğmələrinin müşayəti ilə icra edilir. Tacik məşşatələri gəlinin saçını darayan zaman: -

*Çihil qaz
Çihil qaz (305; 231)*

*Qırx arşın,
qırx arşın —*

söyləyərək daranan saçın uzun olmasını, heç zaman tökülməməsini arzular. Ovsunda bu arzuların nə məqsədlə söylenilməsini isə Lənkəran bölgəsindən bir informatorun verdiyi məlumat aşkarlayır: “Adətən toydan qabaq gəlinin saçları nədənsə (yəqin ki, həyəcandan — A.R.) bərk tökülməyə başlayır. Bunun qarşısını almaq üçün qız toyunda süzülən aşın suyu — dinab ilə gəlinin başını yuyurlar“ (362). Bu məlumatda şəfaverici vasitə kimi dinabdan istifadə ediləsi “düyüye müqəddəs nəsnə — məhsuldarlıq simvolu“ kimi münasibətdən irəli gələrək contagioz — təmas sehri əsasında yaradılmışdır. Şərqi Sibirdə yaşayan ruslarda isə bu mərasimin ovsunları müxtəlif şəkildə səslənir: -

*Ha neperęo nočku
Boğ dast sinyočka.*

Yaxud:

*Rучки горяят
Мальчишку хотят
Девочонку хотят (127; 37)*

*İlk gecədən
Allah oğul versin*

*Əllər yanır (yaxud gicisir)
Oğlan istəyir
Qız istəyir*

N.Qaqen—Tornun fikirlərinə əsaslanıq (137; 82), bu rus ovsunlarında saçlara məhsuldarlıq kultu ilə ilgisi olan nəsnə kimi münasibət eks olunduğunu söyləyə bilərik. Azərbaycanlılarda isə bu mərasimlər alqış-dualarla, həmçinin toy nəğmələri ilə müşayət olunur:

*Yaxşı bəzək vurun bizim gəlinə-gəlinə,
Xırda mirvariidən düzün telinə-telinə,*

Yaxud: -

*Nazbalışı üzül qoy
Üstə bir cüt qızıl qoy
Yarın hamama gedir*

*Hamam pulun hazır qoy
Göndərin, hamama göndərin
Gəlini hamama göndərin;*

və yaxud: -

*Ay xinanı yaxın dəstinə-dəstinə,
Xəbər getsin düşməninə, dostuna;*

Dağıstan tərəkəmələrində:

*- Arandan comuş bakar
Gözlərinə şam yakar
Gəlini apardıq
İşivüzə kim bakar
Ağ əllərdə əlvən xina
Yak bərəkallah, gəlin (138; 173);*

Habelə Anadolu türklərində: -

*Vurun kızın kinasını
Çağırın gelsin anasını
Ha vallahi hu diyəlim
Gelin, kınan kutlu olsun
Sağdığın inek sütlü olsun* (357)

kimi “xına türkülərinin” mövcudluğu istər azərbaycanlılarda, istərsə də adıçəkilən xalqlarda toy poeziyasının zənginliyindən xəber verir.

Azərbaycanda gəlinin toyqabağı bir neçə qızlıq hörüklori açılıraq saç düzümü dəyişdirilir. Bəzi məlumatlara görə, “qulağın üzərindəki saçı buraraq qoç buynuzu kimi qulaqların üzərinə yerləşdirir, yerdə qalan saçlar isə dördən on ikiyə qədər olan hörüklerə yiğilir. Alın hissədə telbirçək, bakılıllar isə çatır kəsirlər“ (203; 68). Başqa bir məlumatata görə isə, gənc qızın beş-kakıl adlanan hörüyü açılaraq iki hörük hörülür. Genetik baxımdan xakassarda (275; 22) və altaylarda (260; 238) habelə tipoloji aspektde ruslarda (127; 36) və Sibir xalqlarından olan ketlərdə (251; 187) gəlin saç düzümünün məhz cüt hörükdən ibarət olması ikinci fikrin daha çox həqiqətəuyğunluğunu təsdiqləyir. Digər tərəfdən, Çin mənbələri hələ I əsrə hunlarla qohumluq əlaqəsində olan uxuan tayfalarında toydan əvvəl gəlinin saçlarının iki yerə ayrılması barəsində məlumatı qoruyur (177) ki, bu da həmin adətin qədimliyinə və fikrimizin doğruluğuna dələlat edir. Etnograf D.Zelenin toy zamanı saçın kəsilməsinin iki səbəbini aşkarlayır:

- 1) saçların qurban verilməsi
- 2) gəlin qaćırılmasının rudimenti (183).

Fikrimizcə, etnoqrafın bu fikri adıçəkilən mərasimin mənşeyinə dair bir qədər mürəkkəbliyə varmadan başqa bir şey deyildir.

Xına gecəsinə gəlincə isə, bu gecə icra edilən vacib şərtlərdən biri xinayaxan şəksin başbüttöv, “yarımış” bir qadın olmasıdır. Anadolu türklərində də bu şərtə mütləq əmlə edilir (337). Bu adət kontagioz-simpatik magiyanın təzahürü kimi meydana çıxmışdır.

Toy mərasimində yeni ailə həyatı quran gənclərin hamama getməsinə də “magik mərasim əhəmiyyəti aşılanır“ (324; 8). Belə ki, Y.Kaqqarov hamama aşkarca bürüzə verən rasional-gigiyenik əhəmiyyətindən başqa, protreptik (təhrikəcili) mərasimlərin karpoqonik (məhsuldarlıq) aktı kimi yanaşır. Müəllifə görə, “mənfi orəndaya malik qüvvələrin güclü orendəli su, süpürgə, duz, rəqs, musiqi vasitəsilə hamamda təmizlənməsindən başqa, sudırılık və həyatverici olduğundan qadınlara, əlxəküsus gəlinlərə məhsuldarlıq, törəmə qüvvəsi bəxş edir“ (198; 171).

Nəzərdən keçirdiyimiz bütün bu ayinlərin mənşeyinə gəlincə isə, onu söyləmək lazımdır ki, toyun hər üç mərasimi əslində eyni köklü olub, (slavyanlıarda bu üç ayın “devičnik” adlanan mərasimdə (102; 89), taciklər də isə “çoyqaştak” mərasimində (317; 103) birləşir) vaxtilə insanlar arasın-

da geniş yayılmış yaş inisiasiyaları ilə əlaqədardır. Müəyyən edildiyi kimi, qadınlarda yaş differensiasiyaları aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

- 1) qızlar
- 2) qadın-gəlinlər
- 3) qadın-analar
- 4) qadın-nənələr, yaxud qarılar (149).

Araşdırılan ayinlər bu bölgünün birinci mərhələsindən ikinci mərhələyə keçidi səciyyələndirir. B.Abdulla tərəfindən təsvir edilmiş (86; 143), habelə Qarabağ folklorunda toplanmış “Bu həna o hanadan deyil!“ (11; 234) rəvayəti toyun xinayaxdı mərasiminin doğrudan da yaş inisiasiyaları olduğunu sübut edir. Müxtəlif xalqlarda bu məişət mərasimini tədqiq edən alimlər də (L.Potapov, Y.Novik, V.Butanaev, K.Zadixina, D.Zelenin və b.) qızın xarici görünüşündə baş verən dəyişiklikləri məhz başqa “cins-yaş kate-qoriyasına daxil edilməsi ilə əlaqələndirirler“. Yuxarıdakı bölgüyə düzəliş apararaq birinci mərhələni: -

- 1) qız usaqları
- 2) həddi-buluğa çatmış ərgən qızlar

— kimi bölmək daha məqsədə müvafiqdir. Çünkü nəzərdən keçirdiyimiz geniş etnoqrafik materiallar bu mərhələlər arasında da müəyyən ayinlərlə müşayət edilən yaş inisiasiyalarının baş verdiyini göstərir. Tuvalılarda bu dəyişiklik saç düzümündə özünü bürüza verirə (260; 238), taciklərdə unla ilgili, əvvəldə (doğum mərasimində) göstərdiyimiz ayin icra edilir. Asiya xalqlarından olan sinqallarda bu inisiasiyalar çoxlu sayıda müxtəlif ayinlərlə müşayət olunur. Bu ayin və mərasimlərdə “fallik kult simvolikasının reminisensiyaları (yumurta, kokos və s.), analıq simvolları (süd), həmçinin ümumi qoruyucu və xoş niyyəti işarə və vasitələr (su ilə paklanma, rəng magiyası və s.) aşkarıdır“ (215; 168). Azərbaycanlılarda birinci inisasiya ilə ikincinin bəzən üst-üstə düşməsi real həyatda bu iki hadisənin bəzən çar-pazlaşması ilə ilgilidir. Başqa sözə, qızın kiçik yaşlarda əra verilməsi cinsi yetkinliyə yetməsi ilə toyunun eyni vaxta tasadüf etməsinə səbəb olur.

K.L.Zadixina xinayaxdı mərasiminin analoqu sayılan — Sibir türklərində qadınlارın boynuna şəkil döydürməsini də yaş inisiasiyaları ilə əlaqələndirir (177). C.Frezer ibtidai təsəvvürlərə yaşayan xalqlarda üzün rəng-lənməsinin, şəkil döydürmənin (tatuaj) aldadıcı, eyni zamanda, qoruyucu mahiyətini aşkarlamışdır. Əgər alimin söylənilən fikirlərini xinayaxdı mərasimə tətbiq etsək, belə bir nəticəyə gəlmək olar ki, müasir dönmədə yaş inisiasiyalarının təzahürü kimi tədqiq edilən bu ayinlər həm də ekzapatetik aktlar kimi qəbul edilə bilər. Çünkü, həyatın həlliəcili mərhələlərində insanlar bəd ruhlara, şər qüvvələrə qarşı daha həssas olurlar və bu mərhələlərdə icra edilən bütün ayin və mərasimlərin başlıca məqsədi məhz mühafizə və qoruyuculuqdur. Bu məqamda mərasimlərin icra xarakterinə nəzər yetirək.

Taciklarda “gül ərusək sərtə bof” (“gül gəlin, saçını hör”) mahnisi oxunarkən gəlin vacib bilinən ayınların icrasından boyun qaçırır. Bu hadisəni təsvir edən müəllif bunu gəlinin yad evə getmək istəməməsi ilə izah edir (155; 139). Ketlərdə gəlin, saçları hörülərən müqavimət göstərməlidir (251; 187). Slavyanlıarda rəfiqəsi gəlinin qızlıq hörüyünü açmağa çalışarkən, gəlin hörükdən bərk-bərk yapışaraq kədərlər oxşamalar söyləyir (137; 78). Anadolu türklərində başına xına yaxılarkən, bacısı, anası, rəfiqələri, habelə gəlinin özü bədbin mahnular oxuyaraq ağlayırlar (351). Bu mərasimlərdə kədərlər ab-havanın hakim kəsilməsini rasional istiqamətdə, qızın növbəti yaş mərhələsinə bu və ya digər səbəbdən könülsüz keçidi ilə izah etmək mümkündürse, təxəyyülümüze güc verərək bu bədbinliyi ekzapatetik-apotropeik akt kimi tədqiq edə bilərik. Y.Kaqqarovun göstərdiyi kimi, nəğmənin apotropeik səciyyəsini (198; 162) biz ilaxır çərşənbə mərasimlərində də izləmişik. Nəğmələrin bədbin notları üzərində qurulması isə ayının ekzapatetik mahiyyətini bir daha aşkarlayır.

Vaxtilə Azərbaycan toy mərasimində özünə yer tapmış, sonralar folklor örnəklərində eks olunmuş bir hadisə — olay da məhz barəsində söz açığımız yaş inisiasiyaları ilə izah edilə bilər. Ə.Cəfərzadə (38; 179), Q.Selimov tərəfindən toplamış (23; 104) rəvayətlərdə (habelə Qarabağ folklorunda özünə yer tapmış oxşar rəvayətdə (10; 235)) ərə gedərkən cibinə daş qoyulan qızdan söhbat açılır. Bu folklor örnəklərində təsvir edilmiş adətin vedalarda qorunaraq müasir dövrə qədər gəlib çatmış qədim hind toy mərasimi ilə uyğunluğu göz qabağındadır: “Öz evinin qabağında bəy gəlinə müraciətlə deyir: “Ayağımı bu daşın üzərinə qoy, daş kimi bərk ol. Sənə pislik etmək istəyənləri məhv et, düşmənlərinə qalib gəl”. Bu zaman qız sağ ayağının ucu ilə daşa toxunmalıdır” (230; 46). D.Zelenin də vaxtilə oğlanların yaş inisiasiyaları ilə ilgili həyata keçirilən ayınlardan birində oğlanın elinə daş verərək “daş kimi möhkəm ol” söylənilədiyi təsvir etmişdir (183). Əlavə şərhə ehtiyac duymadan Azərbaycan məişətində rast gəlmiş və folklor örnəklərində eks olunmuş bu adəti də yaş inisiasiyaları bölgüsündə ikinci və üçüncü mərhələ arasındakı differensiasiya kimi təqdim edə bilərik.

Azərbaycanda geniş yayılmış, dolayı yolla toy mərasimine bağlanan bir adətin köklərini də, zənnimizcə, məhz yaş inisiasiyaları ilə ilgili kompleksin bir elementi kimi tədqiq etmək mümkündür. Bəllidir ki, Azərbaycan məişətində yeni gəlmış gəlini çox zaman adı ilə çağırırlar. “Əmidostu”, “dayıdostu”, “gəlinbacı” Azərbaycan reallığında yeni gəlmış gəlinə ən populyar müraciətlərdəndir. Şirvan zonasında “Qızıl”, “Badam”, “Mirvari”, “Mıxək”, “Ətir” və s. kimi qondarma adların qoyulması da məlum faktlardandır. Bu adət bir tərəfdən yeni mühitə düşmüş gəlinə edilən hörmət və ehtiramdan irəli gelirsə də, digər yandan insanların ibtidai təsəvvürləri ilə əla-

qdardır. “Həddi bülüغا yetmiş qız, gələcək toy mərasimində — gəlin yeni sosial kateqoriyaya girir. Əski təsəvvürlərə görə, bu keçid yalnız nigaha qədərki mövcudluğa son qoymaqla, yeni ölümle mümkün olur”. Buna görə də “bir çox xalqlarda qadın həm də xalq təsəvvürlərinə görə yeni ruhun doğulmasını ehtiva edən addəyişmə də həyata keçirir” ... “Ərli qadın artıq yeni ada malik yeni insandır” (174; 29). Rus toy mərasimində rast gəlinən, V.Yeryominanın təsvir etdiyi bu addəyişmə yalnız Şərqi slavyanların və ya azərbaycanlıların adıçəkilən mərasimində xas olmayıb, daha çox tipoloji səciyyə daşıyır. İbtidai mədəniyyət formalarının tədqiqatçısı L.Levi-Brül ilkin çäglarda “insanlara qoyulan birinci adın nə yeganə, nə də veriləcək bütün adlardan daha mühüm olmadığını” qeyd etmişdir. “Bir çox aşağı cəmiyyətlərdə kişi, həyatının bütün mərhələlərində — istər nigaha girdiyi zaman, istərsə də ilk düşməni öldürdüyü zaman və ya müəyyən ovun tutulması, gizli cəmiyyətə üzv olduğu və s. zamanlarda yeni ad qazanır” (224; 275). Müəllisin fərqləndirdiyi bu mərhələlər ibtidai insanların keçdiyi yaş inisiasiyalarıdır. Eynilə “Kitabi—Dədə Qorqud” dastanında da adqoyma sırf yaş inisiasiyasi kimi təqdim edilir. Bildiyimiz kimi, dastanda oğlan ox atıb yay çökəndən sonra ad qazanır. Əslində bu, yeni qəhrəmanlıq göstərmə həmin oğlanın yeni yaş kateqoriyasına keçidini şərtləndirir. Bundan başqa “bəzi türkdilli qabilə birləşmələri silsiləsində bir adamın iki adı olurmuş. Bunlardan birincisi onun uşaqlıq, digəri isə yetkinlik adıdır... İlkin ad arzu və istəyə görə, sonrakı ad isə şəxsi işi, ictimai fəaliyyəti ilə əlaqədar qoyulmuş addır” (73; 50). Gördüyüümüz kimi, adla bağlı yaş inisiasiyaları Azərbaycan məişətində tarixən mövcud olmuş, bu adət müasir dövrə də möv-cuduğunu qoruyub saxlaya bilmüşdir.

“Toy mərasimində daxil edilmiş yaş-keçid ayınları patriarchal münasibətlərin hakim olduğu dövrədə güclü sosial çalar qazanmış, qadın üçün daha faciəli olmuş və təbii ki, məhz qadınlar tərəfindən qəbul edilərək emosional-bədii baxımdan tərtib edilmişdir” (124;44).

Gördüyüümüz kimi, toy mərasiminin poetik mətnlərinin gəlin gedən qızın, habelə qız anasının dilindən söylənən oxşamalar qolu həsrət, nisgillə yaradılırsa, sırf mərasimlərlə (hamam, xinayaxdı, gəlinbəzədi) ilgili yaranan nümunələrdə nikbinlik, oynaqlıq hakimdir. Bir qrup lirik örnəklər də möv-cuddur ki, onlarda zarafat, hənek ruhu duyulmaqdadır. Bu nəğmələr toy mahnılarının S.Fərhadova tərəfindən aparılan təsnifatında xüsusi bölgü ilə qeyd edilmişdir (311; 77). Rus folklorşunaslığında Y.Kruqlov toy mərasiminin məzmunca yeni bir janrı kimi tənə nəğmələrini (корильные песни) fərqləndirmiştir (217; 9).

Bu örnəklər toy mərasiminin əsasən son mərhələsində — gəlinin bəy evinə köçməsi mərasimində reallaşır və toy edən hər iki tərəf bu zarafatya-na deyişmənin iştirakçısı olur.

Əgər oğlan evi: -

*Almışıq, aldatmışıq, aldatmışıq
Anasını ağlatmışıq, ağlatmışıq*

deyirsə, qız evindən: -

*Vermişik ağlatmışıq, ağlatmışıq
Biz sizi aldatmışıq, aldatmışıq -*

cavabını alır.

Bəzən dialoq şəklində qurulan bu deyimlərdə hər iki tərəf bu izdivacdan qazandığını sübut etməyə çalışır. Oğlan anası: -

*Kəndlərindən qız almışıq
Onlar verib tez almışıq
Oğlanları əfəl çıxıb
Qızlarını biz almışıq -*

söyləyərkən belə hesab edir ki,

*Verdiq bir dana,
Aldıq bir sona.
Ay qız anası
Qal yana-yana.*

Qız evi isə oğlangildən bahalı hədiyyələr ummaqla acığını soyutmağa çalışır. N. Eliaşın fikrincə bütövlükdə "tənə nəğmələrinin məqsədi — toy əhlini şənləndirmək, əyləndirmək, daha çox hədiyyə almaqdır" (333; 70). Qız anası: -

*Süd pulunu kəm eyləsəz
Od tutuban yanasiyam —*

deyirsə, bibi də dinc durmayaraq: -

*"İynəbatmaz" gətirməsəz
Toy zamanı qan eylərəm —*

söyləyir, xala isə oğlan evinə: -

*"Hacımənəbax" gətirməsəz
Sizi qana salasiyam —*

deyərək, hərbə-zorba gəlir. Hələ bu azmiş kimi oğlan evinin qabağına dürlü-dürlü şərtlər də qoyulur:

*Bəri başdan şərtimizi bilin siz,
Bədəy atı başı şallı istərik.
Qotaz qantarğalı, qızıl yəhərli,
Ayaqları gümüş nallı istərik
Önünə də sazəndəsin istərik
Qaf dağiyca yağ düyüsün istərik.*

Bu şərtlər bəzən hiperbolik səviyyəyə yüksəlir ki, bu da onların icrasını mümkünüsüz edir. Bu oğlan evini hövselədən çıxararaq "zəhərli" sözlər işlətməyə məcbur edir:

Xəmirimiz əllərdədi

Verin aparaq gəlinimizi

Aparmayın zəhləmizi.
Qız evi isə bu "zəhəri" udaraq, oğlan evinin hirslenməyinin səbəbini yemədə zarafatıyanı izah edir:

*Küçələri palçıxlıdi,
Çörəyləri qılçıxlıdi*

Oğlan evi öz növbəsində acığı kinaya ilə əvəz edir ki, belə örnəklərin maraqlı nümunələri Dağıstan tərəkəmələri tərəfindən yaradılmışdır:

*Dolağın ağına bax
Sallanan bağına bax
Özü bahalı gəlin
Gətirən malına bax.*

*Azbalayın bir qızı
Dəmirdən puzunu
Pulları çox olsa da
Qup-quru verdi qızı. (138; 173)*

Yakutların toy mərasimlərinin poetik mətnləri içərisində də tənə nəğmələrinə rast gəlmək mümkündür (335; 305). Habelə uyğurlarda sırf toy nəğmələri olan sənəmlərdən başqa toylarda bu cür zarafatıyanı mahnilar oxunur (93). C. Velişanov qırğızların analoji nəğmələrinin "qaim" adlanlığı göstərmişdir (132; 199).

Bir çox xalqların toy mərasimi üçün xarakterik olan deyişmələr yalnız verbal səviyyə ilə məhdudlaşdır. Türk xalqlarından olan yakutlarda döyüşmə həm verbal, həm də hərəket səviyyəsində baş verir. Bundan başqa, etnoqrafik mənbələrdə bir sıra xalqların toy mərasimində həyata keçirilən döyüşmə səhnələri barəsində çoxlu material toplanmışdır. Belə ki, tacik (305; 229) və nenlərdə (320; 168), başqırd (268; 261) və noqaylarda (141; 99) toy mərasiminin son mərhələsində qız evi ilə oğlan evi arasında simvolik döyüşmə səhnələri həyata keçirilir.

Bütün bu xalqlarda toy mərasimində döyüşmə səhnələrinin baş verəməsi müəlliflər tərəfindən vaxtilə mövcud olmuş həqiqi döyüşlərin imitasiyası kimi açıqlanır. "Toy strukturunda simvolik döyüşmənin funksiyaları onu sübut edir ki, bütün bu tipli hərəkətlər iki partiya arasındakı münasibətlərin yad münasibətlər kimi demonstrasiyasına doğru yönəlir" (251; 187). Başqa sözlə, qəbul edilmiş nigah formalarından kənara sarpmalar düşməncilik münasibətlərinin yaranmasına gətirib çıxarır. Amma bu kənara sarpmalar adiləşəndə belə (adi həyat normasına çevriləndə) vaxtilə düşməncilik münasibətlərinin doğurduğu hallar (döyüşmələr və sözleşmələr) öz mövcudluğunu bu və ya digər şəkildə (simvolik və imitativ) qoruyub saxlayır. Toy mərasimində rast gəlinən tənələrə də məhz bu yönən yanaşaraq, bu örnəkləri vaxtilə mövcud olmuş ortodoksal normaların tələbi ilə meydana çıxan münasibətlərin rudimenti kimi tədqiq etmək lazımdır.

Araşdırduğumuz folklor örnəkləri içərisində tənə nəğmələri ilə məzmunu etibarilə oxşarlıq təşkil edən, amma bu nəğmələrdən fərqli olaraq heç bir mərasimə bağlanmayıaraq müstəqil reallaşan bir qrup nümunə də diqqəti cəlb etmişdir ki, bu örnəklər Ağbaba folklorunda "acitmalar", Borçalı

folklorunda isə “əbədə-şəbədələr” adı altında toplanmışdır. Bu örnəklərin müllifinin cinsi mənsubiyəti barəsində qəti fikir söyləmək çətindirsə də, real həyatda, adı-gündəlik məişətdə bu duzlu-məzəli, ironiyali parçaları söyləyənlərin qadınlar olduğu şəksizdir. (Uşaqların ifa etdikləri bir qism nümunələri çıxmış şərtlə). Bu qəbildən olan lirik örnəklərdə yaradıcı ananənlərimizin məişət zəminində baş verən xırda incikliklər zamanı “düşməni” neçə incə yumorla söz güləbaranına tutmasının şahidi oluruq. Əgər kimsə özünü şax tutub lovğalıq etməyə çalışarsa elə əvvəldən: -

*Gərmalıkdən garılma
Gəldiyin yol bəllidi.*

deyərək, ona yerini tanıdırırlar. Bu tənə kifayət etməzsə, qadınlarımızın söz boxçasının ağızı açılır. Bir-birindən maraqlı və tikənləri açıqvermələr düşmən üzərinə yağıdırırlar:

*Qudurasan qurbağa,
Gəldi bizi vurmağa.*

*Aşmalıqdan asılma,
Əsil-kökün bəllidi —*

*Atan soğan, anan sarımsaq,
Sən hardan oldun gülməşəkər.*

İki rəqibin söz savaşının şahidi olan qadınlar da dinc durmayaraq: -

*Daşa-daşa
Dirnaq daşa
Siz dalaşa
Mən tamasa —*

*Allah dəvəyə qanad versəydi,
Uçurtmadığı dam-das qalmazdi.*

*Adımı sənə qoyaram,
Səni yana-yana qoyaram.*

deyərək, aranı daha da qızışdırırlar.

*Dağdan aran yaxşıdı,
Tirmə, xaran yaxşıdı.
Boyun gödək, gözün tum
Sənin haran yaxşıdı.*

*Dərd əlindən yandı dağ
Getməz sinəmdən bu dağ.
Ana gəzən ağacda,
Qız gəzər budaq-budaq.*

Gördüyüümüz kimi, real həyatda rast gəlinən heç bir hal-qəziyyə qadınlarımızın iti gözdündən yayınmr. Söz etməyə başqa bir nöqsan tapmadıqda:

*Ərənlər, ay ərənlər
Qapısında çərənlər.
Böyüyü evdə qoyub,
Kiçiyi əra verənlər.*

*Çay çımənə qarış�
Yaxud: Çimən çaya qarış�
Qırx ilin qısrı atı
Gəlif daya qarış� —*

söyləməkdən belə çəkinmirlər.

İncə yumorla söylənilmiş bu nümunələr əlbəttə ki, zarafatdan başqa bir şey deyil. Əslində isə, Azərbaycan qadınları arasındaki münasibətlər hər zaman səmimiyyət əsasında qurulur, xırda anlaşılmazlıqlar isə qarşıqliqlı anlaşma şəraitində aradan qaldırılır.

Qeyd etdiyimiz kimi, toy mərasimi ilə müxtəlif tayfa, nəsil, nəhayət, ailələr arasında yeni münasibətlərin əsası qoyulur. Şifahi söz sənətində bədii

şəkildə əks olunan, məhz bu mərasimdə əsası qoyulan qadınlararası münasibətləri iki aspektən izləmək mümkündür:

- 1) qayınana-gəlin münasibətləri;
- 2) günəlük münasibətləri.

Qızlar hələ ata evində ikən fantaziyalarına güc verərək göləcək ailələri barədə düşüncələrə dalırlar. Bu mərhələdə qayınana-gəlin münasibətlərinən hələ əsər-əlamət olmur. Əksinə, qız sevgilisinin valideynlərinin sağ salamat olmasını arzulayırlar, oğlanı arxalı görmək istəyir:

*Təsbehin ağ olaydı
Bağında bağ olaydı*

Yaxud:

“Qaynatam dövlətli olsun, qaynanam səxavətli” məsəli də qızın arzusunu əks etdirir. Budur elçi gəlir, şirin çay içilir, nişan taxılır. Az sonra göləcək gəlinin “buynuzları” görünməyə başlayır:

*Qaynana, qaynana xanım qaynana
Qorxudan deyərəm xanım qaynana
Yaxşı olsan gözüm üstə saxlaram
Xarab olsan pəyələrdə bağlılaram —*

deyərək, qayınana ilə irəlicidən şərt kəsmək istəyir, qayınanasına “hədə-qorxu” dolu sıfarişlər yollayaraq indidən hökmranlığını bərqərar etməyə çalışır:

*Gedün, deyün qaynanamın özüñə
Məkkə sürməsini çəksin gözünə
Mən gəlincə yer eləsün özüñə
Gəlləm onu dişdəm-dişdəm elərəm.*

Qeyd etmək lazımdır ki, folklorda əks edilmiş qayınana-gəlin münasibətlərinə iki istiqamətdən təhlil edə bilirik:

Bəzən qayınana səbirli, müdrik, dünyagörmüş, gəlin isə bihəya, bədəsil olur. Yuxarıda təqdim etdiyimiz — Abşeronəndən toplanmış folklor örnəkləri məhz belə münasibətin inikasıdır. Bu nişanlı qız ər evinə köçəndə də qayınvalidə ilə yola getmək istəmir; xırda anlaşılmazlıqları böyük mərəkələrə çevirərək, həm öz gününü, həm də evdəkilərin gününü göy əskiyə bürüyür. Müdrik qayınana isə:

*Səbr elə, sana sabri
Mərd gərək qana sabri*

bayatisini çağıraraq səbrinə sığınır, övladının xatirinə hər cür zülmə qatlaşır:

*Ay gəlin, gözüm gəlin
İşlərəm özüm gəlin*

deyərək, bütün ev işlərini öz üzərinə götürür, gəlinin təbələl olması ilə barışır. Cünki: -

*Mən sevdiyim oğlanın
Anası sağ olaydı.*

*Qaşların qarasından
Xal düşüb arasından
fikrini əsas götürür.*

Gəlin isə qayınanاسının dilsiz-ağızsız olmasından istifadə edərək:

*A qaynana, gəl eyləmə yamanlıq,
Sənün yerün tölə olu samanlıq —*

söyləyərək, vaxtaşırı onu sancır:

*Hayətimiz söyüdü,
Gün keçdi, axşam ötdü*

Qayınanaya münasibətdə bu vulqarizmin işlənməsi türk gəlinlərinə də xas olan xüsusiyyətdir:

*Qaynanam qara tazi
Hüriyyor bazi-bazi*

Bu gəlinlər bir qədər də irəli gedərək —

*Terede fincan koydum
İçine mercan koydum*

söyləyirlər.

Yalnız söz söyləməklə ürəyi soyumayan gəlin əməli işə keçərək ərindən gizli qayınanasa daş yedizdirməkdən çəkinmir. "Altı daş, üstü aş, yenə oğul yaxşıdı" deyən anadan qisasını ogluna ciyərini çıxardırmaqla alır: ("Can oğul" əfsanəsi); qayınananın gələcəyi üçün malun planlar tökür:

*Qaynanam ölündə üç gün ağlaram,
Mafəsinə körpə küçük bağlaram
Şiş götürüb yannarını dağlaram
Qaynana, qaynana, qazi qaynana
Quyruğu belində tazi qaynana.*

Anadoluda bu planlar —

Kaynani nitmeli

Merdivenden itmeli

Şəklinde səslənirsə, suriyalar: -

*Kohume zan Arvadin qohumlarını
Kəlla bezan Kəlləsindən vur
Köhume şüy Ərin qohumlarını
Qeydir beşiy (143) Qazanda yu —*

deyərək, baltanı kökündən vururlar.

Bu cür lovğa gəlin əsrlər boyu qoyulan adət-ənənələrə də ası çıxır, onla-riyat etmək istəmir. Məs., Abşeronda qırwünsi illərdə toplanmış maraqlı bir el nəğməsində gəlin qayınanəni o yerlərdə adət halını almış "ağa dostu" adı ilə çağırmaqdən imtina edir, öz hökmünü bu yolla həyata keçirir: -

*Unu ələmişəm, qalib kəpəgi Qaynanam üçün tikdim çitdən canamaz
Köpək, nə baxırsan mənə çapəgi Almıyr dəstəməz, qulmıyr namaz
Haram olsun sənə oğul çörəgi Dünəyada söz qanmir, heyvan annamaz*

*Adam da əl çəkərmi
İstəkli balasından? —*

*Miriltisi kəsilmir
Qaynana deyil-itdi.
Hürdüyüna raziyam
Isırı bazi-bazi*

*Kaynanamin adını
Kuyruklu siçan koydum (358) -*

Ölsən sənə "ağa dostu" demərəm. Ölsən sənə "ağa dostu" demərəm.

Qeyd etmək lazımdır ki, yalnız qayınana deyil, baldız, qayinata da bə-dəsil gəlinin qəzəbinə gelir. Yağlı təhqir-söyüşlər baldızın ünvanına da söy-lənilir:

*Bazardan al müqəssər
Gəl duraq qabaq qənşər*

Ailədaxili münaqışılarda əgər baldız anasının tərəfini saxlayarsa, gəlin-dən tənəli söz eşitmək onun da nəsibi olur:

*Baldızım, çuvalduzum
Hərdən gələr, sancar gedər*

Sancmaq keyfiyyəti tacik baldızlarına da şamil edilir:

*Modarı şuy-mori şuy,
Xoxarı şuy-xori şuy (317; 103)*

Bu münaqışılarda qayınatanın bostanına da daş atılır:

*Qaynatan aton olsun
"Aton" uzansın ölsün*

Bu parça yəqin ki, gəlinin anasının dilindən söylənilib. Bu cür sözlərlə xeyir-dua almış gəlinin ər evində özünü hörmətsiz aparması da təəccüblü deyil.

Hətta uşaq düzgülərində də bu cür gəlinlərə laqeyd yanaşılır:

*Gəlin bacı
Dili acı
Hürməyi itin
Saçları bitin.*

Qayınana-gəlin münasibətlərində izlənilən ikinci istiqamət əzazıl qayı-na, sözəbaxan mülayim gəlin arasındaki anlaşılmazlıqlardan yaranır. Burada da intriqalar çox erkən başlayır:

*Gəlin gəldi, xan gəldi
Evləri yixan gəldi*

Yaxud:

*Afərin, nazlı gəlin
Gərdəni sazlı gəlin*

Gəlin abır-həyasına siğnaraq qayınanaya cavab qaytarır. Öz-özlüyündə onunla nə üçün yola getmədiyinin səbəbini axtarmağa çalışır:

*Gəz, dolan bağ arası
Gəl gözümün qarası*

Başqırd qayınanasi da gəlini günahkar bilərək: -

*Kızımdın kaynehe uçal
Üzəmden gəlinim uçal (244; 121)*

söyləməklə özünə bərəat qazandırır.

Gəlini xalq arasında rüsvay etmək üçün əlindən gəlini əsirgəmir:

*Söz desən dil-dil ötər
Baldız deyil şərdi-şər.*

Ailədaxili münaqışılarda əgər baldız anasının tərəfini saxlayarsa, gəlin-dən tənəli söz eşitmək onun da nəsibi olur:

*Baldızım, çuvalduzum
Hərdən gələr baxar gedər.*

Ərin anası — ərin ilanı,
Ərin bacısı — ərin tikamı.

*Kül "avtovun" başına
Tök zəhəri aşına.*

Bu parça yəqin ki, gəlinin anasının dilindən söylənilib. Bu cür sözlərlə xeyir-dua almış gəlinin ər evində özünü hörmətsiz aparması da təəccüblü deyil.

Hətta uşaq düzgülərində də bu cür gəlinlərə laqeyd yanaşılır:

*Gəlin bacı
Dili acı
Hürməyi itin
Saçları bitin.*

Qayınana-gəlin münasibətlərində izlənilən ikinci istiqamət əzazıl qayı-na, sözəbaxan mülayim gəlin arasındaki anlaşılmazlıqlardan yaranır. Burada da intriqalar çox erkən başlayır:

*Gəlin gəldi, xan gəldi
Evləri yixan gəldi*

*Əlində ülgüt-tiyə
Başımızı qırxan gəldi*

*Top-tüfəngin doludu
Baridin azdi, gəlin*

Gəlin abır-həyasına siğnaraq qayınanaya cavab qaytarır. Öz-özlüyündə onunla nə üçün yola getmədiyinin səbəbini axtarmağa çalışır:

*Qaynanam məni sevmir
Nədir bunun çarası?*

Başqırd qayınanasi da gəlini günahkar bilərək: -

*Qızımin qaynanası yamandı
Mənim gəlinim yamandı —*

Alnında çətir

Oğlum əvində

Gelinin ən xirdə sözünü belə şisirdərək galini gözdən salmağa cəhd edir:

Gəmi gəlir, ləng gəlir

İçi dolu qənd gəlir

Amma gəlinin abır-həyali, qayınananın imansız olduğunu xalqın yaxşını pisdən seçməyi bacaran sərraf gözü dərhal görərək:

Almani alma gəlin

Al, yerə salma gəlin

deyərək, gəlinə təselli verir; onu evdəki "söz-sova" fikir verməyərək ev işləri ilə məşgül olmağa ruhlandırır:

Gəlin, diləkli gəlin

Ceyran ürəkli gəlin

Gəlin isə xalq arasında rüsvay olmasını özüne dord edir:

Ulduz deyil, ay oldum

Ulduzlardan say oldum

Öz rəfiqələri ilə təkbətək qalandı onlarla dərdini bölüşür:

Ulduz deyiləm, ayam

Ulduzlardan mən sayam

Gəlinin ər evində tərəfini saxlayan, onu qayınana tənələrindən qoruyan qayınatası olur:

Yar gül taxıl telinə

Əlin vurub belinə

Arvadının əsassız hərəkətlərini görən kişinin gəlinə yazıçı gelir:

Kırkı pasax, pis pintlə

Arvadların qəhəti —

deyərək, arvadını yamanlıyır. Amma qayınana uzun dilini işə salaraq ərinə də bozarır:

Boyun boylardan uzun

Nə dadın var: nə duzun

Maraqlıdır ki, şumerlərə: -

Cöldə bardax-kisi üçün həyatdır.

Ayaqqabı -kisi üçün göz bəbəyidir.

Arvad-kisinin gələcəyidir.

Oğl-kisi üçün sığınacaq yeridir.

Qız-kisi üçün nicat yeridir

Amma gəlin-kisi üçün lənatdır — (83; 136)

kimi zərb — məsəllərinin mövcudluğu vaxtilə qayınata-gəlin münasibətlərində də soyuqlığın olmasından xəbər verir.

Təzə gəlinin vədəsi başa çatınca uşağı olmazsa, bu da gəlinlə qayınana arasında münaqişənin yaranmasına götərib çıxarır. Qayınana vaxtaşısı övladı olan qonum-qonşudan söz salaraq övladsızlığı gəlinin başına qaxır, gəlin isə təmkinlə: - İnkə, kəli mən sağaram,

Bir qara qətir

Gəlin bir söz deyəndə

Qaynanaya dərd gəlir.

Evdə söz-sov çox olar,

Ürəyinə salma gəlin —

Xamir yoğur, çörək yap

Ay şir biləkli gəlin

Qaynanamin dilindən

El-obada zay oldum.

Öz rəfiqələri ilə təkbətək qalandı onlarla dərdini bölüşür:

Bir yaman qaynanam var

Əlindən cazandayam.

Gəlinin ər evində tərəfini saxlayan, onu qayınana tənələrindən qoruyan qayınatası olur:

Qoy sağ olsun qaynata

Hörmət elər gəlinə

Üzün döndər bir baxım

Əzrail yumsun gözün

deyərək, arvadını yamanlıyır. Amma qayınana uzun dilini işə salaraq ərinə də bozarır:

Boyun boylardan uzun

Nə dadın var: nə duzun

Maraqlıdır ki, şumerlərə: -

Cöldə bardax-kisi üçün həyatdır.

Ayaqqabı -kisi üçün göz bəbəyidir.

Arvad-kisinin gələcəyidir.

Oğl-kisi üçün sığınacaq yeridir.

Qız-kisi üçün nicat yeridir

Amma gəlin-kisi üçün lənatdır — (83; 136)

Gümüş kəli mən qovaram,

Bu il mən bir qız doğaram,

Adını Nərgiz qoyaram

Gələn il oğlan doğaram

Adını Cəfər qoyaram —

deyərək, ümidi Allaha bağlayır. Amma övladı olsa da, bəzi hallarda əzazil qayınana gəlini sancımcıdan usanır:

Sarımsağım soğanım,

Yad qızının doğanım,

deyərək, nəvəsini özünəməxsus "şirin" dilla ezişləyir:

Yarısı canım parası

Yarısı ilan balası.

Qayınananın ən tənəsiz nazlaşması isə belə səslənir:

Tari bir adam yaradıb

Balnan badam yaradıb

Xalqımızın folklor yaddaşında əzazil qayınana-mülayim gəlin mövzusunda nümunələrdən başqa külli miqdarda rəvayət, əfsanə, ibrətamız hekayətlər də yaşıyır.

Azərbaycan folklorunda öz əksini tapmış digər qadınlararası münaqişə günülük münasibətləridir. Günülik münasibətini əks elətdirən folklor nümunələri Azərbaycan mösiətinə əsasən islamiyyətin qəbulundan sonra daxil olmuş çoxarvadlılıqla əlaqədar yaranmışdır.

Azərbaycan ailə mösiətinə o qədər də səciyyəvi olmayan bu adət övladı-sızlıq səbəbindən intişar tapmış, bəzən isə bir neçə zövcə saxlamağa maddi iqtidarı olan kişiler bu adətə əl atmışlar. Evə gətirilən sonrakı qadınlar birinci gəlinlə heç zaman yola getməzdilər. Öz vəziyyətləri ilə barışmaq istəməyen günlər "bir-birinin gününü göy əskiyo" bürüyürdülər. Bu qadınlar qəlbərindəki bütün acıları folklor örnəklərinə hopduraraq özlərini ovudardılar:

Dağlara hünü gəldi

Hününün mini gəldi

Onlar düşdükləri vəziyyətin günahını birinci növbədə ərlərində göründürlər:

Sandıq üstə ipəkdü

Bu gələn taza bəğdü.

Sən məni istəyirdin

Bu necə istəməkdə?

Amma nicatı da ərlərinin adı ilə bağlayıb köməyə onu çağırırdılar:

Əlimdə şalımdı, gəl

Bir yaman halımdı, gəl

Azərbaycan şifahi söz sənətində günlər arasında baş verən yumorlu deyişmələrə də rast gəlmək mümkündür:

Canıma od töküldü

Üstümə günü gəldi.

Çehil minar üstünə.

Mən sənə neyləmişdim,

Günü aldin üstümə?

Günlüm cəlladlıq edir,

Qaynanam zalımdı gəl.

*Gül gülüstan üstünə
Şeh düşdü bostan üstünə
Gedin deyin o tülüküə
Gəlməsin aslan üstünə.*

*Gül gülüstan üstünə
Gül düşdü bostan üstünə
Gedin deyin o aslana
Dağ gəlir aslan üstünə.*

Bu tip folklor örneklerinin yaranmasına rəvəc verən çoxar vadlılıq adətinin sıradan çıxmazı ilə əlaqədar olaraq bu məzmunlu örneklerin yaranması prosesi də azalmışdır. Belə nümunələr nənələrimizin hafızasında qorunaraq yaşamış və dövrümüzə qədər gəlib çıxmışdır.

Yaradıcısı və daşıyıcısının qadın olması şübhə doğurmayan, Azərbaycan xalqının əski ailə məişətində mövcud olmuş bir adəti özündə qoruyan bir sıra lirik nümunələr məzmun baxımından toy mərasiminə bağlılığından diqqəti cəlb etdi. Bayatılarımıza birində deyilir:

*Gedirdim Kür arası
Yarım gözəllər xası*

*Nişanlı bir qız gördüm,
Üzündə diş yarası.*

Göründüyü kimi, xalqın sərrast gözü nişanlı qızlarda baş vermiş bütün dəyişiklikləri görməyə, hətta onu poetik şəkildə ifadə etməyə qadirdir. Müasir dönmədə mənfi çalar kimi yozula biləcək bu əlamət (diş yarası) xalqımızın tarixi keçmişində təsadüf olunmuş və xalq bayatisında səciyyələndirilmiş bir əxlaqi-mənəvi dəyərlər ilgilidir. İndi də Azərbaycanın bəzi bölgələrində qorunub saxlanılan bu adət adaxlibazlıq adlandırılmalıdır.

İcra zamanına görə toy mərasiminin birinci mərhələsinə daxil edilə biləcək adaxlibazlıq adından da göründüyü kimi, (bəlliidir ki, "ad qoyulmuş qızə adaxlı, nişan taxılmış qızə nişanlı, gəlin getirilmiş qızə isə oxlu deyilir" (81; 83)) ad edilmiş qızla oğlanın toyqabağı münasibətlərini ehtiva edir. Oğlanın qız evinə birinci gəlişi, yəni qızla ilk görüşü (nişandan sonra) ailənin bütün üzvlərinin iştirakı ilə xüsusi bir mərasimin — "ayaq açdı" mərasiminin həyata keçirilməsi ilə baş verir. Dağıstan tərkəmələrində bu mərasim "yol aça" (138; 169), qırğızlarda "jar geruşu" u (229; 309), qazaxlarda "isik açu" (209; 23) adlanır. Rəsmi şəkildə "ayağı açılan" oğlan bundan sonra bütün görüşlərə gizli gəlir:

*Ay doğdu peşman-peşman
Gün doğdu ona düşman*

*Gəlirsən elə gəl, get
Nə dost görsün, nə düşman.*

Qızın valideynlərinin, habelə qohum-qonşunun xəbər tutmaması üçün ən əlverişli vaxt gecə olduğundan adaxlılar məhz gecə görüşlərinə üstünlük verirlər:

*Təndirə daş qoymuşam
Üstə lavaş qoymuşam*

*Gündüz gəlmə, gecə gəl
Böyrümü boş qoymuşam.*

Birinci iki misrasında bayati çağırmanın (təbi ki, bu qızdır) cinsi barəsində dolayı yolla informasiya verilən bu lirik parçada qız sevgilisini gecə görüşünə təhrik edir. Məntiqi baxımdan bu misralar artıq gəlinlik gərdəyi-nə girmiş qız tərəfindən söylənilə bilməz. Bu bayatinın subay (yəni ad edil-

məmiş) qız tərəfindən söylənilməsi də mümkün deyil. Buna milli əxlaq normaları yol vermir. Demək bu parça adaxlanmış qızın dilindən söylənilir və əslində, Azərbaycan ailə məişətində adaxlibazlıq ənənəsinin mövcud olmasından xəbər verir:

*Göydə ulduz olaydım
Bəxtəvər qız olaydım*

XIX əsrin sonlarında SMOMPK məcmuəsində Salyan adətlərindən söz açmış N.Kalaşevin qeydləri də fikrimizin həqiqətə uyğunluğunu təsdiq edir (200).

Qızla oğlanın adaxlibazlıq macəraları qızın anasının guya xəbəri olmayı-an razılığı və çox zaman nəzarəti altında həyata keçirilir:

*Get ay batandan sonra gəl,
Ellər yatandan sonra gəl,*

Yaxud:

*Damnan gəl, divardan gəl
Nənəvə danış, onnan gəl.*

Bəzən isə qızın anası bu görüşlərə yol vermir:

*Damnan dama tozanağ
Yorğan gəti uzanağ*

Cox vaxt qız anasının narazılığı adaxlıların görünüşünə maneəçilik törətmir, əksinə bu işin gizli keçirilməsi gözlenilən vüsali daha da şirinləşdirir:

*Ağacdə alma al oli,
Bizə niyə gəlmirsən.*

*Yerə düşər xal-xal oli,
Bizə niyə gəlmirsən.*

*Səni sevənbihal oli,
Bizə niyə gəlmirsən.*

*Gündüzü nənəm qoymur,
Gecə niyə gəlmirsən?!*

Fikrin poetik şəkildə bildirilməsi üçün maraqlı obrazlardan istifadə edilmiş bir örnək: -

*Atım qaşqa qabaqdı,
Yükü təhnə-tabaqdı,*

müəllifinin statusu (subay yaxud ərdə olması) barəsində ikili fikir doğurur-sa da, eyni poetik vasitələrdən istifadə ilə yaranmış digər nümunə sif adaxlı qız tərəfindən söylənildiyinə heç bir şübhə doğurmur: -

*Qızıl üzük firuzə
Yalvarıram xoruza*

*Dilin tutulsun xoruz
Niyə dedin sabahı —*

Bu örnəyin başqa bir variantı eyni adətin mövcud olduğu Anadolu və qaqauz türkləri içərisində də yaşayır:

*Mavi yüzüm poyroza
Varın söyləyin horoza*

*Bu gecə banlamasın
Yar gələcəkdi bizə.*

Bu örnəyin başqa bir variantı eyni adətin mövcud olduğu Anadolu və qaqauz türkləri içərisində də yaşayır:

*Bir gecəlik ötməsin
Yarım gelecek bizə (352;167)*

Adaxlibazlıq ənənəsinə yalnız Azərbaycan türklerinin deyil, digər türk xalqlarının — qaranoqayların (98), balkarların (245,Ic.,290) toy mərasimində də rast gəlinir. Xərəzm özbəklərində “giyovlaş” adlanan bu adətdə də qızın atası adaxların gizli görüşlərinə göz yumur (285, 143). Durmen özbəklərində qeydə alınmış çox maraqlı bir hadisə adaxlibazlığın o regionda müasir dönmədə də yaşamasını sübut edir. Etnoqraf N.Boroznanın müşahidələrinə əsasən, bir özbək oğlan nişanlı qaldığı bir il ərzində hər gün qırx kilometrlik yolu sevgilisini görmək üçün qət edilmiş (128,83). Folklor yaddaşımızda qorunan bir nümunə Azərbaycan oğlanlarının da eyni cəsərətə malik olduğunu göstərir:

*Arxalığım ütülü,
Biləkləri bükülli,*

*Dağlar aşib gəlmışəm
Bir öpüşdən ötürü.*

Özbəklərin “Alpamış” eposundakı bir epizod bu xalqın adıçəkilən adətə münasibətini müəyyən etməyə imkan verir. Eposun baş qəhrəmanı Alpamış bu adətə riayət etməkdən boyun qaçıran zaman Barçının qırx incəbel rəfiqəsi ona belə söyləyirlər: “galinə gizli baş çəkmək bizim qədim adətimizdir. Bu ata-babaların adətidir və son də başqaları kimi hərəkət et” (160). Anadolu türklərində adaxlanmış qızın valideynlərinin razılığı ilə həyata keçirilən bu adətə (337) qazaxlarda “kalındık uy nau” (yəni galinla oynamamaq) (207; 6), yaxud başqa bir məlumatə əsasən “orun gelu”, “orun baru”, “kuye uleu” (229; 299), qırğızlarda “kuyeelee barau” (229; 308) adı altında rast gəlinir. Qazaxlarda adətin “orun baru” adına gəlincə isə, X.Arqınbayev ilk sözün oğrun deyil, “sığınmaq” mənasını verən qədim türk-urun sözündən yarandığını qeyd etmişdir (105). Ötən əsrin əvvəllərində Kaxetiyada (234), elə həmin illərdə A.Zaxarov tərəfindən Azərbaycanda (178;127) da qeydə alınmış analoji adət türkmənlərdə “qaytarma” adı ilə məşhurdur.

Taciklərdə “kinqılbozi” (207; 6), əfqan və farslarda “namzadbozi” (209; 23) adlanan, habelə Orta Asiyada yaşayan cəmşidi və xəzare tayfalarının toy mərasimində mövcud olan (143) adaxlibazlığa Zaqafqaziya kürdlərində “dizie buke” adəti kimi rast gəlinir (209; 23). Dağıstan tərəkəmələrində toya qədər nişanlıların görüşü “pəncərə gələ” adlanır (138,169):

*Bu gecə sizə gəlləm
Pəncərənizə gəlləm*

*Üzərriyi götür gəl
Yoxsa mən gözə gəlləm.*

Sibir türklərindən yakutlarda (251; 189) Altay türklərindən şorlarda (170), habelə abxazlarda da (245, IIc., 408) oğlan toyuna qədər qızla oğlanın gizli görüşləri istisna edilmir. Tuvalarda tuxtep (nişan mərasiminin tuva variantı) mərasimindən sonra oğlanla qız intim görüşlərdə bulunurlar (251; 188). L.Potapovun verdiyi məlumatə görə, oğlanla qızın sərbəst görüşmələri üçün həttə ayrıca çadır da qurulur (260; 265). Eyni məqsədlə qazaxlarda da yeni yurta salınır (209;23). Tuvaların və qazaxların bu adəti ilə Dağıstan

tərəkəmələrində görüşlər üçün qız evinin bir otağının ayrıılması (138; 170) funksional-məzmun baxımından tamamilə eyniyyət teşkil edir.

Bütün bu xalqlarda mövcud olmuş (Orta Asiyada indi də yaşıyan) Azərbaycan türklerinin şifahi örnəklərinin canına hopmuş bu adətin kökləri çox qədimlərə bağlanır. Bu münasibətlər məcmusuna toxunan hər bir tədqiqatçı (Y.Novik, L.Potapov, N.Kislyakov, Q.Snesaryov, S.Haciyeva və b.) haqlı olaraq bu adətdə matrilokal nigah formasının nişanələrini görür-lər. Çünkü, “adaxlı qızla onun ata evində görüşmək heç zaman patriarchal təsəvvür və ənənələrə uyğun gələ bilməz” (209; 25). Daha dərinə getsək, baş verən hadisələrin qız evində cərəyan etməsi, atanın, yaxud ailənin digər kişilərinin bu hadisələrdən dirnaqarası bixəbərliyi, habelə ananın bu adətdə aparıcı yer tutması adaxlibazlıq matrilokal-dislokal nigaha, daha geniş anlamda ictimai inkişafın matriarxat mərhələsinə bağlayır. Bu adətin rudimentlərinin müasir dövrə qədər müxtəlif şəkildə (istər folklor örnəklərində eks olunaraq — Azərbaycan türklərində olduğu kimi; istərsə də Orta Asiya türklerinin toy mərasimində rast gəlinən müəyyən hərəkətlər programı şəklinde) gəlib çatması prosesini isə bu problemlə ardıcıl məşğul olan M.O.Kosvenin dili ilə işıqlandırmaq daha məqsədə müvafiqdir: “Öz tarixi yerini patriarchata verərkən, matriarxat həm keçid dövründə, həm patriarchatda, nəhayət, məlum olduğu kimi sinifli cəmiyyətdə belə öz qalıqlarını (izlərini —A.R.) qoruyub saxlamaq iqtidarındadır” (213; 89).

Yeri gəlmışkən, toplanmış materiallar içərisində bir qisim folklor örnəkləri mövcuddur ki, burada da ictimai inkişafın matriarxat mərhələsinin izlərini görmək mümkündür: - Ay aydınır axırı

*Ötür gəlsin naxırı
Anam qız verməyəcək
Sənə əvvəl-axırı.*

Bu örnəkdə qız anasının bütövlükdə bu mərasimin baş tutub-tutmayıacağında oynadığı həlledici rolü göstərilmişdir.

*Arxalığı gola sal
Götür qoldan qola sal*

*Ay ana, elçiləri
Əziz-əziz yola sal.*

Bu poetik nümunədə bir tərəfdən ana ilə qızı arasındaki səmimi münasibətlər açıqlanırsa da, daha dərinə getsək, qızın razılığının verilməsində ananın aparıcı mövqeyini eks elətdirir ki, bu da öz növbəsində matrilokal nigahın arxaikləşmiş cizgiləri kimi anlaşılmalıdır.

*Qardaş enir enişdən
Sinəbəndi gümüsəndən*

*Qardaşa şax bəzərəm
Əlli löyüñ yemişdən.*

Müəllifinin - qardaş toyu arzuları ilə yaşıyan bacı olduğuna şübhə doğurmayan bu bayatıda Azərbaycan toy mərasiminin qədim bir adəti xatırlanır. Azərbaycanın Qərb regionuna (xüsusilə Borçalıya) xas olan bu adət şax bəzəməkdir. (Lahic toy mərasimində ağaçla ilgili bir epizodun

qeydə alınması (95; 150) bu adətin Şirvanda da mövcudluğuna dələlet edir.

*Camda iynə gah gedir
Gah əylənir, gah gedir
Toy gecəsi oğlanın*

Otağına şax gedir.

“Şaxın hündürlüyü 1-1,5 metr olur. Qız toyunda şaxı qızın ən yaxın rəfiqəsi, oğlan toyunda bəyin yaxın dostu bəzəyir. Yaxın rəfiqə, dost qohum içərisindən də seçilə bilər. Şaxdan alma, bahalı hədiyyələr, meyvələr, konfetlər, evdə bişirilmiş şirniyyat asılır. Şaxı ancaq bəylə gəlin sökə bilir. Şaxı bəzəməkdə məqsəd gəlinlə bəyə bol ruzi arzulamaqdır.” Qazax sakini olan bir informatorun (365) verdiyi bu məlumat şax bəzəmək texnologiyasını və məqsədini aşkarlayır. Şax bəzəmək adətin müxtəlif adlar altında gürcülərdə (245, IIc, 310) (bu xalqda toy süfrəsinə qoyulan ağacdən xaçlar, almalar, şirniyyat asılır) və Krim tatarlarında rast gəlinir (196; 165). Aysorlarda “cüməmə” adlanan bu ağaç bəyin dostu tərəfindən düzəldilir (bu ağacın ikinci adı “şah bağı”dır). Qaqauzlarda “bayrax” adlanan toy ağaçının nana, alma, qırmızı parça ilə bəzənir. Ağacın bəzənməsi xüsusi mərasim nəgmələri ilə müşayət olunur. Toyda keçirilən cidir yarışlarında qaliblərə təqdim etmək üçün ayrılmış ərmağanlar da bu ağacdən asılır (218; 60). Anadolu türklərində isə gəlinə verilən hədiyyələr həyətdə xüsusi olaraq bu mərasim üçün seçilmiş ağacdən asılır ki, bu ağaca “asqı” adı verilir (353). Türküstən türklərində isə toy ağacları sünə güllərlə bəzənir. Özbəklər həm də sünnet toyu mərasimində yarpaqlardan təmizlənmiş iydə ağacını alma, şirni ilə bəzəyirlər. Toy iştirakçılarının hər biri bu “bar”lardan dadmağa çalışır (286; 199). Eyni mərasimdə (sünnet toyu) analoji aktı taciklər icra edirlər. Bu xalqda ağaç bəzəmək “tui quldor” adı ilə tanınır (286; 199). Toyda ağac bəzənməsi həmçinin “orta rus, cənubi rus və ukrayna toylarının xarakterik elementlərindəndir” (176; 45). Slavyanlarda toyda küknar bəzənməsindən başqa, alma, armud, albalı ağacından da istifadə edilir (153; 200). Qızın bakırılıyını və qızlıq həyatını simvolizə edən bu ağac “deveya kracota” adlanır və güllərlə, lentlərlə bəzədir. Bu mərasimi müşayət edən nəgmələr kədərli-bədbin məzmununa görə gəlin oxşamalarına yaxınlaşır:

*Привилась девица красома
Ко сухому дереву
Не бывавть ему зелену
А тебе, Анна Ивановна
В красных девушках не бывавъ*
(328; 209)

*Qızın bakırılıy
quru ağaca bənd oldu
O, bir daha göyərməz
Sən isə, Anna İvanovna
daha qız olmazsan.*

Qeyd etmək lazımdır ki, ağaç bəzəmək yalnız toy mərasimində xas olmayıb, bəzən mövsümü səciyyə də daşıyır. Belə ki, özbəklər aprel ayında qeyd edilən “lola” bayramı günlərində yarpaqlardan təmizlənmiş bir ağacı

ilk lalə çiçəkləri ilə bəzəyirlər (256). Slavyanlar Semik-trotisa günü qayın ağacı, 24 iyun günü isə Kupala ağacları bəzəyirlər (287; 188). Avropa xalqlarında isə yaz mövsümündə “may ağacları”nın, milad bayramında küknar ağaclarının bəzənməsi məlum faktlardandır.

Bəzən toyda ağaç bəzənməsə belə, bu və ya digər şəkildə mütləq iştirak edir: taciklər galinbəzədi mərasimində meyvə ağaclarından istifadə edirlər (210; 183). Altaylarda toy keçirilən evin damına qayın və şam ağacının budaqları bərkidilir (275; 22). Universal duvaqqapma mərasimində gəlinin duvağı da məhz ağacın — meyvə ağacının üstüne atılır.

Toyda bəzədilən ağacın “şax” adlanması ilə ilgili əldə olan materiallar əsasında maraqlı paralellər aparmaq mümkündür. Belə ki, sarı uyğurlarda şaman qamlamaları zamanı istifadə edilən, lentlərlə bəzədilmiş şaman ağacı “yaxka” adlanır (236; 5). A.Anoxinin verdiyi məlumatə görə, bəzi şaman qavallarında qamların istifadə etdiyi nəsnələr təsvir olunur. Bu nəsnələrdən biri lentlərlə və dovşan dəriSİ ilə bəzədilmiş “yax” adlanan ağacdır (103; 60). Selcup şamanlarında “kassil po” adlı əsa şamanın “həyat ağacını” simvolizə edir (263; 374).

Fikrimizcə, istifadə məqamına görə fərqlənən, amma məqsəd və səslənməsinə görə (şax-yax-yaxka) oxşarlıq təşkil edən bu nəsnələrin əsasında eyni ibtidai təsəvvürlər duraraq son nəticədə ağaç-bitki kultuna bağlanır. Belə ki, “ağaçın böyüməsi, yazda tez inkişaf etməsi, payız və qış fəsillərində saralıb-solması — bu əlamətlər ibtidai insanlara ağacı canlı hesab etməyə əsas vermiş” (186; 21), ağaclarla qarşı xüsusi münasibətin formalasmasına və yeni bir kultun yaranmasına səbəb olmuşdur. Azərbaycanda ağaç-bitki kultunun mövcudluğunu təkcə — vaxtilə hər ay ağaclarla sitayışla müşayət olunan xüsusi bayramın qeyd edilməsi faktı (280; 71) təsdiq edir. İstər azərbaycanlıların toy mərasimində, istərsə də şaman qamlamalarında, həbelə Orta Asiya və slavyan xalqlarının mövsüm və mösət mərasimlərində ağacın bu və ya digər formada iştirakı tipoloji uyğunluq yaradır və öz kökü etibarilə Dünya ağacına bağlanır. “Müqəddəs ağaclar, onların şəfaverən yarpaqları və meyvələri əski dönyanın bir çox xalqlarının mifologiyasında tipoloji yolla yaranmış Dünya ağacı ilə əlaqədardır” (72; 14). Müqayisəyə cəlb edilən xalqlarda meyvə ağaclarından istifadə, yaxud sünə ağacların meyvələrlə bəzədiləsi isə “meyvə ağaclarının, xüsusilə onun barlarının məhsuldarlığın stimulyatoru, daha sonra isə simvolu” kimi qəbul edilməsindən irəli gəlir. Meyvə ağaclarına sitayış (tapınma) “ümmilikdə məhsuldarlıq kultunun zəruri komponentlərindən biridir. İslam dininə isə bu kultu təsdiq etmək və vətəni behişt olduğundan meyvə ağaclarının müqəddəsliyi versiyasını yaratmaqdən başqa bir şey qalmır” (286; 197). Q.Snesaryovun bu fikrinə əlavə olaraq onu söyləmək lazımdır ki, bu kulta münasibətdə eyni özünlüküəsdirme siyasəti xristianlıqda da özünü bürüza verir. Ukrayna

folklorunda ağacbəzəmə mərasimini müşayət edən: -

Райске деревце	Cənnət ağacı
Над раем стояло	Cənnətdə bitmişdi
Сивненко зацвело	Yaxşıca çiçəkləmişdi,
Немного зрячило — (124; 52)	Bir qədər soluxmuşdu

kimi nəğmələrin mövcudluğu fikrimizi tamamilə təsdiqləyir.

Toyda bəzədilən şaxla ilgili bir məqama da nəzər yetirmək yerinə düşərdi. Gördüyüümüz kimi, şaxın bəzəkləri içərisində mühüm attributlardan biri almışdır. Almanın toy mərasimində (istə ayinlərdə, istərsə də poetik mətnlərdə) xüsusi rolu vardır. Məsələyə daha geniş yanaşsaq, dünya folklorunda digər meyvələrə nisbətən almanın işlənmə yükü daha böyükdür. Yunan mifologiyasında ilahələr arasında nifaq salan da almışdır (48; 650). Herakli Atlantin bağına getməyə vadar edən də bu ağacın üç meyvəsidir (240; 216). Xristian mifologiyasında cənnətdə üzərinə qadağa qoyulmuş meyvə də məhz almışdır. Latış nağıllarında təsvir edilən ağaclar hər zaman adıçəkilən ağaclarlardır (223). Azərbaycan nağıllarında ("Məlikməmməd", "Qırx qönçə xanım", "İbrahim", "Qaraqasın nağlı" və s.) habelə "Şah İsmayıll", "Tahir-Zöhər", "Lətif şah" dastanlarında alma uşaq bəxş etmək, şəfa vermək, cavanlaşdırmaq kimi keyfiyyətlər qazanmışdır. Bəzi nağıllarda isə ("Dərzi şagirdi Əhməd") alma konfliktin həllində aparıcı vasitə kimi çıxış edir. Nağılların universal sonluğu da məhz alma ilə ilgilidir ("Göydən üç alma düşdü"). Bundan başqa, inam və sinamaların böyük bir qismində bu meyvə anılır:

—Hamilə qadın çox alma yesə oğlu olar.

—Nar, alma, armud dilək ağaçıdır. Onları becərən xeyir tapar.

—Bayram axşamı düşənə yaxın küsülü qız almanı elə atır ki, düz küsdüyü qonşusunun qucağına düşür.

Azərbaycan məhəbbət bayatlarında sevgililər arasında münasibətin bildirilməsində də alma böyük rol oynayır: -

Mən aşiq, qızıl alma	Bilsəm ki, yar göndərib
Yollara düzül alma	Saxlaram yüz il alma.

"Bayatılarda təsvir olunan qızların oğlanlara alma və ya dəsmal və oğlanların onlara nar və gül dəstəsi atmaları gənclərin bir-birinə rəğbətlərinə bildirmək üçün istifadə olunduğunu aydın göstərir" (25; 9): -

Alma atdım, nar gəldi	O yandan kölgə düşdü
Köynək aldım, dar gəldi	Elə bildim yar gəldi.

Folklorun digər janrlarına, yaxud başqa mərasimlərə nisbətən alma toy mərasimində dəhə tez-tez anılır:

Maralgöldə üzmərəm	Qızıl alma atmasan
Telinə gül düzmərəm	Mən bu toyda süzmərəm.

Bayati müəllifinin toyda oynamayaq üçün qoysduğu şərt toy mərasimində

icra edilən bir ayını yada salır. Azərbaycanın qərb bölgələrində, Borçalıda, Naxçıvanda, Ağbabada qız evindən dönen toy dəstəsini qarşılıyan bəy qızın qucağına şaxdan qoparılmış bir alma atır:

Toyda alma atarlar	Mən nadanam bilmirəm
Barmaq üstə tutarlar	Yarı necə tutarlar.

Eyni mərasimə Orta Asiya aysorlarında da rast gəlinir. Bəy dama çıxaraq "cüməmə" dən qoparılmış almaları qızə atır. Bu zaman bütün iştirakçılar həmin almaları tutmağa çalışırlar (196; 163). Anadolu türklərində (348), serblərdə (109; 317) bəy gəlinə sevgi-məhəbbət işarəsi kimi alma yollayır. Azərbaycanın Şimal bölgələrində narazılıq hallarında — mən sənə alma yollamamışdım ki, — məsəlinin işlənməsi eyni adətin bizdə də mövcudluğuna dəlalət edir.

Denize dalan bılır	Sevda çəkməyən kızlar
Bir alma alan bılır	Dünyayı yalan bilir — (352; 58)

manisi analoji inamın qaqaузlar arasında da yayılmasından xəbər verir. Tacik toyunun "çoyqaştak" mərasimində iştirak edən qızlar bir-birlərinə qırmızı alma attralar (317; 106). Farslarda eyni akt (bəyin gəlinə alma atması) narinclə icra edilir (319; 264).

Serblərin: -

Munya ildirimi ovsunladı	Munya ildirimi ovsunladı
Двумя-трима йабукама	İki-üç alma ilə və

I четырьма наранчами (109; 309) dörd narinc ilə —

nəğməsində bu iki meyvənin (alma-narinc) paralel işlənməsi, alma ilə icra edilən yağış çağırma ayinində narincın da istifadə edilməsi farsların bu mərasimi ilə azərbaycanlıların alma atmaq mərasiminin eyni mənşəli olduğunu göstərir.

Almanın kim tərəfindən atılmasına gəlinçə isə, müasir dönmədə bu adətin icraçısı oğlandırsa, xalqın folklor yaddaşında qorunan maraqlı epizodlar vaxtilə qızların da sevgilərini bildirmək üçün alma atdıqlarından xəbər verir.

Anadolu manilərindən biri belə səslənir:

Alma attım gelesen	Səvdim, sevdim, almadın
Su serptim gögeresen	İğit, seni ölesen (346).

"Gül Sənavorə neylədi, Sənavor gülö neylədi" nağılnda bəyəndiyi oğlanları bildirmək üçün padşahın qızları pəncərədən alma atırlar. (21; 274) Eyni süjet yunan nağıllarında da izlənilir (109; 317). Ümumiyyətə, alma atmaq adətini alımlar məhz yunan elementi kimi tədqiq edirlər. P.Akritas abxaz yunanlarında bu adəti araşdırarkən ona, "toy mərasiminin sərf yunan qalığı" kimi yanaşır (89). Y.Kaçarov da aysor və Anadolu türklərində bu adətin mövcudluğunu yunan təsiri hesab edir (196; 164). Fikrimizcə, alma atmaq adətini konkret bir xalqın adı ilə əlaqələndirmək

doğru deyildir. Dünyanın bir çox xalqlarında gelinə məhsuldarlıq, artım simvolu kimi qəbul edilən nəsnələrin səpilməsi məlum faktlardandır. Taciklərdə üzüm və şirni, qazaxlarda quru kəsmik, qızardılmış xəmir-baursak, quru meyvə və pul, Qubada noğul, yezidi türklərində çörək qırıntısı və s. faktları bu adətin konkret vətəni olmayıb, daha çox universal səciyyədən xəbər verir.

Alma atmaq mərasiminin mahiyyətinə gəlinçə isə, farslar belə hesab edirlər ki, narncı tutduğu təqdirdə qızın sözü daha ötkəm olacaq (319; 264). A.Afanasyev almadan istifadəni isə slavyan mifologiyasında əbədi cavanlıq, sağlamlıq və gözəllik bəxş edən almalarla dirilik suyunun ey niyyət təşkil etməsində görür (109; 309). Y.Kaqqarov almanın məhəbbət simvolu olduğunu “toyda yeyilən almanın məhsuldarlığı və məhəbbəti artıran vasitə” olduğunu göstərir (198; 177).

Fikrimizcə, Dünya ağacını simvolıza edən şaxdan qoparılmış almanın atılması və sonra növcavanlar tərəfindən yeyilməsi galəcək ailənin oğulluusaqlı olacağını, firavan yaşayışını stimullaşdırın magik-simvolik aktıdır.

Son olaraq onu söyləmək lazımdır ki, mürəkkəb toy mərasiminin bütün mərhələlərində kişilərə nisbətən zərif cinsin daha fəal iştirakı (matriarxatda bu fəallıq ictimai inkişafın adıçəkilən mərhələsinin təbii tələbi, özünəməxsusluğu kimi qəbul edilə bilirsə, patriarxatda daha yüksək ranqa yüksəlmış kişilərin ailə-məişət səviyyəsinə enməməsi ilə şərtlənir) toy mərasiminin oğlan toyu istisna edilməklə bütün həlliəcili ayinlərinin qız evində baş verməsi, habelə qız toyunun oğlan toyundan əvvəl həyata keçirilməsi bu mərasimin bir çox elementlərinin kökləri etibarılı matriarxata bağlılığını göstərir.

Yas mərasimi.

Nəhayət, öz labüdüyü ilə diqqəti cəlb edən yas mərasimi ilə məişət törfənlərinin “doğum-olum-ölüm” üçlüyü tamamlanmış olur. Məhz labüb xarakterinə görə yas digər iki mərasimdən köklü surətdə fərqlənir. Belə ki, digər iki mərasimin subyektiv və obyektiv (sonsuzluq və subaylıq hallarında) icrası mümkün deyilsə də, yas hər bir ailədə gec və ya tez mütləq icra edilən mərasimlərdəndir. Digər tərəfdən, yas mərasimi “müsəlman mərasimləri arasında ən arxaik olanı və isləmdən əvvəlki bütərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan” (51; 48) olduğundan bu mərasimin elementlərini tədqiq etmək hər zaman maraq doğuraraq, eyni zamanda aktual səslənir. Yas mərasiminin poetik mətnlərində metaforikləşdirmə, bədiilik pərdəsi arxasında hər zaman arxaik təsəvvürlər, ibtidai inamlar mühafizə edildiyindən primitiv təfəkkürün bu təbii hadisəyə (ölüm hadisəsinə) münasibətini bərpa etmək mümkün olur. Bu münasibətin əsasında formallaşmış müəyyən təsəvvürlər bir-birilə qırılmaz surətdə əlaqədar olan ayin və ritualların yaranmasına səbəb olmuşdur ki, onlar da öz növbəsində

yas mərasiminin aparıcı elementlərini təşkil edirlər. “Bu ayinlər qoruyucu luq məqsədi daşıyırırdı. Onlar (ayin və rituallar — A.R.) diriləri ölürlərin qəzəbli, hətta məhvədici təsirindən qorunmalı idı” (173; 79). Çünkü bütövlükde “əsrlər boyunca heyvətamız yaşarlığı ilə fərqlənən yas mərasiminin mərkəzində duran və onun mütləq icrasını təmin edən qorxu ideyasıdır. Bu qorxu ölümdən deyil, ölüdəndir” (173;78). Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycan yas mərasiminin yaranmasında da bu amillər mühüm rol oynamışdır. Belə ki, “qədim azərbaycanlı ruhların məhv olmadığına, yaşadığına, hətta öz mənsub olduğu ölkə ilə, kəndlə, ailə ilə, evlə, guya ki, “əla-qə” saxladığına” da (82; 16) etiqad etmişdir. Məhz bu etiqad Azərbaycan yas mərasiminin əsasını təşkil edən rəngarəng sinama və yozumaların, adət və ənənələrin yaranmasına səbəb olmuşdur. Bu sinama-yozumaların, adət-ənənələrin əksərən qadın xarakterli olub, müasir dönmədə də qadın-analar tərəfindən icra ediləsi isə məlum faktlardandır. Məhz qadın-ananın, bacınınənin sayəsində ölü axırət dünyasına “urvathı” gedir (ağrı söyləməklə), ölüün ruhu ehsan süfrəsindən “öz payını” ala bilir (cümə axşamları xörəyin duzunu tökərkən ölürlərin adını çəkməklə); vaxtı-vaxtında yad edilir (palṭarlarının, əşyalarının müəyyən zaman çərçivəsində qorunması ilə); bir sözə, mərasimin bütün “yazılmayış qanunlarına” tam ciddiliyi ilə riayət olunur:

—ölünü basdırınnan sonra ölü yiyəsinin ürəyi sakitləssin, ölüdən soyusun
deyə, yad bir adam qəvir torpağınnan götürüf xəlvəti ölü sahibinin kürayıñə
vurur;

—ölünü təh qoymazdar, yoxsa şeytan gəlip imanını aparar, o dünyaya
imansız gedər;

—ölü yerinnən gələn yaş dəsmali içəri gətirmirlər. Eşikdə yuyuf sərir, içəri
girəndə “toydan gəlirəm” — deyallər;

—ölünün dilinin altına aqıq qoymaq lazımdı ki, ölü cənnətə düşsün (364).

Hakim dinin təsirilə transformasiyaya uğramış (cənnətə düşmək) son sinama əsində, haqqında danışdığımız, yas mərasiminin əsasında duran ruhun olməzliyinə inamla ilgilii yaranmışdır. Bu adətə fərqli şəkillərdə müxtəlif xalqların yas mərasimində rast gəlinir. Y.Litvinski tərəfindən Orta Asiyada aparılan arxeoloji qazıntılar nəticəsində dilinin altına sikkə pul qoyulmuş ölü basdırılan qurqanlar aşkar edilmişdir (228; 45). “Qaqauzlar, ölüyə geydirilmiş olan əlbisinən ciblərinə para da qoyerlar” (352; 34). Ölənin dilinin altına şey qoymaq adəti Kiçik Asiya, İstanbul, Yunanistan, Birma, habelə Ukrayna və Rusiya ərazisində də mövcud olmuşdur (228; 46). Türk xalqlarından çuvaşlar da azərbaycanlılar kimi bu aktda aqıqdən istifadə edirlər. (158; 49) Bu adətin yaranma səbəbi müxtəlif şəkillərdə izah edilir. Bu adətin mövcud olduğu əksər xalqlarda belə bir inam yaşayır ki, qoyulan nəsnə bu dünya ilə axırət dünyasını ayıran çayın üzərində keç-

mək üçün haqq kimi nəzərdə tutulmuşdur. İngilis antropoloqu C.Frezer də bu versiyaya şərık çıxaraq, adətin daha bir yaranma səbəbi kimi, əvvəller ölüünün dilinin altına qida qoyulmasının pulla, yaxud qiymətli əşya ilə əvəz edildiyini göstərmışdır. Müəllif ehtimal edir ki, mərhum axırət dünyasında bu pula özü üçün qida ala bilər (228; 46). Çuvaşlarda isə bu adətin formallaşma səbəbi bədiileşdirilərək maraqlı bir rəvayətlə izah edilir. Çuvaşlar inanırlar ki, insan öləndən sonra axırət dünyasında sorğu-suala tutulur. Özü barəsində suallardan başqa, ölüyə dirilər haqqında da suallar verilə bilər. Bunun qarşısını almaq üçün (dirilər barəsində informasiya sızmasına yol verməmək üçün), ölüyü danışq qabiliyyətindən məhrum etmək lazımdır. Buna isə ölüünün dilinin altına əqiq qoymaqla nail oluna bilər. (Gördüyümüz kimi, bu rəvayətin əsasında V.Yeryominanın göstərdiyi “ölü - qarşısında qorxu hissi” durur). Çuvaşlar əqiq qoymaqla belə söyləyirlər: - “Allah sənə günahların barəsində sual verəndə belə cavab verərsən:

— Heç ağızımı da açmamış, adamlarla qeybət etməmişəm, dalaşmamışam, bax, ağızında əqiq var” (158; 49). Əslində, bu adətin əsasında, əvvəldə söylədiyimiz kimi, ruhun ölməzliyinə inam durur. İbtidai insan ölümə həyatın sonu kimi deyil, dünyani dəyişmək, “başqa həyata kecid momenti” (331; 204) kimi yanaşır. Buna görə də onu lazımlı bilinən nəsnələrlə təmin edir ki, axırət dünyasında müəyyən müddət (adoptasiya olunca) ehtiyac duyması. Ölenin əşyalarla, silahla, bəzən atla, hətta nökərləri ilə basdırılması, eləcə də dilinin altına şey qoyması da məhz bu təsəvvürlərə ilgili formalışmışdır. Azərbaycanda və çuvaşlarda bu ayində əqiqdən istifadə edilməsi isə, ümumiyyətlə, bu qiymətli minerala magik keyfiyyətlər aşilanması ilə bağlı ola bilər. Belə ki, gürçülər inanırlar ki, əqiq zəhərli həşəratlardan qoruma keyfiyyətinə malikdir (161). Dağlıstan tərkəmələri uşağın üzərinə digər həməyillərlə yanaşı əqiq vuraraq uşağı müxtəlif xəstəliklərdən qoruduqlarını düşünürler (138; 181). Farslar isə əksinə, yeni doğulmuş uşağın yanına üzərində əqiq gəzdirən adamı buraxmırlar. Əks halda uşağa ziyanlıq dəyər (319; 333). Digər tərəfdən, “qədim əcdadlarımız qaranlıq axırət dünyasının işıqlandırılması üçün də müxtəlif tədbirlər görmüşlər. Bu məqsədlə onlar günəş ziyanlarının parıltısını xatırladan qızıl əşyalardan, alovun qırmızı şəfəqlərini təqlid edən qırmızı rəngli daşlardan (əqiq və s) istifadə edirdilər” (68; 28). Gördüyümüz kimi, əqiqdən istifadə, bu qırmızı daşın günəşin simvolu kimi qəbul edilməsindən irəli gelir. Fikrimizin həqiqiliyini (əqiqdən qaranlıq dünyani işıqlandırmaq üçün vasitə kimi istifadə) ibtidai təsəvvürlərin öyrənilməsi üçün mötəbər mənba hesab ediləcək “Bil-qamus” dastanının bir epizodu da sübut edir. Dastanın qəhrəmanı Bilqamisin qaranlıq dünyaya səyahəti zamanı rastlaşdığı işıq saçan nəsnə məhz əqiqdır (36; 73). Bundan başqa, “məzarlardakı qırmızı rəng məhsuldarlıqla ilgili olub, orqanizmin həyatla ölüm arasındaki kecid vəziyyətini, habelə

həyatın davamına, yeni doğuluşa, yəni ölülərin dirilməsinə ümidi ifadə edə bilər” (125; 31).

Dəfn mərasimindən sonraki dövrün də özünəməxsus inam və sinamaları mövcuddur. Çünkü mərhumu dəfn etmək ilə “ölünün dirilərlə əlaqəsi qırılmış, rituallar zənciri isə bitmir, yaxın qohumların üzərinə hüzür tabuları düşür, müəyyən dövrlərdə aynılərin yeni seriyaları icra edilir” (251; 177). Bu dövr inam və sinamaları içərisində tabu-yasaqlar üstünlük təşkil edir:

— *Qaviri əlnən göstərməy olmaz. Onda ölü adamı çəkib yanına aparar. Gərək gösdərənnən sonra barmağını tişdiyif əyəğiyin altına qoyasan.*

— *Yas yerində üç gün ayaxqabını qapı ağzında cütədməzər. Çünkü bı, al-la xoş getməz, o evdə həmməşə ölü düşər.*

Sonuncu tabunu bir qədər aydınlaşdırıq. Pozulma təqdirində nəticəsi məlum olan (o evdə həmisi ölü düşər) bu tabu yasaq hakim dirlə əlaqələndirilir (Allaha xoş getməz). Əslində öncəki sinamalar kimi, Allaha nəyin xoş getməyəcəyinin səbəbi məlum olmayan bu yasağın da kökləri ruhun ölməzliyinə inama, daha konkret, “əcdad ruhuna etiqada” (M.Təhmasib) bağlanır. “Yas vaxtı, ehtimal ki, həm də başqa vaxt ölü əcdadlar öz xələflərinin evlərini ziyyərət edirlər. Onların geri qayıtməsi üçün lazım olan ayaqqabı onlara təqdim edilir” (187; 14). D.K.Zeleninin permyakların bir adəti (permyaklarda yas vaxtı evin qabaq küncünə ölüün ayaqqabılırı qoyulur) ilə ilgili söylədiyi bu fikrə əsaslanaraq azərbaycanlıların söylənilən adətinizə etmek mümkündür. İbtidai təfəkkürə görə, yasa gələnlərin ayaqqabılırını cütlədikdə çəşəraq ölüün ruhunun ayaqqabılırına da toxunmaq olar. Çəkmələrini tapmayan, yaxud tanımayan ölü ruhu isə geri qayıda bilməyərək evin digər sakinlərinə xətər-sədəmə toxunduracaq və hadisələr tabuda deyilən nəticəyə doğru inkişaf edəcək. Əlbəttə, ölüleri paltarla basdırmağa qadağa qoymuş islam dini bu yasağı unutdurma bilmədikdə bir qədər düzəlişlər apararaq özünükülöşdirmiş, amma yasağın gizlədiyi alt qatı tamamilə silə bilməmişdir. Azərbaycanlılarda çəkmənin yas mərasimində müəyyən rol oynamasını digər sinamaların mövcudluğunu da sübut edir:

— *Başmağı, ayaqqabını çıxaranda bir-birinin üstünə və üzüqöyli qoysan sahibinə ziyan toxunar.*

— *Başmağının bir tayını evdə qoyub bir tayın qayıtdırmağa versən arvadın olər.*

— *Yuxuya ölü çox girərsə, gərək ona Quran oxuda, sonra da ya ayaqqavı tayı, ya da sarımsax tullayasan.*

Son sinamanın birinci şartı (Quran oxutmaq) hakim dinin təsirilə sənradan daxil edilmiş, digər şərtləri isə haqqında danışdığımız təsəvvürlər əsasında formalışmışdır. Fin, Çeremis və çuvaşlarda tabuta ayaqqabı qoymaq adəti mövcuddur. D.K.Zelenin bu adətin “ölünün axırət dünyasına keçidi” üçün icra edildiyini göstərir (187; 13). Bu fikirlərdən çıxış edərək

onu söyləmək olar ki, ayaqqabı tullamaqla qədim azərbaycanlı iki dünya arasında qalan (bu səbəbdən də yuxuya girən) ölüünün keçidini asanlaşdırmaq, sarımsaq tullamaqla isə ölüünün toxundura biləcəyi xətəri neytrallaşdırmaq (bildiyimiz kimi, kəskin qoxulu sarımsaq ən güclü apotropeik vasiyyətə hesab olunur) istəmişdir.

Yas mərasiminin yasaqları içərisində ən mühüm yerlərdən birini ölü ilə temasda olan şəxslərin üzərinə düşən tabu tutur. Bu adamlar meyidlə temasda olduqlarına görə qüsər verilməyənə qədər sakral cəhətdən natəmiz hesab edilirlər. Universal səciyyə daşıyan bu tabuya görə, belə adamların ev əşyalarına, xüsusən ehsan xörəklərinə toxunmaları qadağan edilir. Bu tabuya düşmüş şəxslər bəzən C.Frezerin göstərdiyi kimi, izolə edilərək evdən uzaqlaşdırılır (315; 200). İslam dininin müəyyən əlavələrlə (şəriət qaydalarına uyğun olaraq qüsər vermek) qəbul etdiyi bu tabunun mənşəyi islamiyyətdən öncəyə bağlanır. Azərbaycanlılarda bu tabunun mövcudluğunu zərdüştlik ənənələri kimi tədqiq etmək lazımdır. Belə ki, bütövlükdə dəfn mərasimində həsr olunmuş "Vendidad"ın səkkizinci fraqardında deyilir ki, "ruh bədəndən uçan kimi, zərdüştliyə görə, cəhənnəm yerləşən şimaldan uçub gəlmış murdar cəsəd milçayı şəklinə düşmüş ölüm devi meyidin üzərinə qonur. O, bədənlə temasda olan alt paltarını və yatdığı yeri, habelə mərhumun yaxın qohumlarını və burada olan bir neçə adamı yoluxdur" (190; 275).

Q.P.Snesaryov bu adətin zərdüştlikdən də öncəyə bağlılığını söyləyərək, zərdüştliyin "bu priyomları sadəcə kodifikasiya (sistemə salmaq) etdiyini" göstərmişdir (284; 135).

Bu yasağın yaranmasının rasional səbəbini tapmaq isə olduqca asandır. "Çox ehtimal ki, belə inam-qədimdən qalma felakətin taun və ya hind və iranlıları məhv edən başqa bir epidemiyənən izləridir. Müşahidə edilmişdir ki, meyidi oxşayan zaman cənəzəyə toxunanlar xəstələnərək onun dalınca gedirdilər" (190; 17). Ehtimal ki, məhz bu müşahidələr belə bir tabunun meydana gəlməsinə səbəb olmuşdur.

—*Yas vaxtı evdəki bütün güzgülərin üzərini parça ilə örtürər.*

—*Ölü düşən evdə güzgüləri açıq saxlamaq olmaz.*

Müasir dönmədə ciddiyəti ilə riayət edilən bu sinamanın mənşəyi ruhun ölməzliyi barəsində inamlara bağlanır. Primitiv təfəkkürə görə, insanın ruhu onun güzgündəki və sudaklı əksində yerləşə bilər. Başqa sözla, insan güzgüyə baxarkən onun ruhunun güzgündəki əksinə keçməsi mümkündür. Beləliklə, bu tabunu həyata keçirən qədim insanlar "ehtiyatlanırlar ki, insanların güzgündə əks olunmuş ruhu, inanışlara görə basdırılana qədər evdə qalan ölü ruhu tərəfindən aparılı bilər" (315; 187). Gördüyüümüz kimi, ölülər qarşısında qorxu ideyasına əsaslanaraq icra edilən bu sinamanın başlıca məqsədi dirilərin mühafizəsi olduğundan bu yasaq sərf apotropeik akt kimi

tədqiq edilə bilər.

Azərbaycanlılarda mahiyyətinə varılmışdan icra edilən bir adət də vardır ki, icra zamanına və semantik tutumuna görə yas mərasimine bağlanır. Hüzür düşən evdə yas mərasimi boyu istər gündəlik danışığıda, istərsə də ölünin şənинə söylənilən ağlarda çox zaman ölen adının söyləmədən çıxırıllar. Azərbaycanda bir tabu-yasaq kimi qeydə alınmayan bu adətin, C.Frezer tərəfindən bir çox xalqlar içərisində mövcudluğu öyrənilmiş (212; 93) və yas mərasiminin yasaqları sırasına daxil edilmişdir. Sibir xalqlarından nanay və nenlərdə, tuvalarda, habelə slavyanlarda eyni tabuya rast gelinir. Azərbaycanlılar bu yasağa riayət edərkən "mərhüm", "mərhümə", "rəhmətliy", kimi ümumi isimlərdən istifadə edirlər. Tuvalarda analoji məqamda eyni semantikali "sune", nanaylar "fanya", nenlər "yan-qumi" sözlerini işlədirlər (251; 177).

Maraqlıdır ki, karellərdə tabu həm də bu ümumi isimlərə də şamil edilir: "Karellərdə altı həftə ərzində öleni nə öz adı ilə, nə də "rəhmətliy" sözü ilə adlandırmaq olmaz". Müasir dönmədə də bu xalqda mərhumla ilgili "O" əvəzliyi işlədirilir (212; 174). V.Yeryominaya görə "ölənin adının çəkilməsini yasaq edən adəti ölü qarşısında qorxu hissi yaratmışdır". (173; 78) Müəllif güman edir ki, bu tabu deyilən sözün maddiləşməsi kimi qədim bütərəstlik təsəvvürü ilə əlaqədardır (173; 81). Fikrimizcə, bu yasağın yaranmasına səbəb bütün hind-Avropa xalqlarında mövcud olan "ad insanların sadəcə bir hissəsi deyil, həm də onun ruh adlanan hissəsi, nəfəsi, həyatı" (331; 310) olması inamıdır. Ruhun və adın eyniləşdirilməsi son nəticədə ruhu narahat etməmək üçün adının çəkilməsinə tabu qoyuluşu ilə "qanuniləşdirilmişdir".

Təy mərasimində olduğu kimi, yas mərasiminin ayrı-ayrı poetik mətnlərindən ölü düşən evdə icra edilən ayin və rituallar barəsində informasiya almaq mümkündür:

Ötüb də aqlaşarlar,

Saç-saça aqlaşarlar.

Burda bir qərib ölmüş

Allah, ha aqlaşarlar.

XX əsrin əvvəllerində M.Abbaszadə tərəfindən toplanmış bu ağının ikinci misrası müasir dönmədə artıq unundulmaqdə olan bir adətdən xəber verir. Vaxtılı Azərbaycanda ölünin ən yaxın qohumları (təbii ki, qadınlar) meyidin dövrəsində oturaraq hörükərini açır və uclarını dövrə boyu bir-birinin saçlarına bağlayırlarmış (364). Bu adətin üst qatı belə ehtimal etməyə asas verir ki, əlçığın hərəkətlər edən zaman saçlar dartinir və yolunaraq qadınlara ağrı verirmiş. Özlərinə bu cür fiziki əzab verməklə qadınlardan iztirablarını unutmağa çalışırlarmış. Əslində saçın bir-birinə bağlanması son nəticədə onun yolunmasına getirib çıxarırdı ki, bu da universal səciyyə daşıyaraq, bütün dünya xalqlarının yas mərasimində rast gelinən adətlərdəndir.

"Ölən üçün təsiredici, yaniqli sözlər, oxşamalarla hönkür-hönkür aqla-

maq, üz cırmaq, saç yolmaq kimi xüsusiyyətlər şivənin əsas əlamətlərin-dəndir". (30; 100)

*Analar anar ağlar
Saçını yolar ağlar
Dönər göy göyərçinə
Yollar qonar ağlar.*

Taciklərdə (305; 236), Dağıstan tərkəmələrində (138; 184) saç yolmaqla icra edilən saç manipulyasiyaları bir çox xalqlarda saçların kəsilməsi şəklinə düşmüşdür. Digər tərəfdən Homerin "Odisseya"ında saçların kəsilməsinin təsviri saç kəsmənin saç yolmadan önce intişar tapmış bir adət olduğunu söyləməyə əsas verir (48; 639). Ayın və rituallarda saçlara sakral nəsnə kimi yanaşmanı hələ doğum mərasimində izləmişik. Yas mərasimində həyata keçirilən bu adətin mahiyyətini isə etnoqraf-folklorşunas L.Şternberqin sözləri tamamilə aşkarlayır: "Bu onunla izah edilir ki, qan (üz cırmaq adəti nəzərdə tutulur — A.R.) və saçlar həyatın əsas əlamətləri hesab edildi; onların qurban verilməsi ya ölüünü diritmək üçün vasitə kimi, ya da onun həyatının davamı qiyəmtli hədiyyə kimi təqdim edildi" (331; 205):

*Bu paltarın dəsinə
Qurmızı düyməsinə.*

*Yığılın qurban olaq
Paltarın yiyəsinə.*

Bu örnekə isə Azərbaycan yas mərasimində icra edilən başqa bir adət təsvir edilmişdir. Yasin birinci günü ölüünün ətrafında toplanıb ağlayan qadınlar dəfnetmə mərasimindən sonra ölüünün paltarlarının (Azərbaycan dialektlərində "soyxə", "merət" adlandırılın) ətrafında ağlışırlar. Abxazlarda bir otaqda ölüünü oxşayan zaman, digər otaqda paltarlar üzərində ağlaşma gedir. İngiloylar paltarları qəbrin üstünə düzərk ağlayırlar (327; 153). Taciklər paltarları yera sərib mərhumu yad edirlər (305; 244). Bu adətlərdə paltarlar sadəcə olaraq mərhumu xatırlatlığına görə ağlaşma obyekti kimi seçilmir. Bu həm də Q.Çursinin göstərdiyi kimi, "paltarların ölü ruhunun müvəqqəti yaşayış yeri olmasından" (327; 153), başqa sözlə, paltara "ruhun saxlancı" kimi yanaşmadan irəli gelir. Y.Novik isə bu adətdə ölü ilə ailəsi arasında əlaqələrin davamını görür: "Ölüünün əvəzleyicilərinin (bizim halda - paltarının — A.R.) sahnəyə gətirilməsi ilə mərhumla ailəsi (nəsl) arasında əlaqə qırılmaz qalır" (251; 178). Beləliklə, azərbaycanlılar (eləcə də adıçəkilən digər xalqlar) bu adəti icra edərkən paltara mərhumun simvolik əvəzedicisi-ruhunun saxlancı kimi yanaşaraq, ölüünü anmaq, yad etmək üçün məhz onlardan istifadə edirlər.

Qədim azərbaycanlıların yas mərasimində rast gəlinən adətlərdən biri də (qadınlarla ilgili olduğundan) maraq doğurur. "Nakam ölen cavana "toy tutur" anası, bacısı, yaxınları. Qara xonçalar bəzənir — toy şirniyyatı ilə — üstünsə qara örtük örtülüür. Mafənin üstündə, bəyin başı üstündə olduğu

*Eləmi ağı deyər
Köynəyin ağı deyər
Balası ölən ana
Saç yolar, ağı deyər.*

kimi üzərrək yandırılır, çörək parçalanır. Ana və bacılar qol götürüb oynayır mafənin dövrüsində, şaxsey-vaxsey gedə-gedə, ağı deyə-deyə. Nişanlısı varsa, "qara duvaq" salib matəmə gətirirlər" (361).

*Bülbüla qonça gedər
Bir əldə dolça gedər,
Toysuz ölən cavana,
Əllərdə xonça gedər.*

*Əzizim, qonça gedər,
Gül açmaz, qonça gedər,
Mafənin qabağında,
Əllərdə xonça gedər.*

Müasir dönmədə yalnız müəyyən cizgilərini qoruyub saxlamış (cavan ölen üçün indi də xonça bəzənir) bu arxaik adət yalnız azərbaycanlıların yas mərasimi üçün xas olan cəhətlərdən deyildir. Yas mərasimində toy imitasiyalarını digər xalqların, xüsusiət, slavyanların folklorunda da izləmek mümkündür. "Ukraynada, ələlxüsus Karpatlarda ərə getməmiş qızın və cavan oğlanın yası toy kimi keçirilir. Mərhumə — "knyaginya" toy albislərini geyinir, tabutu aparan "sağdış" toydakı kimi qurşaq bağlayır. Tabutun qabağında nigah çələngi aparılır. Qədim adət icra edilir — ölen qızla oğlanın nigahi bağlanır, mum üzükər dəyişdirilir" (274; 28). Bolqarlar xac əvəzinə cavan ölenin qəbrinə "oruqlıtsa" — toy ağacı yerləşdirirlər. Moldavanlar eyni məqamda "pom"-meyvə ağacının bir budağını bəzəyirlər (218; 100). Türk xalqlarından çuvaşlarda gönc yaşlarında ölen qızların tabutuna gəlinlərə geyindirilən ənənəvi "masmak" və "sarpan" papaqları qoyulur (158; 50); qaqaузlar isə nakam önlərin qəbrinin üstündə "dan" adlanan meyvə ağacını şirniyyat, konfet, alma və şamla bəzəyirlər (218; 100). Mordvalarda cavan qızların yas mərasimində toyun imitasiyası mütləq icra edilən şərtlərdəndir (195; 270). Yas mərasimində toyun imitasiyası sonrakı zaman kəsimlərində folklorun poetik mətnlərində toy-ölüm obrazının yaranmasına səbəb olmuşdur. "Mərasim metaforanın (bu halda toy vəy metaforasının — A.R.) köklərini açmağa imkan verir, eyni zamanda nəğmə də mərasimdə əks olunmuş dünyagörüşün bəzi xüsusiyyətlərini başa düşməyə imkan yaradır" (290; 195). Belə ki, rus toy mərasimində toy imitasiyalarının mövcudluğunu sadəcə bir ağı ilə sübut etmək mümkündür:

*Што гульшишко у нас да прокладбище
Аль унылая слезлива в доме свадебка (274; 28)*

*(Bizim seyrəngahımız qəbirstanlıqdadır mı?
Yainki evdəki toy gözüyüşlü hüzünlüdür).*

Belə ağilar Azərbaycan folklorunda da yox deyildir:

*Öysizdən duman qalxır,
Qar yağır, boran qalxır.*

*Toyunu mən elədim
Gərdəyin ölüm taxır.*

Maraqlıdır ki, mordvalarda yas ağları "layşema" (mordva dilində "ağı") deyil, "urnema" (toy oxşamaları) adlanır (195; 271). Müxtəlif tarixi-coğrafi arealda yaşayan, fərqli dillərdə danışan xalqların mərasim folklorunda müşahidə etdiyimiz toy imitasiyalarının yaranması, əski çağlarda

mövcud olmuş, tipoloji səciyyə daşıyan “yer üzündə nigaha girməmiş, bu səbəbdən əsas həyatı funksiyani icra etməmiş cavanlar öləndən sonra nigaha girirlər”, (290; 195) təsəvvürü ilə əlaqədar ola bilər. Bu cür ilkin təsəvvürlərin iflasa uğradığı daha sonrakı mərhələlərdə isə teatr-tamaşa ünsürlərinin yer taplığı bu adətin icrası (azərbaycanlılarda olduğu kimi) artıq ənənəciliklə şərtlənir. Yəni mahiyyətinin yanlışlığını (ölənin o dünyada evlənməsinin qeyri-mümkünlüğünü) dərk edəndən sonra belə müasir azərbaycanlı qadın (və ya qaqaуз, çuvaş, tacik və s.) yenə də bu adətlərə yas mərasiminin təbii tələbi kimi yanaşaraq, qeyri-şərtsiz icra edir. Bundan başqa, yasda toyun imitasiyası həm də hər iki hadisənin yeni vəziyyətə keçid, yeni həyatın başlanğıcı kimi qəbul edilməsindən irəli gəlir.

Nəhayət, yas mərasimində icraçılarının cinsi mənşəbiyəti baxımından diqqətimizi cəlb edən mühüm mərasim Əmin Abidin “oxşama” və yaxud “ağı” adlandırdığı törəndir (45; 40). Qadınların cənazənin ətrafında əyləşməklə ağı söyləyib saçlarını yollamaları, üzlərini cirmalarını ehtiva edən ağı törəni mənşəyi etibarilə türkərin əski yüksək-matəm törənинə bağlanır. “Qədim Azərbaycanda ölen böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölen günü camaati bir yerə toplayırdılar. Bu toplantıya “yuğ” deyərdilər (Yuqlamaq ağlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzəldərdi, xüsusi çağrılmış “yuğçular” isə ikisimli “qopuz” çalıb oynayardılar. Yuğçu qabaqcə mərhum qəhrəmanın ığidlıklarından danışıb onu övdərdi. Sonra isə qəmli havaya keçib şanlı igid üçün ağı deyərdi. Toplananlar da hönkür-hönkür ağlayardı”. Yuğ mərasimi Ə.Haqverdiyevin təsvir etdiyi ağı törəni ilə məhdudlaşmayaraq həm də teatr-tamaşa ünsürlü rəqsələri, ığidlərin simvolik atçapma-döyüşmə səhnələrini də özündə birləşdirir (Yuqlama mərasimində rəqsin də yer tapması yuxarıda haqqında bəhs etdiyimiz yasda toy imitasiyalarının, habelə sonrakı zaman kəsimlərində qam-şamanların cənazə ətrafında icra etdikləri “oyun”ların qamlamaların da kökünü adıçəkilən törənə bağlamağa imkan verir). Yuğ mərasiminin məhz bu cəhətləri onu L.Sternberqin təsvir etdiyi, slavyanların “trizna” ayını ilə yaxınlaşdırır (173; 83) (özbəklərdə (305; 236), Pripamir taciklərində (267) də rast gəlinən bu törən Qafqaz-Iber xalqlarından olan svanlarda “laqvan”, abxazlarda “apsxa” adlanır (327; 181)). Y.V.Çəmənzəminlinin tədqiqatında misirlilərdə, romalılarda eyni adətin mövcud olduğunu görürük (40; 78). Yas mərasimində ritual oyunlarının, teatr-tamaşa ünsürlü səhnələşdirmələrin yer tapması, V.Yeryominanın fikrincə, “ölümə müqavimət göstərməyə və ya mümkün olduğu qədər onunla müqavilə bağlamağa doğru yönəlmüşdür”. B.A.Ribakova görə isə, bu mərasimlər “ölümü sağ qalanlardan uzaq salmaq, onların yaşam gücünü nümayiş etdirmək qabiliyyətindədir” (173; 83).

Müasir dönmədə yas mərasiminin poetik mətnləri kimi qəbul etdiyimiz

nümunələrin yaranma obyekti də məhz yüglama törəni olmuşdur. Yuğ törənində ağı söyləyənlər isə ilkin dövrlərdə ozanlar olmuşlar. Atillanın ölümü mərasimində ozan-şairlərin ağı söyləmələri barədə oxuyuruz:

“Düdüklərin, davulların sədaları ilə bağlı söylənən bu dastanı, şerləri düzəldən şairlər, heç şübhəsiz ki, müasir saz şairlərimizin dədələri olmuşlar” (27; 15). Bundan başqa, “Kitabi-Dədə Qorqud” dastanlarındakı analoji epizodlar, habelə xalqın keçdiyi tarixi yoldan bəhs edərkən mötəbər mənbə sayılan bayatıların sırasında:-

Əzizim, ozan ağlar

Yuğ deyib ozan ağlar

Düyünü yasa dönənş

Üz cirib ozan ağlar.

Əzizinəm, bay ata,

Yolum düşdü Bayata.

Ozan bir ağı dedi

Ünү düşdü Bayata —

kimi örnəklərin yaşaması hazırda sırf qadın peşəsi olan ağıcılığın ozan kişilər arasında mövcud olduğunu göstərir.

Müasir yuğ-yas törənində yüksəkləri qadınlar əvəz edərək mərasimi təmamilə ələ ala bilmışlar. “Bir çox xalqlarda ailə (məşət) mərasimlərinə qadınlar rəhbərlik edirdilər; onlar həmçinin ağiların yaradıcısı və ifaçısı idilər”.

Minilliklərlə ölçülə bilən tarixə malik “Bilqamis” dastanında yas mərasiminin, ağrıçı qadınların anılması bu ənənənin şumerlərdə (36; 52); Homerin ölməz əsərində kremasiyadan önce Axillesin şərəfinə keçirilən ağı törənində matəm mahnalarının ifası qədim yunanlarda (48; 639); Y.V.Çəmənzəminlinin göstərdiyi örnəklər qədim misirlilərdə və hunlarda (40; 78) eyni adətin mövcudluğunu təsdiq edir.

Nisbətən son dövrlərdə çar İraklinin cənəzəsi ətrafında «çianuri» çalan ağrıının dil deyib ağlaması da mahiyyəti etibarilə türkərin yüksək törənini xatırladır (278; 53). Qırızıların “jok toşu” qazaxlarının “joktau jilau” (245; II c., 346), çuvaşların “sas kaları” (158; 51), Krim türkərinin “tokmak” ağı mərasimi (326; 101) də azərbaycanlıların analoji mərasimi kimi mənşəyini adıçəkilən törəndən götürür.

Hakim din bu qədim köklərə malik ənənəni də (qadınların ağı mərasimini) qadın molla obrazını yaratmaqla özünləşdirməyə cəhd etmişdir. Amma Azərbaycanda hər bir yas məclisinə islamiyyətin təsirilə qadın-molla çağırılursa da, eyni zamanda məclisi aparmaq üçün ağrıçı qadın da dəvət olunur. Bəzən isə molla qadın dəvət edilmirsə belə, məclisədə ağrıçı qadının iştirakı zəruri sayılır. Çünkü əzizini o dünyaya yola salan qadınların dərdin, kədərin böyükliyündən özlərini itirmələri çox təbiidir. Bundan başqa, müsiqi duyumunun, söz söyləmək qabiliyyətinin olmaması da mümkündür. Belə hallarda ağrıının hüznlü səsi, söylədiyi ələm dolu ağilar qadınlara ürəyini boşaltmağa şərait yaradır, ağlamaq bilməyən yadların da gözündə yaşı görünür:

*Dağların daşına bax,
Üzüyür qasına bax.*

Əslində ağı söyləmək, yas mərasimində yas adamlarının dərdinə şərik olaraq ağlamaq xüsusi məharət tələb etmir. M. Abbaszadənin topladığı bir əhvalat da bunu sübut edir: "Bir arvad duz-çörək verib ağı öyrənirmiş. Bir gün bunun oğlu ölürlər. Arvad mütəəsir olaraq deyir:

*Mən aşiq düzüm, haray
Əppəyim, duzum, haray
Ağlamaq özü gəlirmiş
Heyf oldu əppəyim, duzum, haray* (2).

Bu ağıda müşahidə etdiyimiz "haray" çağırmaq, ölüyü yüksək səs tonu ilə haraylamaq bir çox ağıllarda rast gəlinən xüsusiyyətlərdəndir. Təsadüfi deyil ki, Dağıstan tərəkəmələrində yas mərasiminin ağı söyləmək tərəni "hayqırış" adlanaraq, məhz qadınların haray çağırması, hayqırışları ilə ilgilidir (138; 183).

Əzizinəm, hər aylar

Hər ulduzlar, hər aylar

Yas mərasiminin poetik mətnlərinin bu cür müraciat əsasında qurulması isə primitiv təfəkkürün maraqlı bir təsəvvürünə bağlanır. "İbtidai insan elə düşünürdü ki, öləni yenidən hayata qaytarmaq mümkündür. Bundan ötəri isə bədəndən uzaq düşmüş ruhu qaytarmaq üçün ciddi tədbirlərin görülməsi kifayətdir" (331; 204). Azərbaycan ağılarında mərhuma emosional müraciatlər, ölüünün dilə tutulması, onun üçün əziz olan nəsnələrin yada salınmaqla "aldadılması" məhz bu istiqamətə — məqsədə yönəlmüş priymılardan hesab oluna bilər:

*Ay gedən, dayan, getmə,
Dərdi et bəyan, getmə
Hamı getdi, dinmədim
Məni kor qoyan, getmə.*

*Bağçada bar qalana
Bağban saxlar alana
Bir yazığın gəlirmi
Mən biçarə anana?*

Ölən cavan gelindirsə, balalarını xatırlatmaqla onu "yoldan" saxlamağa çalışırlar:

*Bu gəlin, bulqar gəlin
Saçı zulfuqar gəlin*

*Sən qara yerdə qalma
Balaların ağlar, gəlin!*

Maraqlıdır ki, ağıllarda yasa yiğilanlar da aldatma obyekti kimi seçiləbilər:

*Sarıya bürünsənə
Ətəklərin dürsənə,*

*Əziz qonaqlar gəlib,
Bir gəlib görünsənə.*

Ananın dilindən övladı üçün söylənilən bir ağıda isə təbii fəlakətin töötəldiyi dağıntılar bədii priyom kimi seçilir:

*Su gəlib axıb, bala
Çəpəri yixib, bala*

*Dur bircə yanına gəl
Anan darıxb, bala.*

Qarabağ hakimi İbrahim xanın oğlu Cavadın ölümü münasibətilə ana-

*Ha dedim ağlamaram
Gözümün yaşına bax.*

sinin dilindən deyilmiş şivəndə də mərhumun sağlığında əziz tutduğu nəsnələrin eyni məqsədlə yada salınmasının şahidi oluruq:

*Qaldı bədovun cərgə düzülmüş başı bağlı
Üstü bəzənən xələtin əsbablı, yaraqlı
Hərdəm yolunu gözlər atın oxlu, sədaqlı.*

Ağı ilə, sözə ölüyü diriltmənin mümkünliyünə inam Misir mifologiyasında maraqlı bir əsatirin meydana gəlməsinə səbəb olmuşdur. Osirisin meyidini tapan İśida, bacısı Neftida ilə aqlaşma qurub ağı söyləyirlər (Məhz bu zaman söylənilən nümunələri C.Frezer Misir ağılarının prototipi, Neftida ilə İśidanı ilk professional ağıçı hesab etmişdir (315; 344)). Türk folklorunda isə ilk ağı nümunələri Alp Ər Tonqannın ölümüne deyilən M.Kaşgarinin "Divani-lügətüt-türk"ündə qorunan on bir örnek hesab edilir (44; 16). Bundan başqa, Orxon-Yenisey abidələri də qədim türklərin ilk şivən-ağılarını günümüzə qədər çatdırmışlar (66; 83)). Onların ağılarını eşi-dən günəş allahi Ra rəhma gələrək çəqqal başlı Anubisi yerə yollayaraq Osirisini dirildir (315; 344).

Ölünü qaytarmağın mümkünliyünə inam qırğızların maraqlı bir adətində də qorunmuşdur. Cənəzəni evdən çıxaran zaman qadınlar cənəzənin dalınca üç dəfə un səpərək-kuruy, kuruy, kuruy — söyləyirlər. Gündəlik məisətə eyni sözlərdən atları çağırmaq üçün istifadə edilir. T.Bayaliyeva belə güman edir ki, bu magik ayın ölüyü rəhma gətirərək geri qaytarmaq niyyəti güdür (119; 81).

Azərbaycan ağılarının "xarakter cəhəti ölen adamın bütün qüsurlarını buraxıb onu yüksək bir sima, mərhəmətli, nəcib bir şəxs kimi təsvir etməsidir" (30; 107). Poetik mətnlərin bu cəhəti də müəyyən mənada ruhun ölməzliyinə inama gedib bağlanır. Ölənlərin o dünyada həyatını yüngülləşdirmək üçün onu maddi nəsnələrlə təmin edən ibtidai insanlar, sözə, musiqi ilə ona şəfqət göstərmək, eyni zamanda, onu razı salmaq istəmişlər. Yas mərasimini tədqiq edən alımlər də (L.Şternberq, N.A.Siraxulidze) mərasimi müşayət edən mətnlərin formallaşmasında bu amillərin-ibtidai inamların mövcudluğunu göstərmişlər.

*Göllərə qaz düşübdü
Bəlkə də tez düşübdü*

*Belə qayğışə ana
Dünyada az düşübdü.*

Ölümünə ağı çağırılan şəxs əger anadırsa, dünyadan ən qayğış, ən gözəl anasıdır, cavan oglandırsa, heç bir fiziki qüsuru olmayan, alicənab, qorxmaz bir igiddir:

*O gözəl gözlərinə,
O qaytan dodağına,*

*Uzun çınar boyuva
Düşəşin gül üzüvə.*

Tərifli, mübəaliqli sözlərin işlənməsi ağı-bayatilardan daha çox şivən tipli, yəni daha sərbəst formal əlamətlərə malik örnəklər üçün (bildiyimiz kimi, şivən tipli ağılar üçün "azad vəzn, poetik mətnin improvisasiya xa-

siyyeti və variasiya elementləri əsas cəhətlərdəndir“ (58; 64)) xarakterikdir:

—Açılmayan tüsəngin, siyrilmayan xançalın öz canına qurban! Ay kimi doğdun, gün kimi batdın, minəndə at bağıri yardım, düşəndə yer bağıri yardım, saydıguna salam verdin, saymadığına yan verdin, düşmanına dırşək göstərdin, qəniminə qan uddurdun, altının bədoy atına, çiyinin süzen tüsənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban ey!... (2)

Dağstan tərkəmələrinin şivən nümunələrində də bu cür epitetlərin, mübaliqliyi ifadələrin işlənməsinə rast gəlinir.

Urqan bulan batmay edi etinge

Ətinə batmaz idi,

Kep ularlar qelmey edi bitinge

Çox igidlər bədəninə qarşı durmaz idi.

Etening, başıq qalıvlı

Ətəyin, başın bəzəklili

Xan esqerde sen özündə də tanuvlu

Xan əsgərində özün də tanınmış

Kapu başıq saraylı... (138; 184)

Qapı bacan saray kimi...

Sibir türklərinin “sıqtı” adlanan ağı nümunələrində ölenin şənинə bu cür xoş sözlərin söylənməsinin, ümumiyyətlə, yasda ağıların oxunmasının əsas məqsədi tuva yas mərasiminin tədqiqatçısı N.Dyakonovanın fikrincə, qoruyuculuqdur (172; 53). Qadınlar ağıları oxumaqla öleni razi salmaq, bununla da, özlərini ölüünün toxundura biləcəyi xətərdən qorumaq istəmişlər. Amma yas poeziyasını tamamilə əcdad kultuna, ruhun ölməzliyinə inama bağlamaq da doğru deyildir. Vaxtılı “o dünya barədə ibtidai təsəvvürlərin, xüsusilə əcdad kultunun həqiqətən yas mərasiminin bir çox rituallarının və mərasimin söz yaradıcılığının əsasını təşkil etdiyini” (278; 53) inkar etməyərək, müasir dönmədə ağıların əsasən yaxın adamın itkisindən doğan dərдин, kədərin ifadəsi üçün yanadığını və reallaşdığını söyləməliyik.

Ağıları söyləyicilərinin sosiumda və ailədə tutduğu mövqeyinə görə fərqləndirmək mümkünündür. Bu poetik mətnlərin tematik tutumu söyləyicinin ana, bacı yaxud qayınana olduğunu iddia etməyə imkan yaradır. Bu sıradan ananın dilindən söylənən ağılar xüsusilə diqqəti cəlb edir. Çünkü noqayların bir “bozlav”ında (noqaylarda ağılar “bozlav” adlanır (141; 128)) deyildiyi kimi:

Arqımak kaldi matavda

Arğımaq bağlı qaldı,

Alqanıp kaldi otavda,

Arvadin otaqda qaldı,

Argımak kalsa yal tabar,

Arğımaq qalsa, dincələr,

Aruv kalsa, ər tabar.

Arvad qalsa, ər tapar,

Ana kalsa, avruv tabar, şer tabar

Ana qalsa, xəstəlik tapar, şər tapar.

(141; 129).

Ana üçün övladının ölümünü görməkdən dəhşətli heç nə ola bilməz. Valideynin övladdan qabaq ölməsi nə qədər faciəli olsa da, ağırtısa da, təbii haldır. Amma “doqquz ay dar qarnında”, ürəyinin altında gəzdirdiyi, yuxusuz gecələr keçirdiyi, böyüdüb ərsəyə gətirdiyi, bütün ümidi lərini bağla-

dığı övladının faciəli sonunu görmək dərdinə hər ana ürəyi tab gətirə bil-məz:

Əzizim bala dağı

Bağ dağı, bala dağı

Əslində, ana üçün itirdiyi övladının oğlan, ya qız olmasına heç bir fərqi yoxdur:

Fələk, nələr eylədin

Karvanımı əylədin

Amma sözsüz ki, ana gözünü dikdiyi, ən ülvü hissələrini, arzularını adına bağladıği oğlunun yarıda qırılmış həyatına, nakam ömrünə daha çox yanır, ikiqat kədərlərin:

Mən aşiq ağlamaqla

Qan durmaz bağlamaqla

Bir qızımı apardın,

Bəs oğlumu neylədin?

Ananın bu cür hissələr keçirməsi təbiidir. Çünkü Şərqi ələmində oğul hər zaman “evin dirəyi”, “ata-ana gərəyi” hesab edilərək, oğlu olmayan valideynlər, “sonsuz”, “məhrum” çağrılmışlardır:

Savalan buz bağladı

Yarı yarpız bağladı

Sonsuza qonaq getdim

Atımı qız bağladı.

L.Q.Nevskaya tərəfindən “çoxlu sayıda süjet məcmusu” (249; 139) kimi tədqiq edilən oğul üçün söylənən ağıların bir qismi universal səciyyə daşıyan süjetlər əsasında qurulmuşdur:

Bağçamız inci tutar

İnci birinci tutar

Bu ağıni söyləyən qadın-ana ölümün onun oğlunu sosiumdan, ailədən, dostlarından ayırdığına inanır, onu hələ də yaşıdlarının arasında görməyə ümidi edir:

Eləmi, üzüm səni,

Boşqaba düzüm səni,

Yoldaşların görəndə

Məni bir sancı tutar.

Digər bir ağıda isə, ümidiñin boşça çıxdığını görən ananın yenə də göz yaşlarına güc verməsinin şahidi oluruq:

Müsəllanın çim daşı

Yandi ürəgim başı

Rus qadını da analoji vəziyyətdə eyni hissələri keçirərək belə bir ağı söyləyir:

Как пойдут его товарищи

На веселое гульянице

Погляжу я во окошечко

Не могу я горемышная

Tay-tuşunun içində,

Axtarır gözüm səni.

Uğlaydet’ da syna milavo

He в народе да не в добрых людях

He в друзьях-братьях, товарищах

He во своих ево приятелях

(249; 139)

*Yoldaşları gedəndə,
Gəzməyə çıxanda,
Mən pəncərədən boylanıram.
Mən dərdli öz*

Nəzərdən keçirdiyimiz ananın dilindən söylənən ağı nümunələri ananın bu və ya digər şəkildə ağılıarda obraz kimi, ya da müəllif kimi iştirakı ilə yaranan yas mətnlərinin bir qolunu təşkil edir. “Oxşamaların (ağiların — A.R.) mətnlərində “ana” anlayışı öz fərqli mənə və leksik çevrilmələrində olmuş ana üçün və ananın ölmüş oğul və ya qızı üçün, nəhayət, atasının ya başqa yaxınlarını itirmiş qızın anaya müraciətində formalasır” (247; 197). Bu fərqləndirmələr içərisində ana üçün söylənən ağı nümunələri çoxluq təşkil edir. Adıçəkilən tematik tutuma malik örnəklərin, adətən müəllifi bəlli olur. Təbii ki, bu mətnlər mərhumənin qızı (yaxud qızları) tərəfindən söylənilir:

*Gəlin gedək yasına,
Siniq könül pasına,*

Bu ağılıarda ananın bütün analıq funksiyaları sadalanır:

*Ay haray, yanın getdi
Min dərdi qanan getdi,
Ömrümüzün yolunda,
Can qoyan anam getdi.*

Bələ ananın ölümü övladını ömrünün sonuna qədər yandıraraq ağladır:

*Aşıq qara bağlaram
Sular təki çağlaram*

Cünki insanın yaşından asılı olmayaraq anaya hər zaman ehtiyacı olur, heç kəs ananı əvəz edə bilmir:

*Ana başda tac imiş
Hər dərdə əlac imiş,*

Yas mərasiminin poetik mətnləri arasında eyni müəllifin, yəni qızların qardaşının ölümü münasibətlə söylədiyi ağılar da özünəməxsus yer tutur. Say etibarilə çoxluq təşkil edən bu ağıların məzmunu müxtəlidir. Bu ağılıarda bacı qardaşı cibə tökülen kişmişə bənzədə bilər:

*Qardaş kişmiş kimidi
Cibə düşmüş kimidi*

Ağıya bu bənzətməni getirməklə bacı onun neca şirin, doğma, məhrəm olduğunu bildirir; qardaşsız bacının gözdən düdüyüni söyləməklə, qardaşın bacı üçün ata əvəzi olduğunu göstərmək istəyir. Slavyan qızı da qardaşa ata əvəzi kimi yanaşaraq onun itkisini ata itkisine bərabər tutur:

*əziz oğlumu görə bilmirəm,
Nə adamların, nə mehriban
insanların içində.
Nə dost-qardaşlarının
Nə yoldaşlarının içində.*

После братца ионьку-красного солнышка

Не от ветрышка тебе заборонушки

Не от добрых людей тебе заступушки (249; 145)

Qırımızı günəş qardaşdan sonra

Küləkdən qorunacaq yox,

Mehriban insanlardan tərəfdar yox.

Bəzən issa birbaşa “atacığım” deyə xıtab edir:

Tы мой братец

Tы мой батюшка

Не стосковался ты, батюшка

По нам по горючечкам

По своим кормиличкам (249; 145)

Bu örnəklərdə qardaş bacının gülü, bülbülü olur, bacı qardaşın ölümünü rəva görməyərək, özünə ölüm arzulayır:

Qardaş mənim gülümdü

Gülümdü, bülbülümdü

Ağılıarda heç bir yad adam bacı üçün ağızının dadi qədər doğma, məhərəm qardaşı əvəz edə bilmir:

Əzzizim, adı qardaş,

Ağzımın dadi qardaş,

Qardaş itkisi Dağıstanın tərəkəmə qızına belə bir ağızını söylədir:

Əzzizi, daşdan ağlar

Kiprigi, qaşdan ağlar

Eyni müəllif və ya ifaçının (yəni qızın) fərqli obyekta müraciəti isə daha yeni ağıcların yaranmasına səbəb olur. Qardaşının ölümünə yanın qız artıq bacısının itkisinə kədərlənərək fərqli tematik tutuma malik ağı yaradır:

Bacının bacı dərdi

Yoxdu əlaci, dərdi,

Yaxud, atanın cənəzəsi üzərində belə ağlayır:

Bu qoyun, dəli qoyun

Ağ qoyun, dəli qoyun

Son ağıdakı obyekta müraciət qadının əri üçün söylədiyi örnəklərdə də reallaşır:

Bu dağda məni

Qovma bu dağda məni

Noqaylarda dul qalmış qadın ərini bu şəkildə oxşayır:

Alla yazqan yazuvim

Atam qoşkan kosaqım

Ətimə kiyen köyleqim

Ət kasiqan turnaqım

Suv tilesen, bal bergen

Ölür bacılar ölsün

Qardaş ölmü zülümdü

Ağılıarda heç bir yad adam bacı üçün ağızının dadi qədər doğma, məhərəm qardaşı əvəz edə bilmir:

Sən ki, əlimdən getdin

Tutmaram yadı qardaş.

Qardaş itkisi ölü qızlar

Dururobaşdan ağlar (138; 184).

Eyni müəllif və ya ifaçının (yəni qızın) fərqli obyekta müraciəti isə daha

yenİ ağıcların yaranmasına səbəb olur. Qardaşının ölümünə yanın qız artıq

bacısının itkisinə kədərlənərək fərqli tematik tutuma malik ağı yaradır:

Getdi şirin söhbəti

Qaldı bir acı dərdi.

Yaxud, atanın cənəzəsi üzərində belə ağlayır:

Cavan atam ölündən

Adımı dəli qoyun.

Son ağıdakı obyekta müraciət qadının əri üçün söylədiyi örnəklərdə də reallaşır:

Özün baş aldın getdin

Qoydun bu dağda məni.

Ozine alqan kutsizi

Özünə aldiğin bədbəxti
Kime berdin suymeqe?! (141; 129) Kimə verdin sevməyə.

Gəlinlə hər zaman müxalif cəbhədə duran qayınanın dilindən söylənən ağilar da Azərbaycan yas mətnlərinin bir tematik qolunu təşkil edir. Heç bir doğmaliq telləri ilə bağlanmayan bu qadınların bir-birini oxşaması çox maraqlı hadisələrdəndir:

Gəlin-gəlin olmazmı

Al-yaşlı solmazmı

M.Abbaszadə tərəfindən ötən əsrin əvvəllərində qeydə alınmış və məzmununa görə fərqləndirilmiş bu örnəyin başqa bir variantı da mövcuddur:

Gəlin-gəlin olmadı

Al-yaşlı solmadı

Gəlin evdən çıxanda

Evi viran qalmazmı?

Bu necə gəlinlikdi

İli tamam olmadı?

Nəzərdən keçirdiyimiz fərqli variant improvisə nəticəsində meydana çıxmışdır. Son misra da ənənəvi əsaslar üzərində ağıının improvisə edildiyini göstərir. Əslində ağıda improvisə labüddür. İnsanlar fərqli şəraitdə yaşıdları — ömür sürdükləri kimi müxtəlif şəraitdə də dünya ilə vidalaşırlar. Ağıçı qadınlar da ağı söyləyərkən məhz bu müxtəliflikləri nəzərə alaraq örnəkləri söylənən vəziyyətlə uyğunlaşdırmağa çalışırlar. Məşhur etnoqraf-folklorşunas Ç.Vəlixanov qırğız “cılav”ları ilə münasibətdə söylədiyi “o, adətən qadınlar tərəfindən yaradılır və tez-tez improvisə edilir“ (132; 199) fikrinin həqiqətə uyğunluğunu qeydə alduğumuz maraqlı bir rəvayət də sübut edir.

—Deyirlər bir qadın bişirmək üçün balıq təmizləyirmiş. Bu zaman qonşudan vay xəbəri çıxır. Qadın cəld əllərini təmizləyərək, balığı qızartmadan yas yerinə gedir. Ağı mərasimində əyləşən zaman fikri evdəki balıqda olduğundan gözü taxçadaki tavarı tutur. Ağı söyləmək növbəsi ona çatanda qadın belə bir ağı qoşur:

Aşıq hava yaxşıdı

Dərda dəva yaxşıdı.

Bizim balıq bişməyə

Sizin tava yaxşıdı. (361)

Bəzi ağı örnəklərini isə tematik tutumuna görə deyil, söylənmə zamanına görə fərqləndirmək mümkündür. Belə ki,

Evləri düzümünən,

Düzülüb düzümünən,

Həmi minnətə gəlib

Dur gedək biziminən —

örnəyi qadınlar tərəfindən mərhumun qəbrinin ziyarəti zamanı söylənilir. Yas mətnlərinin söylənmə zamanına görə ən mükəmməl təsnifatı rus folklorşunaslığında K.V. Çistov tərəfindən aparılmışdır (102; 92). Nəzərdən keçirdiyimiz son örnek bu təsnifatın altıncı bölümünə aid edilə bilər.

Azərbaycan yas mərasiminin poetik mətnləri içərisində dialoq şəklində qurulan ağilar da mövcuddur:

Aşıq, haralı gəldi

Dərda davalı gəldi

Sizin təzə dərdüzüə

Köhnə yaralı gəldi.

Yasa gələnlərin bu ağısını yas sahibi belə cavablayır:

Gəldiyin yas yeridi

Gal əyləş, yas yeridi

Aç ürəyim başını

Tamam sıkəs yeridi.

Azərbaycan ağilarının özünəməxsus qəlibləşmiş simvolikası formalaşmışdır. Bu örnəklərdə ölümə yuxu kimi baxılır, dünyasını dəyişmiş adam yatmış kimi təsvir olunur:

Əzizinəm, dan yeri

Qızarıbdi dan yeri

Burda bir cavan yatur

Bir az astadan yeri.

Analoji təsəvvür Anadolu türklərinin: -

Daha şafak sökmədimi?

İlk horozlar ötmədi mi

Uykun senin yetmedi mi

Kalksana, kadın anam, kalksana (342) -

məzmunlu “ağıt“ örnəklərinin yaranmasına səbəb olmuşdur. Taciklərdə “qorvoi noz“ (naz beşiy) adətinin icrası (ölünün xüsusi düzəldilmiş beşikdə basdırılması) həmin xalqda (267; 254) da bu təbii hadisəyə eyni münasibətin mövcudluğundan xəbər verir. Ölüyü ağıçı qadınlar tərəfindən layla söylənilməsi də, fikrimizcə, ölümə yuxu kimi baxılmasının nəticəsidir:

Bağda bitər boyana

Bağın yolu hayana

Hərə bir laylay çalsın,

Bəlkə ölüən oyana.

Bu örnəyin eldən toplanmış bir variantı isə belə səslənir:

Layla çaldım oyana

Boyanı dağdan o yana

Hərəyə bir layla çaldırıım

Bəlkə yatıb, oyana.

Hələ tam cılalanmamış son variantda bu örnəyin formalasdığı dövrün təsəvvürleri daha dəqiq qorunmuşdur. Belə ki, ağiların ölümü diriltmək qabiliyyətində olduğunu inamın mövcudluğundan bəhs etmişdir. Fikrimizcə, məhz bu inam yuxarıdakı örnəyin formalasmasına səbəb olmuşdur. Son misrada ölümün sağlığına ümid yeri (bəlkə yatıb) də fikrimizin həqiqətə uyğunluğunu göstərir.

Bəzən insanın ölümü axırət dünyasına aparan yol kimi, ölümün özü isə yolu, səyahətçi kimi təsəvvür edilir:

Bu yola gedən gəlməz

Bilmirəm nədən gəlməz

Düzülüb qatarımız

Çıxb cərgədən gəlməz.

“Əslinə baxılırsa, yas oxşamalarında tez-tez rast gəlinən yol obrası, ölümə əhəmiyyətli dərəcədə uzaq əraziyə (axırət dünyasına) köçmək kimi yanaşmaya əsaslanır; həm də bu köç səyahət formasında həyata keçirilir“ (325; 116).

Slavyan ağiları ilə ilgili B.A.Çistyakovun toxunduğu bu təsəvvürlerin türklərdə də vaxtilə geniş yayıldığı şorlarda dəfn mərasiminin “koçuq“ (köç felindən) adlanması (172; 67); kumandinlərdə qam-şamanın ölümün

ruhunu axırat dünyasına müşayet etmək üçün (bu cür müşayet ruhu mühafiz etmək və dirilərin, məsələn, yatmış adamın ruhunun ölü ruhuna qoşulmasının qarşısını almaq üçün vacib sayılır) xüsusi qamlama ayınlarının həyata keçirilməsi (172; 66), təsdiq edir.

Əvvəldə nəzərdən keçirdiyimiz bir qisim ayin və ritualların yaranmasına səbəb olan bu yanaşma ağıllardakı bir sırə qəlibləşmiş simvol və obrazların genezisini müəyyənəşdirməyə də imkan yaradır. Uzaq, həmişəlik səfərə yola saldıqları ölü, artıq bu dünyada, dirilər arasında qonaq sayılır:

*Məşüm ağır gedir
Qabaxda naxır gedir*

Rusların

*Наглядимесь очи ясные
про запас допору-времечко
На желанного-то дядюшку
Уже час часом минуется
Скоро время скоротается
У нас гостюшко укатится*
(249; 231)

Litvalıların

O матушка, гостийка

O моя матушка,

путешественница (249; 231)

*Mən bir günlüy qonağam
Hamı maa baxış gedir.*

*Baxın, gözlərim
Vaxt var ikən
İstəkli dayıya
Saatlar keçər
Vaxt bitər
Qonağımız gedər*

*Anaciğim, qonağım,
Mənim anam,
səyahətçi, -*

örneklerində də eyni "qonaq" obrazı iştirak edir. Ölünün qonaq kimi təsəvvür edilməsi isə son nəticədə həmin adamın ailəyə, sosiuma mənsub olmayan yad bir şəxsə çevriləsinə gətirib çıxarır. "Digər folklor janrlarında olduğu kimi, ağıda da yol qət etmənin çevriləmə, doğmanın yada dönməsinə gətirib çıxarması haqqında təsəvvür eks olunmuşdur" (248; 228). Burada artıq Azərbaycan bayatlarının tematik baxımdan bir qolunu təşkil edən qəriblik bayatlarına (taciklərdə qəriblik mövzulu metnlər "rubbobi-ğoribi" adlanır (267; 256) nəzər salmaq mümkündür. Bildiyimiz kimi, Azərbaycan ağıllarının müəyyən qismini qəriblikdə ölenlər üçün söylənilmiş örnekər təşkil edir. Bu ağılları Azərbaycan qadımları həqiqətən qurbətdə, dost-tanışdan uzaq, yadlar arasında canımı tapşırılmış insanlar üçün söyləyə bilərlər:

*Bir at mindim, başı yox
Bir çay keçdim, daşı yox*

Yaxud, başqa bir örnəyin məzmunu aqlaşma obyektiinin doğrudan da, qərib olduğundan xəbər verir:

*Qərib öldü, götürün
Dar küçədən ötürün*

Amma digər tərəfdən L.Q.Nevskayanın göstərdiyi "doğmanın yada

*Burda bir qərib ölmüş,
Yanında qardaşı yox.*

*Qəribin vay xəbərin
Kimsəsinə yetirin.*

çevriləməsi" (248; 231) ölmüş adamı ailədən, sosiumdan ayıraq onu doğmalar arasında belə qəribə çevirir:

Dağlarda qar səsi var

Yağışdı girvəsi var

Mərhum artıq o dünyanın sakininə çevrildiyindən, bu dünyada yaşay-anlar üçün qərib olur:

Ötüb də ağlaşarlar,

Saç-saça bağlaşarlar,

Burda bir qərib ölmüş

İllər ilə yası var.

Burda bir qərib ölmüş,

Allah, ha ağlaşarlar.

Son iki örnək söylənilən müləhizələrdə həqiqətin olduğunu söyləməyə müəyyən əsas verir. Belə ki, ilk örnəkdə qəribin illərlə davam edəcəyi ya-sından danışılır. Amma etiraf edək ki, qəribin düşdüyü el-oba nə qədər qo-naqpərvər olsa belə, sonradan gəlmış bir şəxs üçün illərlə yas saxlanılması ağlabatan deyil. Yaxud, digər örnəkdə qərib üçün saç-saça bağlanıb ağlaşma təsvir olunur. Əvvəldə qeyd etdiyimiz kimi, bu qədim adət ölenin ən yaxın qadın qohumları, qızları, bacıları, qadını tərəfindən icra edilir. Amma səhbət qəribdən gedirse, deməli, bu ayının icrası məntiqi baxımdan (doğma qadımlar yanında olmadığından) mümkün deyildir. Demək, hər iki örnəkdə təsvir olunan illər ilə yası davam edəcək, ölümü münasibətilə qadımların saç-saça bağlanaraq ağladı (burada bir incə mətləb vardır ki, ağı müəllifi örnəyin iki misrasında ağlaşmanı vurğulamaqla mərhum üçün çox göz yaşı töküldüyüünü nəzərə çatdırmaq istəyir. Amma qərib-yad adam üçün nə qədər çox göz yaşı tökülsə də, doğma-əziz adam üçün axıdan göz yaşından çox ola bilməz) qərib, əslində ailənin, soyun - nəslin ən sevimli, doğma adımı olub sonradan, yəni dünyasını dəyişəndən sonra "qəriblik" statusu qazanmışdır.

Ağılların simvolikasına xas xüsusiyyətlərdən biri də örnəklərdə qəbrin, məzarın ev kimi verilməsidir:

Ata, gözüm açıxdı

Dört yanım sarısaçıxdı

Nakam dünyadan getdim

Ört qapımı, açıxdı.

Gördüyüümüz kimi, bu ağıllarda evin bir qisim atributları (qapı, aclar) sadalanmaqla mərhumun o dünyada da yaşamasına (ev sahibi olmasına) inam yaradılır:

Gəlmışəm görəm səni

Dərmışəm hörəm səni

Əlimdə açarım yox

Bir açam, görəm səni.

Bu örnək də K.Cistovun təsnifatının altıncı bölümünə daxil edilə bilər (102; 92). Yəni mərhumun qəbrinin ziyanəti zamanı reallaşır.

Mən səni Leyli gördüm,

Leyli gileyli gördüm.

Altun daş, üstün torpxax,

Fikrimizcə, Azərbaycan ağıllarında sözügedən simvolikanı (məzar-ev) formalasdırıran təsəvvürlərin türk xalqlarından olan noqaylarda qəbiristan-

Torpaxdan öylü gördüm.

lığın “oylik” (evlik) adlandırılmasına (141; 128) səbəb olduğunu iddia etsək heç də yanılmarıq.

Son örnəkdə mərhumun “torpaxdan öylü” təsəvvür olunması bir qisim ağiların torpağı müraciətlə söylənilməsini şərtləndirir:

Aman çək, ağa, torpaq

Yaramı bağla, torpaq

Qoymuna balam gəlir

Əzizlə, saxla, torpaq.

Ağılarda torpağa yalnız ölü ilə münasibətdə deyil, həm də söyləyicinin özü ilə ilgili də müraciət oluna bilər:

Oй ты земелюшка

Oй ты сырья

Отныла ты отца и матушку

Возьми и меня

Горемычную девушки

Ay torpaq,

Ay nəm torpaq

Ata-anam aldin

Məni də,

Başılıhələ qızı da qəbul et.

Bəzən isə bu yalvarış, xahiş tonu əmr intonasiyası ilə əvəz olunur, bütün müsibətlərin günahkarı torpaq bilinir:

İtan, kara toprak, utan

Siyah zülfsi tutam-tutam

Kara yere vatan tutan

Kadın anam toprak oldu (342).

Azərbaycan ağilarının səciyyəvi xüsusiyyətlərdən biri də bu örnəklərdə bəzən başqa janrların elementlərinin mövcudluğudur: (Bunu bayati janının məzmunca fərqləndirilən digər növlərində də görmək mümkündür: alqış-laylalar, qarğış-laylalar və s.)

Maral durduğu yerdə

Boynun burduğu yerdə

Ovçu, qolun qırılsın

Maral vurdüğün yerdə.

Yas mərasiminin poetik mətnlərinə xas simvolika ilə (maral-ovçu) deyilmiş bu ağı həm də bir qarğış nümunəsidir:

Eləmi gülü yansın

Köynəyin gülü yansın

Səni məndən edənin

Ağzında dili yansın.

Qumuq ağları — “viyax”lar da bəzən qarğış əsasında qurulur:

Ders oxuyqan medresen bozulsun

Kitabların xar ayağına yozulsun

Kelem-tarin kare özenge açılsın (326; 101).

Yas ağalarının (oxşamalarının) daxilində sözün sehrinə inamlı əlaqədar olan janrların (azərbaycanlılarda qarğış-alqışların) işlənməsi rus folklorşunaslığında “janın (ağı—A.R.) özünəməxsus xüsusiyyəti” (175; 84) kimi tədqiq edilir.

Magik effektə - ölüme təsir edə bilmək xüsusiyyətinə malik olduğuna görə ovsunların rus yas oxşamalarına daxil edildiyini (173;85) nəzərə alsaq, Azərbaycan ağlarında da eyni səbəbdən qarğışların işlənilməsini ehtimal edə bilərik. Yəni Azərbaycan qadını sözün sehr gücünə inanaraq ağları qarğış şəklində qurur, onun başına fəlakətlər gətirmiş fəlakətdən intiqam al-

mağa çalışır, ölümə bu yolla qalib gəlməyə ümid edir:

Kölgədən günsə düşdüm

Bağlı divana düşdüm

Fələk, evin yixilsin

Sən deyən günsə düşdüm

Nəhayət, Azərbaycan yas mərasiminin poetik mətnləri içərisində çox zaman nəsrlə söylenən, sərbəst formaləmətlərə malik dəha qədim örnəklər sayılan şivənlər və bayatının məzmunca fərqləndirilən növü olan ağılardan başqa həm də mərsiyələr daxildir. Mərsiyələr Azərbaycan yas mərasiminə VII əsrden sonrakı zaman kəsimində daxil olaraq, mərasimin ayrılmaz attributuna çevrilmişlər. Dini məzmun daşıyan mərsiyələr folklor janrı kimi deyil, daha çox klassik ədəbiyyat örnəyi kimi araşdırılmış, S.Ə. Şirvani, X.B.Natəvan, M.Ə.Sabir və s. kimi klassiklərimiz bu janrda öz qələmlərini sinmişlər.

Ön xırda nüanslarına belə, varmağa çalışduğumuz yas mərasimi insan həyatının ən son mərhələsi olmaqla yanaşı, arxaik cizgilərini qoruyub saxlayan inam və sınamaları, ilkin ibtidai təsəvvürlərdən soraq verən ayin və ritualları, nəhayət poetik kamilliyyi ilə diqqəti cəlb edən ağı və şivənləri ilə hər zaman yaşarı olan mürəkkəb bir kompleksi xatırladır. Bu kompleksdə isə qadın-ananın üstünlüyü, aparıcı yüksək malik olması, kompleksin yaşarlığını mümkün etməsi danılmaz bir həqiqətdir.

* * *

Mövsüm mərasimləri okkazional səciyyə daşıyan məisət mərasimlərinən fərqli olaraq müyyən təqvimli tarixlərə bağlanaraq icra edilir. Dünya folklorşunaslığında mövsüm mərasimləri fəsillərlə əlaqədar üç böyük tsiklə birləşir — qış mərasimləri yaz-bahar və yay-payız mərasimləri. Bu bölgü həm də qədim insanların əkinçilik hayatı ilə əlaqədar olaraq aparılır və bu tsikllər məhsulun səpini, yetişdirilməsi, yiğilması prosesini və bu proseslərdə icra edilən ayinləri ehtiya edir. Azərbaycanda daha çox qış və yaz tsikllərinə təsadüf edən mövsüm mərasimlərdə də məisət mərasimlərində olduğu kimi aparıcı qüvvə qadın-analar, qadın-nənələr hesab olunur. Bu aparıcılıq yalnız bayrama hazırlıq mərhələsində deyil, onun keçirilməsində də özünü bürüza verir.

Xıdır İlyas bayramı.

“Qışın lap orta çağları böyük cillədən dörd və kiçik cillədən üç gün olmaqla yeddi gün çəkən yaşıllıq rəmzi Xıdır İlyas mərasimləri keçirilir” (25; 11) Qeyd edək ki, Xıdır İlyas bayramının təsadüf etdiyi günlər barəsində mənbələrdə fikir müxtəlifliyi mövcuddur. Belə ki, yuxarıda verdiyimiz məlumatdan başqa, Ə.Axundov bu bayramın “hər il kiçik cillənin onunda” (4;251), Ə.Cəfərzadə isə “kiçik cillənin qutardığı son üç gündə - yəni 25-28 fevral” arasında keçirildiyini (39; 162) qeyd etmişlər. B.Abdulla isə bayram

axşamının küçük cillənin onuncu gününə təsadüf etdiyini göstərmişdir (32; 184). Farslarda isə Xoca Xızır bayramı ilin son cüməsi bayram edilir (319; 317). Bu bayramın bütün hazırlıq işləri qadınlar tərəfindən aparılır. Ümumiyyətlə, “Xıdır zində” daha çox qadın bayramı hesab edilir“ (90; 165). Bu bayramın mühüm attributları isə özünəməxsus xörəkləri-qovurğa və səməni halvasıdır. Hər iki təam Novruz kulinariyasında rast gəlinsə də (Şəkide axır çərşənbədə də səməni halvası bişirirlər), əsasən Xıdır İlyasın adı ilə bağlıdır. Məhz Xıdır Nəbi bayramı günü “bütün evlərdə buğda qovrulmalı, qovut çəkilməli, yumurta boyanmalı, xəşil, plov bişirilməli, gözel süfrə açılmalıdır“ (4; 251). Xıdır Nəbi süfrəsində dənli bitkilərin (buğda, çəltik) dominantlığı əski inam və etiqadlarla izah edilə bilər. Belə ki, “buğdanın çıxması divlərin ölümü deməkdir. Buğda olan evdə div yaşaya bilməz. Buğda olan evdən div qaçar. Taxılın bir evdə bol olması divin boğazına qızmış dəmir parçası soxmağa bərabərdir“ (78; 38). Amma buğda və onunla bağlı nəsnələrin bayram süfrəsində üstünlük təşkil etməsi zərdüştilikdən də öncəki təsəvvürlərin əksi kimi də araşdırıla bilər. Bildiyimiz kimi, bütün mövsum mərasimləri qədim insanların təsərrüfat hayatı ilə əlaqədar formalışmışdır. Bu mərasimlərin “aqrar mərasimlər” adlandırılmasında məhz buradan irəli gelir. Bu baxımdan Xıdır Nəbi süfrasının təamlarının simvolik mahiyyəti aşkarlanır. Yəni burada, buğdadan istifadənin ibtidada mövcud olmuş bütün mərhələləri yenidən canlandırılır: “buğdanın qovrulması, üyüdülməsi, isladılaraq xörəyə tətbiq edilməsi, nəhayət, çörəyin hazırlanması“ (222; 37). Azərbaycanın Xıdır İlyas süfrəsində bu mərhələləri simvolize edən bütün attributlar olur. Buğda qovrularaq qovurğa hazırlanır; qovrulmuş buğda üyüdülrək qovud çəkilir; isladılaraq səməni halvası bişirilir; nəhayət, bayram şirniyyatı düzəldilir.

Bu bayramda süfrələrin bəzəyi isə səməni halvası hesab olunur. Cucərdilmiş buğdadadan bişirilən bu təamin hazırlanması xüsusi bir mərasimlə müşayət olunur. “Bu, gələn ilə mehsul bolluğu və mərasim iştirakçılara şəxsi firavənlilik təmin etmək məqsədi güdən, magik səciyyəli sırf qadın mərasimidir“ (286; 211). Burada magik ayınlar müxtəlif istiqamətlərdə özünü bürüzə verir. Əvvəla, “səməni tut ağacından düzəldilmiş tabaqda bülöv-qəmbərdaş ilə yeddi dəfə əzilib, yeddi dəfə suyu çıxarılır“ (39; 165). Eyni müqəddəs rəqəmə özbəklərin analoji mərasimində də rast gəlmək mümkündür. Özbəklər buğdanı yeddi dəfə yuyub, yeddi gün cürcərdirlər. Yeddi dəfə süzərək halvanı bişirirlər (286; 212). Bundan başqa, eyni xalqda qazanın qulplarına duz tökülməsi (bədnəzərə qarşı), halvanın qırmızıyanaq qadın tərəfindən çalınması (halva da qızarsın deyə) nəhayət, mərasimin idarə edilməsinin yaşılı, çoxuşaqlı qadına həvalə edilməsi magik səciyyəli ayınlar kimi araşdırılmalıdır. Novruza 10-15 gün qalmış, “sumanak” adlanan səməni halvasını bişirən tacik qadınlarının səməni hazırlanan yərə yad-

qadınları buraxmamaları da eyni səciyyəli aktlardandır (266; 74). Azərbaycanlılar isə eyni niyyətlə halva “qazanım qənşərinə pərdə çəkirərlər“. Bu Xıdır Nəbi mərasiminin bir poetik örnəyində — ovsunda da öz əksini tapmışdır:

*Çəkmişəm pərdəni ocaq üstüna
Qoymuşam qazanı dəmə,
Xızır, gəl!
Əl vur çevir salavat,
Artsın evdə bərəkət,*

*Qonağımız bol olsun
Evdən evə yol olsun
Findıqladı səməni
Valeh eylər görəni (39;166).*

Örnəyin üçüncü misrası səməni bişirilməsini, bütövlükdə Xıdır İlyasi islam dininə bağlayır. M.Təhmasib bu mərasimə qədim Azərbaycanda mövcud olan “fravaşları qarşılıqla” mərasiminin qalığı kimi, Xıdır-Xızır, eləcə də İlyasa fravaş sözünün əvəzedicisi, xələfi kimi yanaşaraq, bu törəni zərdüştiliklə əlaqələndirməyə çalışmışdır (82; 17). Əslində isə Xıdır İlyas kultunun zərdüştilikdən, ələlxüsüs islamiyyətdən qabaq yanranması və türk mifologiyasında aparıcı yerlərdən birini tutması artıq tədqiq və təsdiq edilmişdir (3; 184). Xıdır İlyas törəninin qədimliyini isə ölüb-dirilən təbiət kultu ilə ilgisi olan səməni bişirilmənin adıçəkilən törənin aparıcı elementi kimi çıxış etməsi təsdiqləyir. Belə ki, Q.Snesaryov səməni bişirmə mərasiminin qədim yunanların “Adonis bağları“ ilə müqayisədə daha böyük arxaizmə malik olduğunu göstərir. Müəllif mülahizələrini hər iki mərasimi qarşılaşdırmaqla əsaslandırır (286; 211). Yunanlarda “Adonis bağları“ cürcərdiləndən sonra tullanılır. Özbəklərdə isə buğda cürcərdiləndən sonra “sumalak“ (özbəklərdə səməni halvası belə adlanır) hazırlanaraq yeyilir ki, məhz bununla da insanlar ölüb-dirilən bitki ruhuna, onun sakral qüvvəsinə sahib olurlar.

Başqa sözlə, səməninin yeyilməsi bəşəriyyətin ilkincə çəklərinə xas olan intiçiumu (düşmən üzərində həm fiziki, həm mənəvi qalibiyyyəti bərqərar etmək üçün onun yeyilməsi adəti) xatırlatıldığına görə daha arxaik hesab edilir.

Qeyd edək ki, Xıdır İlyas sadəcə bu mərasimə ad vermir, bu mifik obradın mərasimdə iştirakı da istisna edilmir. Belə ki, azərbaycanlılar, teştdə sərilmış qovurğaya, qovurğadan çəkilmiş qovuda və səmənidən bişirilmiş halvaya Xıdır İlyasın el basacağına inanırlar. Farslarda Xızır el izini mərasim xörəyi olan soğan və noxuddan bişirilən “kaviat“da qoyur (319; 316). Göyçədə isə, hətta gecə qoyulmuş qovudun Xıdır tərəfindən yeyiləcəyinə də inanırlar. “Xıdır Nəbi gejə galif qovud payını yesə, bu il qada-baladan sovuşdux, bu il bollux olajax“ (8; 84).

Anadolu türklərində isə Xıdır Əlləz bayramında qızların icra etdikləri mantik aktda (azərbaycanlıların vəsf-halının analogu) istifadə edilən nəsnələr bir gecəlik bağçaya qoyulur. “İnanışa görə Hidrellez (Hızır İlyas) mev-

simi kutlarken, seher vakti gül fidanına da uğrar, küpün içindeki kızlara ait eşyaları da görür ve kismetlerini de açarmış” (344). Uygun olaraq, Azərbaycan qızları yumurta ilə icra etdikləri falda yumurtanı ya yükün altına, ya da bulaq, çay qırğına apararaq Xidirin galisini arzulayırlar.

Türk xalqlarından olan qumuqlardan toplanmış bir folklor örnəyi bu xalqın mövsüm mərasimlərində Xıdır obrazının müəyyən mövqeyə malik olduğunun göstəricisi kimi çıxış edir:

*Гүдүр, гүдүр, гүдүрбай
Кто видел гүдүрбай?
Кто его приветствовал?
Отложи свое приветствие.
Наполни лучше мешок с просом...*

(139; 324)

Əslində bu örnəyin və “Qudurbay” sözünün əlamətləri onu azərbaycanlıların “Qodu-qodu” mərasiminə yaxınlaşdırır. (Müqayisə et: Qudur-Qodu və ya: -

*Qudurbay kim görmüş?
Onu kim salamlamış?*

*Qudur, qudur, qudur bay,
Qudurbay kim görmüş?
Onu kim salamlamış,
Salamını kənara qoy.
Torbani arpa ilə doldur.*

*Qodu-qodunu gördünmü
Qoduya salam verdinmi?*

Amma sadəcə formal əlamətlər bu mərasimləri və mərasimin aparıcı obrazlarını identik hesab etmək üçün əsas ola bilməz. Burada örnəklərin zahiri oxşarlığı deyil, eyni funksional-məqsəd çərçivəsində icra edilən mərasimlərin qarşılaştırılması doğru nəticələr verə bilər. Belə ki, qumuqların bu mərasimi məhsul yığımına təsadüf edir, azərbaycanlıların “Qodu-qodu” mərasimi okkazional səciyyə daşıyaraq hava tutulan zaman günüçi çağırmaq məqsədile icra edilir. Gördüyümüz kimi, eyni məqsəddən səhbət gedə bilməz. Digər tərəfdən, özbəklər qumuqlarla eyni vaxtda-məhsul yığımı zamanı Xızır mərasimi keçirərk, məhsulun bərəkətini artırmaq üçün Xızırın əlini taxila sürtəcəyinə inanırlar (286; 244). Qumuqlarda da Qudur baya məhsul bolluğu təmin edəcək bir məbusd kimi yanaşırlar (139; 324). Fikrimizcə, bu faktlar qumuq Qudur bayının əsində Xıdır olması ehtimalını irəli sürməyə kifayət edər. (Burada artıq Qudur-Qodu qarşılaştırılmasını eyni müvəffəqiyyətlə Qudur-Xıdır paraleli əvəz edə bilər).

Novruz bayramı.

Bütün Şərqi xalqlarında olduğu kimi, azərbaycanlıların da mövsüm mərasimləri içərisində Novruz bayramının özünəməxsus yeri vardır. İnsanların təsərrüfat hayatı ilə ilgili yaranan bu bayramın qeyd edilməsi, ayın və rituallarının icrası da qadın-anasız, qadın nənəsiz ölüşmür. Əslində, bu təqvim mərasimində qadın—anaların fəallığı yalnız konkret təqvimini tarixlə, yəni bayram günü ilə məhdudlaşmayaraq, daha geniş zamanı əhatə edir. Belə ki, bayrama hazırlıq-bayramqabağı mərhələnin mərasimləri bayram gündündə icra edilən ayın və rituallara nisbətən sayca (kəmiyyətcə) daha

çox, məzmunca (keyfiyyətcə) daha tutumludur. “Bayrama hələ ilaxır çərşənbəyə xeyli qalmış evlər-eşiklər tər-təmiz təmizlənər, divarlar ağardılar, ilin pasından arınar. Pal-paltardan biri də çirkli qalmamalıdır; kəsəfət he-sablanar, bayram küsər yoxsa” (39; 174). Eləcə də, Anadolu türklərində “Navruz bayramı yaklaştığı günlerde evlərde temizlik yapılır” (347). Məraqlıdır ki, Novruzu bir bayram kimi tanımayan bolqarlar da yaz-təqvim mərasimlərinin icrası zamanı bu cür təmizləmə həyata keçirirlər. Amma bu təmizlənmənin qış ərzində ev-eşiyi basmış həşəratlardan xilas olmaq üçün icra edildiyini düşünürler (201; 282). Novruzu geniş qeyd edən farslar (319; 315) və taciklər (266; 77) bayramdan qabaq mütləq təmizləmə aparırlar. Özbəklər isə belə hesab edirlər ki, bu səliqə-sahman bayram vaxtı evlərə baş çəkən ruhları lazımi səviyyədə qarşılamaq üçün yaradılmışdır (286; 117). Bundan başqa, Azərbaycanda “hər şeyin təmizlənməsi, yeniləşdirilməsi, sanki evdən bütün dərd-bəlanın uzaqlaşdırılması” kimi də izah edilir (41; 105). Fikrimizcə, bayram öncəsi qadınlar tərəfindən təmizlik işlərinin aparılması əsində magik mahiyyətli bir aktdır. Yəni ilk dövrlərdə qadınlar bütün bu hazırlıq işlərini inisial magiyanın təsirinə inanaraq icra etmişlər. İnisial — ilk gün magiyasına əsasən ilin ilk gününü necə qarşılasan, bütün ili elə keçirəcəksən. Azərbaycan qadın-anaları ev-eşiyi sahmanlıybı yeni ilə, yeni günə tər-təmiz keçməklə yanaşı, bütün il boyu da bu təmizliyin davam edəcəyinə inanmışlar.

Bu mərasimin aparıcı elementi, mütləq atributu — səməninin göyərdilməsi də qadınların Novruzqabağı hazırlıqlarına daxildir. “Axır çərşənbələr qədəm qoyandan sonra qız-gəlin boşqablara buğda töküb səməni göyərdirlər, kimin səmənisi birinci cürcəsə, onun ürəyində tutduğu niyyəti mütləq yerinə yetəcək — deyərlər” (12; 53). Səməni göyərdilməsinə mantik keyfiyyətlərin aşilanması Şəki folklorundan götürdüyümüz bu örnəklə məhdudlaşmayaqaraq, Ö.Xəyyamın “Novruzname” əsərində də öz əksini tapmışdır. “İlin yaxşı, məhsuldar olub-olmamasını onunla qabaqcadan müəyyənləşdirirlər. Arpa göyü (bu əsərdə buğda əvəzinə arpadan səməni göyərdilməsindən bəhs edilir —A.R.) sax və yaxşı göyərməş olursa, deməli həmin il məhsul bol olacaq. Əksinə, o, ölgün və boy atmazsa, qəhətlik gözlənilirdi” (41; 115). Farslar da Novruza on beş gün qalmış buğda və ya mərci cürcədlər (319; 315). Novruz mərasimini tanımayan Pireney yarımadasında isə milad süfrəsində üç qab cürcədilmiş dənli olur (202; 37). Burada üç sayı xristianlığın müqəddəs “üçlüyü” (troitsa) simvolizə edir. C.Frezer dönyanın bir çox xalqlarının mövsüm mərasimində müşahidə etdiyi səməni cürcətmək ayının köklərini yunanların “ölüb-dirilən Adonis” kultuna bağlayır (315; 321). Müəllifin fikrincə, “adamları və torpağı məhsuldarlıqla təmin etmek” üçün cürcədilən səməni, Azərbaycan mövsüm mərasimində sifir aqrar səciyyə daşıyaraq məhsul bolluğunu stimullaşdırmaq məqsədi

gündür. Azərbaycan qadınları səmənini sulayanda: -

*Səməni, saxla məni,
İldə göyərdərəm səni —*

—tipli ovsunlar oxuyurlar. C.Frezerə görə, səməniyə su çilənməsi yağışın təqlid edilməsidir, bütün xalqlarda səməninin suya axıdılması isə “həyatverici suyun lazımı miqdarını təmin etmek üçün magik vasitədir” (315; 322).

Fikrimizcə, səməninin suya axıdılmasının bu magik yönündən başqa, burada ilkin təsəvvürlərdən olan su kultunun da müəyyən izləri vardır. Belə ki, su paklıq, duruluq, temizlik timsali olduğundan göləcək məhsulun bir nişanəsi sayılan səməni məhz suya axıdır.

Novruz mərasiminin qadın-analar tərəfindən mütləq riayət edilən xüsusi ritual təam programı mövcuddur. Bu təamlara bir qisim başqa keyfiyyətlər də aşılanır. Yəni bu xörəklər insanların aqlıq tələbatını ödəməklə yanaşı, müəyyən mənada ibtidai təsəvvürləri də eks elətdirirlər. Məsələn, bütün mövşüm, habelə məişət mərasimlərinin kulinariyasında müxtəlif xuruşlarla təqdim edilən plovun mütləq atribut kimi çıxış etməsi düyüyə müqəddəs nəsnə-məhsuldarlıq simvolu kimi yanaşmadan irəli gəlir. Amma Novruz mərasiminin kulinariyası bu şah təamla məhdudlaşmayaraq müxtəlif çeşidli un məməkulatlarını da əhatə edir. Belə ki, Novruz süfrələrinə şirniyyatla bəzədilmiş xonçaların düzülməsi vacib sayılır. Fikrimizcə, bütün Novruz şirniyyatlarının bişirilməsi zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Bunu şəkərbura, şəkərcörəyi, paxlava, ballibadı, badamburma, şəkərtixma və s. bayram şirniyətinin formal əlamətləri də təsdiqləyir. Bu formal əlamətlər içərisində isə solyar kultun və ay kultunun üstünlüyü göz qabağındadır. Fikrimizcə, şəkərbura, badamburma, şəkərtixma aypara şəkillər salınaraq ayı simvolizə edir, şəkərcörəyi, ballibadı və “qarabayram” keçirilən evlərda bişirilən şorqoğalının girdə forması solyar kulta işarədir. Deyilənləri, bu şirniyətin bişirilmə texnologiyasındaki bir nüans da təsdiqləyir. Bildiyimiz kimi, Azərbaycan qadınları şorqoğalya sarı-qırmızı rəng vermek üçün üzərinə yumurta sürtür, şəkərcörəyinin üstünü isə zəfəranla bəzəyirlər. Amma şəkərbura, badamburma və s. kimi aypara şəkilli şirniyyatlarda söylənilən vasitələrdən istifadə edilmir. Beləcə, şəkərbura və s. nin təbii rəngi saxlanılaraq ayın rəngi ilə uyğunlaşdırılır; sarı-qırmızı rəng günüşi simvolizə etdiyindən şorqoğalı, şəkərcörəyi solyar kultun nişanəsinə çevirilir. Maraqlıdır ki, osetinlərdə də yeni il gecəsi günüşi təcəssüm etdirən piroqların bişirilməsi günəşə tapınmanın izləri kimi təqdim edilir (245; 332).

Paxlavaya gölinçə isə, astral kult nöqtəyi nəzərindən, onun ulduzu simvolizə etməsindən danışmaq mümkündür (buna paxlavanın formal əlamətləri də imkan verir). Bundan başqa, paxlavanın formasının — rombun müxtəlif yozumları da irəli sürüle bilər. L.Şternberqin fikrinə, “romb təbi-

etdə qadın başlangıcının simvoludur” (331;304). A.Ambroz da müəllifin bu fikrini qəbul edərək, eyni zamanda “romb həyat ağacının mərkəzi elementidir”, —söyləyir (96). Romba həyat ağacının bəlgəsi kimi yanaşma başqa tədqiqatlarda da izlənilir (188).

Novruz bayramında qız-qadınların iştirakı yalnız bayramqabağı hazırlıq mərasimləri ilə məhdudlaşmayaraq, bayram günlərində daha da fəallışır. “Əksər rayonlarda gəlin və qızlar bayram günü “Haxışta”, “Halay”, “Yaşıl yarpaq, qızılıgül”, “Qızı qılınc”, “Turnavurdu”, “Bənövşə” və s. oyunları ifa edirlər” (4; 255). Bu oyunlar içərisində “küfdibi” mərasimi xüsusi diqqəti cəlb edir. Bu mərasimin məhsul bayramında, meyvə yetişməyə və yiğilmağa başlayan zaman oynanıldığı göstərilir (4; 255). Eyni zamanda bu mərasim bahar bayramının “ən qızığın, maraqlı” hissəsi hesab edilərək Novruz bayramı daxilində, onun bir ritualı kimi də tədqiq edilir (25; 13). Adından da göründüyü kimi (Azərbaycanın cənub bölgələrində ağacın budalarından asılmış yelləncək kūf adlanır), küfdibi cavan qızların, gəlinlərin, bəzən oğlanların da yelləncəkdə yellənərək mahnilər oxumasını, deyişərək şənlənməsini ehtiva edir. “Kūf dibində qızın nişanlısının, gözaltısının kim olduğu aşkarla çıxır. Küfdə yellənən qızdan təkidlə adaxlısının adını deməsi tələb olunanda o, bir növ özünü tələya düşmüş kimi hiss edir, bir müddət nə cavab verəcəyini bilmir” (25; 15). Qeydə alındığı dövrə oğlanların da iştirak etdiyi bu mərasim ilkin dövrlərdə sərf qadın səciyyəli olmuşdur. Fikrimizi, XIX əsrin sonları XX əsrin əvvəllərində farslarda bu adətin qadın mərasimi kimi qeydə alınması da sübut edir. Şərqi xalqlarından sinqlallarda da mövşüm mərasimlərinə daxil edilən yelləncəkdə yellənmək qız-qadın əyləncəsi kimi qəbul edilərək, “tamamilə qadın simvolu” adlandırılmışdır (216; 196). Küfdibi mərasimi müasir dönmədə Orta Asiya türklərində, İran və Əfqanistanda, taciklərdə qeydə alınmışdır. Taciklərdə Novruz bayramı günü qızlar və qadınlar, habelə qoca qarilar yelləncəkdə yellənərək bu mərasimi icra edirlər (266; 75). Türkmenlərdə bu mərasim əkinçiliklə əlaqədar mövşüm mərasimlərindən ayrılaraq dini səciyyə daşıyan Qurban bayramı günlərində həyata keçirilir (116; 17). Bu mərasimin mənşəyi müəlliflər tərəfindən rasionalistcəsinə araşdırıllaraq “tamaşaçılar arasında gülüş, şəhər əhalisi və qadınlar” yaratması kimi izah edilir (25; 15). Tacik qadınları isə yelləncəyə “yellənən zaman küləyin bütün günahları aparağınca” inamla əyləşirlər (266; 75). Fikrimizcə, bu mərasim bütün qədim mərasimlərdə olduğu kimi magik mahiyyətdən məhrum deyil. Belə ki, “yellənmək apotropeik və karpoqonik (yunanca məhsuldarlıq, artım bəxş edən - A.R.) səciyyəsi daşıyır” (198; 80). A.Veselovskinin “ibtidai icma münasibətləri dövründə cinslərin ünsiyyəti də “təqvim-i-mövşüm tələblərə” tabe idi” (134; 210) - fikri küfdibi mərasimini mövşüm mərasimləri içərisində tədqiq etməyə müəyyən əsas verirsə, eyni zamanda onun məhz Novruz

kompleksi daxilində və ya məhsul bayramında icrası mərasimin karpoqonik mahiyyətini aşkarlayır. Mülahizərimizin həqiqiliyini V.Basilovun “yelləncəkdə yellənmək mühsuldarlıq allahına münasibətdə imitativ — sekşual akt” kimi münasibəti (116; 11) də təsdiqləyir. Şərqi mərasimlərinin tədqiqatçısı N.Krasnodembskaya da bu mərasimdə “məhsuldarlıq, xüsusilə falılık kult simvolikasının izləniləndiyini” göstərmişdir (216; 196). Müasir döndəmə bu mərasimin ilkin magik səciyyəsini unudaraq, ona əyləncə xarakterli bir mərasim kimi yanaşmışlar.

Mövsüm mərasimləri sərf təqvimini tarixlərə bağlayan bayramlarla və bu bayramlarda icra edilən törən və rituallarla məhdudlaşmayaraq, fərqli məqsədlərə xidmət edən bir qisim ayinləri də əhatə edir. Belə ki, bu ayinlər ehtiyac olduğu zaman həyata keçirildiyindən sərf okkazional səciyyə daşıyırlar. Amma təbiət qüvvələri və onlara təsir göstərmək istəyi bu mərasimlərdə mühüm rol oynadığından onlar da mövsüm mərasimlərinə daxil edilir.

Yağış yağıdırmaq mərasimləri.

Azərbaycan xalqının çoxlu sayıda rəngarəng yağış yağıdırmaq ayinləri mövcuddur. Bu ayinlərin bir qismində hərəkətin, ayının subyekti bərəsində məlumat verilmədiyindən onlar həm qadınlar, həm də kişilər tərəfindən icra edilir. Amma mövsüm mərasimlərinin bu qolunda çox zaman hərəkətin subyekti kimi məhz qadın çıxış edir.

—İl quraqlıq keçəndə yağış yağıdırmaq üçün eşşeyin başını yuyurlar;
—Uzun müddət quraxlıq keçəndə yağış yağıdırmaq üçün evin ilk usağına eşşək başı yuduздurallar.

Müxtəlif bölgələrdən toplanmış bu örnəklərdə ayının subyektinin cinsi mənsubiyyəti bərəsində heç nə söylənilmir. Amma Qarabağ folklorunda qorunan nümunədə buna birbaşa işarə verilir:

—Quraqlıq olanda yeddi qız eşşeyin başını yusa yağış yağar.

Yağışı çağırmaq mərasimini bir qədər ətraflı təsvir edən son örnək, fikrimizcə daha arxaikdir. Ayində yeddi qızın iştirakı bu sayın öncə də toxunduğumuz sakramentallığından irəli gelir. Mərasimdə eşşeyin anılması isə təsadüfi olmayıb əski təsəvvür və etiqadlarla ilgilidir. Ümumiyyətlə, mövsüm mərasimlərində bu heyvandan istifadə universal səciyyə daşıyaraq geniş yayılmışdır. Türk xalqlarından olan qaraçaylarda cyni məqsədlə (yağışı çağırmaq) bəzədilmiş eşşeyin çızmızdırılması mərasimi icra edilir (245,Ij.,263). Anadolu türklərində «tamamen siyah renkte olan bir erkek eşəgin çımdirilmesi yağmurun yağmama səhrini bozucu işləməldən» sayılırlar (340).

Abxzaların Dziuou gelinciyi yağışı çağırmaq ayinində məhz eşşəyə mindirilir. A.Anşə bu mərasimdə eşşeyin iştirakının bu heyvana məhsuldarlıq simvolu kimi yanaşmadan irəli geldiyini göstərmişdir (104; 48).

Azərbaycanın sözügedən mərasimində eşşəkdən istifadə edilməsinin səbebini və mənşəyini fikrimizcə, iki istiqamətdən araşdırmaq mümkündür. Əvvələ, dünya mifologiyasında eşşək su stixiyası ilə ilgili bir heyvan kimi anılır. “Yəhudilər vaxtılı onları suya yol göstərməklə ölümcül susuzluqdan qurtardığını görə eşşəyə sitiyə etmiş — tapınımlılar“. “Miken etiqadlarında da eşşək su stixiyası ilə çox möhkəm birləşir“ (316; 503). Azərbaycan ayinində bu istiqamət — eşşeyin su stixiyası ilə ilgili canlı olduğundan iştirakı-istisna edilir. Çünkü bu halda su stixiyasını simvolizə edən nəsnənin isladılmasına ehtiyac olmazdı, bu canlinin sadəcə iştirakı kifayət edirdi.

Digər tərəfdən eşşək həm də “günəş istisinin, bürkünün məbudu“ hesab edilərək, yunan mifologiyasında günəş allahı Apollonla “eyniyyət təşkil edən ilahi“ kimi qəbul edilmişdir (316; 499). Məhz bu təsəvvürdən çıxış edərək Azərbaycan mərasiminin mənşəyini müəyyənləşdirmək mümkün olur. Belə ki, quraqlıq zamanı günəşini simvolizə edən nəsnələrin isladılması, yaxud hər hansı bir nəsnənin günəşin yerdəki timsali sayılan ocaqda qızdırılaraq suya salınması bir qisim yağış yağıdırma ayinlərinin aparıcı məzmununu təşkil edir. Ehtimal ki, eşşəyə günəşin, istrinin, bürkünün məbudu kimi yanaşan ibtidai insanlar onun başını islatmaqla günəşini isladacaqlarına, beləcə yağış yağıdıracaqlarına inanmışlar. Eşşeyin digər əzalarının deyil, məhz başının isladılması isə vaxtilə yunan və yəhudilərde mövcud olan, O.Freydenberqin göstərdiyi “eşşək başı kultu“ ilə (316; 505) əlaqədar ola bilər. Mərasimdə qızların iştirakı isə “qədim dövrlərdə qadına, qızə xeyir, bərəkət etiqadı ilə bağlı bir varlıq kimi“ baxılması ilə izah edilir. Eyni baxış başqa bir yağış çağırmaq ayinində də özünü göstərir:

—Anası, qızı və özü dul olan qadının maşasını və ocaq daşını suya salsaq yağış yağar.

Bu ayında iştirak edən qadınların qarşısında qoyulan tələb (dul olmaq) əslində ayının magik səciyyəsinə işarə edir. Belə ki, qadınların dul olması onların sakral cəhətdən təmizliyini göstərir. Deməli, əksər ayinlərdə vacib bilinən sakral təmizlik bu ayının icrasında da zəruri hesab edilir. “Bışirmək, qızartmaq (ocaqda) — bışirmək, qızartmaq, yandırmaq (günəşlə) — arasındakı magik əlaqə aydın bir surətdə izlənilir. Buradan da son nəticədə ocaq və ocaq avadanlığının günəşin, istriliyin, quraqlığın simvolik əvəzediciləri olması təsəvvürü yaranır“ (303; 115). Slavyan arxaik ritualları ilə əlaqədar söylənilən bu fikrə əsaslanaraq Azərbaycan ayinində maşadan istifadənin səbəbini aydınlaşdırmaq mümkündür. Maşa od-ocaqla ilgili bir nəşnə olduğundan ayının predmeti-vasitəsi kimi seçilir. Eyni etiqada söykənərək Polesyedə dolunu kəsmək üçün maşanı dolunun altına atırlar (301; 58); abxzalar isə maşanı bəzəyərək yağış çağırmaq ayinində aparıcı rol oynayan gelincik düzəldirlər (104; 45). Ocaq daşından istifadə isə bir tərəfdən daş kultu, digər tərəfdən yuxarıda göstərilən günəş-ocaq simvolikası ilə əlaqə-

dardır.

Yağışçı çağrımaq üçün Azərbaycanda qadınlarının iştirakı ilə geniş bir mərasim — “müsəlla” da icra edilir. “Kəndin, bəzən isə razılışdırılaraq bir neçə kəndin qadınları və uşaqları, habelə mal-qara bulaq başına yollanılır. Orada uşaqları analarından, heyvan balalarını mal-qaradan ayıraraq bu dörd təcrid edilmiş dəstəni qızmar günəş altında saxlayır və bulağa yaxın buraxırlar. Susuzluq və təcridetmə uşaqların ağlamasına, heyvanların məlaşməsinə gətirib çıxarırlar” (90; 205).

Tamamilə identik müsəlla nümunələri C. Frezer tərəfindən dünyanın müxtəlif regionlarında qeydə alınmışdır. Tenerif adalarında qoyun-quzuları müqəddəs torpağa apararaq bir-birindən ayıırlar ki, yanlıqli məlaşmə allahın ürəyini yumşatsın. Zulus qadınları isə eyni məqsədlə öz uşaqlarını boğaza qədər qumda basdıraraq bərk-bərk ağlayırlar (315; 78). Quraqlıq vaxtı qumuqlar uşaqları dağa çıxararaq quzular kimi mələməyə məcbur edirlər (139; 324).

Müsəlladaki “bu aqlaşma mərasimin yarandığı ilkin pillədə analogiya üzrə (göz yaşları) yağış yağırmalı idi, indiki anlamda isə, bu insan və heyvanların göz yaşları ali qüvvələri rəhmə gətirməlidir” (90; 205). N. Tolstoy da göz yaşı-yağış əlaqəsinin, göz yaşı vasitəsilə yağış yağırmamanın mümkünüyünə inamın mövcudluğunu göstərmişdir (303; 99).

Müsəllanın bəzi elementlərini Naxçıvanda qeydə alınmış Çömçəxatın mərasimində də izləmək mümkündür. Mərasim iştirakçıları “bir-birindən yapışırlar, guya ki, quzudurlar” (11; 23). Bundan başqa mərasimə bağlanan ovsunların sonunda iştirakçıların “mə-ə-ə” deyə mələməsi (11; 24) eyni məqsədə xidmət edən iki mərasimin müəyyən mərhələlərdə çuqlaşmış şəkildə icra edildiyini göstərir. Söyügedən, “Çömçəxatın” mərasimi Azərbaycan yağış çağrımaq mərasimləri içərisində dominantlıq təşkil edir. Bu mərasim taxta çömçənin bəzədilərək qadın şəklinə salınmasını, evbəev gəzərək pay yığılmasını, habelə: -

Çömçəxatun nə istər?

Torpaqdan yağış istər,

tipli ovsun-nəğmələrin oxunmasını ehtiva edir.

Yağış çağrımaq məqsədi ilə gəlincik hazırlanmasına bir çox xalqların mövsüm mərasimlərində təsadüf etmək mümkündür.

Qumuqların yağış yağırmama mərasimində “əllərində taxta kürək üzərində kömür, ya da aq gillə çəkilmiş qadın təsviri aparan qızlar yağış istəyi ilə “Zəmire”yə yalvarırlar (139; 323). Taciklərdə mərasim üçün hazırlanmış gəlincik “sust-xotun”, “sust-momo” (266; 79), osetinlərdə “xuçay çopai”, gürcülərdə “lazoroba” adlanır. Abxzazların analoji galinciyi “dzuou” çağrırlar (104; 45). İraq türkmanlarında isə gəlinciklə insan paralel olaraq işlənir. Gəlinciyi əvez edən adamin “başı bezlə sarılır, boynunun altında ağız,

Qoyunlara ot istər,

Quzulara süd istər —

burun, qaş, göz düzəldilir. Boynuna ip salınır və ipdən tutub “Çəmçəla qızı” oynanıldır (9; 78). Bu yağışçı çağrıma mərasimində gəlinciklə canlı admanın paralel olaraq işlənməsi müqayisəyə daha çox material cəlb etməyə imkan yaradır. Belə ki, gəlincik əvəzinə bəzədilmiş adamin iştirakı ilə icra edilən mərasim daha geniş yayılma areahına malikdir. “Simvolik figurla (canlı adam, ya müqəvvə) mərasim, bu figurun və bütün iştirakçıların işlədiləsi kimi magik priyomlar oykumenanın (Yer kürəsinin insanlarla məskunlaşmış əraziləsi — A.R.) tamamilə fərqli yerlərdə məlumdur: Qafqazda, xüsusilə Ermənistanda, Orta Asiyada, Hindistanda, Yeni Dünəyada — Amerika hinduları arasında” (313; 136). (Bu sitatdakı bir məqamlı ilgili onu söyləmək lazımdır ki, XIX əsrin sonlarından üzü bəri bir çox mənbələrdə, əsləküsəs rus matbuati və ədəbiyyatında Azərbaycanın Qarabağ və ya ermənilər yaşayan digər əraziləri Ermənistən kimi göstərilir, bu ərazilərdə icra edilən ayin və mərasimlər istinasız olaraq, sərf erməni elementi kimi tədqiq edilir).

Hindistanda yağışa ehtiyac olduğu zaman oğlanlardan birini yarpaqla bəzəyərək “yağış şahı” adlandırıb kənd boyu gəzdirirlər. Kəndin adamları “yağış şahı”nın üstünə su çiləyərək ona pay verirlər (315; 73).

Dağıstanda da bu mərasimdə “peşəpay” adlanan bəzədilmiş oğlandan istifadə edirlər (308; 98). Qafqaz xalqlarından olan vaynaxların yağış çağrımaq mərasiminin aparıcı obrazı yeniyetmə oğlanlar içərisindən seçilərək “xyoqulı” adlandırılır (233; 89).

Göründüyü kimi, sadalanan ayinlərin əsas icraçısı kimi yeniyetmə oğlanlar seçilir. Fikrimizcə bu, yağışçı çağrıma ayının sonradan qazandığı xüsusiyyət kimi anlaşılmalıdır. “Ehtimal ki, bu mərasimin qədim-ilkin variantında əsas rolu qadın oynamışdır” (308; 88).

Bəzədilmiş adamin iştirakı ilə mərasim on geniş şəkildə Balkan yarımadasında yayılmışdır. Təsadüfi deyil ki, tədqiqatçılar mərasimin qədim Balkan mənşəli olduğunu qəbul etmişlər (313; 134). Peperuda, paparuda, perperona, perperuna, perperuşa və dodola, dudule, dordelitsa Avropanın müxtəlif ölkələrində bəzədilmiş qızı verilən fərqli adlardır (201; 224). Bu mərasimdə bütün xalqlarda iştirakçıların başçısı seçilən əsas qız soyundurularaq yarpaqlardan “paltarla” geyindirilir. Ümumiyyətlə, diqqət yetirsek, bir qisim mövsüm mərasimlərinin qadınlar tərəfindən çilpaq şəkildə icrasını müşahidə etmək mümkündür (Bəlkə də elə bu cəhət mərasimlərin qadın səciyyəsini şərtləndirir). Slavyan qadınları dolu düşən zaman yağınızı saxlamaq üçün evin strafına çilpaq şəkildə dolanırlar (302; 52). Sumatrada yağış yağırmama istəyen qadınlar çilpaq halda çaya doğru gedirlər (315; 75). “Ax-vax” nağılındakı bir epizod vaxtilə bir qisim ayınların Azərbaycan qadınları tərəfindən də eyni şəkildə icra edildiyini göstərir. Nağılda Xatınlar vilayətinin vəzirinin dilindən belə sözler söylənilir: —“Bizdə bir adət var. İldə bir ay biz gərək müsəllaya çıxaq. Özü də orada hamımız gərək

çilpaq olaq". (21; 197) Bu sözlər "müsəlla" adətinin vaxtilə qadın səciyyəli olduğunu tamamilə aşkarlayır. Qadınlardan əlbisələrini soyunması isə fikrimizcə, apotropeik məqsəd daşıya bilər.

Çömçəxatın-peperuda-dodola mərasiminin mənşeyinə gəlincə isə, burada fikir müxtəlifliyi mövcuddur. Bəziləri bu adətdə arzu edilən hava namına insan qurban verilməsinin qalıqlarını görürərlər (104; 43-46). Bəzən isə bu gəlinciye, yaxud bəzədilmiş insana müraciət edilən ilahi qüvvənin timsali kimi yanaşırlar. Belə ki, qumuqların "Zəmirə"si yağış ilahəsi hesab edilir (139; 323). Amma bu fikirdə mübahisə doğuracaq məqamlar da var.

O, Zəmirə, Zəmirə

Что нужно для Сукатын?

—Хлеб с молоком

—Что нужно нахарю?

—Полные арыки воды... (139; 323)

O, Zəmirə, Zəmirə

Suxatına nə lazım?

—Südlə çörək

—Əkinçiyə nə lazım?

—Su ilə dolu çaylar.

Qumuqların bu ovsun-nəğməsi Zəmirənin müstəqil məbəd deyil, mərasimdə bir vasitəçi (insanlarla Suxatın arasında) olduğunu aşkarlayır. Slavyanlarda da "bəzən imperativ ovsun hər hansı vasitəçiye müraciət yolu ilə ünvanını dəyişərək xahişə çevrilə bilər. Yağışı çağırmaq üçün artıq bir-başa ona deyil, Nikola ataya müraciət edirlər, qədim ovsunun digər hissələri dəyişilməz qalır:

Батюшка Никола

Давай дождя большого

На нашу рожь" (288; 14)

Nikola ata

Bizim çovdarımıza

Güclü yağış ver

Bəzi ovsunlarda Azərbaycan Çömçəxatını da vasitəçi ola bilir:

Çömçəxatun nə istər,

Allahdan yağış istər.

Digər tərəfdən, Çömçəxatın yağışla, su ilə ilgili bir məbəd (qadın qiyafəli) kimi qəbul edilə bilər. Poetik örnəklərin mərasimin özü ilə müqayisədə daha mühafizəkar təbiətə malik olduğunu, arxaik elementləri daha dəqiq qoruduğunu nəzərə alsaq,

Çəmçələ qızım yağışdır

Hər gələnə bağışdır (9; 78) -

örnəyi mülahizələrdə müəyyən həqiqətin olduğunu göstərir. Birinci misradada Çömçəxatının yağış adlandırılmasının onun yağış ilahəsi olduğuna dələlet edən element kimi təqdim edilə bilər. Amma Azərbaycan mifoloji mətnləri içərisində bir örnek Çömçəxatının bu ayində qurban verilən şəxs kimi iştirak etdiyini söyləməyə əsas verir:

"Çömçəxatun adında gözəl bir qız varmış. Bi qız o qədər pak, mömün adamımız ki, allah yanında hörməti hamidən artımiş. Bir dəfə il çox quraxlıx keçir. Camahatın pütün məhsulu yanıp tələf olur... Çömçəxatun işi belə görüp çıxır bir təpənin başına. Üzünü göye tutup allaha yalvarır ki,

yağış yağıdırınsın. Allah bını eşidip yağış yağıdırır... Qız yağışın altından getmir, o qədər durur ki, cum-culux ısdanır, axırdı da yamyasıl bir ağaca çevrilir" (3; 166).

Bu mifoloji mətn əslində Azərbaycan çömcəxatunundan çox, Avropa dodola-peperuda mərasiminin mənşeyini aşkarlamağa imkan yaradır. Peperuda — gənc, bakire, qızdır, (mərasimdə); çömcəxatun da mömin, pak bir qızdır (mifoloji mətnidə); həm peperuda, həm çömcəxatın allaha yağış istəyi ilə müraciət edirlər. Peperudaya su çiləyirlər, çömcəxatun da yağışın altında "cum-culux" ıslanır. Çömcəxatun yamyasıl bir ağaca çevrilir, peperuda yaşıl yarpaqlarla bəzədir. Əslində bütün bu paralellər Avropa peperuda-dodola mərasimində bu Azərbaycan mifoloji mətnində təsvir edilmiş hadisələrin yenidən canlandırılmasını göstərir.

Yağışı çağırmaq üçün qadınlar tərəfindən tətbiq edilən ən universal magik mərasim çayın dibinin şumlanmasıdır. "Qadımlar bir yerə toplasılır, heç doğmamış iki qadını, yaxud bu mümkün olmasa iki ərgən qızı cüta qoşur, adı yer sürürmüslər kimi onları bulağa gətirir, burada tam islanıncaya qədər sulayırdılar" (78). Q.Çursin tərəfindən eksər Qafqaz xalqlarında (327; 19; 49), habelə Şərqi slavyanlarda (303; 121), abxzəv və yunanlarda (68; 42), Transilvaniyada (burada şumlama mərasimində iştirak edən qadınlar çilpaq olurlar) qeydə alınmış qadın səciyyəli bu mərasimi çəcen-inquşlarda həm qadınlar, həm də kişilər icra edirlər (233; 92). Əslində bu mərasimində kişilərin iştirakı daha sonrakı zaman kösimlərinin təşridir. Çünkü "şumlama" mərasiminin bir çox müəlliflər tərəfindən məhz matriarxat dövründə formallaşması artıq təsbit edilmişdir (235; 93; 181; 8).

"Şumlama" ayının yaranma məkanına golincə isə, N.Tolstoy bu tərəfin İranmənşəli olduğunu, Rusiyaya və digər ərazilərə sonradan yayıldığı göstərməşdir (303; 122). Fikrimizcə, bu ayının analoqunun Afrikanın baronqo tayfaları arasında mövcudluğu (181; 7) şumlamanın konkret vətəni olmayıb, daha çox tipoloji səciyyə daşımasından xəbər verir.

Bu ayının yaranması isə ilkin dövrlərdə insanlar arasında "göydə hər hansı bir qüvvə tərəfindən idarə edilən hesablanmayacaq qədər su ehtiyatının olması" ideyası və insanın yer suları ilə magik manipulyasiyaları nəticəsində, simil magiyanın prinsiplərinə əsasən yerə göy sularının cəlb edilməsinin mümkünlüyü ideyası "nın mövcudluğu ilə izah edilir (271; 181). D.K.Zelenin bu ayının mahiyyətini belə açıqlayır: "Quraqlıq zamanı su hövzələrinin təmizlənməsi və dibinin qazılması ilkin dövrlərdə su, xüsusilə içməli su çatışmazlığı ilə mübarizə vasitələrindən — real tədbirlərdən idi. Sonradan bu simpatik magiya ayını kimi qəbul edilmişdir: yeraltı suların üzə çıxarılması, magik uyğunluğa görə göy sularının, yəni yağışın yağmasına şərait yaratmalı idi" (181; 8).

Günəsi çağırmaq ayinləri.

Azərbaycan qadınları quraqlıq zamanı yağış yağıdırmaq üçün bir qisim ayinlər icra etdikləri kimi, yağışı kəsmək, günəsi çağırmaq məqsədilə də mərasimlər həyata keçirirlər. Bu mərasimlər içərisində müasir dönmədə uşaqlar tərəfindən icra edilən "Qodu-qodu" mərasiminin özünəməxsus yeri vardır. "Yağış çox yağında bir budağı gəlin kimi bəzəyip, boynuna muncaq salıp uşağa verillər ki, apar gəzdir. Kimnən irasdaşsa gərək goduya salam versin. Godunu gözdirənər də belə oxuyullar.

Godu-godu gördüyüünüz varmı?

Godu gedənnən bəri

Goduya salam verdiyiniz varmı?

Gün üzü gördüyüünüz varmı?..

Deyəllər ki, oxuyannan sonra hava oyanar, gün düşər, yağış kəsər.

Artıq XIX əsrə A.Yakimov (11; 18) və XX əsrin 30-cu illərində C.Bağirov (110; 191) tərəfindən sərf uşaq mərasimi kimi qeydə alınmış "Qodu-qodu"nun vaxtılıq qız-qadın mərasimi olduğunu ehtimal edə bilərik. Bu mərasimdəki bəzədilmiş gəlinciyin qadın olması şəksizdir. Oxşar vasitə ilə (gəlinciklə) icra edilən "Çömçəxatın" mərasiminin mövcudluğu (bu mərasimlər formal əlamətlərinə görə identik, məqsədlərinə görə fərqlidir) və bu mərasimin qadın səciyyəsi "Qodu-qodu" ayınınin də ibtidada qadın mərasimi olduğunu söyləməyə müyyəyen əsas verir. Digər tərəfdən, "Çömçəxatın" a nisbətən "Qodu-qodu" ayınınin qadın xarakteri olması daha təbiidir. Çünkü primitiv təfəkkürə görə qadınlar günəşin yerdəki timsali sayılmış, günəş çox zaman qadın şəklində antropomorflaşdırılmışdır. Cənubi Sibir daş kitabələrindəki təsvirlər də söylənilənləri təsdiqləyir. Bu kitabələrin insan təsvirlərində başdan ayrılan çoxlu sayıda xətlər "arxeoloqlar tərəfindən günəş şüaları və tökülmüş (açılmış) saçlar kimi təfsir edilir" (148; 144). Bu halda günəsi çağırmaq üçün məhz günəşin yerdəki timsalının iştirakı daha məqsədəyğündür. Təsadüfi deyil ki, Cənubi Dağıstanda bu mərasimin analoqu (burada mərasim gəlinciyi "günü" adlanır) sərf qadın səciyyəsi daşıyır (308; 107).

Günəsi çağırmaq üçün Azərbaycan qadınları, xüsusiəl qızları tərəfindən icra edilən maraqlı bir ayin də mövcuddur.

—*Qırx keçəlin adını çəkib, hərəsinin adına qırmızı ipdə bir düyün vururlar. Qırx düyün düyülmüş qırmızı ipi ocaqda yandırırlar.*

—*Yağışdı havadan cana doymuş adamlar kəndin qırx keçəlinin adını çəkər, hər keçəlin adına bir düyün vurardılar. Düyünlərin sayı qırxa çatanda verəndlər evin ilk uşağına. Uşaq: -*

Mən nənəmin ilkiyəm

Ağzı qara tülküsiyəm —

deyif, düyün vurulmuş ipi oda atıf yandırardı. Bunnan sonra hava açılmağa başlayardı.

Bu ayinlərdə qırx sayının işlənməsi türklərdə 3,7,40 rəqəmlərinin

müqəddəs — sakral anılması ilə əlaqədardır. Sapın qırmızı rənginin, ocaqda yandırılmasının günəşlə əlaqəsi aşkarlıdır. Ayində keçəlin iştirakına gəlinca isə, bə yəniz Azərbaycan günəsi çağırmaq rituallarına xas olmayıb, geniş yayılma arealına malikdir. Belə ki, Fərqañədə uzun zaman yağan yağışları kəsmək üçün keçəlləri başıaçıq yağışın altında dayanmağa məcbur edirlər (305; 228). Vaynaxlarda keçəllərin adını vərəqə yazıb, vərəqə kəndin mərkəzindəki və ya məscidin qabağındakı dırəyə bərkidirlər (233; 93). Cənubi Dağıstanda da kəndin bütün keçəllərinin adını vərəqə yazıb evin dəmina qoyurlar (308; 108). Kaxetlər on iki keçəlin adını yazaraq bərkədən bu adları oxuyurlar (308; 108). Anadoluda isə «kirk tane «kel» içmi sayı bir ip üzərində her birisi için bir düğüm yapılır» (340). Keçəllə manipulyasiyaların mənşəyi isə müxtəlif şəkildə izah edilir. Dağıstanda bu ayini icra edən zaman Allahın keçəllərə yazılıq geləcəyinə inanırlar (308; 108). Vaynaxlar isə imitatit magiyaya əsasən "göy üzünü qurutmaq" istəyirlər (233; 93). Əslində isə bu adətlərde keçəlin iştirakının daha dərin semantizmə malik olduğunu söyləyə bilərik. Əvvəla, keçəl dünya folklorunun fərqləndirilmiş personajlarından bıdır. Belə ki, istər Azərbaycan, istərsə də tacik, özbək (305; 228) və qaraqalpaq (292) nağıllarında keçəl hiyləgərliyi, dərrakəsi, çoxbilməsiyi ilə seçilən obrazlardandır. Nağıllarda keçəla adı insana xas olmayan xüsusiyyətlərin aşilanması ayında keçəldən istifadənin səbəbi kimi verilə bilər. Amma bu cür izah çox bəsit səslenərək, ayının tam mahiyyətini aşkarlamır. Əslində bütün günəsi çağırmaq ayinlərində olduğu kimi bu mərasimdə də günəş kultu, bu kultla ilgili məqamlar olmalıdır. Fikrimizcə, mərasimdə keçəlin iştirakı dolayı yolla günəş kultu ilə əlaqələnir. Bu cür əlaqənin mövcudluğunu isə Azərbaycan folklor materiallarından çıxış edərək ehtimal etmək mümkündür. Belə ki, Novruz mərasimi kompleksinə daxil edilən "Kosa-kosa" xalq dramında kosa, keçi ilə yanaşı keçəl obrazı da iştirak edir. Kosanın — qışın antropomorfizmi, keçənin isə yazın zoomorfizmi olduğu məlumdur. Keçəlin isə bu oyunda günəşlə ilgili qüvvə kimi iştirakını söyləmək mümkündür. Bundan başqa məşhur günəsi çağırma ovsununda: -

Keçəl qızı evdə qoy

Saçlı qızı götür çıx —

misralarının yozulması da müyyəyen material vera bilər. Bu misralar A.Nəbiyev tərəfindən "mifik təsəvvürlərə görə keçəl qız bulud, yağış, saçlı qız isə günəşin al şəfəqləri" kimi tədqiq edilir (61;32). V.Vəliyev isə misralara belə münasibət bildirir: "Günəş buludların arasında gizlənməməlidir. Yəni keçəl qız tek deyil, sırma telli gözəl kimi bütün varlığını nümayiş etdirməli, saçlarını ətrafa səpələməlidir" (859). Burada müəllif dolayı yolla keçəl qızın da əslində günəş olduğunu göstərir. A.Nəbiyevə əsasən keçəlin yağışın, buludun antropomorfizmi olduğunu qəbul etmək şübhəlidir. Bu halda yağışı kəsmək üçün yağışı simvolizə edən şəxsin ayində iştirakını izah

III FƏSİL

ÖRNƏKLƏRİN POETİK XÜSUSİYYƏTLƏRİ

ctmək mümkün deyil. Digər tərəfdən, Orta Asiyadan toy mərasimlərində keçəlin mütləq iştirakı da məlumdur. Taciklərdə qızın cehizi bəy evinə yola salınan zaman, habelə süd pulu alınan zaman oğlan evinin adamları içərisində kolə (keçələ) mütləq rast gəlinir. Özbək toylarında keçəllərin simvolik döyüşmələri keçirilir (305; 228). Primitiv təsəvvürlərə görə, yağış, bulud mənfi çalarlı nəsnələr, şər qüvvələr hesab edildiyini nəzərə alsaq, bu şər qüvvələri təmsil edən keçəlin toy mərasimində iştirakı absurd kimi səslənir. Əksinə, keçəlin toy mərasimində iştirakı onun məhsuldarlıq, artım, dolayı yolla günsələ ilgili bir məxluq olduğunu təsdiqləyir. Söylənilənlər Azərbaycan günüşi çağırma mərasimində keçəlin iştirakının səbəb və məqsədini tamamilə aşkarlayır.

Nəzərdən keçirdiyimiz mövsüm mərasimlərində qadınların iştirakı “aqrar və qadın başlangıcının çuğlaşması” (271; 179) ilə ilgilidir. N.Tolstoy mərasim iştirakçılarının yaş və cinsinin vurğulanmasını təsadüfi hesab etməyərək, “ilk növbədə bakırlik motivi ilə” əlaqələndirir; “mərasimin məqsədinə çatmaq üçün o, (qız — A.R.) əqləq, rəftar, davranışları ilə fərqlənən ləyaqotlı, ədəbli və bakır olmalıdır” (303; 103). M.Rəhimov isə mərasimlərin qadın səciyyesini onların qədimliyini təsdiqləmək üçün mühüm kriteri hesab edir. “Beləcə, təsvir edilən mərasimlər on qədim dövrlərin izlərini qoruyur. Bu mərasimlərin əsas iştirakçıları kimi qədim dövrlərin ilk əkinçilərinin — qadınların çıxış etməsi bunu sübut edir” (266; 80).

B.Ribakov isə mövsüm mərasimində qız-qadın iştirakını özünəməxsus şəkildə izah edir: “Ola bilsin ki, özləri inkişaf dövründə olan bu “qız-sünbüllər” (yəni bəzədilmiş qızlar — A.R.) məhz yetişmə dövründə olduqlarına görə yetişən məhsulun qorunması üçün icra edilən mərasimlərdə baş rola seçilirlər” (271; 181). Doğrudan da nəzərdən keçirdiyimiz təbiət qüvvələrinə təsir göstərmək üçün icra edilən ayinlər bu və ya digər şəkildə məhsulun mühafizəsinə, insan əməyinin qorunmasına bağlanır. Belə ki, tamamilə təbiət qüvvələrinə asılı olan ibtidai insan quraqlıq zamanı əkilən taxıl yanır zay olmasın deyə, yağışı çağırmaq üçün bir qisim magik manipulyasiyalar icra etmək məcburiyyətindədir. Və ya davamlı yağış yağarkən yenə də əziyyəti hədər getməsin deyə, bir qisim ayinlərə əl atmalıdır (əks halda əziyyəti hədər gedəcək, həm də özü ac qalacaq). Yeni əkilən məhsulun mühafizəsi isə məhsul kimi tam yetişməmiş cavanlara həvalə edilir. Bu gənclərin məhz qızlar olması isə əksər magik akt və ayinlərdə izlədiyimiz “qız-qadına məhsuldarlıq artım-törəmə ilə ilgili bir məxluq kimi” yanaşmaya bağlanır. N.Tolstoynun xüsusi olaraq vurğuladığı “bakırlik motivi” isə sakral təmizliklə izah edilə bilər.

Azərbaycan folklorunun nümunələri xalqımızın qədim və zəngin mədəniyyətinin göstəriciləri olmaqla yanaşı, həm də yüksək sənətkarlıqla söylənmiş bitkin əsərlərdir. Folklor hər zaman və hər yerdə “bədii və mösət hadisəsi” kimi tədqiqata cəlb edilmişdir. Folkloru başa düşmək, düzgün tədqiq etmek üçün isə “hər folklor faktının müsəyyən bədii strukturun elementi kimi” (324; 9) estetik xüsusiyyətlərinə düzgün qiymət verilməlidir. Xalq ədəbiyyatının bədii-poetik sisteminin tədqiqi mühüm yeniliklər vəro bilər. Unutmaq lazımdır ki, bu gün bədii obraz və bədii priyom kimi qəbul və tədqiq edilənlərin böyük əksəriyyəti yarandığı dövrde insan və dünya barəsində mövcud təsəvvürləri, xalqın dünyagörüşünü əks etdirmə qabiliyyətinə malikdir. Məhz bədii obraz, tipik vəziyyətlər bəzən daha qədim təsəvvürləri özündə ehtiva edə bilər (291; 15). Məhz buna görə də şifahi ədəbiyyatda rast gəlinən hər bir bədii-poetik hadisəni araşdırmaq, xalq simvolikasını, psixoloji paralellizm, qəliblənmiş epitet silsiləsi, bir sözlə, poetik priyom və vasitələri aşkar edərək, bu poetik hadisələri doğuran dövr və vəziyyəti bərpa etmək əhəmiyyətli məsələlərdəndir.

Digər tərəfdən, klassik yazılı ədəbiyyatımızın nümunələrini poetik sənətkarlıq baxımından öyrənmək, təhlil etmək nə qədər maraqlıdırsa, folklorun poetik sirlərinə nüfuz etmək daha cəlbedici, eyni zamanda, çətin və məsuliyyətli bir işdir. Çünkü ədəbi məktəb və məclislərdə birləşən klassiklərimiz, Şərqi nüfuzlu elm ocaqlarında təlim görmüş ədiblərimiz poetikanın bütün incəlikləri ilə yaxından tanış olaraq sənət almındə müsəyyən nailiyyətlər əldə etmək üçün bu poetik qanunlardan məqamında və bacarıqla istifadə etmişlər. Amma poetika qanunlarından bixəber xalqın sədo danışq dilinin bütün incoliklərindən, mənə çalarlarından bu cür maharətlə və yerliyərində istifadə etməsi; öz sevincini, təəccübünü, kədərini, həsrətini bir sözlə, keçirdiyi bütün anim və təssüratları kamil bənzətmələrlə, təşbeh və metaforalarla dilə götirməsi heyrat doğurmaya bilməz. “Ən ali sevincini də, ən çəkilməz dərdini də böyük ustalıqla dörd misraya - bir bayatiya yerləşdirən xalq da, onun dili də həqiqətən ecəzkardır” (42; 7).

Folklorumuzun tədqiqata cəlb edilən örnəkləri içərisində bədililik, obrazlılıq baxımından kamil sənət əsəri hesab ediləcək nümunələri saysız-hesabsızdır. “Bəsləmələr, nazlamalar, arzulamalar, laylalar, ninnilər və s. - bütün bu iliq nəvazış, analıq duyuları, övlad məhəbbəti aşlayan sırf milli, yalnız Azərbaycan şüurunun, Azərbaycan təfəkkürünün məhsulu olan, bizim nənələrin, anaların qəlbinin dərinliyindən süzülüb gələn poetik for-

malar təkçə bədii sözün faktı, ədəbiyyatın predmeti deyil. Onların hamısı ilk növbədə həm də qeyri-adi insanı sənədlərdir, bir xalqın mənəvi kredosu, həyat amali, yaşayış prinsipləridir” (42; 7).

Bu örnəkləri ayrı-ayrılıqda tədqiqata cəlb edərək, onların gizlədiyi mifopoetik qatları aşkarlamaq daha məqsədəuyğundur. Çünkü bu nümunələrin böyük bir qismi əski görüş və təsəvvürlərin təsirilə meydana gəldiyindən burada işlənən bədii obraz və hadisələr də ibtidai təfəkkürün məhsulu kimi öyrənilməlidir.

Ənənəvi janrların yaranma və reallaşma prosesində fərqli xüsusiyyətlər olduğundan, bu fərqli həmin örnəklərin bədii-poetik sistemində də özünü göstərməlidir. Əgər ağilar kədərli tona, dərd ladına köklənirə, gecə vaxtı söylənən laylalar daha sakit, yuxugətirən notlarla ifa edilir; nazlamalarda isə oynaqlıq, şən ovqat, nikbin əhval hakim olur. Bayatıların mənə çaları isə həsrəti, məhəbbəti, sevinci, nifrəti, bir sözlə, insanın keçirdiyi bütün hissələri əhatə edir.

Folklorun ilkin janrlarının bədii dilində özünə yer tapmış onlara bədii obraz və hadisə xalqımızın əski görüş və təsəvvürləri ilə sıx bağlı olub, bu təsəvvürlərin insan təfəkküründə poetik şəkildə eks olunmasından başqa bir şey deyildir. Bu fikir daha çox ovsunlara şamil edilə bilər. Ovsunların dilində çox tez-tez rast gəlinən prozopopeya (canlandırma, şəxsləndirmə) əslinde, xalqın ilkin dini formalarından sayılan animizm və antiropomorfizm dövrünün məhsuludur:

*Təzə ay, səni xoş gördük,
Ziyilin yerin boş gördük.*

Bütövlükdə bir neçə poetik figurun vəhdətindən yaranmış bu ovsunda hər bədii şrixin özünəməxsus yeri, öz poetik tutumu var: Bədii xıtab (təzə ay), bədii təyin (epitet) - (ayın təzə olması), bədii təzad (antiteza) - (xoş görmək, boş görmək) və nəhayət, bütün ovsunlar üçün universal təsvir vasitəsi olan prozopopeyanın şəxsləndirmə növü - (aya insan kimi müraciət edilməsi) kimi bədii vasitaların eks olunduğu bu örnək əski kosmoqonik kultlardan olan ay kultu ilə qurılmaz surətdə əlaqədardır.

*Tuman gəldi,
Tumov qaç.*

Bu tip örnəklərin antiteza (gəldi - qaç) şəklində qurulması əski insanların təfəkküründə özünə kök salmış əksliklər görüşü ilə bağlanır bilər. Ovsun formulunun «()» üzərində qurulması, yəni, alliterasiyası poetik strukturun daha bir qüvvətləndirici elementi kimi çıxış edir. Yenə də xəstəliyə canlı məxluq kimi müraciət edilməsi metaforanın şəxsləndirmə növünü - prozopopeyanı yaradır. Ümumiyyətlə, “prozopopeya ovsunların ən mühüm janr xüsusiyyəti, poetik strukturun ən mühüm əlaməti” (322; 5) kimi tədqiq edilir.

Nəzərdən keçirdiyimiz bu iki örnək, dünya folklorşunaslığında rast gəlinən S-M-O ovsun formuluna uyğun gəlir. Bu formulda S - ovsunu söyləyən şəxs, subyekt, O - ovsunlanan obyekt (bizim nümunələrdə ziyil və tumov xəstəliyi), M - isə subyektlə obyekt arasında vasitəçi kimi çıxış edən qüvvəler (təzə ay və tuman) eks olunmuşdur.

İdentik formula malik digər bir ovsunda subyektlə obyekt üst-üstə düşərək eyni bir sözlə ifadə edilmişdir:

*Şil gəlib ayaq istəyir,
Tərəidan dayaq istəyir.*

Burada şil həm obyekt, həm də subyekt S-O, Tanrı isə M-dir. Əslində obyektlə subyektin eyni sözlə verilməsi çox maraqlı bir poetik fiquru - metonimiyanı yaradır. Şillik (yəni əllilik) real əlamətdir, usağın yeriyə bilməməsində özünü bürüzə verir. Xalq real əlaməti metonim kimi işlədərək poetik obrazlılıq yaradır:

*Gecə gəlmisən,
Gecə qayıt.
Gündüz gəlmisən,
Gündüz qayıt
Qayıt, qayıt, qayıt
Azarın, bezərin yerə,
Yerin sağlamlığı sənə...*

S-M-O formulunda yalnız ovsun obyektiinin deyil, həm də aralıq həlqənin (yəni M) prozopopeyaya məruz qalması bu örnəyin xarakterik xüsusiyyətidir. Xəstəliyin şəxsləndirilməsi ilə (gəlmək, qayıtmaq xüsusiyyəti) yanaşı yerə də insani keyfiyyətlər (sağlıqlı xüsusiyyəti) aşılır. Bu ovsunda həm də maraqlı təkrir və antiteza nümunələri yaradılmışdır (gecə-gündüz, gəlmək-qayıtmaq və s.).

*Çörlü-çöplü üzərrik,
Başı böركlü üzərrik,*

*Müşkülli asan eylə
Göstər hökmün, üzərrik.*

Yuxarıdakı ovsunlarla eyni formula malik (S - ovsunu söyləyən subyekt, O - həlli müşkülə düşmüş iş, nəhayət, M - üzərrik) bu nümunədə əski təsəvvürlərə ilgili ağac-bitki kultunun bədiiləşdirilərək metafora (prozopopeya) nümunəsi yaratmasının şahidi olur. Üzərriyə “başı börkülü” epitetinin verilməsi bu bitkinin xarici görünüşü ilə əlaqədar ola bilər. Digər tərəfdən, bu epitet üzərriyə hörmət və ehtiramın nəticəsi kimi meydana gələ bilər. Bildiyimiz kimi, Şərqi əlamində başı papaqlıya (yəni başı börkülü) hər zaman, hər yerdə ehtiramlı yanaşılmış, hörmətli münasibət bəslənmişdir. Bu halda buradakı epitet həm də metaforanı xatırladır.

Maraqlı prozopopeya nümunəsinə aşağıdakı ovsunda rast gəlmək mümkündür:

*Qayna, qazanım, qayna,
Oyna, ozanım, oyna
Bəsdi daha buğladın,*

*Bəsdi daha dağladın.
Yağış çıxıb gedəcək,
Saçın yiğib gedəcək.*

Bildiyimiz kimi, kosmoqonik, antropomorfik təsəvvürlərə uyğun olaraq, günəşin şüalarına onun saçları kimi yanaşılmışdır. Bu halda isə, yağışın aramsız damlaları onun saçı hesab edilir. Bu yağışkəsditmə ovsundan simfora poetik figurunun işlənməsi aşkarıdır: xalq “yağışın saçı” deyir, amma yağış damcılarını nəzərdə tutur.

Örnəyin poetik portretini saysız-hesabsız səs və söz təkrirləri tamamlayır. Örnəklərdə əski təsəvvürlər yalnız poetik figurlarla deyil, həm də bədii obrazlarla da daşlaşır:

*Xidir Nəbi, Xidir İlyas,
Bəndəni bəndədən xilas.*

Ovsunda Xidir Nəbinin anılması təsadüfi deyil. İnsanların dadına çatan, müskül işləri həll etməyə yardımçı olan bu obrazın azərbaycanlıların mifoloji təfəkküründə özünəməxsus yeri vardır. Burada həmçinin bədii xıtəb və alliterasiya mahiyətli obrazlılıq yaradılmışdır.

*Mən anamın ilkayı,
Ağrı qara tülükyayı.*

Poetik baxımdan bir mükəmməl təşbih nümunəsi kimi diqqəti cəlb edən bu örnək isə öz kökləri ilə totemizmə bağlanır.

Sonrakı zaman kasımlarında islam mifologiyasının şüurlarda hakim olması folklor örnəklərinə bir qisim yeni obrazların gəlməsinə səbəb olmuşdur. Bu örnəklərdə islam müqəddəsləri anılır, onlardan kömək dilənir:

*Mənim əlim deyil,
Fatimeyi-Zəhranın əlidir.*

Bu ovsunda klassik ədəbiyyatda “təcəhüləl-arif” adlandırılan (bilənin özünü bilməməzliyə vurması) poetik figuru yaradılmışdır.

Ovsun formulları vaxtilə ehtiva etdikləri magik xüsusiyyətləri zaman-zaman itirsələr də, öz poetik obrazlılıqlarını və emosionallıqlarını qoruyub saxlamaq iqtidarındadırlar.

Qadımların arzu və istəklərinin, hiss və həyəcanlarının poetik şəkildə əks olunduğu janrlar içərisində alqış və qarğışların özünəməxsus yeri vardır. Ovsunlar kimi alqış və qarğışlarda da əski inam və təsəvvürler poetik şəkil-də əks olunur:

*Ağ gün görəsən
Ağ günə çıxasən*

Yaxud:

*Qara geyinəsən
Əlin qara xinalı qalsın*

*epitet
epitet
metonimiya
epitet*

*Fələkdən ağ gün istəyəsən,
gara günlər göndərə*

bədii təzad

Bu örnəklərdə ağ və qara rəngləri maraqlı epitet, təşbih, metonimiya, bədii təzad nümunələrinin yaradılmasında poetik material kimi iştirak etmişdir. Bədii-poetik vasitə kimi məhz bu rənglərin seçilməsi xalqın ilkin təsəvvürləri ilə əlaqədardır. Bildiyimiz kimi, “ağ rəng yer üzünün Tanrısi Ülgenin, qara rəng isə yer altının Tanrısi Erlikin rəmzi imiş” (74; 37).

Y.V.Çəmənzəminli də “ağ günlü xoşbəxtə deyərlər” (40; 75) söyləməklə ağ rəngə xoşbəxtlik simvolu kimi yanaşmışdır.

Deməli, xalq ağ epitetini seçməklə xoş gün, işqli həyat, qara təyinini işlətməklə isə, əksinə, bədbəxtlik, şər, xəstəliklər arzusunda bulunmuşdur.

Günün göy əskiya düyülsün.

Bu qarğışda isə poetik kamiliyyə «g» samitinin alliterasiyası, «ü» - samitin assonansı və «göy» epitetinin işlənməsi ilə nail olunmuşdur.

Bu qarğışın özündə ehtiva etdiyi semantik yüksək gəldikdə isə, bildiyimiz kimi, “adəmin gününü göy əskiya düymək qara gün əlaməti” hesab edilir. Bundan başqa, qədim türklərdə olduğu kimi, qədim hindlilərdə və çinlilərdə yas paltarı tünd göy rəngdə olmuşdur. Zərdüşt etiqadlarına görə də göy rəng matəm, yas əlaməti sayılmışdır (74; 22).

Alqış və qarğıslarda mifoloji və dini obrazların iştirakına da rast gəlinir:

Hal aparsın səni.

Allah sənə övlad versin.

Quran belindən vursun.

Doğum mərasimində adı xatırlanan Hal ən qorxunc mifoloji obrazlarından hesab edilir.

Səni görüüm, bulud kimi dolasan, —

qarğışında dörd tərəfdən ibarət müfəssəl bənzətmə yaradılmışdır. Qarğış tökən qadın dolayı yolla rəqibinə hər zaman ağlar qalmağı, gözündən yaşın əskik olmamasını arzulayır.

Yurd bayquşu olasan.

Səni görüüm, damında bayquş ulasın.

Bu qarğışların yaranmasına insanların heyvanlara bəslədikləri ilkin münasibətlər, ibtidai təsəvvürlər səbəb olmuşdur. Bayquşların gecə fəallaşmasını, əsasən xarabaliqlarda məskən salmasını müşahidə edən insanların təfəkküründə bu quşa qarşı mənfi münasibət formalşmışdır. Bu mənfi münasibətin nəticəsi kimi, bu quşun həyətlərdə görsənməsi bədbəxtliyin yaxınlaşdırığına bir işarə hesab edilmişdir. İkinci qarğış məhz bu inamları özündə əks elətdirir. “Bayquş kimi tek qalasan”, yaxud, “yurdun xaraba qalsın” mənasını verən digər qarğışda obrazlılıq iki tərəfi ixtisara salınmış mükəmməl bənzətmə vasitəsilə nail olunmuşdur.

Duz kimi əriyəsən —

qarışında dörd tərəflı müfəssəl bənzətmə yaradılmışdır. Qarğışın müəllifi düşmənina əriməyi, yəni, ölümə yaxınlaşması diləyir. “Ərimə prosesi”nin tez getməsi üçün isə o, əriyən nəsnələrdən sayılan duzu bənzədilən obyekt kimi seçərək, obrazlı bir qarğış nümunəsi yaratmış olur. (Klassik ədəbiyyatda eyni məqamda, sözsüz ki, bənzətmə obyekti kimi şam seçilərdi. Əslində folklor materiallarının bədii dili ona görə maraq doğurur ki, burada obrazlılığı dilin ən sadə, gözlənilməz, nəzərəçarpmaز materiallardan istifadə yolu ilə nail olunur).

Səni görüm qapılar açıb girməyəsən, — Qapı açıb girməyəsən, —

qarğışları metonimik qrup məcəzin işlənməsi ilə yaradılmışdır. “Ərinin evinin qapısı” ifadəsinin əvəzinə “qapı” metoniminin işlənməsi bu qarğışları poetik obrazlılığın bitkin nümunəsi edir.

Alqış və qarğışlarda “metonimiyanın kəmiyyət əvəzlənməsini bildirən sinekdoxa növüne” (297; 225) də rast gəlinir.

Balaların mələr qalsın, —

qarışında maraqlı bir metafora nümunəsinin şahidi oluruq. Anasından ayrı düşmüş quzuların mələşməsi insanda hər zaman rəhm oyadır. Məhz bu hissi duyan, yaşıyan insanlar belə kamil qarğış yarada bilərlər. (Söylənlərlər onu ehtimal etməyə əsas verir ki, bu qarğış əsas məşguliyyəti qoyunçuluq olan zonalarda yaradılmışdır.)

Nümunələrdən gördükümüz kimi, əski təsəvvürlərlə yanaşı, sərf məişət məsələləri də araşdırılan alqış və qarğışlarda öz bədii həllini tapmışdır. Əslində alqış və qarğışlar ibtidai təfəkkürdə mövcud olmuş əksliklər görünüşünün təsirilə formalşaraq, sonrakı dövrlərin hadisələrini poetik şəkildə əks etdirmək xüsusiyyətinə malik olmuşlar.

Öz yaranma kökləri ilə ibtidai çağlara bağlanan əmək nəgmələri də bədii obrazlılıq nümunələri kimi diqqəti cəlb edir. Bu nəgmələrdə də ən çox işlənən poetik figur prozopopeyadır. Əgər sağın və hana nəgmələrinə, eydirmələrə nəzər yetirsək, hər birinin ayrılıqda prozopopeya əsasında formalasdığının şahidi olarıq.

*Dağlar qoynu meşədi,
Nərgizdi, bənövşədi.
Yelinin ay parçası,*

*Əmcəklərin şüşədi.
Bajım, ay inəyim,
Cijim, ay inəyim.*

Bu nümunədə prozopopeya obyektin (yəni, inəyin) “bajı”, “ciji” adlanılması vasitəsilə reallaşır. Buradakı bədiliyi iki mükəmməl bənzətmə örnəyi tamamlayır. Qadın inəyin yelinini ay parçası kimi ağ, saf, təmiz, əmcəklərini şüşə kimi şəffaf, incə, kövrək hesab edir.

*Süzül, ax, kəhriz inək
Gövdəsi dəhliz inək*

*Süd sağım, qaymaq tutum
Olmayım sənsiz inək.*

Buradakı epitetlər inəyin böyükliyünə, köklüyüne (“gövdəsi dəhliz inək”) südünün çoxluğuna, südün təmizliyinə (“kəhriz inək”) işarə edir.

*Ətirli darcın inək,
Yelini qırçın inək.*

*Ənbərli yağın olur,
Duruşu xırçın inək.*

Adətən, ev heyvanlarının, xüsusiə mal-qaranın iyi o qədər də xoşagələn olmur. Amma sağıcı qadın inəyin bu eybinə gözünü (daha doğrusu, burnunu) yumur, bu iyi ətri ilə məşhur olan darcın ədviyyatının iyinə bərabər tutur, məqsədinə nail olmaq - bol süd almaq və rahat sağmaq üçün heyvana bu yolla “yaltaqlanır”. Digər tərəfdən, bu misra elə bir fikir də doğura bilər ki, inəyə yaxşı baxıldıği, qulluq göstərildiyi üçün o, ətirli qoxur. Yağın ənbərli olması isə təccübülü deyil. Çöldə ətirli otlarla qidalanan, evdə ağacın dibinə tökülen alma, armud, heyva və s. meyvələrlə yemlənən inəklərin südü çox dadlı, bu südün ətri isə xoşagolən olur. Bu eydirmədəki heyvan nə qədər inadlı, höctədirse, (“xırçın inək”) digər nəgmədəki Maral bir o qədər sakit, çöldə gəlin yerişi yeriyən, yəni, nazlı-qəmzəli, evdə özünü quzu kimi aparan bir inəkdir:

*Naxırın gözü Maral,
Dilimin sözü Maral,
Çöldə gəlin yerişli*

*Qapıda quzu Maral
Canım, ay inəyim,
Gözüm, ay inəyim.*

Məhz bu müsbət xüsusiyyətlərinə - sözəbaxan, sakit olduğuna görə müəllif inəyi “naxırın gözü” (yəni, birinci heyvanı) epiteti ilə təyin edir; inəyin tərifi qadının dilindən düşmür - “dilinin sözü”nə çevrilir; inəyə Maral adını qoymaqla yanaşı, onu “maral” epiteti ilə adlandırır - gözəl, yarasılıqlı heyvan sayılan marala bərabər tutur.

*Kərəsi at başıca
Ayranı göz yaşıca
Artsın bin bərəkəti*

*Qırx külfətin aşıca
Nehrəm gəl ey, nehrəm gəl,
Tərpən gəl ey, tərpən gəl.*

Adı, zarafat dolu arzuları bu cür mübələğli şəkildə, bədii dona geyindi-rərək təqdim etmək qadınlarımızın poetik təxəyyülünün zənginliyindən xəbər verir. Bu nümunədə bədiliyi metaforik və metonimik qrup məcəzərin sərrast seçimi ilə nail olunmuşdur. Burada üç tərəfdən ibarət yığcam bənzətmənin eyni zamanda üç nümunəsi yaradılmışdır; habelə litota (göz yaşıca), hiperbola (qırx külfətin aşıca, at başıca), bədii xıtəb, metonimiyanın sinekdoxa növü (qırx külfətin aşıca) bu örnəkdə rast gəlinən bədii vətələrdəndir.

Toplanmış hana nəgmələrində də maraqlı məcazlar silsiləsi yaradılmışdır. Bu nəgmələrdə toxucu qadın hanasını ən gözəl epitetlərlə bəzəyir: evinin dirəyi, gəlin gərəyi hesab edir; alağözlü sona, xan qızı adlandırır:

*Evin dirəyi,
Gəlin gərəyi,*

*Alagöz sonam
Xan qızı, hanam.*

Bu nəgmələrdə inversiyanın iştirakı ilə orijinal məcaz nümunələri yaradılmışdır:

*İşim, işim, iş olsun,
İşim uçsun, quş olsun.*

Toxucu qadın əslində “işim quş kimi uçsun” demək istəyir. Amma sözlerin yerini dəyişməklə daha mükəmməl obrazlılıq yaratmış olur. Bu məcazda bənzətmə sıfəti ixtisara salındığı üçün nümunə daha geniş semantizm qazanır. Artıq işin quş uçağının kimi tez, həm də yüngül keçməsi arzulanmış olur. Yerli-yerində və məharətlə işlənmiş assonans («i» hərfi) və alliterasiya («ş» hərfi) hadisələri nümunənin poetik məziyyətlərini daha da artırılmışdır.

Həna nəğmələrinin bazı nümunələri tamamilə prozopopeya əsasında qurulmuşdur:

*Oxu, hanam,
Oxu, hanam.
Xonça güllər,*

*Qonça güllər,
Toxu, hanam.
Toxu, hanam.*

Maraqlı bədii xitab, təkrir və epitet silsiləsində təşkil edilmiş bu örnek hər şeydən əlavə, mükəmməl prozopopeya nümunəsidir. Burada prozopopeya “obyektin gerçəkliliyə nisbətindən” yaradılmışdır. Başqa sözlə, insana xas olan keyfiyyətlər hana üzərinə köçürülmüşdür.

*Çırıq mənim malımdı
Al yanaqda xalımdı*

*Baxma hüskütlügünə
Əzraildən zalımı.*

Korkuk türkmanlarından toplanmış bu nümunədə də prozopopeya işlənməsi aşkardır: insanın sakitlik xüsusiyyəti (hüskütlük) hanaya şamil edilmişdir. Bu hana nəğməsində antiteza (sakit-zalim), təlmih (Əzrayıl) hipertoba (Əzraildən zalım), epitet (al yanaq) və nəhayət, kamil bənzətmə nümunələri yaradılmışdır. Bundan başqa, əvvəlinci iki misrada ilk baxışdan nəzərə çarpmayan daxili əlaqə mövcuddur. Belə ki, müəllif “hana al yanaqda xalı kimi mənə doğmadır, əzizdir, yəni, mənimdir”, fikrini paylaşdıraraq bədiliyi bu yolla nail olmuşdur. Əmək nəğmələrinin bədii məziyyətləri bu nəğmələri yaradan qadınların sözün qüdrətindən necə məhərətlə istifadə etdiyini göstərir.

Bayatıların məzmun etibarilə fərqləndirilən vəsf-hal növünün poetik xüsusiyyətlərinə gəlincə isə, qeyd etmək lazımdır ki, müəyyən mərasimə bağlanan bu janrıñ bədii keyfiyyətlərinin tədqiqi sahəsində hələ XX əsrin əvvəllerində ilk addımlar atılmışdır. Y.V.Çəmənşəminli vəsf-halların poetik strukturuna xas olan paralelizmi haqlı olaraq, vəsf-halların mühüm xüsusiyyəti kimi fərqləndirmişdir (40; 72).

Doğrudan da, paralelizm vəsf-hallarda bədii obrazlılığın mövcudluğu üçün ilkin və münbüt zəmin yaratmış olur. Əslində bir-birlə üzvi əlaqəsi olmayan hadisələrin dörd misralı şer parçasının ilk və son misralarında qarşı-qarşıya qoyulması mükəmməl bənzətmə, simvol, metonimiya, epitet və s. kimi məcazların meydana gəlməsinə şərait yaratmışdır.

*Bülbül oxur yuvada,
Qanad çalır havada.*

*Əmim oğlu sağ olsun,
Mən niyə gedim yada??*

Artıq iki misradan falın xeyirliyə yozulacağı məlum olur. Gülbülbülün klassik ədəbiyyatda qəbul edilmiş, bir növ qəlibləşmiş aşiq-məşəq obrazı olması hamiya məlumdur. (Burada bir cəhətə diqqət yetirmək vacibdir. Əslində klassik ədəbiyyatı hazır, qəlibləşmiş poetik obraz və vasitələrlə təmin edən mənbələrdən biri, hətta, belə demək mümkünsə, birincisi şifahi xalq ədəbiyyatıdır. Bu cür obraz və vasitələrin ilkin mənbəyi barəsində müəyyən müləhizə yürüdərkən, bir qədər ehtiyatlı davranışmaq lazımdır). Bülbülin oxuması, havada qanad çalması kəfinin köklüyündən xəbər verir. Deməli, falına baxılan qız da vüsalına çataraq xoşbəxt olacaq. Bu vəsf-halın əsas məziyyətlərindən biri xoşbəxtlik obyektinin də (Əmioğlu) verilməsidir. Bu nümunədə maraqlı bədii sual da yaradılmışdır. Eyni uğurla adı cümlə şəklində verilə biləcək fikrin (“mən yada getmərəm”, yaxud “mən baxmaram heç yada”) sual formasına salınması örnəyin bədiliyini daha da artırılmışdır.

*Qapıdan biri gəldi,
Gözümün nuru gəldi.*

*Bu arxi kim arıtdı,
Su belə duru gəldi?!*

İlk baxışdan sanki iki hadisənin qarşılaşdırılmasından meydana gələn və sonrakı hadisələrə bir işarə verən paralelizmin prinsipləri pozulmuşdur. Çünkü əvvəldə gəlməyi daha məqsədə uyğun sayılan simvolik hadisə (ardan suyun duru gəlməsi) vəsf-halın son iki misrasında verilmişdir. Əslində son misralarda duru suyun anılması sonrakı hadisələrin (yəni, gözlənilən adamın gelişindən sonrakı) su kimi aydın, rəvan olacaqına inam yaradır. Bu vəsf-halda metonimiya (bir adam əvəzinə - biri) və simfora nümunəsi də yaradılmışdır (xalq “gözümün nuru“ deyərək çox doğma, sevilən, arzulanan adamı nəzərdə tutur).

*Kəhər at nali neylər
Gözəl qız xalı neylər.*

*Yarı göyçək olanlar
Dövlətü-mali neylər.*

Bədii sual, epitetlər (kəhər at, gözəl qız), metonimiya (yarı göyçək olanlar) əsasında formallaşmış bu vəsf-halda paralelizmə sözün həqiqi mənasında tam riayət edilmişdir. Bu nümunədə falına baxılan qızın bəxtinə düşəcək oğlanın kasib olmasına çox ince bir işarə vurulur. İlk misralarda kəhər atın nalsız, gözəl qızın xalsız təsviri isə bir təselli kimi səslənir. Çünkü nal kəhər atın, xal isə gözəl qızın məziyyətlərini birə on artırır, eləcə də yarı dövlətümal sahibi kimi görmək heç də pis olmazdı.

*Çərşənbə il axırı
Cıqqalar tel axırı*

*Dilək tutduğun oğlan
Sənindi, bil axırı.*

Paralelizmin bir tərəfində qəti hökm kimi səslənən, həqiqiliyi heç kəsədə şübhə doğurmayan hadisələr durur. İlin son çərşənbəsi ilin axırı, ciqə tel axırı olduğu kimi qəlbindəki oğlan da axıracan qəlbində qalacaqdır, yəni,

səninlə olacaqdır. Bu fəlin yozumu belədir.

Əzizim yaz aranda

Yay dağda, yaz aranda

Kəlmənin “bircə” sözü ilə təyinlənməsi maraqlı bir hadisədir. Çünkü, vüsala çatan sevgililərin ürəyi o qədər dolu olur ki, bu hissləri “bircə kəlmə” ilə ifadə etmək qeyri-mümkündür. Sevgililərin bədii dona geyindirilərək təqdim edilən bu “yalanı” isə dinləyicilər üçün məqbuldur, çünkü hamı tərəfindən yaşanmış hissələrdir. Bütövlükdə, vəsf-hal sevgililər arasında görüş olacağına işarə edir.

Dağda bitibdi lala,

Bənzər gül üzdə xala

Vəsf-halın əlavə yozuma ehtiyacı yoxdur. Nümunədə yaradılmış bəzətməyə göldikdə isə, söyləmək lazımdır ki, bu yalnız bir xalın deyil, bütövlükdə sevgilinin üzünün gülə bənzədilməsi hadisəsidir. Lalənin qırımı zi ləçəklərində qara ləkələrin - xalların olması hamiya məlumudur. Belə olan haldə, qızın üzü, yaxud yanaqları lalənin qırımızı ləçəkləri, xali isə lalonin qara ləkələri ilə müqayisə edilir. Örnəkdə “sədinqən sevən” epiteti işlədilməklə “vüsala ətəməq üçün sədinqən sevmək lazımdır”, - müddəası irəli sürülmüşdür.

Sular gəldi Nil kimi,

Qaşlar durub mil kimi.

Bu vəsf-halda poetik obrazlılığı üç bəzətmə nümunəsi yaradılmaqla nail olunmuşdur. Əslində şərhə ehtiyac yoxdur. Suların gur axmasını bildirmək üçün dünyadanın ən böyük çayı Nilin adı çəkilir. Qaşların mil kimi durması onların nazikliyinə dəlalət edir. Nəhayət, son misrada aşiqin üzünü görən məşuqənin kefinin yüksəlməsi gülün açılmasına bənzədir.

Xəncəri işla yolla,

Üstün gümüşlə yolla.

Yar öz sevgilisindən soraq almaq istəyir. Xalq bu istəyi poetik dillə, üstüortülü şəkildə (Azərbaycan reallığında qızın oğlana “mənə məktub yaz”, yaxud, “özündən soraq ver”, - deyə xəbər göndərməsi mümkün olan iş deyil) ifadə edərək kamil bir vəsf-hal nümunəsi yaratmış olur.

Yarı gördüm gəyəmdə,

Göyəm boyunun əyəndə.

Fəlin yozumu maraqlı bir metonim vasitəsilə verilmişdir. Vəsf-hal söyləyən qız toyun vaxtını obrazlı şəkildə (“payızda” “əvəzinə” “göyəm boyun əyəndə”, yaxud “şamamalar dəyəndə”) təqdim edərək nümunəni bədii dona geyindirməyə nail olmuşdur.

Göz üstə qoyub papaq,

Gazir elə keyfi çağ.

Ela ilk misralardan portreti çəkilmiş oğlandan fal iştirakçılarının gözü

Bircə kəlmə sözüm var

Yar ilə öz aramda.

Sidqinən sevən ürək

Axır çatar vüsala.

Hər səhər üzün görsəm,

Qəlbim açar gül kimi.

Mənə beş alma göndər,

Birini dişlə yolla.

Mənim toyum olacaq,

Şamamalar dəyəndə.

Məndən üzün döndərib,

Ürəyimə çəkib dağ.

su içmir. Son misralarda şübhələr özünü doğruldur. Gözlənilən kimi “pa-pağını gözünün üstünə salmış kefcil oğlan” öz yanını ataraq ürəyinə dağ çəkəcək. Qızın ürəyinin sinmasının, dərdə düşməsinin maraqlı metafora ilə verilməsi örnəyin poetik keyfiyyətlərindəndir.

Dağa yağır qar yenə,

Ov ovlayır sar yenə.

Bilmirəm niyə məni,

Bəyənməyir yar yenə.

Bütövlükdə bədii sual üzərində qurulmuş bu vəsf-halda paralellizm çox güclüdür. Adətən gülün-ciçəyin açıldığı, bulaqların, şəlalələrin çəglədiyi dağa soyuqluq götürən qar yağışdır; şahinlər cövlən etdiyi məkanda indi sar ova çıxmışdır. Bu bədbin notları falm da mənfi yozulacağına bir işarədir. Doğrudan da, yar sevgilisini bəyənməyərək tərk edəcəkdir.

Qab-qacaq irəfdədi

Hər gün gördüyüm yarı

Görənmərəm bir həftədi.

Rəfəfin səliqəsizliyi pis hadisəyə işarə sayila bilər. Doğrudan da, son misralarda yarının həsr tilə alışan bir qızla qarşılaşırıq. Son misralar əslində ilk misraların izahına xidmət edir, yəni, qabların səliqəsizliyinin səbəbi aydınlaşır. Yarını görməyən qızın əlli ev işlərinə yatmadığından rəfdə qabların hərəsi bir tərəfdədir. Buradakı epitet isə ayrılığın dözülməz olduğunu bildirmək üçün sərrast seçilmiştir. Çünkü hər gün görüşməyə öyrəşdiyin adamla bir həftə ayrılıq, doğrudan da, cəhənnəmə özəbina çevrilir.

Yayını əyən gəldi,

Özünü öyən gəldi

Aftaşa-ləyən dedim,

Sarımsax döyən gəldi.

Tutulan niyyətin həyata keçməyəcəyinə işarə verən bu vəsf-halın ilk iki misrasında metonimiya (yayını əyən, özünü öyən) yaradılmışdır. Maraqlıdır ki, Goyça mahalindən toplanmış bu nümunənin son iki misrası Şirvan zonasının payından narazı qalmış adamın dilindən söylənən

Həmiya aftaşa-ləyən,

Mənə sarımsax döyən —

məsəli ilə eyniyyət təşkil edir.

Ənənəvi janrlardan olan nazlamaların (bəsləmə, arzulama, oxşama və s.) poetik sistemi epitet rəngarəngliyi, alliterasiya bolluğu, sərrast metafora seçimi ilə səciyyələnir. Nazlamalarda hər zaman müsbət emosiyalar hakim olur. Bu da təbiidir. Qadın - ana artıq “yeməli”, qıqlıdan usağına laqeyd qala bilmir, söz boxçusunun ağzını açaraq ən duzlu-məzəli, qiymətli inciləri ona qurban edir, tez dil açma, iməkləmə, əl çalma, nəhayət, bəy olma arzusunu bədii dona geydirərək bitkin lirik parçalar yaradır:

Ay qara-qura, qara-qura,

Qaldı qapıda dura-dura.

Qızdar eşiye çıxmadi

Qaldı başına vura-vura.

Bu örnəkdə digər poetik vasitələrlə yanaşı bədii mükəmməlliyyə yakut, bütövlükdə türk şerinin ən arxaik xüsusiyyəti kimi tədqiq edilən (113; 106) alliterasiya və M.F.Köprülünün “yarımqafiyə” adlandırdığı (341) assonan-

sin vəhdəti ilə nail olunmuşdur. Alliterasiyanın hər iki növünə (həm daxili, həm xarici) rast gəldiyimiz bu nümunədə bir maraq doğuran möqam da vardır. Övladını dindirən ana onu “qara-qura” adlandırır. Akad. V.Qordlevski Anadolu türklərində belə bir demonoloji obrazın mövcudluğunu qeyd etmişdir (147; II c., 308). Azərbaycan türklerinin damdabacasının analogu olan Qara-qura pişiyəbənzər, tüklü bir məxluqdur. Uşağın fizioloji xüsusiyyətləri (qara və tüklü olması) bu nazlamanın meydana gəlməsinə səbəb ola bilər. Əslində ana uşağın, xüsusilə oğlanın (nazlamanın məzmunundan bəlli olur ki, bu nazlama oğlan uşaqları üçün oxunur) bu çatışmaqlarını hallandırmaqla uşağı bədnəzərdən, nəfsdən qorumaq üçün gözdən salmağa çalışır. Hər halda, bu obrazın Ağbaba folkloruna Anadolu türklerinin söz sonetindən keçdiyini ehtimal etmək mümkündür.

Bu nazlamanın oynaq, ahəngdar səslənməsinə səbəb məhz buradakı sait və samit harmoniyasıdır. Alliterasiyanın “q” üzərində qurulması V.Jirmunskinin qeyd etdiyi kimi, türk dillərində çox geniş yayılmışdır (175; 16).

*Qızım, qızım, qızana,
Qızımı verrəm ozana,*

*Ozan axça qazana,
Qızım geyə, bəzəna.*

Yaranışı etibarilə ozan-qopuz sənetinin yüksəlişi dövrünə bağlanan bu nazlamanın səs instrumentovkası elə qurulmuşdur ki, əlavə musiqiye ehtiyac olmadan örnəyin oynaqlığı tam təmin edilmişdir.

*Mastılı, mustulu, mastana
Keçilər doldu bostana.*

Bu misralardakı səs və söz təkrirləri ana-nənələrimizin söz ehtiyatının kasıbığına dəlalət etmir. Əksinə, bu örnəklərin dilinin daha oxunaqlı və oynaq çıxmamasına şərait yaradır. Bu təkrirləri doğuran isə müsbət emosional hissələrdir. Çünkü “bu və ya digər sözü, ifadəni təkrar-təkrar işlətmək tamamilə təbii psixoloji hadisə hesab olunur” (35; 86).

*Ay Allah, bəndimdi, bu
Şəkərim, qəndimdi, bu
Ay Allah, adamdı, bu
Püstədi, badamdı, bu.*

Bu nazlamada bədii kamilliyyə bir neçə poetik vasitənin köməkliyi ilə nail olunmuşdur. Əvvələ, ilk və üçüncü misralarda bədii xıtab işlənir. Eyni misralar təkririn anafora növünü yaradır. Bundan başqa, hər misranın sonunda bu əvəzliyinin təkrarlanması epiforanın olduğunu göstərir. Nəhayət, misralarda mükəmməl bənzətmenin maraqlı nümunələri yaradılmışdır. Dindirən şəxs uşağı «bəndim» adlandırmaqla körpənin onu evə bənd etdiyini, özüne bağladığını söyləmək istəyir. Körpənin şəker kimi, qənd kimi şirin, püstə, badam kimi lezzətli olduğunu göstərmək istəydiqər bənzətmələrin meydana gəlməsinə səbəb olmuşdur. Adətən uşaq nə qədər arzulanan,

gözlənilən olursa da, adamlar evdə yeni bir nəfəsin peyda olmasına inanmır, körpəyə bir oyuncaq, gəlincik kimi yanaşırlar. Bu gəlinciyin qıqlıdanlığı, söylənən nazlamaya reaksiya verməsi üçüncü misranın yaradılmasına təkan vermişdir.

*Balama qurban on kişi
El-obada son kişi*

*Gecə-gündüzü sayım
Tez çıxın qabaq diş.*

Metonimianın sinekdoxa (on kişi) növünə rast gəldiyimiz bu örnəkdən körpə barəsində müəyyən informasiya alırıq. Əvvələ, körpə oğlan uşağıdır. Digər tərəfdən, elin ən kiçik saknidir. Uşağın “el-obanın son kişi”si adlandırılmasında bununla bağlıdır.

*Nə aş yeyər, nə əppək,
Yaxşı oynar bu köpək.*

*Nə qovun yeyər, nə qarpız
Yaxşı oynar bu donquz.*

Bu nazlama da bir neçə poetik vasitənin sintezindən yaranmışdır. Tək-rırlər (istər səs, istər söz) və metaforanın simfora növü daha çox nəzərə çarpan vasitələrdəndir. Yemək zamanı şıltaqlıq edən, yeməkdən çox xörək-lə oynamaya meyl göstərən uşaqlara nazlamada zarafatla köpək, donquz simforaları ilə müraciət edilir.

Azərbaycan ana (qadın) folklorunda akustik effektə nail olmaq üçün əlverişli vasitə sayılan - onomatopeyalar (146; 52) əsasında yaradılmış örnəklər də mövcuddur:

*Çeçəni çalsın əlləri,
Yorulmasın qolları*

*Yorulsa da yorulsun,
Özgə bəbənin qolları.*

Bu örnəyi söylədikdə şəninə nazlama deyilən uşaq tərəfindən çalınması arzu edilən çirtığın akustik effekti yaradılmış olur.

*Qızıma qurban müğanni,
Sarımsaqlı, soğanni,*

*Yol üstə kürdəxanlı,
Nöütçü balaxanlı.*

Abşerondan toplanmış bu nazlama metonimlər əsasında qurulmuşdur. İlk təssürat örnəyi yaradınan doğulduğu yerin (Bakının) təessübkeşini olduğunu səciyyələndirir. Amma kürdəxanlı və balaxanlı ilə yanaşı, Muğan sakininin də anılması bu təssürati puç edir.

*Anamın qızı
Aşının duzu*

*Evinin gülü
Pəpəm havinci.*

Aşı dada gətirən duz, şirinin lezzətini bira on artıran ədviyyat, evi gözoxşayan edən gül-çiçəkdirə, ananın evini zinətləndirən qızıdır. Qızın “evin gülü” adlandırılmasının başqa semantik yönü də vardır. Gülə qulluq ediləndə açıldığı, gün-gündən çiçəkləndiyi kimi, qız uşağının da qayğıya ehtiyacı olur. Bəslənilməklə, nazi ilə oynanımla böyüyən qız isə gözəlləşərək istəkli olur, sevilir, doğrudan da, evin gülünə çevrilir. Ana qızını vəcib nəsnələrə bənzətməklə öz həyatını qızdan kənarda mümkünsüz hesab edir.

Ağbaba bölgəsindən toplanmış bir qrup nazlamalar bütövlükdə hüsnüt-

talil (səbəbin gözəlliyi) poetik fiquru əsasında formalasmışdır:

Balam məndən olusdu Anası findix yeyif,
Gülü xurmannañ olusdu Burnu balaca onnan olusdu.

Beləcə körpənin gözünün göylüyünün, ağızının püstsə olmasının, gözünün qara, yanağının qırmızı olmasının səbəbi müxtəlif real hadisələrə bağlanaraq bir-birindən maraqlı poetik fiqurlar yaradılmışdır.

Xalq arasında yayılmış bir qismən arzulamalar isə “bədii sual” poetik fiquru əsasında yaradılmışdır:

Balam qurban inəklər, Balama qurban ilanlar,
Balam havax iməklər? Balam nə vaxt dil anlar?

Misralar arasında ilk baxışdan nəzərə çarpmayan bir əlaqə vardır. Qadın - ana əslində inşayın dörd ayağı üzərində möhkəm durduğu kimi, körpəsinin də “dörd ayaq” üzərində duraraq iməkləməsini arzulayır.

Balam qurban sarçələr! Balama qurban meyvalər,
Balam nə vaxt dirçələr? Balam nə vaxt evlənər!?

Sərçənin digər quşları kimi isti ölkələrə uşub getməməsi onun dözümlü tabiatə malik olmasından irəli gelir. Ana da övladının, hətta qışın soyuğunda belə ciggildəyən bu quş kimi dözümlü olmasını istəyir, dirçəlməyini arzulayır. Digər nazlamada öz “meyvəsinin” dindirən ana artıq onun “meyvə”sinə dərəmkən istəyir, övlad toyu görmək arzusu ilə yaşıyır.

A dağdaşanlar, Oğlan doğanlar,
İlan boğanlar. Bu balama qurban.

Metonimiyənin kamil nümunələrinə rast gəlinən bu nazlamadanın birinci misrasında dağdaşanın anılması bu bitkinin apotropeik (qoruyucu) səciyyəsindən irəli gelir. İkinci misra həm həqiqi, həm də məcazi mənada başa düşüla bilər. İlkin təsəvvürlərlə ilgili insanda mənfi emosiyalar doğuran bu heyvanı öldürən şəxs, digər tərəfdən isə, “əl-ayağa” düşdüyü, ən təhlükəli “ilanboğan” dövrünü (3-7 aylıq uşaqlar) keçirən uşaqlar körpəyə qurban edilir. “Oğlan doğan” qadının qurban edilməsi isə təsadüfi deyil. Azərbaycan reallığında oğlu olan ana hər zaman bəxtəver hesab edilmişdir. Çünkü oğul “evin dirəyi”, “ana gərəyi”dir. Ananın: -

Biz ki, xoruz demişdiy,
Fərə verənə qurban —

söyləməsi də məhz bununla bağlıdır. Bu nazlamada simfora (xoruz, fərə) və antiteza (xoruz-fərə) nümunələri yaradılmışdır.

Quruluşca eynilik təşkil edən digər nazlamalarda ana övladına hər şeyin ən gözəlini, mükəmməlini qurban etməklə maraqlı epitetlər silsiləsi yaradır. Nazlamadakı qurbanlıq əgər qızdırısa, o, “nişanlı”dır. Qızın həyatının ən gözəl, ən romantik dövrü isə məhz nişanlı olduğu, “xan” olduğu (“Qız idim, sultan idim, nişanlandım, xan oldum”) dövrürdür:

Çaydakı qazdar

Tükün tarazdar

Əgər qurbanlıq obyekti oğlandırsa, o, xonçalı bəydir. Toyqabağı bəylik xonçasını almış növcavandan xoşbəxt kim ola bilər!?

Xonçalı bəylər,
Bu balama qurban.

Bu folklor örneklerində balaya qurban edilən qaridırsa, o mütləq qoca-dır:

Qoca qarilar,
Bu balama qurban.

Qadının qoca olması mənfi çalar kimi yozulsa da, burada əslində annanın başqa arzu və mətləblərindən söz açılır. Əgər qarı qocadırsa, onda uzun ömür yaşamışdır və ömrü uzundursa, deməli, sağlam ömür keçirmişdir. Ana dolayı yolla körpəsinə sağlam və uzun ömür arzulayır.

Arzulamada qurban edilən nəsnə nardırsa, mütləq gülöşyədir, bəydirse, mütləq şələbiyədir. Arzulamaya bu epitetlərin gətiriləsi nümunələri bədii-ləşdirərək daha oxunaqlı edir.

Amma folklorumuzda mənfi çalarlı, yəni, mənfi tərəfi şışirdilən nəsnələrin qurban verilmə hallarına da rast gəlmək mümkündür. Qadın övladına “ərsiz”, “sonsuz arvadlar”¹, “küsəyən”, “cehizsiz”, hətta “həyasız” qızları, “tənbəl adamlar”¹, “şər vaxtı yatanlar”¹, “qudurmuş itlər”¹ də qurban edə bilər. Bu nazlamalarda mənfilikdən çox bir zarafat ruhu duyulmaqdadır.

Qızlara söylənən nazlamalar içərisində quruluşuna görə uyğunluq təşkil edən bir qismən örnekler vardır ki, orijinal epitetlər silsiləsinə malikdir. Qadın - ana qızını dindirərkən, balasının gələcəyi barəsində dilək - muradını bu nazlamaların canına hopdurur: qızı üçün qızıl belbağı, zərli örpek, brilyant üzük, qırmızı köynəyin gələcəyinə sidq-ürəklə inanır. Bütün bu epitetlər aşyanın real cəhətinin qabardılmasından yaranan müstəqil təyinlərdir. Bu təyinlərin seçilməsi örneklerin yaradıldığı dövrdə məhz bu nəsnələrin bəylərə layiq bazarlığı təşkil etməsindən irəli gelir.

Əlində var dəf
Üstündə sədəf
Bir zərli örpek
Gələr qızımızcın.

Yük üstü boxça
Altında xalça
Yüz dənə xonça
Gələr qızımızcın.

Bu örneklerdə arzu edilən nəsnələrin coxluğu bildirmək üçün metonimiyənin sinekdoxa növündən istifadə edilmişdir. Ana qızı üçün mirvari dileyirsə - mütləq on sap, çəkmə arzulayırsa - iki cüt, xonça isteyirsə - yüz dənə metonimlərini işlədir. Bu metonimləri nazlamaya gətirməklə ana qızının hər şeyin əlasına layiq olduğunu göstərmək istəyir.

Bürünüb dona bülbül,
Köç elər sona bülbül

Balam dil açan günü
Mat qalar ana bülbül.

Təzəcə dil açmış körpənin nitqinin səviyyəsi hamıya məlumdur. Amma bu hadisəyə sevinən, həyəcanlanan ana üçün bu, dünyanın ən səlis, ən rəvan danışığdır. Elə bir danışqdır ki, səsi ilə hamını valeh edən ana bülbüllü də mat qoyur. Aşkarca mübaliğə işlənən bu nümunədə insana xas olan keyfiyyətlərin bülbüllü üzərinə köçürülməsi ilə prozopopeya figuru yaradılmışdır.

Qızım-qızım, nazana

Qızımın saçı uzana

Körpəni gözü götürməyənlərin cəhənnəmdəki qır qazanında yanması arzulanan bu nazlamada isə səs-söz təkrirləri və metonimiya nümunələri eks olunmuşdur.

Ənənəvi janrlar içərisində övlad ilə ana arasında ilk nəğmə körpüsü sayılan laylalar poetik dilinin zənginliyi ilə diqqəti çəkir. Qadın - ana övladını yatrarkən canlı danışq dilinin bütün incəliklərindən faydalananaraq, öz üzrək sözlərini, övladının gələcəyi barədə fikirlərini, arzularını, ən ince analıq hissələrini laylalar vasitəsilə dilə getirir, müsbət emosiyaların, işıqlı xəyalların yaratdığı bu şer parçalarında könül oxşayan maraqlı məcəz nümunələrini yaradır:

Laylanı qan dilimdən,

Asıldı can dilimdən.

Maraqlı məcəz nümunələrinin iştirak etdiyi bu laylanın ikinci misrasında metafora yaradılmışdır. Bir tərəfdən ana körpəyə hər zaman "can" dediyi üçün bu söz onun dilindən düşmür, "dilindən asılıb" qalır. Digər tərəfdən, uşaq yatmadığı üçün ananın canı boğazına yiğilir. Sonuncu misra da deyilənlərə işarədir. Uşaq yuxuya getmədiyi üçün anaya elə gəlir ki, artıq layla söyləməkdən dilindən qan açılacaq. Mübaliğəli şəkildə söylənən bu fikir övladını yatırı bilməyen ananın ovqatını çox gözəl nümayiş etdirmişdir.

A laylay, butam laylay

Qardaşım, atam laylay

Eyni hissələri (uşağın gec yatması) ifadə edən bu beşik nəğməsində körpə qardaş, ata ilə bir bənzətməyə gətirilir, doğma adamlara bərabər tutulur. Atanın, qardaşın bənzətmənin bir tərəfi kimi çıxış etməsi dolayı yolla körpənin də onlarla eyni cinsə malik olduğunu işarə edir. Bu örnəkdəki digər bənzətmədə körpə anasının butası adlandırılır. Körpənin sərf milli ornament kimi tanıdığımız butaya bənzədilməsi onun ananın naxışı, ananın bəzəyi olduğunu göstərir. Digər tərəfdən bu övladın ulu Tanrı tərəfindən anaya buta verilməsi kimi yozula biler.

Laylay dedim yatinca,

Gözlərəm ay batınca.

Bu layla müəllifi - ana isə daha səbirlidir. Onun uşaq yatıncaya qədər

Qızma pis baxannarı

Görüm düşsün qazana.

layla söyləməyə, səhərə qədər, yəni, ay batıncaya (metonimiya) qədər gözləməyə səbri çatar.

Oxşasın dilim səni

Böyütsün elim səni

Meydanda at oynadan

Bir igid bilim səni.

Laylada epitet və metonimiya nümunələri yaradılmışdır. Adətən örnəklərdə rast gəldiyimiz metonimiylər, ikinci misrada olduğu kimi, tamın hissəsini əvəzetməsi şəklində qurulur (elin adamları əvəzinə - el). Birinci misrada isə tamamilə əks hadisəyə rast gəlirik (mən oxşayım əvəzinə - dilim oxşasın).

Qızılıgülü dərərəm,

Hər tərəfə sərərəm,

Balam boyə yetinçən,

Yüz sadağa verərəm.

Bu nəğmədə isə metonimiyanın digər bir növü - sinekdoxa ilə qarşılaşır. Ana sadağanın çoxluğununu bildirmək üçün şartı olaraq yüz sayını işlədir. Amma hamıya, eləcə də ananın özünə məlumdur ki, balası boyə yetinçən ana yüz nədir, bəlkə də min sadağa verəcəkdir.

Qurbanın quzu olsun,

Quzunun yüzü olsun.

Quzudan qurban olmaz,

Ananın özü olsun.

"Türk şerinin ən qədim xüsusiyyəti" kimi araşdırılan alliterasiyaya (Alliterasiyanın qədim türklərə qonşuluq münasibətində olan başqa xalqların poeziyasının təsiri ilə formalşaması ağlabatan deyil) (332; 146) bu örnəkdə də rast galınır.

«Q» səsinin alliterasiyası və «u» səsinin assonansı üzərində qurulmuş bu laylada da ana qurban veriləcək quzunun çoxluğunu bildirmək üçün yüz sayını işlətməklə sinekdoxa yaratmışdır. Amma quzunun miqdəri həqiqi mənada başa düşülməməlidir. Çünkü, mübaliğəli şəkildə desək, hər bir ana övladına dünyanın bütün quzularını qurban etməyə hazırlıdır. Ona görə ki, digər bir laylada deyildiyi kimi:

Elin dərdi azardı

Dərd qəmdən bezardı.

Bala baldan şirindi

Balasız ev məzardı.

Körpə baldan şirin hesab edilir. Burada mübaliğə ilə yanaşı hiperbola poetik figuru da işlədilmişdir. Məzarın soyuqluq, sakitlik keyfiyyətləri isə balasız evə köçürülrək mükəmməl bənzətmə nümunəsi yaradılmışdır.

Laylası var aşı-daşı

Məməsi var mərmər daşı

Körpə balam cənnət quşu

Anası qarabaşı, atası çöllər quşu

Laylay, balam, a laylay.

Aşüb-daşan, yəni, bitib-tükənməyən laylası olan bu uşağın əmdiyi məmə mərmər daşına bənzədir. Ehtimal ki, laylanı söyləyən mərmər daşının ağılığını nəzərdə tutmuşdur. Çünkü, mərmər daşının bütün əlamətləri məməyə şəmil edilə bilməz. Mərmər daşı söylədikdə ilk əvvəl onun soyuqluğu yada düşür. Amma uşaq üçün dünyani dərk etmənin ilk addımı olan ana

məməsi kimi isti, məhrəm, gözəl heç nə ola bilməz. Dördüncü misrada yaradılan mükəmməl bənzətmə nümunələri layla söyləyən ananın ailə daxilindəki vəziyyətini eks elətdirir.

Laylalarda ən çox işlənən poetik fiqur simforadır. Laylaların böyük əksəriyyətini bu poetik fiqursuz təsəvvür etmək mümkün deyil. Ana yuxuya verən övladını duzu-çörəyi də adlandırma bilər:

Laylay, əməgim, bala

Duzum, çörəgim, bala

Tanrıdan əhdim budu

Burada körpə duz-çörək kimi müqəddəs hesab edilir.

Beşik nəgməsində körpənin qızılğül adlandırılmasında mümkündür:

Layla deyim boyunca,

Baş yastığa qoyunca

Görüm köməgin, bala.

Pardaxlan, qızılğülüüm

Bir iyəlyim doyunca.

Xalq arasında belə bir inam yaşayır ki, "körpəni öpməzlər, onda uşaq solur. Körpəni qoxlayarlar." Ana balasını "qızılğül" adlandırmaqla bu inama inca bir işarə vurur. Başqa laylada: -

Balamı iyələmişəm,

Yaxşıca bələmişəm

deyilməsi də məhz bununla əlaqədardır.

Laylalarda ana övladını gül-bülbülbə bərabər tuta bilər:

A laylay, gülüm, laylay

Gülüm, bülbülm, laylay

Böyü sənin sayəndə

Mən də bir gülüm, laylay.

Bu nümunədə cinaslaşmanın da şahidi oluruq. Ana övladını alınmaz qala da adlandırma bilər:

Laylay, a balam, laylay

Alınmaz qalam, laylay

Sənə kəc baxanları

Yandırsın naləm, laylay.

Üçüncü misrasında metonimiya yaradılan bu örnəkdə ana övladını "alınmaz qala" adlandırmaqla

Ana balasın verməz,

Bəlkə zorla alalar —

fikrini bir daha təsdiqləmiş olur.

Beşik nəgməsində körpə maral kimi də təqdim edilə bilər:

Laylay, maralım, laylay

Səbrim, qararım, laylay

Böyü, qoç bir igid ol

Sənə yar alım, laylay.

Laylalarda körpə qiblə, pir kimi müqəddəs yerlərə də bənzədirilir:

Qoçaxdı, şirdi balam,

Qıvlacı, pirdi balam.

Gəl fələk, qiyma mana

Yazığam, birdi balam.

Körpə şir kimi qoçaq, qiblə, pir kimi pərəstişə layiq hesab edilir. Bu laylada mükəmməl bənzətmələrlə yanaşı, bədii xitab və litota poetik fiqurları da işlənmişdir.

Azərbaycan folklorunun bədii təsvir və ifadə vasitələri, poetik fiqurlarla

zəngin janrlarından biri də aqllardır.

Qadın - ananın kədərini, dordunu söylemək, söyleyərək qəlbini yüngüləşdirmək, itkinin böyüklüyünü, ölümün labüdüyünü, mərhumun yaşıandan asılı olmayaraq ölümün vaxtsız gəlməyini, əbədi ayrılığın insanda doğurduğu bədbin hissələri ifadə etmək üçün ağlar çox böyük əhəmiyyətə malikdir. Dərd möqamında, ayrılıq anında itirilmiş insanın ən gözəl bənzətmələr, epitetlərlə oxşanması, ölenin hünərlərinin mübəaliqli təsvirləri, Əzrayıla, taleyə tənəli xitab-müraciətlər, fələyə ünvanlanmış cavabsız bədii suallar, mərhumun öz dilindən faciənin təsviri Azərbaycan aqlarında rast gəlinən mühüm təsvir və ifadə vasitələrindəndir:

Balası ölen ana,

Gülləri solan ana,

Oğul deyib ağlayan,

Bağrı qan olan ana.

Bu ağı bütövlükdə epitetlərdən təşkil olunmuşdur. Bu təyinlərin ikisi - balası ölen ana və oğul deyib ağlayan ana - feli sıfətlə ifadə olunan məntiqi təyinlərdir. Digər iki misrada xalq sada danışq dilinin incəliklərindən istifadə edərək maraqlı bədii təyinlər yaratmışdır. Ananın yetişdirdiyi gül, əslində onun balasıdır, gül solur, yəni balası ölüür, oğul deyib ağlamaqdan ananın bağrı qan olur. Burada epitetlərlə yanaşı metaforalar da yaradılmışdır.

Gül üzünə,

Səpərəm gül üzünə,

Yalvarram qarincaya,

O gözəl gözlərinə.

O uzun kiprikiva,

O qaytan dodağına,

O gözəl qoç burnuva,

Dəyməsin gül üzüvə.

Bu şivən-ağıdakı epitetlər silsiləsi ədəbiyyatımızda işlənən qalibəşmiş müqəyyəd epitetləri xatırladır. Bu epitetlər o cəhətdən maraqlı doğurur ki, mərhumun tam təsvirini verir - portretini "çəkir"; hündürboylu, qaytan dodaqlı, uzun kipriyi olan igid, ər dərhal nəzərimizdə canlanır. İlk və son misralardakı "gül" epiteti də diqqəti cəlb edir. İsimlə ifadə olunan bu bədii təyində ümumiləşdirmə güclüdür, çünkü gülün yalnız bir cəhəti deyil, bütün əlamətləri - ətirli, təravətlə olması, cəzibədarlığı, rəngi, zövq oxşaması - bu ığidin üzünə, bəninizə şamil edilmişürəkli.

Altı bədov atlı,

Əli çərkəz qəmçili,

Arxası dağ dəstəli,

Çiyini zər tüsəngli.

Gümüş xəncəlli,

At bağrı çatlaşan,

Düşman bağrı yaran,

Aslan ürəkli.

Demək olar ki, hər misrası müqəyyəd epitetlərdən təşkil olunmuş bu tipli bir neçə şivən-vay istisna olmaqla, folklorumuzda bədbin çalarlı, tünd boyalarla rənglənmiş bədii təyinlər işlənən ağlar üstünlük təşkil edir. Bu da aqların işlənmə məqamından, yaranma məqsədindən, ağını yaranan yas adının əhvali-ruhiyyəsindən irəli galır. Aqlarda ığidlərin mindikləri at da qaradır; getdikləri yer də zülmətxanadır; qadınların geyimləri, baş

örtükləri də qaradır:

Gül açmaz qara bağlar,
Göy bağlar, qara bağlar,
Balası ölü ana,

Adətən səfəli, güllü-ciçekli, baş-başa verən dağlar da tənhadir, dərdin çoxluğundan, böyüklüyündən gülsüz-laləsiz qalıb, artıq əvvəlki kimi diqqəti calb etmir:

Tənha, qalasız dağlar
Gülsüz, laləsiz dağlar

Ağıllarda insana dərd-bəla verən, əzizinin yazısını bələ nakam yanan fəlak “zalim”, “qəddar” epitetləri ilə çağırılır:

Bağcada barım qaldı,
Heyvayla narım qaldı.
Ey zalim, qəddar fəlak,

Fələyə “zalim”, “qəddar” epitetlərini verməklə ələmə düşmüş xalq sanki üreyini ovutmaq istəmiş, fələkdən “heyfini” bu yolla almağa çalışmışdır.

Şivənlərdə, sizlamalarda əsən küləklər də, sərinlik, rahatlıq gətirən, klassik ədəbiyyatda sevgililərdən soraq verən səhər yellərindən fərqli olaraq dərd, qəm, kədər, ölüm, ayrılıq gərir. Ona görə də xalq bu küləkləri “ba-fasız” adlandırmışdır:

Haray, ellərim, haray
Ciğa tellərim, haray

Bu ağı-bayatının digər bir variantında külək “aci” sözü ilə təyin edilmişdir:

Bir acı külək əsdi
Tökədү güllərim haray.

Ağıllarda bədii təyinlərin təzad şəklində təqdiminə bu ağıda da rast gəlib:

Dağ başında sərçələr
Biri-birin parçalar

Məzmun baxımından o qədər də kamil olmayan bu ağıda böyük-xırda epitetləri, böyük-xırda təzadı ilə yanaşı, litota məcazi da yaradılmışdır. Ölenin “böyük ağa” birləşməsi ilə təriflənməsi ağıllarımıza xas olan xüsusiyyətdir; amma mərhumla müqayisədə sağ qalanların “xırda beçə” adlandırılması sənətkarlıq baxımından çox maraqlıdır; xalq arasında işlənən “yaxşı kişilər ağ atları çapib getdilər” məsəlini xatırladır.

Vay demədən,
Vay gəldi, vay demədən.

Adətən insanlara əziz olan şirin candan ayrılməq çox çətindir. İnsan nə

Başına qara bağlar.

Dad bu fələk əlindən,
Ana balasız ağlar.

Mən sənə nə etmişdim,
Beşikdə körpə balam,
Yataqda yarım qaldı.

Bir bafasız yel əsdi
Töyüdү güllərim, haray.

Gedib böyük ağalar,
Qalb xurda beçələr.

Qurtulsun vay demədən.

qədər dərdi olmalı, dərd əlindən, vay deməkdən bezar olmalıdır ki, ölümlə canının qurtulmasını arzulasın.

Xalqın əbədi ayrılıq anında keçirdiyi hiss-heyəcanları, ələmi poetik dillə ifadə etmək üçün istifadə etdiyi məcaz növlərindən biri də bənzətmələrdir.

Ah dedim, oyduñ məni,
Bu hala qoýduñ məni,

Yelkənsiz gəmi kimi
Dəryada qoýduñ məni.

Yelkənsiz gəmi açıq dənizdə nə edəcəyini bilmədiyi kimi, əzizini itirmiş adam da çıxılmaz vəziyyətdədir. Digər tərəfdən ağı müəllifinin başsız qalmasını, başını itirməsini “yelkənsiz” epiteti daha aydın nəzərə çarpdır. Bu ağıdakı dərya da müxtəlif istiqamətlərdə yozula bilər; bu dərya “qəm dəryası” da ola bilər; bir qədər ifrata varsaq, ölü yiyesinin axıtdığı göz yaşarından da yarana bilər.

Dağ başını qar aldı,
Dağ dibini bar aldı.

Gül tək rəngim var idi,
Yarpaq kimi saraldi.

Bu ağının sonuncu misrasında oxşadıla zəruri olan tərəf verilməsə də, sözün sonluğundan bu tərəfin birinci şəxs olduğu bilinir. Burada yaradılan məcaz-müfəssəl bənzətmədir. Üçüncü misrada isə təşbihin digər bir növü - bənzəyən, bənzədilən və bağlama vasitəsindən ibarət yiğcam bənzətmə yaradılmışdır; bu təşbihdə bənzətmə əlaməti verilməsə də, üçüncü və dördüncü misraların qarşılıqlılaşmasından yaranan təzad-kontrast sayəsində əlaməti müəyyənəşdirmək mümkün olur. Güllə müxtəlif rənglərdə ola bilər. Əvvəlcədən solğun ola bilər, solarkən rəngini dəyişə bilər; amma əgər “saralma” ilə təzad təşkil edirse, diniyəcisi gülün yalnız təzə-ter olan vaxtının, rənginin al olduğu məqəmin nəzərdə tutulduğunu anlayır.

Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.

Xəzəl ollam tökülləm,
Virana bağlar kimi.

Bu ağıda poetik obrazlılıq bir neçə bənzətmənin məcmusundan yaranmışdır. İlk və sonrakı misrada üç tərəfdən ibarət yiğcam bənzətmə verilmişdir. Bayatını çağırın ağlar adamlar kimi bərkdən, dərdli ağlayır, göz yaşı tökür; onun dağlar kimi böyük, basılmaz, yəni, ovudulmaz dardı var - burada artıq mübəaliqə yaradılır. O, özünü viranə bağlara bənzədir; bağlarda xəzəl olduğu kimi, onun da könlünün, yaxud, ömrünün payız çağıdır, dərdli - nisgilli (yəni, gözü yaşlı) qüssə gətirən bir vaxtidır. Son iki misra dörd tərəfdən ibarət müfəssəl bənzətmədir. Bu müfəssəl bənzətmədə viranə bağın xəzan - yarpaq tökmə prosesi əlamət kimi verilir. Folklorumuzda “viranə bağlar”ın digər əlamətinin bənzətməyə gətirilmə halına da təsadüf edirik:

Əhmədiyəm, ağam, mən
Aləmə yiğnağam, mən,

Dörd divarı yixılmış
Viranə bir bağam mən.

Ağıllarda bənzətmənin sərbəst adlanan - bağlama vasitəsi istisna edilməklə, üç tərəfdən ibarət növünə də rast gəlirik:

*Qardaş demə qan olar,
Qardaş şirin can olar.*

Burada xalq əslində “qardaş can kimi şirin olar” demək istəmişdir; amma qoşmanı ixtisar etməklə, daha mükəmməl obrzlılığa nail olunmuşdur.

Ağ-bayatlarında xalqın yaratdığı bənzətmələr içərisində yalnız iki tərəfdən - bənzəyən və bənzədiləndən ibarət mükəmməl təsbihlər daha çox diqqəti cəlb edir:

*Ahümdı, günahımdı,
Öz suçum, günahımdı,*

*Ulduz gecə sitəmim
Gün gündüzlər ahümdı.*

Bu bayatını yaradan qadın - ana dərd kədərin yalnız gündüz deyil, gecələr də onu tərk etmədiyi poetik dillə ifadə etmək üçün mükəmməl bənzətmədən istifadə etmişdir. Sitəmin hər gecə çəkildiyini göstərmək üçün bənzətməyə gecənin mühüm atributu olan ulduzlar getirilmişdir. Gündüz çəkilən ahlar isə günəşə bərabər tutulur; ahu-nalələr də günəş kimi odlu-alovlu, sonsuz-tükənməzdır.

*Əzizinəm qu məni
Qoy ağlasın qu məni*

*Əl yaylığın kəfənim
Göz yaşına yu məni.*

Mərhumun dilindən söylənilən bu ağda sevgilisinin əl yaylığına bürünüb, göz yaşı ilə paklanması arzusu ifadə olunmuşdur. Ehtimal edə bilərik ki, əl yaylığı yarına məhrəm olduğu, əslində düşmədiyi, yarının iyini özünə həpdurduğu üçün mərhum bu arzuda bulunmuşdur.

*Azreyil bostançıdı
Qapıda dastançıdı*

*Yetmiş yox, kal dərir
Bu necə bostançıdı!?*

Əzrayıla tənəli münasibət bədii sual şəklində qurulmuş bu ağda öz əksini tapmışdır. Əzrayıl vəzifəsini qələt icra edən, yəni, yetmiş dura-dura kal dərən bostançıya bənzədir. Əslində burada klassik ədəbiyyatda “iham” adlanan poetik fiqur yaradılmışdır. Dolayı yolla, eyhamla mərhumun yaşının azlığına, hələ uşaq olmasına işarə edilir.

*Bu dağlar ərən dağları
Baş-başa verən dağları*

*Xoyda bir iyid ölsə
Yasında Mərənd ağları.*

Bayati müəllifi Mərənd şəhərinin deyil, şəhər əhalisinin ağladığını söyləmək istəyir. Amma məkan və mənsubiyyətə görə metonim işlətməklə, fikrinin obrazlı çıxmasına nail olmuşdur.

*Yeri-yeri, dur, dağlar
Qayıt, boynun bur, dağlar
Mən özüm ağlamazdım,
Məni görçək yurd ağları.*

*Sel gəldi, beldən oldu
Qanqusdu, beldən oldu
Vay düşdü sarayına
El gəldi harayına.*

Həqiqi mənada yurd ağlaya bilməz, amma yurdun adamları göz yaşı tökə bilər, yaxud, el haraya gələ bilməz, amma elin camaatı vay xəberini eşidən kimi haraya gələr. Bu metonimiyalar fikrin bədii dəyərini artırmaqdə müəlliflərə yardım etmişdir.

*Qardaş gəzən yerlərə
Bacılar qurban olar.*

O tay bu taya baxar

Arasından çay axar

Çıxsın mənim gözlərim

Sənsiz dünyaya baxar.

Həm ictimai məzmununa (I və II misralar), həm də konkret yaranma məqsədində görə (III, IV misralar) kamil nümunə olan bu ağda ikiyə bölünmüş Azərbaycan dərdi maraqlı metonimiya ilə verilmişdir.

Ağlıarda rast galınən metonimlərin əksəriyyətində əvəzlənmə real xüsusiyyətə, əlamətə görə olur.

Əzizinəm, dan yeri

Qızarıbıdan yeri

Burda bir cavan yatar

Bir az astadan yeri.

Bu nümunədə metonimiya ilə yanaşı, maraqlı cinas da yaradılmışdır.

Əzizinəm, Gəncə bax

Şəki, Şirvan, Gəncə bax

Çiçəklənən çağında

Daşa dönən gəncə bax.

Bu bayatında “gənc” metonimi də mərhumun həyatdan cavan getdiyini göstərir. Digər tərəfdən, xalq “gənc” sözünü daha çox oğlanlarla münasibətdə işlədir, bu metonimiyani oxuduqda mərhumun cinsi barəsində də məlumat almış olur. Bu ağda gəncin yaşı (ciçəklənən çağ) və ölümü (daşa dönəmə) barəsində rəmzi məcəzi yolla informasiya verilmişdir.

Əzizinəm, simi yox

Sazım ötmür, simi yox

Burda bir igid ölüb

Ağlamağa kimi yox.

“İgid” metonimində əvəzlənmə əlamət əsasında baş verir. Söhbət elinigid, qəhrəman oğlundan gedir. Təssəffürlər olsun ki, bu igid ya kimsəsiz - yetim, ya da qəribdir, çünki “ağlamağa kimsəsi yoxdur”.

Yetim öldü, götürün

Kənd arası ötürün

Yetimin yox xəbərin

Dost-aşnaya yetirin.

Yetimlik real xüsusiyyətdir, metonimiyada bu cəhətin qabardılması mərhumun bütün həyatı boyu dərd içində olduğunu, ata-ana xıffəti çəkdiyini nəzərə çarpdırmaq niyyəti güdür.

Mən aşiq yüz il yanar

Yüz həftə, yüz il yanar

Sənin də oğlun ölsə,

Ürəyin yüz il yanar.

Bu bayatda qeyri-müəyyən sayın əvəzinə müəyyən - konkret sayın işlənməsilə yaranan sinekdoxa ilə yanaşı, “ürəyin yanması” kimi metafora da yaradılmışdır.

Vaya vaydan

Kim görüb saya vaydan

Əkdim qəm, biçdim hicran

Vurdum yüz taya vaydan.

Diqqət etsək, Görərik ki, uzun zamanı, çoxluğu bildirmək üçün xalq da-ha çox “yüz il” metonimiyasını işlədir. Bu nümunədə “qəm əkmək”, “hicran biçmək”, “vaydan taya vurmaq” kimi qüvvəli metaforalar da yaradılmışdır.

Əzizim, nə çaram var

Bir sağalmaz yaram var

Tikildi dirəksiz dam

Yatmasam, nə çaram var.

Labüb ölüm, gözlənilən əcəl qarşısında insanın gücsüzlüyü, çarşışılıyi bu bayatının əsas məzmununu təşkil edir. Müəllif qəbir evinin əsas əlamətindən (dirəksiz dam) metonim yaradıcılığında istifadə etmişdir.

*Yatıbsan, oyan, dağlar
Al yaşıl boyan, dağlar*

*Bura zülmətxanağı,
Necədi, o yan, dağlar?!*

Məzar əvəzinə “zülmətxana” metoniminin işlədilməsi poetik baxımdan fikri qüvvətləndirir. Bu nümunədə prozopopeya poetik figuru da yaradılmışdır.

*Elədimi, gül ağclar
Bülbül ağclar, gül ağclar*

*Oğlu ölüən analar
Başa tökər kül ağclar.*

Klassik ədəbiyyatda bülbül yalnız gülün eşqindən, məhəbbətindən göz yaşı töküb fəşən edir. Folklorda isə həm bülbülün, həm də gülün oğlu ölmüş ananın dərdinə şərık olaraq ağlaması da mümkündür.

*Mən aşiq, qəm ciləndi
Səməndin qəmçiləndi
Mənim viran könülümə
Dərd yağdı, qəm ciləndi.*

*Lələ mənəm, Lələ mən
Yük altdayam hələ mən.
Dərddən, qəmdən, hicrəndən
Bağlamışam şələ mən.*

Göydən yağış yerinə dərdin, qəmin yağması, yaxud, adəton, çör-çöp, odun-ağacdan tutulan şələnin dərddən, qəmdən, hicrəndən bağlanması heç kəsədə təəccüb doğurmur, əksinə dərdli insanın qəminin, kədərinin çıxlığından, böyüklüğünün bu cür obrazlı təqdimi, metaforaların sərrast seçimi oxucunu heyrətə salır, bayatını daha oxunaqlı, maraqlı edir.

*Haray naşı əlindən
Atmaz daşı əlindən*

*Yastiq şikayot eylər
Gözüm yaşı əlindən.*

Dərdli adamlar gündüzlər başlarını birtəhər qarışdırıb dərdlərini unuda bilirlər, amma gecələr özlərlə təkbətək qalanda, dərdlər yada düşür, bu zaman insan özünü ovuda bilmir. Bu təbii hissələri «yastiğın şikayəti» şəklində vermək yüksək sənətkarlıq nümunəsi sayıyla bilər.

Bayatıların bədii üslub xüsusiyyətləri dəfələrlə tədqiqata cəlb edilmişdir. Amma Azərbaycan şəfahi söz xəzinəsi yalnız bizim deyil, bizdən sonrakı nəsillərin də faydalana biləcəyi qədər zəngin bayati ehtiyatına malikdir. Bizim müraciət etdiyimiz məhdud çərçivədə qadınlımız bayatılarda poetik struktur baxımdan elə mükəmməl lövhələr yaradır ki, bu lövhələrin hər bir bədii ştrixi ilə əlaqədar saatlarla danışmaq mümkündür.

*Qapı dalın kəsərəm,
Yarpax kimi əsərəm.*

*Cir-cir çəhmə səsina,
Neçə qurban kəsərəm.*

Əvvəla, psixoloji portretin kamil nümunəsi olan bu bayatıdakı çəkməyə verilmiş epitetdə örnəyin formallaşma dövrü barəsində bir informasiya “gizlənmişdir”. Cir-cir çəkmənin XX əsrin əllinci illərində dəbdə olduğunu nəzərə alsaq, bayatının da həmin dövrdə yarandığını təxmin edə bilərik.

Çəkməni “cir-cir”la təyin etməkdə başqa bir məqsəd - yarın son dəblə geyi-nən bir gənc olduğunu göstərməkdir.

İkinci misradakı müfəssəl bənzətmə isə yarının çəkməsinin səsini eşitmək üçün qapının dalını kəsdimiş qızın psixoloji portretini tamamlamaq üçün yerində işlənmişdir. Son misrada isə metonimiyanın sinekdoxa növü yaradılmışdır.

*Dağ başında quş durmaz,
Bahar gəlsə, qış durmaz.*

Cavan oğlan, cavan qız,
Yüz and içsə, diş (dinc-A.R.) durmaz.

Buradakı epitetlər dördüncü misradakı fikri qüvvətləndirməyə xidmət edir. Oğlanla qız cavanlıq çağlarını yaşayırlar, yəni qanlarının qaynayan vaxtıdır. Məhz buna görə də nə qədər and içsələr də, (burada artıq metonimiya işlənir) intizarla gözlənilən vüsal zamanı sakit dura bilməzlər.

*Açılmışam gül kimi,
Ötürəm bülbül kimi.*

*Dəymə mənim könlümə,
Sarallam sünbül kimi.*

Müfəssəl bənzətmələr əsasında qurulmuş bu bayatının qəhrəmanı - qız gül kimi açılmışdır; bu bənzətmədə iki əlamətə - bir tərəfdən qızın yetkinlik yaşına çatmasına, digər tərəfdən sevilməsinə işaret edilsə bilər. Qəhrəman bülbül kimi ötür, ona görə ki, eşqə düşmüştür. Amma rədd edilməsindən qorxur. Bayatılarda məhəbbəti cavabsız qalmış qızın yarpaq kimi sarılması da mümkündür:

*Dağ başını qar aldı
Dağ dibini bar aldı*

*Gül tək rəngim var idi,
Yarpaq kimi saraldım.*

Payız fəslinin bütün atributları göz qabağındadır; qəlbəi dağların başını qar almışdır, ağaclar artıq bar verirlər; gül kimi açılmış qız da yarpaq kimi sarılmışdır. Əslində, bu poetik lövhələr qızın həyatındakı payızı, xəzan dövrünə, yəni, cavabsız məhəbbətə işaret edir.

*Təkərim,
Öz köçüm, öz təkərim,*

*Qardaşlılar qayıtdı
Harda qaldı tək ərim.*

Misralarında cinaslaşma ilə rastlaşdığımız bu bayatıda metonimiya (qardaşı olan kişilər əvəzinə - qardaşlılar) və epitet (tək ər) nümunələri yaradılmışdır. Ümumilikdə, antitezələr (qardaşlı - tək, qayıtdı - harda qaldı) üzərində qurulmuş bu bayatıda ərinin yolunu gözleyən qadının dərdlərini daha da qabarıq vermək üçün onun evin tək oğlu (yəni, nəslin davamçısı, ocağın qoruyucusu, evin tək dirəyi, yeganə çörək ağacı) olması vurgulanır.

*Ahu dağda dolaşır,
Gəzir dağda dolaşır.*

*Soyxa qalmış bilərzik,
Yarın təlnə dolaşır.*

Burada işlənən “soyxə” sözü əslində “ölmüş adamın paltarı” mənasını verir. Amma öz bilərziyinə bu sözü bədii təyin seçməklə müəllif həqiqətən də, onun soyxaya qalmasını istəmir. Bu məqamda provinsializm müəllifin

gerçekliyə fərdi münasibətini bildirir. Qız çıxdan arzulanan bu görüş zamanı murada çatmaq yolunda bir maneə olduğuna görə bilerziyin soyxaya qalmasını arzulayır.

Başqa bir bayatıda da eyni mənəni verən provincializm nümunəsi işlənir.

*Araz qıraqçı çəşir,
Yel vurur, sizildəşir.*

*Merət qızıl qolbağım
Yar qoluna dolaşır.*

Burada da eyni maneəni yaratdığı üçün qızıl qolbağın “merət” adlandırılmasının şahidi oluruq.

*Qoca nənə olmuşam
Saralımişam, solmuşam*

*Min bir nəvə içində
Yüz yaşına dolmuşam.*

Yaşlı qadının dilindən söylənən bu bayatıda ilk baxışdan qadının yaşa dolması, qocalması barəsindəki təssüf hissələri eks olunmuşdur. Amm ilk misraların bədbinliyinə qarşı son misraların nikbin notları (oğul-nəvə arasında qocalmaq özü bir xoşbəxtlikdir) qoyulmaqla maraqlı antiteza nümunəsi yaradılmışdır. Buradakı metonimiyaların ikincisi (yaşın yüz olması) nə qədər inandırıcı səslənsə də, birincisi (nəvənin min olması) bir o qədər həqiqətdən uzaq, daha çox hiperbolik səciyyəli bir figurdur.

*Aşıq, qarıyam indi,
Yolu yarıyam indi.*

*Mənə söz qoşarmışam,
Qoca qarıyam indi?*

Eyni təssüf hissini bu bayatıda da duyurur, eyni poetik vasitələri bu bayatıda da görürük. Bədii sual şəklində təqdim edilmiş bu örnəkdə qadının yolu eləməsi onun qocalığının bədii şəkildə ifadəsidir.

*Mənim dərdim uludu,
Uludan da uludu.*

*Açıb dərdimi desəm,
Dərdim dərdin unudu.*

Dərdin çıxluğunu, böyüklüğünü hiperbolik tərzdə təqdim edən bu bayatıda alliterasiyanın kamil nümunəsinə rast gəlirik (“d” hərfi). Ümumiyyətlə, “xalq dilinə məxsus ifadələrdə mühüm rol oynayan alliterasiya” (35; 52) dilin ahəngdarlığını təmin edən vasitələrdən biridir. Cəmi on bir sözdən ibarət bu örnəkdə dərd sözü dörd dəfə, ulu sözü üç dəfə təkrarlanmışdır.

*Ağ alma qızıl alma,
Taxçaya düzül alma.*

*Bilsəydim yar göndərib,
Saxlardım yüz il alma.*

Hər hansı bir meyvənin yüz il saxlanması ağlabatan məsələlərdən deyil. Amma bu metonimin işlənməsi yarın hər hansı bir xatırasının təbərrük kimi saxlanılması, göz üstə qorunması fikrini ehtiva edir.

*Gecəm yar, gündüzüm yar,
Ülkərim, ulduzum yar.*

*Aləm qucar yarımı
Mən qucaram dizim, yar.*

Yarının başqaları ilə aşına olmasını maraqlı metonim (aləm) vasitəsilə təqdim edən bayati müəllifi təsəllini dizlərini qucaqlamaqdə tapır. Bu ör-

nəkdə həmçinin mükəmməl bənzətmə, təzad və təkrir nümunələri yaradılmışdır.

Bayatıların bədii strukturuna xas olan ən maraqlı poetik element simvollarıdır. Ümumiyyətlə, bayatıların başdan-başa simvolik obraz və lövhələrdən təşkil olunduğunu iddia etsək heç də yanılmariq. “Xalqın təbiət üzərində real müşahidələrinin ümumiləşdirilmiş şəkildə təqdimi” (217; 12) olan bu simvollar sabit, bir növ qəlibləşmiş, dəyişməz assosiasiya - anımlar doğuran bədii vasitələrdəndir. Bu cür simvolların daha çox oğlanlar tərefindən söylənilən aşiqanə - erotik ruhlu bayatılarda istifadə edilir. Bu bayatılarda məşqənin bədənin hər bir əzəsinin artıq hamı tərəfindən qəbul edilmiş simvolik adları işlənir. Bəzən qızlar da fikirlərini üstüortülü şəkildə təqdim etmək üçün bu simvollarla müraciət edirlər:

*Əzizim el galənə,
El gələ, kölgələnə.*

*Gül buxçan sinəmdədi
Saxlaram sən galənə.*

Metonimin (elin gəlməyi) iştirakılı şəhərə yaradılmış bu bayatıda yarın sinəsində saxlanılan gül boxcasının nə olduğunu oxucu dərhal anlayır.

*Əzizim, bağda ara,
Bülbülü bağda ara*

*Bağbanın könlü olsa,
Nə gəlib bağda nara?!*

Bülbülü “bağdan nar dərməyə” təşviq edən bu bayatıda da eyni simvolik obrazdan istifadə edilmişdir.

*Mən aşiqəm tağı yar
Bostanı yar, tağı yar*

*Şamamam sənə qurban
Tapdalama tağı yar.*

Eyni nəsnəni ifadə etmək üçün burada səhnəyə şamama simvolu gətirilir.

*Qayada ilan ötər
Bağdadda xurma bitər*

*Gözəlcə qız qoynunda
Yarpaqsız meyvə bitər.*

Bu bayatılarda eyni əzanın fərqli simvolik obrazlarla ifadə edilməsi müxtəlif yönlərdən yanaşmanın natiqəsidir. Qız məməsinin şamamaya bəzədilməsi bu meyvənin yumruluq, bərklik kimi keyfiyyətlərinin ona şamil edilməsindən irəli galır. Simvol kimi narın işlədilməsi bu meyvənin meyvələrin şahi, taclı meyvə hesab edilməsindən, habelə, cənnətdə bitən meyvə olmasından irəli gələ bilər.

Eləcə də, bayatılarda gül-bülbül simvolik obrazlarına rast gelinir. Əlbəttə, gül-bülbül adının arxasında aşiq-məşqənin nəzərdə tutulması hamiya məlumudur.

*Bağçalarda yaz oldu,
Bülbül ağlamaz oldu*

*Nə dedi bülbül gülə
Gülün ömrü az oldu.*

Bayatılarda qızın ay, oğlanın günəş adlanmasının şahidi oluruq:

*Ay doğdu
Günəş batdı, ay doğdu*

*Mən onnan gün istədim
Gəlnim maa ay doğdu.*

Əslində gün-ay obrazlarının simvol kimi işlənməsi insanların əski kosmogenik antropomorfik təsəvvürləri ilə bağlı olub bütün folklor janrlarında (xüsusiələ, nağıllarda - "Şəms-Qəmər"), habelə, şəxs adlarında (qızlara verilən Qəmər, Aytən, Aytəkin, oğlanlara Şəms, Şəmsi adları) öz izlərini saxlayır.

Bayatılarda sevilən oğlanın göyərçin adlanması da mümkündür:

<i>Arxalığın çin-çini</i>	<i>Gedibdi, gələcəkdi</i>
<i>Öpüm ağzin içini</i>	<i>Məhlənin göyərçini.</i>

Yaxud:

<i>Irəvan çini-çini,</i>	<i>Gedibdi, gələcəkdi</i>
<i>Öpüm ağzin içini.</i>	<i>Qoynumun göyərçini.</i>

Son bayatıda göyərçin simvoluna bu cür epitet seçməklə müəllif oğlanın daha məhrəm, daha yaxın olduğunu göstərmək istəmişdir.

<i>Könlül vermə alana,</i>	<i>Yarla görüşüm qaldı</i>
<i>Qoyma könlüm talana.</i>	<i>Sur tutmayıñ çalana.</i>

Son misrada maraqlı metonimiya nümunəsi yaradılmışdır. Xalq əslində görünüşün baş verməyəcəyini anlayaraq qiyamət gününü nəzərdə tutur və burada klassik poetikada «*talnih*» adlanan poetik figurunu yadadır. Qiyamət gününün əsas əlamətinə - İsrafil məleyin Sur tutmayıñ çalması hadisəsini metonim kimi götürür.

Tədqiqata cəlb etdiyimiz bayatılarda istifadə edilən məcazlar həmçinin müəllif tendensiyasının faal göstəriciləridir. Gördüyüümüz kimi, bu bayatılarda qadınlar müsbət münasibət bəslənilən nəsnələrə müsbət epitetlər seçmişlər. Amma xeyirlə şər yanaşı olduğu kimi, bütün hadisələr də insanlarda müsbət emosiyalar doğurmur. Beləcə, mənfi münasibət bəslənilən hadisələrə adətən, "tünd" epitetlər seçilir:

<i>Ay indidən, indidən</i>	<i>İlan vurmuş qaynənəm</i>
<i>Yun dariyif, yun didən</i>	<i>Qoymur gedəm - indidən.</i>

"Bütün zamanların və bütün xalqların problemi" sayılan qayınana-gəlin münasibətləri qayınanaya o cür epitet verilməsinə səbəb olmuşdur.

<i>Ağac ağacdən uca.</i>	<i>Məni sənə verməzlər</i>
<i>Ağaca çıxdı cüca.</i>	<i>Bitti toyuq, kor cüca.</i>

Aydın məsələdir ki, oğlan qızın könlünə yatsayıdı, heç zaman bu sözlər ona aid edilməzdi. Yenə də məcaz mənfi münasibətin doğurduğu hissələri eks etdirir.

<i>Qar yağar kəpək kimi</i>	<i>Arxamca nə baxırsan</i>
<i>İşldar ipək kimi</i>	<i>Qudurmuş köpək kimi.</i>
<i>Alma atdım havaya,</i>	<i>Qız istəyən qurumsaq,</i>
<i>Düsdü divanxanaya.</i>	<i>Gəlsin xəlvətxanaya.</i>

Sövgədici xarakter daşıyan bu bayati ilə qız əslində cəsarətsiz aşiqi təbəh edir. Cəsarətsizliyinə görə onu qurumsaq adlandırır.

Poetik xüsusiyyətlərinə nəzər yetirdiyimiz bu örnəklər folklor dilinin əsləubi-poetik imkanlarının genişliyini, zənginliyini tam təfərrüati ilə açıqlamış olur.

Tədqiqata cəlb etdiyimiz hər bir janrin özünəməxsus - dominant poetik vasitəsi vardır. İlkin janrlardan olan ovsunlarda bu prozopopeyadır, alyaqış və qarışlıarda bu, janrin öz xarakterində irəli gələn təzaddır. Nazlamaların poetik strukturunun mühüm elementi epitetdir, bayatılarda simvolika poetik yükün aparıcı kimi çıxış edir. Vəsf-i-haldakı paralelizm işlənmə tezliyinə görə ağların hiperbolik təsvirləri ilə müqayisə edilə bilər.

Canlı xalq danışığından bəhrələnən "folklor dilində belə al-əlvən poetik təsvirlər, obrazlı fikirlər həmişə insan üçün bitib-tükənməz həzz mənbəyi olmuş, onu sehrləmiş və heyran qoymuşdur" (37;171).

NƏTİCƏ

Tədqiqatda Azərbaycan folklorunun janr və növlərinin təkamül yolunun analizinə cəhd göstərilmişdir ki, bu da həmin örnəklərin genezisini işıqlandırmağa şərait yaratmışdır. Məhz bu analizin və ümumilikdə, tədqiqatın nəticəsi kimi araşdırıldığında özünə yer tapmış ayrıca janrın, bütövlükdə mərasimin ilkin qaynaqlarında duran, onların yaranmasında dominant rol oynayan hadisələri iki böyük kateqoriyaya ayırmak mümkündür:

1) İbtidai dini təsəvvürlərin (magiya, əedad kultu, təbiət və məhsuldarlıq kultu və s.) izləri;

2) Sosial norma və institutların, ailə-nigah münasibətlərinin, müəyyən tarixi dövrlərin (anaxaqlılıq, ataxaqlılıq) rudimentləri.

Araşdırılan ilkin janrlarda birinci kateqoriyanın rudimentlərinin müşahidə edilməsi çox təbiidir. Çünkü şəfahi söz sənəti nümunələrinin formalşama tarixinin bəşəriyyətin özü qədər qədim olması, örnəklərdə bu qədimliyin izlərinin qorunmasına gətirib çıxarır. Belə ki, nəzərdən keçirdiyimiz bütün qədim janrlarda animist-fetişist təsəvvürlərin (daşla ilgili sinama və ovsunlarda — daş kultu; dağdağan, üzərrük kimi qoruyucu həməyillərdə - ağac-bitki kultu), antropomorfizmin (xəstəlikleri müalicə etmək üçün yaradılmış ovsunlarda), totemizmin (inam və sinamalarda qoyuna, dəvəyə ehtiram, uduq münasibətdə), astral təsəvvürlərin (müəyyən ovsunların əsasında duran ay kultunda) təzahürlərini görmək çətin deyildir. İbtidai dini təsəvvürlərdən olan magiya ilə bağlı isə ayrı-ayrı ilkin janr nümunələrindən deyil, bütövlükdə qədim janrlardan söhbət gedə bilər. Çünkü ovsun, alqış və qarğış kimi janrlar məhz verbal magiyaya — sözün sehr gücünə inama əsaslanaraq formalaşmışlar.

İkinci kateqoriyaya daxil edilən hadisələrin izlərini isə daha geniş əhatə dairəsinə malik olan mərasimlərdə müşahidə etmək mümkündür. Toy mərasiminin bir qisim tabu-yasaqları (xüsusiə, gəlinin ünsiyyətini məhdudlaşdırıran yasaq), yas mərasiminin dəfn mərhələsində kişilərin fəallığı patri-lokal yaşayış formalarının-patriarxatın, toy mərasimində adaxlibazlıq ənənəsi və yengə obrazının dominantlığı matrilokal yaşayış formalarının; cilovgvir adəti avukulatın rudimenti kimi qəbul edilməlidir. Amma mərasimlərdə də ibtidai təsəvvürlərin təsiri yox deyildir. Doğum mərasimində qoruyuculuq mahiyyəti daşıyan magik aktlar; toy mərasimində Dünya ağacının simvolu, ad çəkməyə qoyulan tabu; yas mərasimində toy imitasiyaları, əedad kultu məhz primitiv təsəvvürlərlə əlaqədardır. Bütövlükdə, ikinci kateqoriyaya daxil edilən hadisələrin izlərini qoruyan folklor örnəklərinin qadın xarakteri onların daha çox matriarxat dövrünün məhsulu olması ilə şərtlənir. Birinci kateqoriyanın elementləri əsasında formalaşmış nümunələrin qadın səciyyəsi isə, qədim dövrlərdə qadına məhsuldarlıq, artım, tö-

rəmə ilə ilgili bir varlıq kimi yanaşmanın mövcud olması ilə əlaqədardır.

Araşdırduğumuz rudimentlər qadın səciyyəli örnəklərdə “çilpaq”, quru fakt şəklində deyil, müəyyən bədiilik, metaforikləşdirmə donuna “geyindirilərək” təqdim edilir, poetik baxımdan kamillik əldə edərək əbədi yaşamaq hüququ qazanır. Tədqiqata cəlb etdiyimiz bu örnəklər əslində dəryada damla misalındadırlar. Çünkü Azərbaycan folkloru elə zəngin, tükenməz bir xəzinədir ki, bir tədqiqatda onun bütün sırlarına varmaq imkan xaricindədir. Digər tərəfdən, folklorun yaranma prosesi indi də davam etdiyindən araşdırımlardan kənar qalan, habelə yeni yaranan nümunələr hər zaman öz tədqiqatçısını gözləyir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Folklor mətnlərinin mənbələri

1. Arazam Kürə bəndəm (tərtib edəni B. Abdulla) Bakı, Yaziçı, 1986, 198 s.
2. Arvad ağısı, mahni, haxışta, sevgi, laylay, qayınmana-gəlin sözləri (topluyanı M. Abbaszadə) Bakı, 1918, 32 s.
3. Azərbaycan mifoloji mətnləri (tərtib edəni A. Ajalov) Bakı, Elm, 1988, 195 s.
4. Azərbaycan folkloru antologiyası, I kitab, (topluyanı Ə. Axundov), Bakı, Azərb SSR EA nəşr., 1968, 289 s.
5. Azərbaycan folkloru antologiyası, II kitab, (topluyanı Ə. Axundov), Bakı, Azərb SSR EA nəşr., 1968, 259 s.
6. Azərbaycan folkloru antologiyası. Ağbabəy folkloru (topluyanı və tərtib edəni S. Ağbabəy), Bakı, Azərnəşr, 1997, 253 s.
7. Azərbaycan folkloru antologiyası. Borçalı folkloru (topluyanı V. Hacıyev, tərtib edəni İ. Abbaslı) Bakı, Azərnəşr, 1996, 260 s.
8. Azərbaycan folkloru antologiyası. Göyçə folkloru (topluyanı və tərtib edəni H. İsləməyliyev), Bakı, Səda, 2000, 768 s.
9. Azərbaycan folkloru antologiyası. İraq-Türkman cildi (tərtib edənlər Q. Paşayev və Ə. Bəndəroğlu), Bakı, Ağrıdağ, 1999, s. 467.
10. Azərbaycan folkloru antologiyası. Qarabağ folkloru (tərtib edəni İ. Abbaslı) Bakı, Səda, 2000, 414 s.
11. Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. (tərtib edənlər: T. Fərzəliyev, M. Qasimli) Bakı, Sabah, 1994, 388 s.
12. Azərbaycan folkloru antologiyası. Şəki folkloru. (tərtib edənlər H. Əbdülhəlimov, R. Qasarlı, O. Əliyev, V. Aslan), Bakı, Səda, 2000, 498 s.
13. Azərbaycan dastanları, 5 cilddə, 1 cild, Bakı, Azərb. SSR EA nəşr., 1965, 380 s.
14. Babayeva R. Quba şəhərinin toy adətləri, Bakı, Azərb. SSR EA nəşr., 1946, 59 s.
15. Bayatılar (topluyub tərtib edəni H. Qasimov), Bakı, Azərnəşr, 1960, 254 s.
16. Bayatılar (topluyub tərtib edəni V. Vəliyev), Bakı, Yaziçı, 1985, 199 s.
17. Dualar. Bəddualar. Tərtib edənlər: T. Fərzəliyev, İ. Abbaslı, N. Hacıyeva, Bakı, Yaziçı, 1994, 120 s.
18. El düzgüləri, elat söyləmələri (topluyub tərtib edəni M. Qasimli), Bakı, Azərnəşr, 1993, 176 s.
19. Xalqımızın deyimləri və duyuşları (topluyub tərtib edəni M. Həkimov), Bakı, Maarif, 1986, 392 s.
20. Kərkük folkloru antologiyası (topluyub tərtib edəni Q. Paşayev), Bakı, Azərnəşr, 1987, 367 s.
21. Nağıllar. Azərbaycan ədəbiyyatı inciləri. Bakı, Yaziçı, 1985, 506 s.
22. Nəgmələr. İnancalar. Alqışlar (topluyub tərtib edəni A. Nəbiyev), Bakı, Yaziçı, 1986, 213 s.
23. Səlimov Q. Abşeron folklorundan seçmələr. Bakı, Elm, 1994, 120 s.
24. Şaman əfsanələri və söyləmələri (tərcümə və tərtib edənlər F. Gözəlov və C. Məmmədov), Bakı, Yaziçı, 1993, 144 s.
25. Toy və halay mahnıları (tərtib edəni B. Şahsöyli) Bakı, Gənclik, 1990, 111 s.

Azərbaycan dilində

26. Abbaslı İ. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində Bakı, Elm, 1977, 155

s.

27. Abbaslı İ. İbtidai dini-mənqəbavi görüşlər və onların xalq yaradıcılığında izləri. *Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər*, VIII kitab, Bakı, Səda, 1999, s. 188.
28. Abduləliyev A. Nehrə haqqında havalar. «Elm və həyat», jurn., 1986, №2, s. 28-29.
29. Abdullayev B. Azərbaycan folklorunda gözqoyma və falm mövqeyi barədə bəzi qedlər. Azərb SSR EA xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, 1982, №2, s. 24-28.
30. Abdullayev B. Haqqın səsi. Bakı, Azərnəşr, 1988, 137 s.
31. Abdullayev B. Qədim Azərbaycan toyunun bəzi xüsusiyyətləri. «Qobustan» toplusu 1979, №3, s. 39-44.
32. Abdullayev B. Qış və yaz mərasimlərindən. «Qobustan» toplusu, 1984, №2, s. 83-86.
33. Abdullayev B. Yada daşı barədə qeydlər. *Azərbaycan folklorşunuşluğu məsələləri*. Bakı, Elm, 1989, s. 12-18.
34. Abdullayev B. Fal. «Qobustan» toplusu, 1982, №1, s. 62-66.
35. Adilov M. Klassik ədəbiyyatımızda dil və üslub. Bakı, Maarif, 1991, 233 s.
36. Bilqamış dastanı, Bakı, Gənclik, 1985, 104 s.
37. Cabbarov X. Sənətkar, söz, üslub, Bakı, Azərnəşr, 1993, 199 s.
38. Cəfərzadə Ə. Folklor və qadın - ana yaradıcılığı. «Azərbaycan» jurn., 1997, №11-12, s. 174-181.
39. Cəfərzadə Ə. Unudulmuş əziz günlərimizdən. «Azərbaycan» jurn., 2001, № 9, s. 159-177.
40. Çəmənəzəminli Y.V. Əsərləri. 3 cilddə, III c., Bakı, Elm, 1997, s. 328.
41. Dadaşzadə M. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, Elm, 1985, 216 s.
42. Elçin, Quliyev V. Özümüz və sözümüz. Bakı, Azərnəşr, 1993, s.
43. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992, s. 477
44. Əlibəyazadə E. Alp Ər Tonqa - ölümü haqqında ağilar. «Zəka» jurn., 1992, №3-4, s. 16-25.
45. Əmin Abid. Türk xalqlarının ədəbiyyatında "mani" növü və Azərbaycan bayatılarının xüsusiyyəti. «Azərbaycanı öyrənmə yolu» jurn., 1930, №4-5,
46. Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə, II cild, Bakı, Azərnəşr, 1971, s. 191.
47. Həvilov H. Azərbaycan etnoqrafiyası, Bakı, Elm, 1991, 253 s.
48. Homer. İliada. Odisseya, Bakı, Yaziçı, 1986, 684 s.
49. Hüseynov B.A. Rəvayətlə ifadələr (Niyə belə deyirik?), Bakı, Uşaqgəncnəşr, 1961, 212 s.
50. İsləmzadə K. Umayı unudulmuş funksiyası. «Dil və ədəbiyyat», III bur, Bakı, BDU, 1994, s. 139-143.
51. Kərimov Q. Şəriət və onun sosial mahiyyəti. Bakı, Azərnəşr, 1987, 222 s.
52. Qarayev Y. "Nərmü-nazik bayati", yaxud "külli Qarabağın abi-həyatı", Azərbaycan folkloru antologiyası. Qarabağ folkloru. Bakı, Səda, 2000, 414 s.
53. Qasimli M. Ön söz. Yuxu yozmalar, Bakı, Biliq, 1991, s. 3-4.
54. Qasimli M. Novruz mərasim kompleksinin tarixi mifoloji anlamı. *Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər*, VIII kitab, Bakı, Səda, 1999, s. 50-57.
55. Qasimov M. Nəsibli E. Üzərliyim, üzərliyim. «Elm və həyat» jurn., 1986, № 1, s. 29-30.
56. Qəniyev S. Şirvan folklor mühiti, Bakı, Ozan, 1997, 258 s.

57. Quliyev Ş. Azərbaycanda çaltıkçılık (tarixi-etnoqrafik tədqiqat), Bakı, Elm, 1977, 139 s.
58. Məmmədova S. Azərbaycan xalqının matəm mahnıları. «Qobustan» toplusu, 1976, № 3, s. 63-64.
59. Mümtaz S. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, Yaziçi, 1986, 445 s.
60. Nəbiyev A. Azərbaycan folklorunun janrları. Bakı, ADU, 1983, 87 s.
61. Nəbiyev A. El nəğmələri, xalq oyunları. Bakı, Azərnəşr, 1988, 167 s.
62. Nəbiyev A. Əfsunlar və əski inamlar. *Azərbaycan filologiyası məsələləri*, III bur., Bakı, Elm, 1984, s.216-222.
63. Nəsibli E. Dağdağan. «Elm və həyat» jurn., 1977, №3 s.33.
64. Paşayev Q., Bəndəroğlu Ə. Bitib-tükənməyən incilər xəzinəsi. Azərbaycan folkloru antologiyası. İraq-Türkman cildi, Bakı, Ağrıdağ, 1999, s. 3-41.
65. Paşayev Q. İraq-türkman folkloru. Bakı, Yaziçi, 1992, 216 s.
66. Rəcabov Ə. Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı, Yaziçi, 1993, 397 s.
67. Röyüya inanmaq olarmı? «Elm və həyat» jurn., 1971, №6, s.20-22
68. Rzayev N. Əsrlərin səsi. Bakı, Azərnəşr, 1974, 86 s.
69. Rzayev N. Qayalar danişir. Bakı, Elm, 1985, 93 s.
70. Sarabski H. Köhnə Bakı, Bakı, Yaziçi, 1982, 253 s.
71. Seyidov M. Ağqoyunlu və qaraqoyunlu etnonimlərinin etimoloji araşdırılması. «Qobustan» toplusu, 1979, № 3, s. 59-66.
72. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, Yaziçi, 1983, 326 s.
73. Seyidov M. Bəzi abidələrdə və xalq yaradılılığı nümunələrində adqoyma adətinin qalıqları haqqında mülahizələr. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, V kitab, Bakı, Elm, 1977, s.47-83.
74. Seyidov M. Gök, ağa, qara rənglərinin əski inamlarla əlaqəsi. Azərb. SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, 1978, №2, s.20-37.
75. Seyidov M. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, 231 s.
76. Seyidov M. Yuğ. «Qobustan» toplusu, 1978, №1, s57-60.
77. Səlimov T. Abseronlular, Bakı, Elm, 1993, 313 s.
78. Təhmasib M.H. Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri. nam. dis., Bakı, ADU kitabxanası, 1945, 133 s.
79. Təhmasib M.H. Bir neçə söz Azərbaycan dastanları. Beş cilddə, I cild, Bakı, Azərb. SSR EA nəşr., 1965, s. 5-56.
80. Təhmasib M.H. Əfsanəvi quşlar. «Vətən uğrunda» jurn., 1945, №5, s. 93-101.
81. Təhmasib M.H. Üç hadisə ilə bağlı mərasimlərimiz. «Azərbaycan kommunisti» jurn., 1972, №5, s.82-87.
82. Təhmasib M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, I cild , Bakı, Az. SSR EA nəşriyyatı, 1960.
83. Yusifov Y. Qədim şərq tarixi. Bakı, BDU, 1992, 496 s.
84. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985, 414 s.
85. Vəliyev V. Qaynar söz çeşməsi. Bakı, Yaziçi, 1981, 150 s.
86. Abdullaev B. Azerbaydžanskij obрядowyj fol'klor i ego poetika. Baku, Elm, 1990, 218 s.
87. Abramzon C.M. Rождение и детство киргизского ребенка (из обычаяев и обрядов Тянь-шаньских киргизов) Сб. МАЭ, т., М-Л., 1949, с. 78-138.
88. Agranikina T.A. Toporkov A. L. K реконструкции праславянских заговоров. Фольклор и этнография. Проблемы реконструкции фактов традиционной культуры. М., Наука, 1990, с.67-75.
89. Akritas P.G. Свадебные обычаи абхазских греков. Журн. «Советская этнография», 1936, № 4-5, с. 84-105.
90. Alekperov A. Исследования по археологии и этнографии Азербайджана. Баку, Изд-во АН Азерб. ССР, 1960, 250 с.
91. Alexeev N.A. Ранние формы религии у тюркоязычных народов Сибири. Новосибирск, Наука, 1990, 320 с.
92. Aleynikov M. Поверья ногайцев. СМОМПК, XVII вып, 2-ое отд, Тифлис, 1893, с.1-14.
93. Alibakieva T.M. Уйгурские старинные свадебные песни. Известия АН Казахской ССР, общественные науки, 1971, №6, с.87-90.
94. Aliyev A. Brak i svadebnye obryady dargincov. Zhurn. «Sovetskaya ethnografija», 1953, №4, с.120-125.
95. Alishade A.A. Семейно бытовые традиции Лагича. Азербайджанский этнографический сборник, вып. 5, Баку, Эльм, 1985 с, 142-152.
96. Ambroz A.K. Раннеземледельческий культовый символ («ромб с крючками»). Журн. «Советская археология», 1965, № 3, с. 14-27.
97. Amitin - Shapiro Z.L. Верования и обряды среднеазиатских евреев. Журн. «Советская этнография», 1933, № 3-4.
98. Ananyev G. Karanogayцы, их быт и образ жизни. СМОМПК, XX вып, 1-ое отд, Тифлис, 1894, с.36-63.
99. Andreiev N.P. Проблема истории фольклора. Журн. «Советская этнография», 1934, № 3, с.28-45.
100. Anikin V.P. Возникновение жанров в фольклоре (к определению понятия жанра и его признаков) Русский фольклор. т.10: Специфика фольклорных жанров. Л., Наука, 1966, с.28-45.
101. Anikin V.P. Kalendarnaya i svadebnaia poezia. M., Izd-vo, Mosk. un-ta, 1970, 122 c.
102. Anikin V.P. Kruglov Ю.Г. Русское народное поэтическое творчество. Л., Проповедование, 1983, 416 с.
103. Anokhin A.B. Materialy po shamanstvu u altajcev. Сб. МАЭ, т.IV, вып 2, Л., 1924, с.1-150.
104. Anisba A. Abkhazskij fol'klor i deystvitel'nost'. Tbilisi. Meznikereba, 1982, 281 c.
105. Argynbaev X. Svad'ba i svadebnye obryady u kazakov proshlom i nastояchim, zhurn. «Sovetskaya ethnografija», 1974, №6, с. 69-78.
106. Astakhova A.M. Improvizatsiya v russkom fol'klore (ee formy i graniči v raznyx janrakh). Русский фольклор. т.10: Специфика фольклорных жанров. Л., Наука, 1966, с.63-79.
107. Astakhova A.M. Khudozhestvennyj obraz i mirovozzrencheskij element v zago-rovax. M., Nauka, 1964, 12 c.
108. Afanasyev A.N. Drevno zhizni. M., Sovremennik, 1982, 467 c.
109. Afanasyev A.N. Poeticheskie vozzreniya slavjan na prirodu M., Izd.K. Soldatenkova, 1968, t.2, 784 c.
110. Bagirov Dž. Detskie igry i narodnye obryady v selenii Shikhly Kazachskogo

Rus dilində

86. Abdullaev B. Azerbaydžanskij obрядowyj fol'klor i ego poetika. Baku, Elm, 1990, 218 s.
87. Abramzon C.M. Rождение и детство киргизского ребенка (из обычаяев и обрядов

- района Азербайджана. Журн. «Советская этнография», 1936, с.186-192.
111. Багрий А. Свадебные обряды у мусульман города Шемахи. Фольклор Азербайджана и прилегающих стран. Баку, 1930, т.3, с.230-231.
 112. Багрий А.В. Материалы по библиографии Кавказа (к вопросу о быте женщины Кавказа). Известия Аз. Гос. Университета. Востоковедение. Т.2, Баку, 1928.
 113. Барашков П.П. Аллитерационная форма стиха и ее влияние на смысловое значение некоторых слов. Труды Института языка, литературы и истории Якутского филиала Сибирского отделения АН СССР, вып 1 (16), Якутск, 1959, стр 106-111.
 114. Бардаханова С. Система жанров бурятского фольклора. Новосибирск, Наука, 1992, 235 с.
 115. Бартольд В.В. Туркестан в эпоху монгольского нашествия, ч II, Спб, 1900.
 116. Басилов В.Н. Культ святых в исламе. М., Мысль, 1970, 143 с.
 117. Басилов В.Н. О пережитках тотемизма у туркмен. Труды Института Археологии и Этнографии Туркменской ССР, Ашгабад, 1963, т.7, серия этнографическая, с. 135-151.
 118. Басилов В. Ниязкычев К. Пережитки шаманства у туркмен-човдуров. Домусульманские верования и обряды в Средней Азии. М., Наука, 1975, с. 123-138.
 119. Баялиева Т.Д. Доисламские верования и их пережитки у киргизов. Фрунзе, Илим, 1972, 170 с.
 120. Бекмуратова А.Т. Терминология родства у каракалпаков. Семья и семейные обряды у народов Средней Азии и Казахстана. М., Наука, 1978, с. 27-74.
 121. Беленицкий А.М. О домусульманских культурах Средней Азии. Краткие сообщения Института истории и материальной культуры им. Н.Я.Марра, АН СССР, вып XXVIII, 1949, с.83-85.
 122. Белов А. Никоненко С. Наука против суеверий. М., Воениздат, 1963, 123 с.
 123. Бернштам Т.А. Девушка-невеста и предбрачная обрядность в Поморье в XIXначале ХХ в. Русский народный свадебный обряд. Исследования и материалы. Л., Наука, 1978, с. 48-71.
 124. Бернштам Т.А. Обряд "расставания с красотой" (К сематике некоторых элементов материальной культуры в восточнославянском свадебном обряде) Сб. МАЭ, Л., Наука, 1982, №38, с.43-67.
 125. Бессонова С.С. Скифские погребальные комплексы как источник для реконструкции идеологических представлений. Обряд и верования деревенного населения Украины. Киев, Наукова думка, 1990, с.17-40.
 126. Бируни А.Р. Избранные произведения. В 7-и томах, т 1, Ташкент, Изд-во АН Узб. ССР, 1957, 485 с.
 127. Болонов Ф.Ф. Приемы продуцирующей магии в свадебных и календарных обрядах русского населения Восточной Сибири (вторая половина XIX - начало XX в.). Общественный быт и культура русского населения Сибири. Новосибирск, Наука, 1983, с. 31-44
 128. Борозна Н.Г. Некоторые материалы об амулетах - украшениях населения долины Зеравшана. Домусульманские верования и обряды в Средней Азии. М., Наука, 1975, с.261-281.
 129. Борозна Н.Г. Некоторые черты традиционной свадебной обрядности узбеков-турменов южных районов Таджикистана и Узбекистана. Журн. «Советская этнография», 1969, №2, с.80-86.
 130. Бутанаев В.Я. К истории семьи и семейного права хакасов (XIX-нач. XX в). Традиционные верования и быт народов Сибири XIX начала ХХ в. М., Наука, 1987, с. 155-165.
 131. Вайнштейн С.И. Тувинцы - тоджинцы. Историко - этнографические очерки, М., Изд-во Вост. Литературы, 1961, 218 с.
 132. Валиханов Ч. Собрание сочинений . В 5-ти томах. т.1. Алма-Ата, Каз. Сов. Энциклоп., 1984, 431 с.
 133. Везиров М.Г. Несколько сведений о татарских поверьях. СМОМПК, IX вып, 2-ое отд, Тифлис, 1890, с.103-112.
 134. Веселовский А.Н. Историческая поэтика Л., ГИХЛ, 1940, 646 с.
 135. Виноградов Н. Заговоры, обереги и спасительные молитвы. Спб, 1903, с.94
 136. Виноградова Л.Н. Девичьи гадания о замужестве в цикле славянской календарной обрядности (западно - восточнославянские параллели). Славянский и балканский фольклор: Обряд. Текст, М., Наука, 1981, с. 13-43.
 137. Гаген-Торн Н.И. Магическое значение волос и головного убора в свадебных обрядах Восточной Европы. Журн. «Советская этнография», 1933, №5-6, с.76-88.
 138. Гаджиева С.Ш. Дагестанские терекеменцы XIXнач ХХ в. М., Наука, 1990, 212 с.
 139. Гаджиева С.Ш. Кумыки. Историко - этнографические исследования. М., Изд. Акад. Наук ССР, 1961, 387 с.
 140. Гаджиева С.Ш. Общественное и семейное положения женщины — кумыкы по данным фольклора дооктябрьского периода. Журн. «Советская этнография», 1953, № 1, с. 153-158.
 141. Гаджиева С.Ш. Очерки истории семьи и брака у ногайцев М., Наука, 1979, 176 с.
 142. Галунов Р.А. Средняя персидская свадьба Сб. МАЭ, 1930, № 9, с.187-197.
 143. Гафферберг Э.Г. Формы брака и свадебные обряды у джемшидов и хезаре. Журн. «Советская этнография», 1936, №1, с.82-101.
 144. Гафферберг Э.Г. Пережитки религиозных представлений у белуджей. Домусульманские верования и обряды Средней Азии. М., Наука, 1975, с. 224-248.
 145. Гвоздикова Л.С. Шаповалова Г.Г. "Девяя красота" (картирование свадебного обряда на материалах Калининской, Ярославской и Костромской областей). Обряды и обрядовый фольклор. М., Наука, 1982, с.264-277.
 146. Голуб И. Б.Звук и слово в поэзии Русская речь, 1974, №2, с.50-57.
 147. Гордеевский В.А. Избранные сочинения. М., Восточная литература т.II.- 1961, 558 с. Т. IV -1968, 611 с.
 148. Грачева Г.Н. Следы ранних представлений о природных связях у нганасан. Фольклор и этнография, М., Наука, 1990, с. 98-113.
 149. Гринкова Н.П. Возрастные пережитки связанные с разделением по полу и возрасту. Журн. «Советская этнография», 1936, №2, с.21-55.
 150. Гулиев Н.А. Традиции и импровизации в свадебной обрядности азербайджанцев. Азербайджанский этнографический сборник. Баку, Эльм, вып 5, 1985, с. 131-142.
 151. Гулиев Ш. А. Некоторые вопросы рисоводства (чалтыководства) в Азербайджане. Азербайджанский этнографический сборник. Баку, Изд-во АН. Азерб. ССР, вып 2, 1965, с.132-159.
 152. Гурвич И.С. Культура северных якутов-оленеводов. К вопросу о поздних этапах формирования якутского народа. М., Наука, 1977, 244 с.
 153. Гура А.В. География группы восточнославянских названий свадебного деревца. Ареальные исследования в языкоznании и этнографии (язык и этнос) Л., Наука, 1983, с.198-203.

154. Даль В. Толковый словарь живого великорусского языка. Спб, М., Изд-во М. О.Вольф 1903-1909, т. I, 1903, 1744 столб.
155. Данскер О.Л. Народная песни таджиков Дарваза. Известия АН. Тадж. ССР, отдел общественных наук, 1956, вып 10-11, с.137-153.
156. Даревский Ч. Обыкновенные драконы. Журн. «Вокруг света», 1963, №10.
157. Демиденко Е.Л. Значение и функции общефольклорного образа камня. Русский фольклор. т.24: Этнографические истоки фольклорных явлений. Л., Наука, 1987, с.85-99.
158. Денисов П.В. Религиозные верования чуваши. Историко-этнографические очерки. Чебоксары, Чувашгосиздат, 1959, 408 с.
159. Державин Н. Свадьба у гурьевцев -мусульман в окрестностях Батума СМОМПК, XXX вып, 3-е отд, Тифлис, 1902, с.161-176.
160. Джаббаров И.М. Некоторые этнографические материалы в узбекской версии эпоса “Алпамыш”. Журн. «Советская этнография», 1971, №2, с.128-134.
161. Джанашвили М.Г. Драгоценные камни, их названия и свойства. СМОМПК, XXIV вып, 1-ое отд, Тифлис, 1898, с.1-72.
162. Джаяфарзаде И.М. Древнейший период истории Азербайджана. Очерки по древней истории Азербайджана. Баку, Изд-во АН. Азерб. ССР, 1956, с.7-57.
163. Джикиев А. Свадебные обряды у туркмен - салыров в конце XIX-XX в. Труды Института Истории, Археологии и Этнографии АН Туркменской ССР, т VII, серия этнографическая, Ашхабад, 1963.
164. Длужневская Г.В. Еще раз О “Кудыргинском валуне” (к вопросу об иконографии Умай у древних тюрков) Тюркологический сборник, 1974, М., 1978, с. 230-238.
165. Дмитриева С.И. Слово и обряд в мезенских заговорах. Обряд и обрядовый фольклор, М., Наука, 1982, с.36-47.
166. Древнестюркский словарь. Л., Наука, 1969, 676 с.
167. Дубровин Н. История войны и владычества русских на Кавказе. Спб, 1871, т 1, кн 2, 421 с.
168. Дыренкова Н.Л. Культ огня у алтайцев и телеут. Сб. МАЭ, 1918, т. V, с.63-79.
169. Дыренкова Н.Л. Получение шаманского дара по воззрениям турецких племен. Сб. МАЭ, т IX, Л., 1930, с.267-293.
170. Дыренкова Н.Л. Пережитки материнского рода у алтайцев и телеут. Журн. «Советская этнография», 1937, №4, с.18-45.
171. Дыренкова Н.Г. Умай в культе турецких племен. Культура и письменность Востока. Кн III, Баку, 1928, с.134-139.
172. Дьяконова В.П. Погребальный обряд тувинцев как историко-этнографический источник. Л., Наука, 1975, 164 с.
173. Еремина В.И. Историко-этнографические истоки “общих мест” похоронных притчаний. Русский фольклор. т. 21, Поэтика русского фольклора. Л., Наука, 1981, с.7—76.
174. Еремина В.И. К вопросу об исторической общности представлений свадебной и погребальной обрядности (невеста “в черном”). Русский фольклор. т.24: Этнографические истоки фольклорных явлений. Л., Наука, 1987, с.21-33.
175. Жирмунский В.М. Ритмико-сintактический паралелизм как основа древнетюркского народного эпического стиха. Журн. «Вопросы языкоznания», 1964, № 4, с.3-24.
176. Жирнова Г.В. Брак и свадьба русских горожан в прошлом и настоящем. (По материалам городов средней полосы РСФСР) М., Наука, 1980, 150 с.
177. Задыхина К.Л. Пережитки возрастных классов у народов Средней Азии. Труды И Э, новая серия, т.14, 1951, с.157-180.
178. Захаров А. Домашний и социальный быт женщины у закавказских татар. СМОМПК, XX вып, 1-ое отд, Тифлис, 1894, с.91-97.
179. Зеленин Д.К. Восточнославянская этнография. М., Наука, 1991, 507 с.
180. Зеленин Д.К. Имущественные запреты как пережитки первобытного коммунизма. М., Изд-во АН. СССР, 1934, с.75.
181. Зеленин Д.К. Истолкование пережиточных религиозных обрядов. Журн. «Советская этнография», 1934, №5, с.3-16.
182. Зеленин Д.К. Культ онгонов в Сибири. Пережитки тотемизма в идеологии Сибирских народов. М-Л., Изд-во АН СССР, 1936, 434 с.
183. Зеленин Д.К. Обряд совершеннолетия девиц у русских. «Живая старина», 1911, №2.
184. Зеленин Д.К. Развитие представлений о злых духах в примитивном обществе. Журн. «Антирелигиозник», 1933, №4, с.13-15.
185. Зеленин Д.К. Табу слов у народов восточной Европы и северной Азии. Сб МАЭ 1929, № 8.
186. Зеленин Д.К. Тотемы деревья в сказаниях и обрядах Европейский народов. М-Л., Изд-во АН СССР, 1937, 77 с.
187. Зеленин Д.К. Русские народные обряды со старой обувью. Журн. «Живая старина», 1913, вып 1-2.
188. Златковская Т.Д. Элементы фракийской культуры в традиционном изобразительном искусстве и фольклоре молдовян. Журн. «Советская этнография», 1974, № 6.
189. Золотарев А. Пережитки тотемизма у народов Сибири. Л., Изд-во Института нар. Севера ЦИК СССР, 1934, 52 с.
190. Зороастрская мифология. Мифы древнего и раннесредневекового Ирана. Спб, Итд. “Летний сад”, 1998, 560 с.
191. Иванов С. Скульптура алтайцев, хакасов и татар. Л., Наука, 1979, с.194.
192. Иванова Т.Г. - А.Н.Афанасьев. Древо жизни. Избранные статьи. Русский фольклор. т. 24: Этнографические истоки фольклорных явлений. Л., Наука, 1987, с. 161-166.
193. Исмаилов Х. О народных трудовых традициях узбеков. Жирн. «Советская этнография», 1990, №6, с.116-122.
194. Исмизаде О.Ш. Лекарственные растения народной медицины в древних археологических находках. Доклады АН Азерб. ССР, том XV, №7, 1959, с.627-629.
195. Кавтасыкян Л.С. Пережитки обрядов, притчаний и песен, связанных с древним мордовским обычаем имитации свадьбы при похоронах умершей девушки. Фольклор и этнография. Обряды и обрядовый фольклор. Л., Наука, 1974.
196. Кагаров Е.Г. Свадебные обычаи сирийцев (айсор), журн. «Советская этнография», 1933, №1, с.159-169.
197. Кагаров Е.Г. Словесные элементы обряда. Из истории русской советской фольклористики. Л., Наука, 1981, с. 66-76.
198. Кагаров Е.Г. Состав и происхождение свадебной обрядности. Сб. МАЭ, 1929, № 8, с. 152-193.
199. Калашев А. Иакимов А. Татарские тексты. СМОМПК, XVIII вып, 2-ое отд, Тифлис, 1894, с.37-74.

200. Калашев И. Местечко Сальяны, Джевадского уезда, Бакинской губернии. СМОПК, V вып, 1-ое отд, Тифлис, 1886, с.66-171.
201. Календарные обычаи и обряды в странах зарубежной Европы. Весенние праздники. М., Наука, 1977, 357 с.
202. Календарные обычаи и обряды в странах зарубежной Европы. Зимние праздники. М., Наука, 1973, 351 с.
203. Каракашлы К.Т. Женская одежда населения Малого Кавказа. XIX нач. XX в. Азербайджанский Этнографический сборник. I выпуск, Баку., Изд-во АН Азерб ССР, 1964, с. 39-80.
204. Каракашлы К.Т. О пережитках института взаимопомощи. Известия АН Азерб. ССР, серия общественных наук, 1958, №2, с.41-53.
205. Каруновская Л.Э. Из алтайских верований и обрядов, связанных с рождением ребенка. Сб. МАЭ, т.VI, 1927, с.19-37.
206. Каташ С.С. Алкыш сос (благопожелание) древний жанр Алтайского фольклора. Улагашевские чтения. Горно-Алтайск, 1979, вып 1, с. 63-77.
207. Кисляков Н.А. Некоторые брачные церемонии у народов Средней Азии и проблема материнского рода. М., Наука, 1964, 9 с.
208. Кисляков Н.А. Некоторые Иранские поверья и праздники в описаниях западно-европейских путешественников XVII в. Мифология и верования народов восточной и южной Азии (сб. статей) М., Наука, 1973, с. 179-195.
209. Кисляков Н.А. Пережитки матриархата в брачных обрядах народов Средней Азии. Краткие сообщения Института этнографии АН СССР 1968, №28, с.21-27.
210. Кисляков Н.А. Семья и брак у таджиков. По материалам конца XIX-начала XX в. Труды ИЭ им. Миклухо-Маклая, новая серия, 1959, т.44, 296 с.
211. Кляшторный С.Г. Мифологические сюжеты в древнетюркских памятниках. Тюркологический сборник, М., 1977, 1981, с. 117-138.
212. Конник И. Табу слов и закон иносказаний в карельских плачах. Проблемы фольклора. М., Наука, 1975, с.170-178.
213. Косвен М.О. Переход от матриархата к патриархату. Труды ИЭ, новая серия, 1951, т.14, с.67-95.
214. Кравцов Н.И. Лазутин С.Ю. Русское устное народное творчество. М., Высшая школа, 1983, 448 с.
215. Краснодемская Н.Г. Традиционное мировоззрение сингалов (обряды и верования), М., Наука, 1982, 213 с.
216. Краснодемская Н.Г. Тойил о Полгасовите. Мифы, культы, обряды народов зарубежной Азии. М., Наука, 1986, с.180-196.
217. Круглов Ю.Г. Символика в свадебной поэзии. Художественные средства русского народно -поэтического творчества: Символ, метафора, паралелизм. М., Изд-во Моск. Университета, 1981, с.5-18.
218. Курогло С.С. Семейная обрядность гагаузов в XIX нач. XX в. Кишинев, Штингц, 1980, 138 с.
219. Курогло С. Филимонова М. Прошлое и настоящее гагаузской женщины. Кишинев, Карте молдовянске, 1976, 76 с.
220. Курочкин А.В. Растительная символика календарной обрядности украинцев. Обряд и обрядовый фольклор. М., Наука, 1982,
221. Лавонен Н.А. О древних магических оберегах (по данным карельского фольклора). Фольклор и этнография. Связь фольклора с древними представлениями и обрядами. М., Наука, 1977, с.73-81.
222. Лаврентьева Л. Символические функции еды в обрядах. Фольклор и этнография. М., Наука, 1990, с.37-47.
223. Латышские народные сказки. Бытовые сказки. Рига, Зинатне, 1968, 423 с.
224. Леви Брюль Л. Сверьественное в первобытном мышлении. М., Педагогика пресс, 1994, 608 с.
225. Линин А.Н. К вопросам формального изучения поэзии турецких народов. Известия Восточного факультета АГУ. Востоковедение, т.1, 1926, с. 139-201.
226. Листова Н.М. Пища в обрядах и обычаях. Календарные обычаи и обряды в странах зарубежной Европы. Исторические корни и развитие обычая. М., Наука, 1983, с. 161-184.
227. Литвин Э.С. Песенные жанры русского детского фольклора. Журн. «Советская этнография», 1972, №1, с.58-68.
228. Литвинский Б.А. Погребальный обряд древних ферганцев в свете этнографии. Известия АН Тадж. ССР, отдел общественных наук, №3 (53), 1968, с.42-51.
229. Лобачева Н.П. Различные обрядовые комплексы в свадебном церемониале народов Средней Азии и Казахстана. Домусульманские верования и обряды в Средней Азии. М., Наука, 1975, с. 298-333.
230. Лобачева Н.П. Свадебный обряд Хорезмских узбеков. Краткие сообщения И Э им. М.Маклая АН СССР, вып XXXIV, 1960, с.39-48
231. Лукьянова Т. Праздники зимнего календарного цикла на современной Брянщине. Современность и фольклор. (статьи и материалы). Москва, Музыка, 1977, с.255-271.
232. Львова Э.Л. Октябрьская И.В. Сагалаев А.М. Устикова М.С. Традиционное мировоззрение тюрков южной Сибири. Пространство и время. Вещный мир. Новосибирск, Наука, 1988, 224 с.
233. Мадаева З.А. Обряды вызывания дождя и солнца у вайнахов в XIX нач XX в. журн. «Советская этнография», 1983, №4, с.87-94.
234. Матфеев Ф. Простонародная свадьба в Кахетии, СМОПК XXX вып, 3-е отд, Тифлис, 1902, с.149-160.
235. Малов М.Е. Рассказы, песни, пословицы и загадки желтых уйгуров. Живая старина, 1915, вып 3-4,
236. Малов М.Е. Остатки шаманства у жёлтых уйгуров. Живая старина, 1912.
237. Мартынова А.Н. Опыт классификации русских колыбельных песен. Журн. «Советская этнография», 1974, №4, с.101-115.
238. Миловский А. Без пого свадьбы не бывает. «Вокруг света», 1981, № 11, с.60-61.
239. Мифологический словарь. М., Советская энциклопедия, 1990, 672 с.
240. Миры Древней Греции. Л., Лениздат, 1990, 365 с.
241. Муратхан П. Обычаи связанные с рождением и воспитанием ребенка у сирийцев СССР. Журн. «Советская этнография», 1937, № 4.
242. Муродов О. Некоторые фольклорные жанры, связанные с древними верованиями таджиков. Фольклор и этнография. Связь фольклора с древними представлениями и обрядами. Л., Наука, 1977, с.82-91
243. Мухитдинов Х.Ю. Статуэтки женского божества с зеркалом из Саксонохура. Журн. «Советская этнография», 1973, №5, с.92-104.
244. Надришина Ф.А. Афористические жанры башкирского фольклора (пословицы, загадки), Фольклористика в Советской Башкирии, Уфа, АН СССР Башкирский филиал, 1974, 112-132.

245. Народы Кавказа. М., изд-во АН СССР, т. I-1960, 612с, т. II-1962, 684 с.
246. Народы Средней Азии и Казахстана. В 2-х томах, М., Изд-во АН СССР, т 1, 1962, 768 с; т 2, 1963, 779 с.
247. Невская Л.Г. Мать в погребальном фольклоре. *Балто-славянские исследования*, 1982, М., Наука, 1983, с. 197-205.
248. Невская Л.Г. Семантика дороги и смежных представлений в погребальном фольклоре. *Балто-славянские исследования*, 1981. М., Наука, 1982, с.106-121.
249. Невская Л.Г. Терминология родства в фольклорном тексте: сын, брат. *Балто-славянские исследования*, 1983, М., Наука, 1984, с. 138-147.
250. Неклюдов С.Ю. Мифология тюркских и монгольских народов (Проблемы взаимосвязей) *Тюркологический сборник*, 1977, М., 1981, с.183 -202.
251. Новин Е.С. Обряд и фольклор в Сибирском шаманизме: Опыт сопоставления структур. М., Наука, 1982, 304 с.
252. Новицкая М.Ю. Взаимодействие традиционного фольклора взрослых и детей. *Русский фольклор. т.26: Проблемы текстологии фольклора.* Л., Наука. 1991, 115-122.
253. Овчаров Н. Существовала ли богиня Умай в религии праболгар? Вторая международная конференция. Праболгары в восточной и центральной Европе в VI-X вв. Шумен, 1986, «Советская археология», 1988, №2, с.302-304.
254. Осорина М.В. Современный детский фольклор как предмет междисциплинарных исследований (к проблеме этнографии детства). Журн. «Советская этнография», 1983, №3, с.32-45.
255. Петров В.П. Заговоры. Из истории русской советской фольклористики. Л., Наука, 1981, с. 77-142.
256. Пещерева Е.М. Праздник тюльпана (лола) в селении Исфара Кокандского уезда. В.В. Бартольду *Туркестанские друзья*. Ташкент, 1927, с. 374-385.
257. Попов А.А. Материалы по религии якутов. Сб. МАЭ, 1949, № 11.
258. Попов А.А. Получение шаманского дара у вилойских якутов. Сб. МАЭ, новая серия, 1947, №2, с.282-293.
259. Попов А.А. Семейная жизнь у долган. Журн. «Советская этнография», 1946, №4, с.5-75.
260. Потапов Л.П. Очерки народного быта тувинцев. М.Наука, 1969, 402 с.
261. Потапов Л.П. Умай-божество древних тюрков в свете этнографических данных. *Тюркологический сборник*, 1972, М., Наука, 1973, с.265-286.
262. Потебня А. Из лекций по теории словесности. Басня. Пословица. Поговорка. Харьков, 1930.
263. Прокофьева Е.Д. Костюм селькупского (остяко-самоедского) шамана. Сб. МАЭ, 1949, №11, С.335-376.
264. Рабинович М.Г. Свадьба в русском городе в XVIв. *Русский народный свадебный обряд.* Л., Наука, 1978, с.7-32.
265. Радлов В.В. Опыт словаря тюркских наречий. Спб, 1893, том III, часть 2, Спб., 1905, 1260 столб.
266. Рахимов М.Р. Следы древних верований в земледельческих обычаях и обрядах таджиков. *Известия АН Тадж. ССР, отдел общественных наук*, 1956, вып 10-11, с. 73-85.
267. Розенфельд А.З. "Говораи-ноз" древний погребальный обряд на Вандже (Тадж. ССР) и траурные рубои. *Фольклор и этнография. Обряд и обрядовый фольклор.* Л., Наука, 1974.
268. Руденко С.И. Башкиры. Историко-этнографические очерки. М-Л, Изд-во АН СССР, 1955, 394 с.
269. Русско-украинский словарь, В 3-х томах, т.1, Киев, Наукова думка, 1968, 700с.
270. Рыбаков Б.А. Космогония и мифология земледельцев энеолита. Журн. «Советская археология», 1965, №1, с.24-48.
271. Рыбаков Б.А. Язычество древних славян. М., Наука, 1981, 606 с.
272. Сабурова Л.М. Д.К.Зеленин - этнограф. *Проблемы славянской этнографии.* М., Наука, 1979.
273. Самойлович А. Туркменские заговоры. Живая старина, 1912, вып 1, с.117-124.
274. Седакова О. Память слова. «Знание-сила», 1975, №10, с.27-28.
275. Семейная обрядность народов Сибири. Опыт сравнительного изучения. М., Наука, 1980, 240 с.
276. Серебрякова М.Н. О некоторых представлениях, связанных с семейно - обрядовой практикой сельских турок. *Символика культов и ритуалов народов зарубежной Азии.* М., Наука, 1990, с.165-177.
277. Серебрякова М.Н. Функциональная роль магии в обрядах деторождения у современных турок. *Мифы, культуры, обряды народов зарубежной Азии.* М., Наука, 1986, с.197-215.
278. Сирахулидзе К.А. Грузинская народная похоронная поэзия. Краткие сообщения института этнографии, 1958, №28, с.52-57.
279. Скобелев С.Г. Понятие "кут" и его принадлежности у тюрков Сибири и Средней Азии. «Этнографическое обозрение», 1997, №6, с.84-91.
280. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края Баку, Озан, 1999, 156 с.
281. Смирнова Я. С. О некоторых религиозных пережитках причерноморских адыгейцев. Журн. «Советская этнография», 1963, №6, с.39-45.
282. Смирнова Я.С. Семейный быт и общественное положение абхазской женщины (XIX-XX вв.). *Кавказский этнографический сборник*, вып 1, 1955, с.113-182.
283. Смирнова Я.С. Трудовые роли и статусы женщины в традиционных обществах народов Кавказа. Этнографическое обозрение, 1997, №4, с.48-60.
284. Снесарев Г.П. Маздейская традиция в погребальном обряде народов Средней Азии. Доклады делегации СССР на XXV Международном конгрессе востоковедов. М., Изд-во восточной литературы, 1963, с. 134-140.
285. Снесарев Г.М. Материалы о первобытнообщинных пережитках в обычаях и обрядах узбеков Хорезма. *Полевые исследования Хорезмской археологическо-этнографической экспедиции в 1957 г.* М., Изд-во. АН СССР, с.134-144.
286. Снесарев Г.П. Реликты домусульманских верований и обрядов у узбеков Хорезма. М., Наука, 1969. 336 с.
287. Соколова В.К. Весенне - летние календарные обряды русских, украинцев и белорусов, XIX нач XX в. М., Наука, 1979, 287 с.
288. Соколова В.К. Заклинания и приговоры в календарных обрядах. *Обряд и обрядовый фольклор.* М., Наука, 1982, с.11-25.
289. Соколова В.К. Культ животных в религиях. М., Наука, 1972, 214 с.
290. Соколова В.К. Об историко этнографическом-значении народной поэтической образности (образ свадьбы-смерти в славянском фольклоре). *Фольклор и этнография. Связь фольклора с древними представлениями и обрядами.* М., Наука, 1977, с.188-195.
291. Соколова В.К. Фольклор как историко-этнографический источник. Журн. «Со-

- ветская этнография», 1960, №4, с.11-16.
292. Сорок девушек. Каракалпакский эпос М.-Л., Детгиз, 1952, 270 с.
293. Сперанский М.И. Лекции по русской народной словесности. М., Б., ч.2, 389с.
294. Сухарева О.А. Пережитки демонологии и шаманства у равнинных таджиков. *Домусульманские верования и обряды в Средней Азии*. М., Наука, 1975, с.5-93.
295. Тенишев Э.Р. Саларские тексты (записи на саларском языке и переводы) М., Наука, 1964, 141 с.
296. Тенишев Э.Р. Стой сарыг-уйгурского языка. М., 1976, 307 с.
297. Тимофеев Л.И. Основы теории литературы. М., Просвещение, 1971, 462 с.
298. Токарев С.А. О культурной общности восточнославянских народов (общность фольклорных истоков восточных славян). Журн. «Советская этнография», 1954, №2, с.21-31.
299. Токарев С.А. Сущность и происхождение магии. Труды ИЭ им М. Маклая АН СССР. Новая серия, т.51, 1959, стр 7-75.
300. Токарев С.А. Элементы календарной обрядности. Календарные обычаи и обряды в странах зарубежной Европы. Исторические корни и развитие обычая. М., Наука, 1983, с.55-66.
301. Толстой Н.И., Толстая С.М. Заметки по славянскому язычеству: 3. Первый гром в Полесье. 4. Защита от града в Полесье. Обряды и обрядовый фольклор. М., Наука, 1982, с.49-83.
302. Толстой Н.И., Толстая С.М. Заметки по славянскому язычеству: Защита от града в Драгачеве и других сербских зонах. Славянский и балканский фольклор: Обряд. Текст. М., Наука, 1981, с. 44-121.
303. Толстой Н.И., Толстая С.М. Заметки по славянскому язычеству: 2. Вызывающие дождя в Полесье. Славянский и балканский фольклор: Генезис. Арханка. Традиции. М., Наука, 1978, с.95-131.
304. Толстой Н.И. Фрагмент славянского язычества: архаический ритуал-диалог. Славянский и балканский фольклор: Этногенетическая общность и типологические параллели. М., Наука, 1984.
305. Троицкая А.Л. Некоторые старинные обычаи и поверья таджиков долины Верхнего Зеравшана. Занятие и быт народов Средней Азии, Л., Наука, 1971, с.224-256.
306. Троицкая А.Л. Рождение и первые годы жизни ребенка у таджиков долины верхнего Зеравшана. Журн. «Советская этнография», 1935, №6, с.109-135.
307. Троицкая А.Л. Первые сорок дней ребенка (чиля) среди оседлого населения Ташкента и Чимкентского уезда. В.В.Бартольду Туркестанские друзья, Ташкент, 1927, с. 349-361.
308. Трофимова А.Г. Из истории религиозных обрядов вызывания дождя и солнца у народов южного Дагестана. Азербайджанский этнографический сборник. вып 2, Баку, Изд. АН Азерб. ССР, 1965, с.97-112.
309. Тудоровская Е.А. Некоторые черты доклассового мировоззрения в русской народной волшебной сказке. Русский фольклор. т.5: Материалы и исследования. Л., Наука, 1960, с.102-127.
310. Тульцева Л.А. Символика воробья в обрядах и обрядовом фольклоре. Обряды и обрядовый фольклор. М., Наука, 1982, с. 163-179.
311. Фархадова С.Т. Обрядовая музыка Азербайджана. Баку, Эльм, 1991, с.130
312. Фасмер М. Этимологический словарь русского языка. В 4-х томах. том I, М., Прогресс, 1964, с.562.
313. Филимонова Т.Д. Вода в календарных обрядах. Календарные обычаи обряды в странах зарубежной Европы. Исторические корни и развитие обычая. М., Наука, 1983, с. 130-145.
314. Фирштейн Л.А. О некоторых обычаях и поверьях, связанных с рождением и воспитанием ребенка у узбеков Южного Хорезма. Семья и семейные обряды у народов Средней Азии и Казахстана. М., Наука, 1978, с. 189-209.
315. Фрэзер Дж. Золотая ветвь. М., Политиздат, 1983, 703 с.
316. Фрейденберг О.М. Миф и литература древности. М., Наука, 1978, 605 с.
317. Хамиджанова М. Дсвичлик (чойгаштак) в Сталинабаде. Известия АН Таджикской ССР, отдел общественных наук, 1956 г, вып 10-11, с.103-111.
318. Харитонова В. К вопросу о внутриижанровой классификации причитаний. Филология. Исследования по древним и новым языкам. Переводы с древних языков. М., МГУ, 1981, с.43-53.
319. Хедаат Садек. Нейрангистан (перевод с персидского, предисловия и комментарий Н.А. Кислякова). Труды Института Этнографии им. Миклухо-Маклая АН СССР, Новая серия, т.39, 1958, с.259-336.
320. Хомич Д.В. Ненцы. Историко-этнографические очерки. М.-Л., Наука, 1966, 329 с.
321. Ченская Г.А. Женские праздники в язычестве и православии. Актуальные проблемы изучения истории, религии и атеизма: сб. трудов. Л., Гос. музей истории религии и атеизма, 1978, с.98-110.
322. Черепанова О.А. Явление прозопопеи и языковые средства его реализации в заговорах и заклинаниях. Язык жанров русского фольклора: Межвуз. науч. сб. Петрозаводск, 1979, с.4-13.
323. Чистов К.В. Причтание у славянских и финно-угорских народов (Некоторые итоги и проблемы). Обряд и обрядовый фольклор. М., Наука, 1982, с.104-114.
324. Чистов К.В. Фольклор и этнография. Журн. «Советская этнография». 1968, №5, с.3-12.
325. Чистяков В.А. Представление о дороге в загробный мир в русских похоронных причитаниях XIX-XX вв. Обряды и обрядовый фольклор. М., Наука, 1982, с. 114-127.
326. Чобанзаде Б. Заметки о языке и словесности кумуков. Известия Восточного факультета АГУ им. Ленина, т 1, Баку, 1926, с.95-139.
327. Чурсин И.Ф. Очерки по этнологии Кафказа. Тифлис, 1913.
328. Шаповалова Г.Г. Культ дерева в русском свадебном обряде и свадебной лирике. Фольклор и этнография. У этнографических истоков фольклорных сюжетов и обрядов, Л., Наука, 1984, с.179-186.
329. Шаракшинова. Н. О. Бурятское народное поэтическое творчество. Иркутск, Б.и, 1975, 234 с.
330. Шатинова Н. Об одной разновидности заклинаний в алтайском фольклоре (к постановке вопроса). Улагашевые чтения. Горно-Алтайск, 1979, вып, 1, с.94-103.
331. Штернберг Л.Я. Первобытная религия в свете этнографии. Л., 1936, 572 с.
332. Щербак А.М. Соотношение аллитерации и рифмы в тюркском стихосложении. Народы Азии и Африки, 1961, №1, с.142-153.
333. Элиаш Н.М. Русские свадебные песни. Орел, Труд, 1966, 77 с.
334. Эллингер Т.На окраине океана. «Вокруг света», 1963, №9.
335. Эргис Г.У. Очерки по якутскому фольклору, М., Наука, 1974, с.402.

Türk dilində

337. Adana ve yöresinde düğün gelenekleri. Türk folkloru Araştırmaları (TFA), 1968, № 228.
 338. Afyonkarahisarda doğumla ilgili gelenekler. TFA, 1964, № 175.
 339. Afyonkarahisarda evlenme törenleri. TFA, 1970, № 257.
 340. Ardaniç ve çevresinde kırk basması və kirkla ilgili inanışlar. Türk folkloru (TF), 1985, № 72.
 341. Eren Hasan. Türk yazısında alliteration. Türk dili, 1975, № 287, s. 421-425.
 342. Ermenek Başyayla kasabasında ölüm ve cenaze törenleri. TFA, 1968, № 226.
 343. Gölpazarında doğumla ilgili gelenekler. TFA, 1964, № 175.
 344. Hidireller ve genç kızların mani eğlenceleri. TFA, 1972, № 274.
 345. İnönü Bucağı Aşağıkurşundık köyünde düğün. TFA, 1968, № 223.
 346. Kara Çarşamba ve ya çile çıkarma. TF, 1985, № 74.
 347. Kars'ın Pırsak köyünde Nevruz. TFA, 1969, № 238.
 348. Kars'ta çile çıkarma. TFA, 1970, № 252.
 349. Kars'ta halkın birlikte çalışma gelenekleri. TFA, 1968, № 223.
 350. Kaşgarlı Mahmud. Divani-Lügatit-türk. (çeviren Besim Atalay), Ankara, 1992.
 351. Konya, Yunak ilçesi düğün adetleri. TFA, 1969, № 234.
 352. Qaqauz Türkleri: (Tarih-dil-folklor ve halk edebiyatı) Ankara, Kültür Bakanlığı, 1991, 337 s.
 353. Mühacir Kadıköy'de kız isteme ve düğün. TFA, 1969, № 242.
 354. Sivas'ta evlenme törenleri. TFA, 1968, № 225.
 355. Posot'a doğum adetleri, TFA, 1968, № 232.
 356. Sarkikaraağac Yenisear düğün türküleri. TFA, 1968, № 231.
 357. Ümiteli köyünde kına geceşi. TFA, 1970, № 252.
 358. Yozqat manilerinde yergi TFA, 1972, № 276.

İnformator — söyləyicilər haqqında

359. Cabbarova Şabaci Əliyusif qızı, İsləmli rayonu, 1915 təvəllüd, savadsız.
 360. Cavadova Şərqiyyə Qulam qızı, İsləmli rayonu, 1941 təvəllüd, orta savadlı.
 361. Cəfərzadə Əzizə Məmməd qızı, Bakı şəhəri, 1921 təvəllüd, filologiya elmləri doktoru, professor.
 362. Əzizova Vəsi Xudaverdi qızı, Lənkəran rayonu, Xolmilli kəndi, 1930 təvəllüd, savadsız.
 363. Zülfüqarova Zərxanım Rəşid qızı, Hacıqabul rayonu, Udulu kəndi, 1929 təvəllüd, savadsız.
 364. Movlamovalı Sitarə Qulaməli qızı, Bakı şəhəri, 1926 təvəllüd, ali savadlı.
 365. Nəsibova Fatma Vəhbi qızı, Qazax rayonu, 1917 təvəllüd, savadsız.

REDAKTORDAN	3
ÖN SÖZ	5
I FƏSİL. İLKİN JANRLAR VƏ ONLARLA BAĞLI MƏRASİMLƏR	7
Sinamalar	7
Ovsunlar	23
Əmək nəğmələri	35
Alqış və qarğışlar	44
Fallar	50
II FƏSİL. MƏİŞƏT VƏ TƏQVİM TƏRƏNLƏRİ	63
Doğum mərasimi	63
Toy mərasimi	91
Yas mərasimi	126
Xıdır İlyas bayramı	147
Novruz bayramı	150
Yağış yağıdırmaq mərasimləri	154
Günəşçi çağırmaq ayinləri	160
III FƏSİL. ÖRNƏKLƏRİN POETİK XÜSUSİYYƏTLƏRİ	163
NƏTİCƏ	192
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	194

AFAQ XÜRRƏM QIZI RAMAZANOVA

AZƏRBAYCAN MƏRASİM FOLKLORU

Türk və Dünya xalqları folkloru ilə
tarixi-müqayiseli araştırma

Yığılmağa verilmişdir: 15.02.2002

Çapa imzalanmışdır: 01.03.2002

Şərti çap vərəqi: 13, Tiraj: 500

«El-Alliance» şirkətinin mətbəəsində çap olunmuşdur

